




Nazim Tapdıqoğlu (Vəlisləv)

ZƏRDAB ENSİKLOPEDİYASI



Nazim Tapdıqoglu (Vəlişov)

Axf-256335



ZƏRDAB ENSİKLOPEDİYASI

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

Bakı – Cənclik – 2009

Az
№16
BBK 46.2.2

Redaksiya heyəti: Budaq Budaqov – akademik,
Bakir Nəbiyev – akademik,
Teymur Bünyadov – akademik,
Tofiq Hacıyev – AMEA-nın müxbir üzvü,
Kamal Abdulla – AMEA-nın müxbir üzvü,
Arif Quliyev – AMEA-nın müxbir üzvü,
Süleyman Əliyarlı – professor,
İfrat Əliyeva – professor,
Tofiq Vəliyev – professor,
Sövqı Göyçaylı – professor,
Nadir Məmmədov – professor.

Nazim Tapdıqoğlu (Vəlişov) «Zərdab Ensiklopediyası». Bakı, «Gənclik», 2009, 288 səh.

Zərdab rayonunun tarixi, etnoqrafiyası, arxeologiyası, coğrafiyası ilə bağlı olan bu ensiklopedik məlumat kitabından rayonun bütün yaşayış məntəqələrinin adlarının, orada yaşamış ve yaşıyan tayfaların, rayonla əlaqədər digər coğrafi adların mənşəyi, mənşubiyəti haqqında qısa izahlı şəhərlər, eləcə də Zərdabın tanınmış ziyyələrinin, görkəmli şəxsiyyətlərinin, Qarabağ müharibəsindəki şəhid və itkinlərinin, Əfqanistan müharibəsi və Chernobyl faciası iştirakçılarının adları da verilmişdir.

Zərdab rayonunun toponimləri ilk dəfədir ki, bu cür sistemli şəkildə tədqiq olunaraq çap edilir. Kitabda müəllif tərəfindən 300-dən çox Zərdab toponiminiə aid məqala toplanıb yazılmışdır. Geniş oxucu külliəsi üçün nəzərdə tutulan bu kitab vəqin ki, tədqiqatçılar tərəfindən da məqədə qarsılışanacaqdır.

N 4702060202
M - 653(07) - 2008 Qrifli nəşr
ISBN5-8020-1670-9

© N.Tapdigoğlu, 2009



*Ötən əsrləri, qərinələri
Əötürüb yaddaşa salandır kitab.
Min-min xəzinələr talan olsa da,
Tarixdən-tarixa qalandır kitab.*
(Kürkərəzli)

GİRİŞ

Son illerde əhəmiyyətli elm sahələrindən olan toponimika elmi sürətli inkişaf edir. Onun ayrı-ayrı problemləri hərtərəfli tədqiqata cəlb olunur. ***Toponim yaradıcılığı*** xalqımız üçün əlbəttə ki, çox gərəklidir. Azərbaycanda ayrı-ayrı adamların, xüsusilə də tarixçilərin öz təşəbbüsleri və həvəsləri ilə bu və ya digər şəkildə toponimləri toplamaqlarını ancaq alqışlamaq olar. Amma bu da vacibdir ki, toplanan bu toponimlər, onomastik vahidlər elmi, tarixi, hüquqi, coğrafi, dil, üslubiyat baxımından gruplaşdırılaraq ***Dövlət*** səviyəsində nəşr olunub oxuculara çatdırılmalıdır...

Toponimik adlar dilçi, tarixçi ve coğrafiyaçı alimleri daha çox maraqlandırır. Xalqımızın minillik yaddaşı, mifik düşüncesi keçmiş bu güne çatıldırdığına göre bizim hər birimiz də bize bəxş olunan tale dünyamızda böyük və qadıim tariximizin bir hissəsini yaşıdırıq. Toponimistin işinin xüsusiyyəti həm də topónimləri toplayarkən müxtəlif ziyanlılarla, ağsaqqallarla... görüşməkdir. Çünkü, bu cür dəyərli, böyük insanların söhbətlərində, fikirlərində bəzən tarixin təcrübənin sınağından çıxmış ölçülü-biçili həqiqətlər də dəyərli və böyük olur. Bu mənada onların gücü keçmişimizə körpü olma-larında, tarixin bəzi qaranlıq səhifələrinə işq salmalarındadır.

Tarix uydurulmır, o, yazılır. Yazılmayan səhifələr isə zamanın döqtəsine uyğun olaraq ağilla araşdırılır, öyrənilir. **Toponim tarixi** də belədir. Onu tədqiq edən həqiqətləri tutuşdurur; çünkü, **Tarix** adına yazılın hər fikrin möhürlü arayış qədər etibarlı olması şübhəsizdir. Coğrafi adlar tarixi abidələrdir. Respublikamızın müxtəlif coğ-

rafi adlarına aid bir çox tədqiqat əsərləri var ki, onların bir hissəsi bu kitabın ədəbiyyat siyahısına daxil edilmişdir.

Coğrafi adların öyrənilməsində, tədqiqində böyük xidmətləri olan alımlarımız az deyil. Amma onu da nəzərə almaliyə ki, in迪yədək Azərbaycanın qədim sakinləri, onların etnik mənsubiyəti haqqında müxtəlif sənəd və materiallarda çoxlu ziddiyyətli fikirlər səslənməkdədir. Bu cür müxtəlifliyin aydınlaşması üçün elmi və hüquqi söykənəcəyi olan təhlil və tədqiqatlar demək olar ki, aparılmışdır. **Toponimlər** müəyyən bir xalqın, tayfanın adından və həmin xalqın dillərindəki coğrafi obyektləri ünvanlı sözlərdən ibarət olduğu üçün **tarix**, **coğrafiya**, **dilçilik** elmləri ilə xüsusile sıx bağlıdır. Mən bir zaman yazılarının birində yazmışdım ki, **Toponimika** elmi **dilçilik** elmsiz **lal**, **tarix** elmsiz **köksüz**, **coğrafiya** elmsiz isə **məkan-sızdır**.

Toponimikanın tarix, coğrafiya və dilçiliklə bağlılığına baxma-yaraq, onları bir-biri ilə eyniləşdirmək olmaz. Toponimika konkret bir regionun oronimlərini, oyunimlərini, hidronimlərini özündə birləşdirir. Respublikamız ərazisində, müxtəlif rayonlarda yaşayan xalqlar etnik tərkib baxımından qarışqı olduğu üçün ona uyğun oronimlərin tərkibindəki terminlər də müxtəlif dilliidir. Tədqiqatlar göstərir ki, türkdilli toponimlər Azərbaycan xalqının etnogenezində, formallaşmasında iştirak etmiş qədim türk tayfalarının adlarını özündə qoruyub saxlamışdır. Məlumudur ki, ayrı-ayrı **tayfalar** xalqların, eləcə də coğrafi adların yaranmasında mühüm rol oynamışlar. Ümumiyyətlə, etnogenet probleminin həllində bir neçə elm sahəsinə aid olan mənbələrə əsaslanmaq lazımdır.

Aydındır ki, heç bir xəritəni coğrafi adsız, hər toponi mi də adını daşıdığı obyektsiz təsəvvür etmək çətindir. Toponimlərin əksəriyyəti landşaft elementlərinin ayrı-ayrı komponentlərini özündə eks etdiriyinə görə coğrafi adları yerin dili, coğrafiyanın açarı adlandırmışlardır. Təəssüf ki, Azərbaycanımızda peşəkar və həvəskar tədqiqatçılara mənfi münasibət hallarına da rast gəlirik.

Coğrafi adları tədqiq edən **toponimika** özlüyündə **Onomastika** elminin bir şaxəsidir. **Topos** yunan sözü olub, «relyef, yer, ərazi, sahə», **onoma** isə «ad» mənası bildirir. Əslində «pis» coğrafi ad-

yoxdur. Coğrafi adlara «yamaq vurmaq», o adın mənsub olduğu xalqa, onun məşşəyinə, köküne zərbe endirmək deməkdir. Heç bir coğrafi adı «ele-belə» - özbaşına dəyişmək olmaz. Ermənilər işgal etdikləri ərazilərdə türk toponimlərini dəyişdirməklə, həqiqi tarixi faktları baltalamaqla əslində tarixin əleyhinə getmişlər və bu gün də «gedirlər». Erməni saxtakarları özlerinə «Yeni Vətən» yaratmağa çalışırlar. Əlbəttə, bu dəyişmələri **tarix** bağışlamaz...

Mən coğrafi adları bəşəriyyətin zaman və məkan daxilində yer üzərinə səpdili qiymətli almadı dənələrinə bənzədirəm. Yuxarıdakı fikirlərimi ümumiləşdirib belə deye bilerəm ki, her bir yaşayış məntəqəsi ərazisindəki bütün coğrafi adları toplayaraq onları qorumaq lazımdır. İnsan öz adını özü ilə ömrü boyu gəzdirdiyi kimi, əslində ana torpağa verilən coğrafi adları da özü ilə daşıyır.

Toponimik və hidronimik terminlərin türk dillerində açığının çox vacib qanuna uyğunluqları var. Toponimik terminlər ətrafin, təbiətin, coğrafi vəziyyətin təsvirində əmələ gəlib. Toponimlərin çoxu və bəzi hidronimlər (Azərbaycan, Aran, Alban, Bakı, Gəncə, İrəvan, Şamaxı, Bilgəh, Araz, Xəzər, Kaspi...) məhz mövcud tabietin məzmunundan yaranmışdır. Toponimlərin bir çoxu etnonimlərdən yaranır. Bəzən etnonim öz adını ərazinin coğrafi adından alır. Buna nümunə olaraq *Alban-albanlar*, *Aran-aranlar*, *Azərbaycan-azərbay-canlılar* və s. göstərmək olar.

Mənəsiz olan coğrafi ad yoxdur. Coğrafi adları öyrənen hər bir şəxs **tarix**, **coğrafiya** və **dilçilik** elmlərini mükəmməl bilərsə, deməli, onları yaxşı tədqiq edə bilər. Hər bir topomin arxasında sırılsız bir məna durur. Etnotoponimlər xalqın məişəti, dili və məkanı ilə bağlıdır. Qədim Azərbaycan əhalisinin etnik tərkibi və dili haqqında hələlik əlimizdə o qədər də çox tutarlı mənbə yoxdur. Coğrafi adların hər biri yerin yaddaşdır. Müəyyən zaman müddətində verilmiş bu adlar illər, əsrlər boyu lazımi səviyyədə izah və tədqiq olunmalıdır, çünki, etnogenetik bilgilərin araşdırılmasında toponimikanın əvəzsiz xidməti danılmazdır.

İnsan tarixi yaşatdığı üçün **tarix** də insanı həmişə yaşıdır. İnsanları yaşıdan həm də bilmədiklərini öyrənmək həvəsidir. İnsan üçün **Vətən** havası Vətənsiz insan yurdsuz quşa bənzəyir. İnsan üçün **Vətən** havası

onu ürəyinə çəkənlərə can dərmanıdır. **Vətən** elə **Vətən** olduğu üçün de gözəldir, əvəzsiz bir məkandır. Doğru deyirlər ki, **ömr** beşikdən başlanır. Geniş yollar öz kökünü xırda ciğirlərdən götürür. Hər birimiz kiçik evlərin astanasından Böyük Vətən dünyasına düşürük. Yollar bizi «**Böyük Dünyaya**» apardıqca, balaca **Vətən** dünyası yadımızdan çıxmır. Doğuldugumuz ocağı duymadan, sevmədən, onu öyrənmedən **Böyük Vətənimizi**, yurdumuzu sevə bilmərik. Haralarda ondan, **Vətəndən** yaxşı yer olub-olmamasının **Vətən** sevgisine qatıyyən dəxli yoxdur. **Vətəninin**, xalqının, doğulduğu **Yurdun** tarixi keçmişini bilmək, öyrənmək hər birimizin, hamımızın borcudur. Bu, həm də vacibdir. Biz millət olaraq əger Vətənimizin tarixini yaxşı öyrənməsək, bilməsək, başımıza çox bələlər gələ bilər. Vətən tarixini bilməyənlər isə susur, belə olanda isə düşmənlerimiz bizim üstümüzə ayaq alırlar...

Tarix – keçmiş və ötənlər haqqında olsa da, bu günü dərindən dərk etmək üçündür. Bəzən elə olur ki, kiçicik bir sübut, balaca bir dəlil, adı bir fakt xalqın tarixinin bütöv bir qaranlıq dövrünü işıqlandırır. Toponimlər dünən ilə bu gün, **bu gün** ilə **sabah** arasında salınmış tarixi **körpüdür**. Bu səbəbdən də onları qorumaq, tədqiq etmek və gələcək i.şillərə çatdırmaq lazımdır. Toponimləri toplayarkən onların necə əməla gəldiyini, tələffüzünü, hansı köklə bağlılığını və s. öyrənmək gerekdir. Bu mənada toponimçinin vəzifəsi toponimlərin tərkibindəki komponentləri düzgün izahlandırmak, onların sırlı manalarını açmaqdır. Stolumun üstündəki kitab halına getirilmiş alyazmanın - **Zərdab ensiklopediyasının müəllifi**, tarixçi-publisist **Nazim Tapdıqoğlu** da **Zərdab** rayonunun toponimlərini işləyib hazırlayarkən bu kriteriyaları, nüansları nəzərə almağa çalışmışdır. Onlarla kitabların (32 kitab) müəllifi olan tədqiqatçı, toponimçi Nazim Tapdıqoğlu (Vəlişov) bu kitabı yazarkən müxtəlif arxiv mənbələrinə, sənəd və materiallara müraciət etmiş, rayonun qocaman sakinləri, ziyalıları ilə görüşüb söhbətlər aparmış, nəticədə Zərdab rayonu haqqında belə gözəl bir kitabı araya-ərsəyə gəlmişdir. Kitabda Zərdab rayonunun oykonimləri, oronimləri və hidronimləri haqqında geniş məlumat verilmişdir.

Zərdab rayonu respublikamızın mühüm coğrafi mövqeyinə, təbii sərvətlərinə, zəngin tarixinə, əhalisinin qonaqpərvərliyinə və

vətənpərvərliyinə görə tanınmış gözəl diyarlarındandır. Tarixən **Zərdab** mühitində tərbiyə, təhsil alaraq formalaşmış, tanınmış onlarla ziyalılar sonradan qabaqcıl Avropa və Asiya ölkələrində elmə, təhsilə yiyələnmiş, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm mövqelər tutmuş və Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna rol oynamışlar.

Zərdab ensiklopediyası adlanan bu maraqlı kitabda müəllif **Nazim Tapdıqoğlu** Zərdab rayonu ilə bağlı olan tayfa və yer adlarının mənşəyi, mənası, dil mənsubiyəti, yayılma arealları, paralleləri haqqında informasiya səciyyəli qısa izah və şəhərlər vermişdir. Təqdirəlayiq bir haldır ki, **N.Tapdıqoğlu** tarix, dilçilik, coğrafiya, arxeologiya, etnoqrafiya, toponimika materialları əsasında maraqlı araşdırırmalar apararaq sanballı bir kitab ortaya qoymuşdur. Etimologiya, mifologiya, coğrafiya, tarix və dilçilik elmlərinin çoxçəsidi sahələri üzrə geniş araşdırırmalar aparan müəllif bir sıra toponimlərin izahında əsl vətəndaşlıq yanığı nümayiş etdirirək oxucunun marağını tarixi həqiqətlərə yönəldən cəsarətli fikirlər iqli sürmüştür. Müəllifin araşdırırmalarının elmi nəticələrindən biri da müəyyən təsərrüfat sistemi ilə bağlı bəzi unudulmaqdə olan qədim türk sözlərinin toponimiyada müxtəlif mənə çalarlarının tam açılması üçün etdiyi uğurlu cəhdidir.

Gərgin zəhmət bahasına, uzun zamanların axtarışları hesabına araya-ərsəyə gələn Nazim Tapdıqogluunun «**Zərdab ensiklopediyası**» kitabı ümumiyyətlə **Zərdab rayonu** haqqında yazılmış ilk universal nəşərdir. Geniş oxucu kütlesinin ixtiyarına verilən bu kitabı əs-lində Zərdabda və zərdablılara çox qiymətli bir həydiyyə hesab edirəm.

Güman edirəm ki, müəllif Zərdab rayonunun tarixi keçmişindən bəzi qaranlıq səhifələri toplayıb gələcək nəsillərə yadigar qoya bilmişdir.



Budaq Budaqov,
akademik.

MÜƏLLİFDƏN

Zərdab rayonu tarixinə, coğrafiyasına və təbiətinə görə Azərbaycan Respublikasının rayonları arasında xüsusi yer tutur. Rayon ərazisi qədimdə burada mövcud olmuş çarlığın, Midya və Əhəmənilər dövlətlərinin (e.e.VII-IV əsrlər), Albaniya dövlətinin, Əməvilər və Abbasilər xilafətinin, Şaddadilər dövlətinin (971-1086-ci illər), Atabaylər dövlətinin (XII-XIII əsrin əvvəlləri), Hülaküler (Elxanilər) dövlətinin (XIII-XIV əsrlər), Teymurilərin (1387-ci ildən), Qaraqoyunu dövlətinin (1412-ci ildən), Ağqoyunu dövlətinin (1478-ci ildən), Səfəvilər dövlətinin (1502-ci ildən), Şirvan bəylərbəyliyinin (XVI-XVII əsrlər), Şirvan xanlığının (XVIII əsr), Ərəş və Göyçay qəzalarının (XIX əsr), ADR-nin (XX əsr) və Azərbaycan Sovet Sosialist Respublikasının (1920-1991-ci illər) tərkibində olub.



Relyefi əsasən düzənlilikdən ibarət olan Zərdab rayonunun çox məhsuldar və bərəkatlı torpağı var. Bu torpaqlar heyvandarlıq, əkinçilik və bağçılıq üçün çox əlverişlidir. Rayon 1935-ci ildə təşkil

olunmuşdur. Rayonda 1 şəhər, 1 qəsəbə, 40 kənd var. Ərazisi 860 kvadrat kilometrdir. Kür və Qarasu çayları Zərdabda qovuşur. Rayon ərazisində dövlət mülkiyyətində saxlanan fond torpaqları ilə bərabər, Qəbələ və Zaqatala rayonlarının qış otlqları da vardır.



Zərdab rayonu əsasən kənd təsərrüfatı rayonudur. Rayonda taxılçılıq, heyvandarlıq, quşçuluq, baramaçılıq, pambıqcılıq xüsusilə inkişaf etmişdir. Rayon ərazisində şum yeri, otlqlar, çoxillik bitkilər üçün əkin sahələri üstünlük təşkil edir. Burada dənli və dənli-paxlalı bitkilər, tərəvəz-bostan bitkiləri, texniki bitkilər və s. əkilir.

Qazıntılar zamanı rayon ərazisində müxtəlif tarixi dövrlərə aid qədim yaşayış yerləri, qəbir-abidələr, kup, gil və saxsı qablar aşkarla çıxarılmışdır. Bunlar haqqında məlumatlar toplanaraq rayonda fəaliyyət göstərən Zərdab rayon tarix-diyarşunaslıq muzeyinə təhvil verilmişdir. Bu muzeydə rayon - onun tarixini, şəhidlərini, görkəmli şəxsiyyətlərini, ziyalılarını əks etdirən minlərlə eksponat nümayiş etdirilir.

Ümumiyyətə, Azərbaycan ensiklopediyasında, tariximizə həsr olunmuş fundamental monoqrafiyalarda, ayrı-ayrı tədqiqatçıların araşdırılmalarında Zərdabdan dönə-döna bəhs olunmuş, onun haqqında müəyyən yadda qalan dəyərli fikirlər söylənmişdir.

Bu kitabda Zərdab rayonunun bütün yaşayış məntəqələri



haqqında qısa və dolğun məlumatlar verilmiş, zəngin tarixə malik olan Zərdab rayonunun toponimləri haqqında bilgilər öz eksini tapmışdır. Materialların ümumiləşdirilməsi və sistemləşdirilməsi, rayonun tanınmış, qocaman sakinləri, ziyanları ilə səhəbətlərimdə əldə etdiyim müxtəlif sərgili informasiyalar nəticəsində bele bir faktlar toplusu – **ensiklopedik məlumat kitabı** yaranmışdır. Hesab edirəm ki, bundan sonra Zərdab rayonu və onun dəyərli insanları haqqında onlara kitablar yazılmalı, onun şərəfli tarixi tədqiqata calb olunaraq hərtərəfli öyrənilməli, qiymətli yadigar kimi gələcək nəsillərə çatdırılmalıdır. Bu mənada bizim nəslin də üzərinə kifayət qədər məsuliyyətli vəzifələr düşür...



Rayonun tarixi, coğrafiyası, arxeologiyası, etnoqrafiyası, toponimiyası, tanınmış ziyanları, görkəmli şəxsiyyətləri, şəhidləri ilə bağlı yazdığım bu qısa ensiklopedik məlumat kitabında məqalələr, yazılar, adlar əlifba sırası ilə düzülmüşdür. Kitabda verilmiş cədvəllər, rəqəmlər, faktlar son illərin statistik məlumatlarına əsaslanmışdır.

Zərdab rayonu ölkəmizə onlara tanınmış ziyan-alım, siyasetçi, neftçi, mühəndis, həkim, mədəniyyət işçisi, hərbçi, idmançı və s. bəxş etmişdir. Bu torpaq indiyadək elm, mədəniyyət və incəsənatın müxtəlif sahələrində yüzlərlə tanınmış mütəxəssislər yetmişdir. Bu

kitabda Zərdabin bəzi tanınmış şəxsiyyətləri, ziyalıları haqqında qısa məlumatlar da vardır.


Vaxtılı Zərdabin 3500 oğlu Böyük Vətən müharibəsinə yollanmış, onlardan 1400 nəfəri geri qayıtmamışdır. Bu qəhrəmanlıq enanəsini, atalarının o zaman keçdikləri şərəflə yolu bugünkü gənc nəsil de hünarla davam etdirir. Torpaqlarımızın bütövlüyü uğrundakı Qarabağ müharibəsində iştirak etmiş 500 nəfərdən çox zərdablıdan 130 nəfəri şəhid olmuş və ya itkin düşmüşdür. Azərbaycanın ərazi bütövlüyü uğrunda – Qarabağ savaşında canlarından keçmiş zərdablı şəhidlərimizə de kitabda ayrıca yer ayrılmışdır...



Əziz və hörmətli oxucu! İstəyirəm biləsiniz ki, bu kitab mənim tərəfimdən xoş məramla, böyük həvəslə qələma alınmışdır. Mümkündür ki, bu kitabda müəyyən fikirlər, faktlar, səthi tədqiq olunmuş, bəzi tanınmış şəxsiyyətlərin adları kənarda qalmış olsun. Yəqin ki, bu və ya digar toponimin izahında müəyyən mübahisəli, nöqsanlı fikirlər də var. Odur ki, bu mənada Sizin dəyərli fikirlərinizi, mülahizələrinizi bilmək istərdim. Əvvəlcədən Sizə öz dərin təşəkkürümü bildirirəm.

Hörmətlə: müəllif - Nazim Tapdıqoğlu (Vəlişov)

Azərbaycan Respublikası Zərdab rayonunun inzibati ərazisində aparılmış torpaq islahatı ilə əlaqədar Dövlət mülkiyyətində saxlanılan, bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaqların Xəritəsi



Miqyas 1:50000

Sıra №	Təsərrüfatın adı	Dövlət mülkiyyətində saxlanılan torpaqlar o cümlədən													
		Əməniyyət sahəsi (hektar)		Tələb olunduğu sahəsi (hektar)											
		Çayçay	Bəndi	Zərvadər	Kəndi və Adaların adaları	Sənət yolu	Mənzərə	Mənzərə	AZİYELİ tor eletibər xəriti	Təyari məydən Məhəbbə	Zərdab agharı	Ərin	Batıdən şəhərin kənarında	Kələk	Onca
1.	Səlahi	515.01	90.11	73.78	13.20	3.13	-	-	-	-	-	-	-	-	-
2.	M.Müşiqi	1917.77	7.19	-	-	7.19	-	-	-	-	-	-	-	-	-
3.	Yamaməmədəli	1057.70	32.04	-	-	11.26	13.0	7.78	-	-	-	-	-	-	-
4.	İsaqbağı	937.28	72.70	60.0	-	8.0	4.70	-	-	-	-	-	-	-	-
5.	Kəndəli	96.1	119.11	84.61	-	13.18	-	21.32	-	-	-	-	-	-	-
6.	Ləkəğir	136.43	37.6	37.6	-	-	-	-	-	-	-	-	-	-	-
7.	Böyük Dəkta	440.43	--	--	-	-	-	-	-	-	-	-	-	-	-
8.	Asaçı Şeydər	1008.16	83.50	36.09	-	8.49	3.53	17.39	-	-	-	-	-	-	-
9.	Sənəz	809.63	42.03	25.75	-	13.32	-	2.96	-	-	-	-	-	-	-
10.	Zəmmət	1757.45	75.84	3.15	-	-	-	72.69	-	-	-	-	-	-	-
11.	Fəməyər	2194.80	29.0	-	-	29.0	-	-	-	-	-	-	-	-	-
12.	Qaravatı	1156.44	40.30	12.50	-	10.50	7.20	-	-	8.0	2.10	-	-	-	-
13.	Akşəhələp	560.03	37.54	37.54	-	-	-	-	-	-	-	-	-	-	-
14.	Balı keşli	837.09	24.20	-	-	19.00	-	5.20	-	-	-	-	-	-	-
15.	Azərbaycan	1206.98	47.0	20.9	-	16.90	9.20	-	-	-	-	-	-	-	-
16.	Oman obası	1555.74	149.5	67.3	27.70	10.40	2.0	-	38.60	3.50	-	-	-	-	-
17.	Səltən	795.75	52.50	42.50	-	5.50	-	4.50	-	-	-	-	-	-	-
18.	Gümüşkə	1716.11	5.0	-	-	5.00	-	-	-	-	-	-	-	-	-
19.	S.Vurğun	3213.06	150.32	15.0	-	24.0	4.90	3.85	100.77	-	2.00	-	-	-	-
20.	Məlik	1864.75	53.10	44.2	3.40	1.50	-	4.00	-	-	-	-	-	-	-
21.	Nazərək	618.23	70.18	34.07	-	6.00	-	30.11	-	-	-	-	-	-	-
22.	Nərimanov	1048.97	5.53	4.44	-	1.09	-	-	-	-	-	-	-	-	-
23.	Dostluq	924.72	5.20	-	-	5.20	-	-	-	-	-	-	-	-	-
24.	Yeni həyət	607.56	45.00	45.0	-	-	-	-	-	-	-	-	-	-	-
25.	İ.Dəyərov	17.14.07	58.9	11.40	-	8.30	-	39.20	-	-	-	-	-	-	-
26.	Qalebo	891.51	45.83	21.36	-	-	4.90	7.33	12.24	-	-	-	-	-	-
27.	S.Məraliyev	2214.68	46.70	-	-	43.90	2.40	--	0.4	-	-	-	-	-	-
28.	H.B.Zərdab	1623.99	16.00	-	-	16.00	-	-	-	-	-	-	-	-	-
29.	Şirvən	2214.79	20.45	174.3	22.9	-	8.20	-	-	-	-	-	-	-	-
30.	Nizami	2018.76	62.15	20.6	-	23.19	8.33	6.80	5.33	-	-	-	-	-	-
31.	Fuzuli	1400.05	137.0	67.60	12.5	-	2.50	-	54.4	-	-	-	-	-	-
32.	Səfiy	996.77	1266.8	10.50	-	-	-	-	116.18	-	-	-	-	-	-
33.	E.Kərimov	1407.20	137.52	49.57	4.66	-	40.31	-	8.06	-	-	-	-	-	-
34.	Nesimi	1368.61	179.5	100.87	-	-	24.16	11.48	-	35.99	--	7.0	-	34.88	-
35.	Azəmi	2301.95	109.4	24.0	-	-	43.20	7.0	-	35.20	-	-	-	-	-
36.	Ələsgər	618.66	76.09	2.56	-	-	73.53	-	-	-	-	-	-	-	-
37.	Bərkət	4457.64	345.06	22.10	-	-	24.31	39.0	-	61.73	-	-	-	-	-
38.	Cəmçək	962.02	22159.7	-	-	-	479.84	70.0	--	-	-	-	-	-	-
Təsərrüfatlar üzərində əməniyyət sahəsi		64175.94	30187.9	1462.09	62.48	27.46	3662.69	424.14	54.17	8.70	2.16	-	-	-	-
Təsərrüfatlar üzərində əməniyyət sahəsi		64175.94	30187.9	1462.09	62.48	27.46	3662.69	424.14	54.17	8.70	2.16	-	-	-	-

Sıra №	Təsərrüfatın adı	Baladışlı mülkiyyətində verilən torpaqlar o cümlədən																
		Cəmi sahəsi (hektar)		Tələb olunduğu sahəsi (hektar)														
		Çayçay	Bəndi	ƏBİ	HPİ	Orus	Kəndəli	Şorabəndi	Çayçay - Məhəbbə	Əzizliyət	Şəhər	Şəhər - Məhəbbə	Şəhər - Nizami	Şəhər - Nizami				
1.	Salahı	162.98	8.42	8.45	-	22.21	34.6	60.55	8.3	5.9	7.0	2.9	-	3.55				
2.	M.Müşiqi	604.99	99.2	-	114.66	57.95	95.14	291.87	24.0	26.26	12.60	-	1.13	48.63	12.96	58.62		
3.	Yəmməmədəli	463.65	52.03	5.87	49.40	34.11	-	83.43	85.56	35.12	10.26	-	7.63	85.30	9.96	2.97		
4.	İsaqbağı	491.71	3.05	11.06	32.07	-	31.0	89.87	-	3.97	3.82	-	1.50	0.33	21.96	-		
5.	Kordəli	370.43	7.95	0.26	114.16	13.66	-	29.22	75.24	35.44	13.63	1.11	1.82	86.64	9.19	0.79		
6.	Ləkəğir	477.04	5.33	-	73.01	51.18	60.55	112.34	30.20	20.78	8.48	1.05	-	91.62	16.24	-		
7.	Böyük Dəkta	133.65	10.90	8.30	-	-	41.82	-	-	16.70	--	-	-	45.85	-	0.76		
8.	Abşı Seydər	386.77	25.63	17.59	82.80	69.42	-	-	77.33	31.5	6.50	0.85	0.85	46.63	24.40	-	16.19	
9.	Şorabəndi	355.70	19.9	5.92	66.25	7.53	-	103.25	23.84	8.00	1.56	7.25	34.15	-	-	-		
10.	Zələmat	802.56	38.66	9.77	384.79	0.7	-	130.14	49.38	-	35.90	14.41	1.26	97.22	12.51	43.73	-	
11.	Təkənpolyo	939.45	31.94	29.17	113.08	127.50	-	25.10	19.44	-	3.56	11.80	-	71.22	2.46	-		
12.	Qaravatı	615.75	37.56	-	36.50	74.70	-	145.30	-	1.42	4.70	14.50	-	1.0	266.02	-	-	
13.	Akşəhələp	311.54	14.97	4.88	124.10	20.91	-	-	13.55	21.11	4.25	8.55	2.21	-	31.86	18.28	20.77	
14.	Bala İməli	946.34	61.10	10.0	412.40	131.30	130.10	13.80	4.30	13.70	5.0	-	-	126.54	-	83.10	-	
15.	Azərbaycan	476.27	25.17	15.31	128.26	-	110.70	25.07	37.47	5.30	9.25	2.91	1.96	73.38	-	21.66	-	
16.	Ottoman	367.42	40.18	42.59	-	-	38.79	159.60	-	17.40	10.10	0.59	7.83	28.33	22.81	-	-	
17.	Sələq	275.36	17.32	7.05	75.01	-	-	35.50	3.29	14.26	12.70	10.80	-	1.57	91.72	-	-	
18.	Gümüşkə	695.05	41.18	11.73	118.18	65.90	-	134.93	41.11	47.14	1.73	14.81	1.01	1.47	92.04	-	2.55	16.37
19.	S.Vurğun	1527.83	36.44	51.84	384.60	68.66	58.7	46.4	36.45	1.43	2.75	196.63	15.22	-	-	-	-	-
20.	Məlik	936.21	48.92	23.29	292.91	51.51	120.93	124.39	6.10	24.40	25.17	2.91	4.76	75.24	4.04	50.45	13.25	-
21.	Nəzərək	294.76	9.40	-	88.18	7.50	-	-	45.23	27.19	0.19	0.94	2.65	5.22	78.26	-	-	-
22.	N.Nəsimov	885.77	5.84	12.14	54.54	62.14	-	182.65	64.50	12.10	10.30	2.89	-	73.99	10.87	7.51	-	73.16
23.	Dostluq	438.89	5.14	-	61.33	-	-	159.19	49.00	10.60	7.70	-	-	126.73	-	-	18.00	-
24.	Yeni həyət	272.89	7.41	-	-	-	-	54.58	29.07	20.14	23.37	1.73	1.43	-	86.69	-	8.05	-
25.	Təkənpolyo	1108.96	26.74	57.33	14.01	-	177.39	79.50	26.40	3.05	0.56	2.57	74.45	15.66	9.42	-	-	-
26.	Qalebe	348.49	36.57	-	58.21	-	35.38	97.83	-	4.20	10.07	21.88	3.74	1.73	78.14	-	-	1.24
27.	S.Məraliyev	1252.66	45.16	18.05	326.95	21.51	162.8	347.42	59.65	25.41	11.99	1.37	-	184.9	1.94	9.12	22.41	1.96
28.	H.B.Zərdab	890.79	47.81	-	427.10	44.49	100.9	50.80	5.09	18.80	21.80	1.80	2.0	31.89	-	-	24.60	-
29.	Şıvan	688.69	157.40	10.0	152.3	88.63	105.2	27.70	14.90	12.50	1.79	4.83	115.77	32.70	43.59	15.70	-	-
30.	Nizami	841.09	46.51	-	175.98	91.06	117.16	-	5.92	28.54	13.74	-	5.92	217.79	-	1.72	27.07	-
31.	Füzil	529.88	74.31	8.37	188.10	55.33	-	77.50	-	38.40	19.70	13.21	1.32	3.01	38.16	10.45	-	-
32.	Sələy	537.78	16.26	2.10	204.55	18.82	83.29	31.52	-	12.76	2.95	0.50	-	32.48	99.90	18.55	16.07	-
33.	E.Kərimov	619.63	62.12	4.21	103.00	67.43	49.97	6.09	69.47	34.13	37.64	-	7.90	82.89	13.75	-	41.01	-
34.	Nəsimi	1259.06	39.93	-	422.41	121.56	303.15	49.70	18.04	22.57	14.01	-	5.24	230.33	46.52	5		

Sıra №	Tosorrluların adı	Xüsusi mülkiyyətə verilən torpaglar			
		Cəmi sahə (hektar)	o cümlədən		
			Əkin	Həyətan	Cənlik atmalar
1.	Salahli	261.92	246.92	13.0	--
2.	M.Müşfiq	1105.60	1067.6	38.0	--
3.	Yarməmmədbəyli	561.80	517.0	44.80	--
4.	İsaqbağı	382.87	382.87	--	--
5.	Kondobil	442.56	442.56	--	--
6.	Leleagacı	321.79	320.25	--	1.54
7.	Böyük Dekke	316.78	294.30	22.48	--
8.	Aşağı Seyidlər	555.92	529.92	26.0	--
9.	Sıxbağı	411.90	401.80	10.10	--
10.	Zəhmət	889.05	829.15	59.90	--
11.	T.İsmayılov	1226.35	1164.35	62.0	--
12.	Qaravelli	500.39	473.39	27.00	--
13.	Allahqulubağı	230.95	205.01	21.00	4.94
14.	Bakı fəhləsi	868.09	837.09	31.00	--
15.	Azərbaycan	683.71	651.71	32.00	--
16.	Orman oba	1038.82	948.82	51.60	38.4
17.	Şəfəq	467.89	408.35	59.54	--
18.	Gümüşlü	1016.06	977.06	39.00	--
19.	S.Vurğun	1434.91	13554..91	70.0	--
20.	Melikli	873.41	812.45	61.0	--
21.	Nəzəralı	253.29	248.29	5.00	--
22.	N.Nerimanov	357.27	313.67	44.0	--
23.	Dostluq	480.63	390.94	89.69	--
24.	Yeni həyat	289.67	255.67	34.00	--
25.	I.Qayibov	546.21	500.91	45.30	--
26.	Qəlebo	497.19	452.19	35.0	--
27.	S.Mehraliyev	915.32	822.42	92.00	--
28.	H.B.Zardabi	717.20	656.5	59.0	1.70
29.	Şirvan	1321.40	1266.4	55.0	--
30.	Nizami	415.52	1056.52	59.0	--
31.	Füzuli	737.17	711.17	26.0	--
32.	Sileyli	334.31	321.31	13.0	--
33.	E.Karimov	650.05	599.05	51.0	--
34.	Nəsimi	1930.05	1863.36	55.0	11.69
35.	Alicanlı	994.87	944.87	50.0	--
36.	Ağabəyli	264.76	252.76	12.0	--
37.	Bərekət	2187.62	1993.10	194.52	--
38.	Camışçılıq	463.33	463.33	--	--
Tosorrluların üzrə cəmi		21647.97	23669.97	1598.83	58.27

A4f - 256335



ADA

Ada coğrafi adı Körpükənd kəndi ərazisində, Kür çayında qeydə alınıb. **Ada** adlanan bu yer dörd tərəfdən Kürün suyu ilə əhatə olunmuşdur. Məhz elə bu səbəbdən yerli əhalisi bu orografiq obyekti **ada** adlandırmışdır...

ADSIZ TƏPƏ

Zərdab rayonunun Çallı kəndi yaxınlığında qeydə alınmış orografiq obyektlərdən biri **Adsız təpə** adlanır. Buradan müxtəlif tarixi dövrlərə aid maddi-mədəniyyət nümunələri – bəzək əşyaları, gil qablar və s. də tapılmışdır.

Təpəye ad verilmədiyindən o, **Adsız təpə** kimi qeydə alınmışdır...

AĞ ARX

Çallı kəndi ərazisində qeydə alınan hidronimlərdən biri **Ağ arx** adlanır. Hidronim **ağ** («şəffaf») və **arx** (süni suvarma kanalı) sözlerindən ibarət olub, «şəffaf sulu süni kanal suyu» anlamındadır.

Ağsu rayonunda **Ağarx** adlı kənd də var...

AĞABAĞI KƏNDİ

Ağabağı kəndi Zərdab rayonunda, Şixbağı kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 19 kilometr cənub-şərqdə, Şirvan düzündə, Kür çayının sahilində yerləşir. Kəndin əhalisinin sayı 411 (1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə görə) nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, meyvəçiliklə məşğul olur. Kənd üzrə cəmi təsərrüfatların sayı 120-dir. Kənddə məktəb, kitabxana və s. var.

Kənddə **qaraqəhrəmanlı, saralılar, seyidxanlı, həştadlılar** və **xanəhməddi** adlı nəsil və türələr yaşayır. Kəndin ərazisindəki sahilə yaxın sahədə 10 hektarlıq çəkiliş vardır.

Yerli məlumatlara görə, 1855-ci ildə Kür çayı sahilinin bu ərazilərində **740** desyatinqlik tut **bağı** (çəkiliş) ayrı-ayrı şəxslər arasında bölüşdürülmüşdür. **Ağa** (seyid olduğu üçün) adlı bir nəfərə verilmiş sahə əhali arasında şərti olaraq **Ağabağı** adlanmışdır. Sonralar Zərdab kəndindən **qaraqəhrəmanlı, saralılar, seyidxanlı, həştadlılar** və **xanəhməddi** nəsillərinə mənsub olan ailələr orada məskunlaşmışlar. Yeni yaranan bu yaşayış məntəqəsi həmin seyidin adı ilə əlaqədar olaraq bu adı saxlamış və **Ağabağı** adlanmışdır. Bəzi sənədlərdə kəndin adı **Ağalıbəy** və ya **Ağalıbağı** kimi də çəkilir.

Ağa – dini titul bildirən sözdür. Keçmişdə Azərbaycanda da seyidlərə, ruhanilərə **Ağa** deyildirdi. Bəzi mənsəb sahiblərinə, eləcə də yaşı ve hörmətli adamlara da **ağa ləqəbi** (bu ləqəb bəzən adamların adlarının əvvəlinə, bəzən də axırına əlavə edilirdi) verilirdi. Əvvəller ziyallılar müraciət edərən cənab və s. sözlərlə yanaşı **ağa** titulundan da istifadə olunurdu. Eyni zamanda hakim, istismarçı sınıflara mənsub olan adamlara da bəy, zadəgan, mülkədar, **ağa** kimi müraciət olunurdu...

Ağabağı oykonimi **Ağa** (şəxs adı) və **bağ** sözlərindən düzəlib, «Ağaya məxsus bağ» mənasındadır. Toponimin tərkibindəki –**şəkilçisi** mənsubluq ifadə edən şəkilçidir.

AĞAYAR ÇALASI, AĞAYAR DÜZÜ, AĞAYAR QOBUSU

Oronimiyada xalq coğrafi terminlərindən biri **yar** sözüdür. **Yar** sözü toponimiyada «yarğan», «çay sahil ucurum» mənalarını ifadə edir. Bu terminlə bağlı respublikamızın ərazisində 130-dan çox oronim toplanmışdır.

Ağayar çalası, Ağayar düzü, Ağayar qobusu coğrafi adları Zərdab rayonunun Yarməmmədbağı kəndi ərazisində qeydə alınıb. Yerli əhali **Ağayar** sözünü şəxs adı ilə bağlayırlar. **Çala, düz, qobu**

terminləri mənfi reliyef formaları ifadə edir. Digər rayonlarımızın ərazilərində də bu tipli toponimlərə rast gəlirik...

AĞILDƏRƏ

Bəzi coğrafi adların tərkibində iştirak edən **ağıl** sözü «*mal-qara saxlanan sahə*», «*geçələr qoyun saxlanılan yer*» mənasındadır. Adının tərkibində **ağıl** termini olan orografik obyektlər kənd təsərüfatı sahələri ilə əlaqədar tikintiləri əks etdirən oronimlərdəndir.

Zərdab rayonunun Büyük Dəkkə kəndi ərazisində qeydə alınan oronimlərdən biri **Ağıldərə** adlanır. **Dərə** – mənfi reliyef forması bildirən coğrafi terminidir. Kəndin ərazisindəki **dərə** orada heyvan ağılının olması ilə əlaqədar belə ad almışdır.

Ağıl komponenti ilə bağlı coğrafi adlara Füzuli rayonunun Dördçinar kəndi (**Ağıldərə**), Babək rayonunun Nehrəm kəndi (**Gədik-ağıl**), Qaradağ rayonunun Korgöz qəsəbəsi (**Burunağıldağ**), Şərur rayonunun Yuxarı Yaycı kəndi (**Eyvazxan ağılı dərəsi**) və s. ərazilərdə rast gəlirik...

AĞQAYA

Oronimiyamızda müxtəlif rəng bildirən sözlər (ağ, qara, göy və s.) ilə müyyəyen oronimik terminlərin (qara, dağ, gədik, güney, dərə və s.) birləşməsi nəticəsində yaranan oronimlər çoxluq təşkil edir. Zərdab rayonundakı Yuxarı Seyidlər kəndi ərazisində qeydə alınmış **Ağqaya** oronimi də belələrindən biridir.

Ağqaya toponimi iki hissədən – **ağ** və **qaya** komponentlərindən ibarətdir. Toponim rəng bildirən **ağ** sözündən və müsbət reliyef forması ifadə edən **qaya** terminindən düzəlmüşdür. **Qaya** oradakı orografik **qaya**, daş sūxurlarının **ağımtıl** rənginə görə belə adlandırılmışdır. Belə oronimlər türkdilli xalqların toponimiyası üçün xüsusi səciyyəvidir, çünki, onlar hər hansı bir landşafta uyğun olaraq coğrafi obyekti özündə əks etdirir.

Ağ sözünün türk dillərində müxtəlif məna çalarları vardır. Bu termin əsas etibarla torpağın sūxurunun rəngini bildirir. Rəng çaları ifadə edən **ağ** sözündən yaranan **Ağqaya** müsbət reliyef forması da bunu sübut edir. Bu setirlerin müəllifi **ağ** topoformanti ilə bağlı yuzdən çox coğrafi adın mənə ve mənşəyini açıqlamışdır...

Bir çox **Ağqaya** oronimləri vulkan mənşəli **qaya** olduğu üçün hidrotermal, **ağ** rəngli porfirit sūxurdan əmələ gələməsi ilə məhz **ağ** rəngin çalarını səciyyələndirir. Ümumiyyətlə, oronim və hidronimlərdə **ağ** sözünün məna çalarlarını tədqiqatçılar təxminən beş qruplaşdırırlar: a) «*rəng*» mənasında; b) «*müqəddəslik*» mənasında (məsələn: Ağoglan dağı və s.); c) «*axan su*», «*içməli su*» mənasında (məsələn: Ağsu çay dərəsi, Ağyazı-Ağayı və s.); «*kiçik, alçaq*» və s. mənalarda; d) «*əkilməmiş, bozumtul*» mənasında (Ağcabədi və başqa rayonlarda) və s.

Babək, Kəlbəcer, Gədəbəy, Göyçay, Laçın, Tovuz, Cəbrayıl və Şuşa rayonlarında **Ağqaya dağı** yüksəkliyi; Gədəbəy, Tovuz və Şəmkir rayonlarında isə **Ağqaya çayı** hidronimi qeydə alınmışdır...

AĞTƏPƏ

Deli Quşçu kəndi ərazisində qeydə alınmış orografik obyekt **Ağtəpə** adlanır. **Ağtəpə** oronimi rəng bildirən **ağ** komponentindən və müsbət reliyef ifadə edən **təpə** terminindən ibarətdir. Oronim yerləşdiyi yerin adı ilə əlaqədar coğrafi landşaftı əks etdirir. Ərazidəkəi üzərində **ağ** daş qoyulmuş bu hündür təpənin ətrafında vaxtılı şum və əkin-biçin işləri zamanı müxtəlif əşyalar-silahlar, insan sümükləri və s. tapılmışdır.

Burada arxeoloji tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac var. Kəndin yaşılı sakinlərinin dediklərinə görə, vaxtılı **Ağtəpə** və ona yaxın ərazilərdə qacaqlar gizlənmiş, burada qanlı toqquşmalar baş vermiş, kütłəvi qırğınlar həyata keçirilmişdir...

Adında **ağ** rəngli sūxurlarının rəngini əks etdirən **Ağtəpə** adlı oronimlərə Abşeron, Beyləqan, Cəbrayıl, Gədəbəy, Göygöl, Füzuli,

Kelbacər, Qazax, Qobustan, Qusar, Laçın, Zəngilan və s. rayonların ərazilərində də rast gəlirik...

AXMAZ

Zərdab rayonunun Pərvanlı kəndi ilə Qoruqbağı kəndləri arasında qeydə alınan coğrafi adlardan biri **Axmaz** adlanır. Bu tipli coğrafi adlara Ağcabədi, İmisi, Kürdəmir, Sabirabad, Salyan və s. rayonların ərazilərində də rast gəlirik. Oronimin adından da görünüşü kimi, **Axmaz** dedikdə «axmayan su yığımı», «axarı olmayan su», «çayın əyri-üyri axıb öz yatağını düzəltməsi nəticəsində qırılıb qalan hissəsi – oraqvari göl və ya gölmaçə» nəzərdə tutulur.

Zərdab rayonunun Ağabağı, İsaqbağı və Alichanlı kəndləri yaxınlığında, Gödəkqobu kəndi ərazisində, eləcə də Qarabağlı yurd yeri sahəsində də **Axmaz** adlı orografiq obyektdə rast gəlirik. Deli Quşçu kəndi ərazisində **Axmaz gölü** adlı hidronim də qeydə alınmışdır...

AXMAZ GÖLÜ (Bax: Axmaz)

ALI BABA OCAĞI

Zərdab rayonunun İsaqbağı kəndinin qəbiristanlığında dəfn olunan Ali Baba (Şeyx Büyükkishi Baba) adlı müqəddəs bir şeyxin qəbri el arasında **Ali Baba ocağı** adlanır. **Əliyev Ali (Büyükkishi)** Şeyx Abdu oğlu 1897-ci ildə indiki Ucar rayonunun Qaracallı kəndində anadan olub. Bu kənd şeyxlər, övliyalar, əmbiyalar yurdunu kimi tanınır. Ali Əliyev bir müddət Kündəmir rayonunda taxıl tədarüküsü vəzifəsində işləmiş, sonra Böyük Vətən müharibəsinə yollanmışdır. 1944-cü ildə yaralanaraq Azərbaycana qayıdan A.Əliyev müxtalif idarələrdə mühasib kimi çalışmışdır. 1965-ci ildən

əqaüdə çıxmış **Ali Baba** 1970-ci ildə dünyasını dəyişmişdir. **Ali Baba ocağı** Şirvan Bölgesi əhalisinin ziyarətgah, inam, iman yeridir.

ALLAHQULUBAĞI KƏNDİ

Zərdab rayonunda, rayon mərkəzindən 5 kilometr cənub-şərqdə, Kür çayının sahilində, Əlibəlli kənd inzibati ərazi vahidində yerləşən 100 evli kənd. Əhalisinin sayı 517 (01.01.2008-ci ilə aid olan statistik məlumatata görə) nefərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqcılıqla məşğul olur. Kəndin 147 təsərrüfatı var.

Kənddə məktəb, kitabxana, klub, məscid və s. var. Kəndin qazililər, həmidililər, həsənlilər adlı nəsil və türələri vardır...

Allahqulubağı oykonimi **Allahqulu** şəxs adından və **bağ** («meyvə ağacları əkilmiş sahə») sözündən ibarətdir. Oykonominin tərkibindəki → şəkilçisi mənsubluq ifadə edir. Toponim «Allahqulu ya məxsus olan bağ» mənasındadır. Bu tipli yaşayış məntəqəsi adlarına Azərbaycanda çox rast gəlmək mümkündür...

Mənbələrin verdiyi məlumatata görə, Allahqulubağı kəndinin 200 ildən çox (beləkə də daha çox) yaşı var. 1855-ci ildə Zərdab icmasına aid olan və Kür çayı sahilində yerləşən 740 desyatınlık tut bağıları (çekillilikləri) sonralar ayrı-ayrı bəylər və ruhaniyələr arasında bölüşdürülmüşdü. Bölüşdürürlən bu bağlardan biri də **Allahqulu** adlı bəyə mənsub olmuşdur. XX əsrin əvvəllerində burada 15 ev olmuşdur. Əhalisi oturaq heyat keçirmişlər. Zərdabdan və başqa yerlərdən gəlmiş ailələr həmin ərazidə məskunlaşdırıbdan sonra **bağ** yeri kəndə çevrilmiş və **Allahqulu bəyin** adı ilə əlaqədar olaraq beş adlanmışdır. Kəndin adı onun bağlıq sahədə salınması ilə əlaqədardır. Yaşayış məntəqəsi 1917-ci ildə **Birinci** və **İkinci Allahqulubağı** adı ilə iki kənd kimi qeydə alınıb. Sonralar bu ərazilərdə Ağabağı və Şixbağı adlı kəndlər də yaranıb...

Allahqulu toponimi **Allah** və **qulu** (**bəndəsi**) sözlərindən ibarətdir. Ərəb dilində **Allah** sözü bütün kainatın yeganə yaradıcısı və idarə edəni (Yaradan, Tanrı, Rəbb) hesab olunur. Qədim

(çoxallahlı) dinlərdə təbiət fövqündə təsəvvür edilən (qədim yunan allahları və s.) varlıq (vücud) Allah hesab edilir. O, hakimdir, heç kəsə tabe deyildir...

ARAN

Azərbaycanda yayı isti, qış mələyim iqlimli düz, ovalıq və düzənlilik yerlərə **aran** deyilir. Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqları, Gəncə-Qazax və və Arazboyu düzənlilikləri **aranda** yerləşir. **Aran** zonasında əsas pambıqqılıq rayonları və qışlaqlar vardır.

Aran mənfi relyef forması bildirən coğrafi termini dilimizdə «*düz yer*», «*isti ərazi*», «*qışlaq sahəsi*», «*dağlıq yerlərə nisbətən alçaq, isti, düz yer*» və s. mənələrədir. Bu söz toponiymiyamızda **uran**, **aren**, **əren**, **oran** formasında da öz əksini tapmışdır. II əsrden məlum olan təmiz türk mənşəli **aran** sözü «*isti yer*», «*qışlaq yer*» anlamındadır. Bir çox tarixi mənbələrdə **aran** adlı qədim türk elinin də adı çəkilir...

Aran sözünün tərkibindəki **ar** komponenti «*su*» anlamındadır. Ara həm de «*əralıq*»dır. **Aran** sözü Mahmud Kaşgarlıya görə «*atlar saxlanan yer*» menasındadır. **Aran** sözü türk dillərində çoxmənali sözdür. Azərbaycanın milli lügətlərində **aran** sözünün bir neçə menası verilir: «*yaylaq yerlərə nisbətən alçaq və iqlimcə isti olan yer*» və s.. Radlov **aran** sözünün o zamanlar «tyurkskoe narecie», yəni «*türk ləhcəleri*» adlandırdığı Azərbaycan, tobol, çulum, barabın, ciğatay, krim, osmanlı, tarançın, kazan, qara-qırğız... dillərində 12 menasını verir: «*yaylaq yerlərə nisbətən alçaq düzənlilik yer*», «*iqlimcə isti olan yer*», «*həyət (məhəllə)*», «*qapı astanasi (neyinse öni)*», «*at saxlanılan yer*», «*qoyun saxlanılan yer*», «*çətinliklə*», «*az qala*», «*kütlə*», «*ordu*», «*xalq*», «*tayfa*».

Aran toponiyminin menası «*çaylar arasında yaylaq yerlərə nisbətən alçaq və iqlimcə isti olan, at və qoyun saxlanılan yerde ordusu olan xalq yaşayın yer*» menasındadır. Azərbaycanın tarixən **Aran** adlanan vilayəti Kür və Araz çayları arasında yerləşən vadinin adıdır.

Tarixdən məlumdur ki, erkən orta əsrlərdə Cənubi Rusiya çöllərində yaşamış qıpçaqların (**İncə**, **Tərtər**, **Qarabörk**, **Qov**) içərisində bir sıra tayfalarla yanaşı **aran** (*oran*, *uran*) adlı tayfa da olmuşdur. Bu tayfalar həmin dövrlərdə etibarən müxtəlif ərazilərə, o cümlədən, Azərbaycana da gəlmişlər.

Erkən orta əsrlərdə Şimali Azərbaycanın adı **Arran** olmuşdur. Mənbələrdə bu coğrafi ad **Tosaren** (Düz Aran), **Aran**, **Arran**, **əl-Ran**, **Rani** kimi çəkilir. Qədim Azərbaycan dilində **aran** sözü «*isti düzən yer*», «*qışlaq yer*» anlamındadır. **Aran** oroniminin eyniadlı etnonimlə də bağlılığı istisna deyil. Krim ərazisində Aranada, İrkutsk vilayətində **Aranqala**, Sibirdə **Arankul** və digər adının tərkibində **aran/oran/uran** komponenti olan coğrafi adlar əksər tədqiqatçılar tərəfindən **aran/oran/uran** etnonimi ilə əlaqələndirilir.

Aran termininə bir çox yazılı abidələrdə də rast gəlirik. XI əsr tədqiqatçısı Mahmud Kaşgarının lügətində **aran** sözü «*tövlə, pəyə, mal-qara həyəti, heyvan saxlanan yer*» kimi izah olunmuşdur. Qazax dilində də eyni mənəni verən bu söz işlənir. Akademik V.Radlov **aran** sözünü «*çəmən, otlaq*», «*ovalıq*», «*qışlaq*», «*mələyim iqlimli ölkə*» anlamlarında da izahlandırır. **Aran** sözü qədim türk dillərində «*isti yer*» mənasındadır. Bu sözü Qafqaz Albaniyasının digər adı olan **Arran** (**Aran**) toponiymi ilə də əlaqələndirənlər var...

Toponiymiyamızda **aran** coğrafi termini ilə əlaqədar çoxlu coğrafi adlar qeydə alınmışdır. Onlara nümunə olaraq **Aran dağı**, **Aran kəndi** (Tovuz rayonu), **Aran dərəsi**, **Aran təpəsi**, **Aran kəndi** (Lerik rayonu), **Aranlı kəndi** (Biləsuvar rayonu), **Aranzəmin kəndi** (Xocalı rayonu), **Arançı təpələri** (Ağstafa rayonu), **Arantəpə** (Kəlbəcər rayonu, Mozkənd kəndi), **Aran görünən təpə**, **Aran görünən dağ** (Daşkəsən rayonu), **Boz-Aran** (Goranboy rayonu), **Oran dərə** (Masallı rayonu, Yelocaq kəndi), **Urandağ** (Oğuz rayonunda Ağçayın qolu), **Üryandağ** (Xocavənd rayonu), **Aran çölü** (Ağcabədi rayonu), **Aran sıra dağları** (Qəbələ rayonu) və başqalarını göstərmək olar...

ARANBASAR

Aranbasar coğrafi adı Zərdab rayonunun Çallı kəndi ərazisində qeydə alınmışdır. Bu tipli orografik obyektlərə Azərbaycanın Ağcabədi, Füzuli, Ucar, Culfa və s. rayonlarının ərazilərində də rast gəlirik. Oronim **aran** və **basar** terminlarının birləşməsindən əmələ gelmişdir. Azərbaycan Respublikasının ovalıq hissəsi hazırda **Aran** adlanır. Aranın əsas hissəsinə Kür-Araz ovalığı təşkil edir. Mil, Muğan, Şirvan düzləri də **Aran...** adlanmışdır. Bunlar tariximizdən de məlumdur.

Aran - «isti yer», «qışlaq», «ovalıq», «düz və ovalıq yer» deməkdir. Aranın yayı isti, qış müləyim keçir. Respublikamızın bütün pambıqçılıq rayonları, qışlaqları arəndədir. Qoyunlar yayda yaylaqlarda, qışda aranda bəşlənir. **Aran** termini «dağ» anlayışının əksidir. Qədim türk dillərində **aran** sözünün «müləyim iqlimli ərazi», «çəmən», «aşağı yer» mənaları da var.

Tarixin orta çağlarında Cənubi Rusiya çöllərində məlumdur ki, türk qurumlu qıpçaqlar yaşamışlar. Qıpçaqların Azərbaycan xalqının etnogenezində mühüm rolları olub. Onların Azərbaycana gəlişi, burada məskunlaşmaları hələ erken orta əsrlərde baş vermişdir. Qıpçaq tayfaları içərisində önce qarabörk, tərtər və başqaları ilə yanaşı mənbələrdə **aran** (**oran**, **uran**) tayfasının da adı çekilir.

Azərbaycan toponimiyasında **Aran**, **Aran dağı**, **Aran dərəsi**, **Aran düzü**, **Aran təpəsi** və s. coğrafi adlar öz əksini tapmışdır. Müxtəlif tarixi, sənədli yazılardakı bu orografik obyekt adlarından məlum olur ki, danişqadı **Uran** adı sonralar **Aran** və **Oran** formasına keçmişdir. I əsr müəllifi Plini də Şimali Qafqazda yaşayan **oran** tayfaları haqqında məlumat vermişdir...

Azərbaycan Respublikasının Ağcabədi, Lerik, Tovuz, Ucar, Yevlax rayonlarında **Aran** adlı yaşayış məntəqəsi vardır.

ARXAC DƏRƏSİ

Rayonun ərazisində qeydə alınan oronimlərdən biri **Arxac dərəsi** adlanır. Bu coğrafi ad **arxac**, **dərə** sözlərindən və mənsubluq ifadə edən -si şəkilçisindən ibarətdir. **Dərə** termini mənfi relyef forması bildirir. **Dərə** sözü ilə bağlı Azərbaycanda çöl materialları içerisinde **30.000** coğrafi ad qeydə alınib...

Türk dillərində **arxac** sözü «dağın arxası», «dağın, təpənin gün düşməyen hissəsi, quzeyi», «qoyun və ya mal-qara yatağı» mənasındadır. Otlaq şəraitində həm gecələr, həm de havalar isti olanda gündüzlər qoyun və qaramalın dincəlməsi üçün düzəldilmiş yere **arxac** deyirlər. Arxacları baharın əvvellərində və payızda külək tutmayan, yayda isə adətən bir qədər hündür yerdə düzəldirlər. Müyyəyen vaxt keçdikdən sonra onların yeri dəyişdirilir. Azərbaycanda **arxac** sözü ilə bağlı çoxlu sayıda toponimlər qeydə alınmışdır...

ARMUDLU NOHUR

Zərdab rayonunun Məlikumudlu və Çallı kəndləri arasında qeydə alınan coğrafi adlardan biri də **Armudlu nohur** adlanır. **Nohur** - «kiçik çay dərəsi», «süni sututar sahə» deməkdir. Yeraltı və səth suluları ilə doldurulan **nohurların** mühüm təsərrüfat əhəmiyyəti var.

Çox zaman **nohurlar** düzən yerlərdə iri çalaların qazılması yolu ilə yaradılır. Ərazidə çoxlu **armud** ağacları olduğu üçün toponim belə ad almışdır. Toponim «armud ağacları olan kiçik çay dərəsi» mənasındadır.

ATVURULAN

Dəli Quşçu kəndi ərazisində qeydə alınan orografik obyektlərdən biri **Atvurulan** adlanır. Toponim vaxtilə orada **at** heyvanının

vurulması ile bağlı olarak belə adlanmıştır. Bu tipli oronimlərə Azərbaycanın digər rayonlarının ərazilərində də rast gəlirik...

AŞAĞI ƏLVƏND BAĞI

Aşağı Əlvənd bağı orografiq obyekti Zərdab rayonunun Əlvənd kəndi ərazisində, Kür çayının sahilində qeydə alınmışdır. Bağın 40 hektara yaxın çəkiliş sahəsi var. **Bağ** yaxınlıqdakı Əlvənd kəndinin **aşağı** hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır. Bu tipli coğrafi adlara Azərbaycanın digər rayonlarında da rast gəlirik...

AŞAĞI SEYİDLƏR KƏNDİ

Aşağı Seyidlər kəndi Zərdab rayonunda, Şəftəhal kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 22 kilometr cənub-şərqdə, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumat görə 799 nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, pambıqcılıq və baramaçılıqla məşğul olur. Kənddə məktəb, klub, kitabxana, məscid və s. var. Kəndin təsərrüfatlarının sayı 188-dir. Aşağı Seyidlər kəndində *seyidağlılar*, *rzalılar*, *binnətlilər*, *qazılılar*, *astanlılar*, *hacıimamqulu-*
lar, *alxashılar*, *məmmədlilər*, *ağamirlilər*, *nağıyevlər*, *vəliyevlər*, *qası-*
movlalar, *ağayevlər*, *sadiqovlar* adlı nəsil, tırə və ailələr yaşayır. Kənddə 150 ev vardır.

Seyidlər oyonimi **seyidlər** adlı nəslin vaxtilə burada məskunlaşması ilə əlaqadardır. Toponim «seyidin nəslisi, törəməsi» mənasındadır.

Seyidlər toponimi **seyid** sözündən və cəmlik ifadə edən –lər şəkilcisiñ ibarətdir. Oyonime **aşağı** sözü onu digər yaşayış məntəqəsində ayırmak üçün əlavə edilmişdir. 1997-ci ildən kəndin adı **Aşağı Seyidlər** kimi rəsmiləşdirilmişdir...

Seyid – termini dini tituldur. Ərəb dilində bu söz «cənab», «ağa», «tayfa başçısı» deməkdir. Məhəmməd peyğəmberin nəslindən olan müsəlmanlar **seyid** fəxri titulu daşıyır. Hələ erkən orta əsrlərdə Ərəbistanda qəbile və tayfa aristokratiyası nümayəndələrinə **seyid** deyilerdi. **Seyidlər** – peyğəmberlər və onların nəslindən olan imamlardan əmələ gələn şəxslərdir. **Seyidlər** etnotoponimi əreblərin **Qureys** qabiləsindən olan **seyidlər** tayfasının adı əsasında formalasmışdır.

Şahsevən tayfa qrupuna daxil olan tırələr içerisinde **seyidlilər** de adı var. **Seyidli** türk tayfasının böyük bir qismi hazırda əsasən Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində yaşayırlar. Bu tayfaya mənsub olan nəsillər tarixən əkinçilik, maldarlıqla məşğul olmuşlar.

Seyid termini ilə bağlı vaxtile Qərbi Azərbaycanda (Ermənistan) **Seyidkənd** (Zəngibasar mahali), **Seyidqulu** (XVIII əsr, Şirakəl nahiyyəsi), **Seyidkotanlı** (İrəvan qəzası), **Seyidlər** (Sisyan, Basarkeçər rayonları), **Seyidlər Kotanlısı** (Vedi rayonu), **Seyid Məmiş** (Dərəleyəz mahali) adlı yaşayış məntəqələri mövcud olmuşdur.

Yerli məlumatata görə **seyidlilər** əvvəller Kür çayının sağ sahilində yaşamışlar. Onlar buraya İmlisli rayonunun Məmmədli kəndindən ayrılib gəlmışlar. Sonralar bu kənddən ayrılib gedənlər çay yuxarı, vadidən xeyli aralıda eyni adlı təze kənd (**Yuxarı Seyidlər kəndi**) yaratmışlar. Elə o zamandan el arasında bu kəndlərin birinə **Aşağı Seyidlər**, o birinə isə **Yuxarı Seyidlər** deyilmişdir.

M. Vəliyev (Baharlı) yazar ki, **seyidlər** adı ilə tanınan bu adamlar türkləşmiş əreblərin nəslindəndirlər. Onlar Ərəbistanda yaşamış **Qureys** qabiləsinə mənsub olmuşlar. Onların Azərbaycana geliş Səfavi hakimiyyəti dövrüne təsadüf edir. Onlar əvvəlcə indiki İran Azərbaycanı, sonra da Quzey Azərbaycanın ərazisində yayılmışlar. Həmin müəllifin yazdığını görə XX əsrin əvvəllerində mövcud olmuş **Seyidlər**, **Seyid Sadıxlı** (Cavad qəzası), **Gedik Seyidlər**, **Digah Seyidlər**, **Seyidlər**, **Seyid Ibrahim qışlağı** (Quba qəzası), **Seyid Türbə**, **Seyidbazar**, **Seyid Qışlaq Koca** (Lənkəran qəzası), **Seyidlər** (Ağdaş qəzası), **Seyidlər**, **Seyidkənd** (Gəncə qəzası).

Nazim Tapdıqoglu

Seyidlər, Mirlər, Seyid Əhmədli (Zəngəzur qəzası), **Seyid Əhmədli, Seyid Mahmudlu** (Cəbrayıl qəzası), **Seyid qışlaq, Xal-xal** (Şəki qəzası), **Seyidli, Seyidbəyli** (Şuşa qəzası) kəndlərinin sakinləri həmin dövrde buraya gəlmış adamların nəslindendirlər...

Büyük əksəriyyəti İran Azərbaycanından türkləşmiş halda gələn seyidlər özləri «seyid», «ağā», «mīr» adlandırmaqla tanınırlar.

Seyidlər etnotoponimi əreblərin Qureyş qəbiləsindən olan seyidlər tayfasının adı əsasında formalaşmışdır. **Seyid** sözü mənşə etibarı ilə Məhəmməd pəygəmbərin nəslindən olan müsəlmanların fəxri titulu anlamındadır.

Toponimiyada əreblərin **qureyshi** qəbiləsinə mənsub olan seyidlər tayfası adı ilə bağlı çoxlu sayıda coğrafi adlar qeyd alılmışdır. **Seyidlər** oykonimine Azərbaycanda Zərdabla yanaşı, Göygöl, Xaçmaz, Kəlbəcər, Laçın, Salyan, Samux və Zəngilan rayonlarında da rast gəlirik...

Seyidlərlə bağlı başqa fikirlər də mövcuddur. Məsələn: «Azərbaycan tarixi» (Bakı, I cild, 1961-ci il) kitabında qeyd olunur ki, Salyan rayonundaki **Seyidlər, Seyid Sadıxlı** kəndlərinin adamları türkləşmiş hindlilərdirlər. Nadir şah onları bəliq vətəgələrindən İsləmək üçün Hindistanın Çaraca mahalından buraya köçürümüşdür. «Azərbaycan SSR inzibati-ərazi bölgüsü» kitabında göstərilir ki, hazırda respublikamızda **Seyidlər** adlı 9 kənd, bundan başqa **Seyidbazar, Seyidqışlaq, Seyidişen, Seyidli, Seyidə-madlı, Seyidmahmudlu, Seyidsadiqli** yaşayış məntəqələri də vardır ki, onlar da 12 rayonda yerləşmişdir.

Azərbaycanda **seyidlər** tayfasının adı ilə bağlı **Seyidlər kəndi** (Zəngilan, Zərdab, Kəlbəcər, Laçın, Salyan, Samux, Xaçmaz rayonları) və başqa yaşayış məntəqələri var. Ümumiyyətlə, respublikamızda adının tərkibində **seyid** sözü olan 23 oykonim qeydə alınmışdır.

AVRUQLUQ

Zərdab rayonunun Biçaqçı kəndi yaxınlığında qeydə alınan orografiq obyektlərdən biri **Avruqluq** adlanır. **Avruqluq** oronimi

avruq sözündən və -luq şəkilcisindən ibarətdir. **Avruq** termini «çayın qamışlıqdan axan hissəsi» mənasındadır. Bu terminə qədim türkdilli abidələrdə aruq formasında da rast gəlirik.

Füzuli rayonunun Bəhmənli kəndi ərazisində, Araz çayı sahilində de **Avruq** adlı oronim qeydə alınmışdır...

AVŞAR TAĞI

Zərdab rayonunun ərazisində qeydə alınan orografiq obyektlərdən biri de **Avşar tağı** adlanır. Bu yer **avşar (əfşar)** tayfasının adı ilə əlaqədar olaraq belə adlanmışdır. Məlumdu ki, azərbaycanlıların etnogenezində iştirak etmiş türk tayfalarından biri de **əfşarlardır**. **Əfşarlar** əsasən, İranda (Cənubi Azərbaycanda), Türkiyədə, Əfqanistanda (Kabil ətrafında) və bizim Şimali Azərbaycanda yaşayırlar. Onların hazırda dünyada ümumi sayıları təqribən 10 milyondan çoxdur. **Əfşarlar** əsas etibarı ilə maldarlıq və əkiniliyile meşğuldurlar. Dindardırlar, müsəlmandırlar.

IX əsrədək Deştı Qıpçaqda (XI-XV əsrlərdə Sır-Dəryanın məsəbinədək uzanan çöllərin ərəb və fars mənbələrində adı) yaşayan **əfşarlar** sonralar Səlcuqların tərkibində Xorasana, Azərbaycana və Kiçik Asiyaya gəlmişdir. Azərbaycanın və İranın siyasi həyatında mühüm rol oynamış **əfşarlar** qızılbaş tayfa birliyyinin tərkibində Səfəvilər dövlətinin yaranmasında iştirak etmişlər. Səfəvilər dövründə qızılbaşların (xüsusi mühafizə dəstələrinin başçıları) çoxu əfşar əmirlərindən təyin olunurdu. 1727-ci ildə İravan əyalətinin Karni nahiyesində **Əfşar-Keləvan** adlı kənd olub. **Avşar** adlı kənd Vedibasar və Şirakəl mahalarında da mövcud olub...

1727-ci ilə aid olan «**Gəncə – Qarabağ əyalətinin müləssəl dəfəri**» adlı tarixi sənəddə **əfşarlar** Bərdə livasının Bayad nahiyesinə tabe olan camaat kimi göstərilib. **Avşar** kəndinin kalvanecəfqlular, günəşli, yetimlər, araxlılar, mollalar, rəfiflər, əmrirgünəli, kəlbəcəfərlilər, qaralar, cəfərlilər, əmənqulular və digər tayfa və tırələri var. Bu yaşayış məntəqəsi **əfşar** tayfasının adı ilə əlaqədar belə adlanmışdır.

Səfəvilər dövlətinin süqtundan sonra hakimiyyətə keçmiş Nadir şah (1736-1747-ci illər) əfşarlardan idi. Nadir şahın köçürmə və işgalçılıq siyaseti nəticəsində əfşarların xeyli hissəsi Əfqanistan və Hindistana köçürüldü.

Kuzistan, Kuhgiluya, Kazerun, Urmiya qruplarına bölünən əfşarlar əsasən, Urmiya, Səlmas, Qəzvin, Təbriz, Sultanıyyə, Qum, Zəncan və Kaşanda yaşayırdılar. **Əfşarlar** hazırda Kırklı, Cələyir, İnanlı, Ərəslü, Kosa Əhmədli, Alplu, İmrılu və digər qollara bölündülər. Əfqanistanda yaşayan əfşarların dilini tədqiq edən məşhur macar alimi L.Ligeti onu Azərbaycan dilinin dialekti hesab edir...

Tarixdən məlumdur ki, Sultan Heydər öz tərəfdarlarını başqaşalarından fərqləndirmək üçün o zaman türkmanların geydiyi araqçını 12 yarıqlı qırmızı taca çevirib onu öz sülaləsinə məxsus olan papaya kimi elan edir və bu papağı qoymaqla bu sülaləye mənsub olan adamları digerlərindən fərqləndirdi. Sonralar bu papağı qoyanlar **qızılbaş** adı ilə məşhur oldular. **Qızılbaş** papağı geymək bir müdədət davam etmişdir. 7 tayfa – ustaclu, şamlı, rumlu, təklu, zülqədər, **əfşar** və qacar tayflarından təşkil olunmuş Şah İsmayılin qoşunu da 12 yarıqlı qırmızı Heydəri papağı qoyub «**qızılbaş**» adlandılar. Şah Təhmasib bu papağı çox sevdiyi üçün öz adı ilə adlandırmış və əmr vermişdi ki, həmi Təhmasibi papaq qoymalıdır. 12 yarıqlı qırmızı papaq böyük şöhrət qazandığından **qızılbaş** adı iranlılar üçün qəbul olunmuş və demək olar ki, indiyə qədər də Hindistən və Osmanlı ölkəsində iranlıları **qızılbaş** adı ilə çağırırlar...

F.Rəşidəddin («Cəmi-at-təvarix»), Yaziçıoğlu Əli («Səlcuq-namə») və Əbülgəzi Bahadır xan Xivəliya («Şəcərei-təraikəmə») görə **Avşar** adının anlamı «işlərini cəld gərən və ova həvəslisi»dır. K.Vamberi bu adı əsərinin bir yerində «toplayıcı», digər yerində «əfsər, zabit» kimi açıqlayır. K.Nemət isə **Avşar** adının «itaəlli» mənasında olduğunu yazar.

Bu adın **Avşar** adlı Türk-Azərbaycan mənşeli etnonimdən törməsi şübhə doğurmur. **Avşarlar** Azərbaycan xalqı və dilinin formalaşmasında əsas rol oynayan və Azərbaycan ərazisində onlarca eyni adlı toponimlərin yaranmasına fəal iştirak edən etnos

olmuşlar. Türkəlli xalqların abidələrində bu tayfların adı döndənə çəkilib.

Məşhur türkoloq M.Kaşgari məlum «Divani-lüğəti-türk» əsərində 22 oğuz tayflarından biri kimi **Əfşar//Avşar** tayfasının adını da qeyd etmişdir.

F.Rəşidəddin oğuzların boyları, damgası, genealogiyasını daha dəqiq və stabil təsnif etmişdir. Rəşidəddində oğuzların boyları Boz-ok və Üç-ok deyə iki qrupa ayrılır. **Avşar**, «çevik və vəhşi heyvan ovuna həvəslisi» (F.Rəşidəddin, Oğuznamə, Bakı, 1987, səh.65). **Avşar** bölüyü Bozok qrupuna mənsub olub Ulduz xanın oğlu kimi təsvir olunmuşdur.

Yaziçıoğlu Əli bəy, Əbülgəzi Bahadır xan Xivəli də oğuz tayflarını 24 boyla bölmüş, onların sırasında **Avşar** tayfasının da adını qeyd etmişlər. K.Kaşgaridən fərqli olaraq Rəşidəddin və Əbülgəzi xan Xivəlidə bu söz «**avşar**» formasında işlənmişdir.

Bəzi tarixçilər qeyd edirlər ki, türk tayfları olan qacar və **avşarlar** monqol istilaçıları ilə birlikdə Mərkəzi Asiyadan gəlmişlər. Azərbaycanda bu tayfanın yerləşməsi isə Əmir Teymur və Miranşah Mirzənin gəlisi ilə bağlıdır.

Avşar tayflarının İranda geniş ərazidə yayıldığını V.I.Savina da qeyd edir: «Avşarların İranın türk əhalisinin arasında hazırlı dönmədə böyük qrupları vardır. Səfəvilərə qədər onlar Azərbaycanda (Cağatu çayından şərqdə) yaşayırdılar, sonra demək olar ki, hər tərəfə yayıldılar. İndi onlara Azərbaycandan kənarda da rast gəlmək mümkündür. Məlumdur ki, **avşar** tayfasından 1736-1747-ci illərdə İranda hakimiyyətdə olmuş Nadir şah da çıxmışdır. **Avşar** etnonimi İran toponimiyasında çox yayımlmışdır: **Əfşar**, **Əfşarcıq** (Azərbaycanda), **Əfşaran**, **Təpəəfşar** (Kermanşahda), **Əfşarlı**, **Qışlaqəfşar** (Zəncanda), **Əfşarməhəmməd**, **Hüseynabadəfşar**, **Ərəbabadəfşar**, **Cərməəfşar**, **Cülgəəfşar**, **Siyahəfşar** (Mərkəzi İranda), **Qavəfşar** (Yəzddə), **Çəmənəfşar** (Kermanda)» (Bax: Onamastika Vostoka. Moskva, 1980, V.I.Savina. Etnonimi i toponimi İrana; səh. 150, rusca).

Avşar etnoniminin paralellərinə Ermənistanın Ararat vadisində rast gəlirik. Belə bir nəticəyə gelirik ki, türkəlli **avşar//afşar** adı

tayfa Orta Asiya, İran (Cənubi Azərbaycanda) və ümumən Qafqaz ərazisində geniş yayılmış, yayıldığı ərazinin toponimiyasında izini qoruyub saxlamışdır.

Təbiidir ki, bu etnonim yerləşdiyi ərazidə bəzi təsirin nəticəsində, eyni zamanda dilimizin monoformoloji qanunları, zonanın dialekt xüsusiyyətləri çərçivəsində müəyyən dəyişikliyə uğramışdır. **Afşar// Avşar//Əfşar** və s. variantları olan bu sözün özəyini müxtalif formada izah edirlər. Avşar eli hamiliqla Qızılbaş tayfa ittiqaqına qoşulmuşdur. Ünlü türkoloq Faruq Sümer Avşar elinin qızılbaşları təşkil etməsi haqqında yazır: «Səfəvi dövlətinə quran ünsür tamamıyla türklərdən ibarətdir. Bu ünsürün böyük əksəriyətini də anadolulu köçəri və kəndli türklər meydana gətirdi. Yuxarıda deyildiyi kimi, Şah İsmayıllı Ərzincan yaxınılığında Anadolu türklərini başına yığaraq, buradan Azərbaycana yürüyərək öz dövlətinə qurmuşdur. Bu halət Səfəvi dövlətinin başlıca dayağı olan boy və obaların yurdlarının bilinməsile daha düzgün anlaşılmaqdır. Qızılbaş ulusunu təşkil edən birinci dərəcəli oymaqlar bunlardır: *ustacılı-ustahacılı* (Səfəvi dövründə *ustacılı*, rumlu, təkəlü, zülqədər, şamlı, əfşar, qacar)

(Bax: F.Sümer, Oğuzlar, Bakı, 1992, səh. 163).

Avşarlar tariximizdə ən davamlı rol oynamış böyük bir boydur. Bu baxımdan heç bir oğuz boyu onunla müqayisə edilə bilmez. Burada avşarlar haqqındaki məlumatların xülasəsini vermək yerinə düşərdi:

1. F.Rəşidəddin «Türklərin tarixi» fəslində avşarların hökmədar yetirən 5 boydan biri olduğu yazılır. Buradan onların oğuzların islamiiyyətdən əvvəlki tarixlərində də mühüm rollar oynamış boylardan biri olduğu nəticəsi çıxır.

2. Səlcuqlar dövründə öz fəaliyyətləri ilə qaynaqlarda iz buraxmış 3-4 boy var ki, onlardan biri də avşarlardır. Göründüyü kimi, əfşarlar XII əsrin ikinci yarısında Xuzistanda və ona qonşu yerlərdə 40 ildən artıq sürən bir bəylilik qurmuşlar.

3. **Avşarlar** XVI əsrədə kayı boyundan sonra ikinci olmaq üzrə Anadoluda ən çox yer adına sahib boydur. Bu, onların Anadolunun

fəth edilməsi və məskunlaşdırılmasında ən mühüm rol oynamış boylardan biri olduğunu göstərir.

4. Yaziçıoğlu Əliyə görə, Qaraman oğulları avşarlara məsburdu. Bu da çox mümkündür...

5. **Avşarlar** oynadıqları böyük tarixi rola baxmayaraq, XIV əsrde Hələb bölgəsindəki qələbəlik türkman icmasını meydana gətirən üç boydan biri idi. XIV əsrən son dövrlərədək Anadoluda və İranda fəaliyyət göstərən tayfalardan biri də əfşarlardır. Bu əfşarlar XIV əsrə Zülqədəlli bəyliğinin qurulmasına (İmanlı avşarı), Sisin (Kozan) fəthində və məskunlaşdırılmasında iştirak etmişlər.

6. XV əsrə avşarlar aqqoyunluların fəaliyyətində də iştirak etmişlər. Bunun nəticəsində onlardan bir qismi İrana getmişdir. Səfəvi dövləti qurulduğda isə Anadoludan İrana yeni avşar obaları köcdü, beləliklə, İranda qüvvətli bir **avşar varlığı** meydana çıxdı. Bu əfşarlara mənsub olan Nadir böyük uğurlar qazanaraq Səfəvi hakimiyyətini öz hakimiyyəti ilə əvəz etdi. **Avşarlar** öz siyasi hakimiyyətlərini itirdikdən sonra da varlıqlarını davam etdirdilər. Bu gün İrandakı qələbəlik türk ünsürünün mühüm bir qismi avşarların törəmələridir.

7. Anadoludaki avşarlara gəlincə, onlardan bəzi obalar hələ XVI əsrən etibarən burada yerləşməyə başlamışdır. Onların böyük hissəsi XIX əsrin ikinci yarısına qədər köçəri olmuş, sonra əsasən Kayserinin Pınarbaşı, Sarız və Tomarza qəzalarında yerləşmişlər (Bax: F. Sümer, Oğuzlar, Bakı, Yazıçı, 1992).

8. İranda Fars əyalətində (ostanında) yaşam süren Qaşqay elinin tərkibində avşarların bir neçə tayfa – tıroşu var. Qaşqayların farsimadən, əmələ və böyük kəşkuli tayfları arasındaki *bulverdi*, *avşar-kermani*, *qıraklı*, *imırılı*, *qasımılı*, *əmələ - qasımılı*, *arixlı*, *papəti*, *qutlu* və *qutulu* tırələrinin hamısı avşarlardır.

9. Şahsevən elinin aparıcı və nəcib oymaşı sarıxbəylilər **avşar** nəsilləridir.

10. Bir çox tarixçilər Cavanşir elini avşar köklü hesab edirlər.

11. XVIII yüzilə aid əreb əlibəsi ilə yazılmış sənədlərdə, həmçinin, məşhur Azərbaycan coğrafiyaçısı Qafur Rəşad Mirzə-

dənin 1920-ci ildən qabaq çap etdirdiyi bir xəritədə **Abşeron** adı **Əfşaran** şəklində yazılmışdır. Bu sözün anlamı «Avşarların yaşadığı yer» deməkdir.

Avşar elinin *Adaxlı, Arallı, Araşlı, Alplı, Bəkişli, Qasımlı, Qutulu, Qırxlı (Kirklu), Qırıqlı, Qılıçlı, Qənibəyli, Qarahəsənli, Davudlu, İmanlı, Kərəcli, Giləli, Gözüböyüklü, Gündüzlü, Günsəlli Mahmudlu, Paplı, İrlı, Cələyir, Tutmaqlı, Tərzili, Əmirli, Əlibəyli, Yəhərli, Şahboranlı* adlı oymaqları vardır. Əhməd Kəsrəvi avşarları bir neçə qola ayırır. Həmin qollar bunlardır: qırxlı, babalı, cələyir, kosaəhmədli, gündüzlü, inallı, araşlı (ərəşli), alplı, imirli, bəkəşli (bəykişli). Nikitine görə avşarlar şamlı, usalı, qasımlı, imanlı, araşlı (ərəşli), gündüzlü, bəkəşli, kuhgiluyeli qollarına bölünür. Oskan Mann avşarları qasımlı, araşlı, kosaəhmədli, qutulu, tekeli, inanlı, bəgəşli, qırxlı, imirli, gündüzlü, təkəlilər qollarına paylaşıdır. A.Düpreyə görə, Urmiya avşarları Araşlı ve Qasımlı adlı oymaqlardan, kərəcli, imamlı, davudlu, usallı, qılıçlı, qənibəyli, kileli, tutmaqlı, adaqlı, qarahəsənli, əlibəyli, tərzili, şahburanlı, yəhərli, kuhgiluyeli tayfalarından təşkil olunub...

Ölkəmizin ərazisində areali geniş maraq doğuran etnotoponimlərdən biri də **Əfşardır**. Bu etnooykonim son illərə kimi Ağcabədi rayonunda yaşamaqda idi. Təəssüflər olsun ki, türk oğuz tayfa adını yaşadan bu onomastik vahid dayışdırılaraq bir müddət **Üzeyirkənd** adlandırılmışdır. Ə.Abdullayev yazar ki, Ermənistən Respublikasının azərbaycanlılar yaşayan ərazisində Əfşar tayfanının adını mühafizə edib saxlayan **Avşar**, Azərbaycan Respublikasında, Ağcabədi rayonunda isə **Ovşar (Avşar)** oykonimi var ...

M.Vəliyev (Baharlı) göstərir ki, Kailərin başqa tayfalarından biri-Əbülqazi Bahadur xana görə, mənəsi «lez yeriyən» olan əfşarlar, yaxud da, «uşarlar» avvəlcə Xorasanda, İraqda və Anadoluda məskunlaşmışdır, lakin sonralar əsasən, Nadir şah dövründə həm də Azərbaycana köçürülmüşlər. Əfşarlar bir neçə nəsile bölünlür. Bunlardan da Azərbaycanda **Əfşarlar** və **Kraqlılar** yaşayırlar. İndi onlara Quba və Cavad qəzalarında **Kraqlı** kəndlərində və həmçinin Şuşa qəzasının Əfşar kəndində rast gəlirik. Başqa bir tədqiqatda qeyd olunur ki, türk tayfaları qacar və

avşar Azərbaycana Orta Asiyadan mongol istilaçıları ilə birlikdə gəlmişlər. Avşar tayfası bir neçə nəsil budağına bölünərək Azərbaycanda **Kraqlı** və **Avşar** adı ilə yaşayırlılar. Həmin tayfaların adları **Kraqlı** toponimləri Quba və Cavad qəzasında, eləcə də, Şuşa qəzasında Avşar kənd adında qalmaqdadır.

Qeyd olunduğu kimi, Ermənistanda **Afşar** etnoniminin yaşadan yer-yurd adları var idi. «Avşar-1728-ci ildə İrəvan əyalətinin Şirakəl nahiyyəsində kənd idi. O, **Qasımkənd** də adlanırdı. **Avşar Mərdanqulu** adlı 1728-ci ildə İrəvan əyalətinin Şirakəl nahiyyəsində kənd adı da olub. Toponim «Mərdanqulu adlı şəxə (dövlət məməruna, yaxud mülkədərə) məxsus avşarlar» mənasındadır. Avşar kəndi – (İrəvan xanlığının Vedibasar mahalında kənd adı) 1590-ci ildən məlumdur. 1728-ci ilə aid mənbəde «Avşar-Yerli» kimidir. O, Selcuq oğuzlarının Avşar tayfanının adını özündə eks etdirir. Bu tayfanın adı Mahmud Qaşqarının (XI əsr) və Fəxrəddin Mübarekşahın (XIII əsr) əsərlərində **Afşar**, F. Rəşidəddin (XIV əsr) və Əbü'lqazi xan Xivelinin (XVII əsr) əsərlərində **Avşar** kimidir. XIV-XVII əsrlərde Anadoluda bu etnonimin hər iki forması vardı. XVI əsrə Səfəvilər dövlətinin Qızılbaş tayfasından biri kimi bu tayfanın adı yalnız **Əfşar** kimidir. XV-XVI əsrlərde bu tayfanın bir hissəsi Qızılbaşlara qoşulduğuna görə Səfəvi şahları ona Azərbaycanda və Ermənistanda ərazilər vermişdilər. Avşar Kələvan-1728-ci ildə İrəvan əyalətinin Karni nahiyyəsində kənd adı; «Kələvan kəndi yaxınlığında **Afşar** kəndi» mənasındadır. O, Selcuq oğuzlarının **Avşar (Afşar)** tayfanının adını özündə eks etdirir.

Sisyan rayonunun türk köklü etnotoponimlərində danişan V.Əliyev yazar ki, bu ərazidə **Havesdi // Havıslı** yaylaq, yurd adı qeydə alınmışdır. Qubadlı rayonunda eyni adda kənd mövcuddur. A.R.Rehimovun fikrincə, **havesdi// havıslı** adında -di/-lı komponentinin şəkilçi, sözönü, «h» samitinin isə sonradan artırma olduğunu nəzərə alsaq, adın kökü, «avış»dır ki, bu kökə liliç (indiki Şərur rayonu) rayonunun **Avış/Havuş** kənd adında və Cəbrayıl rayonunda (**Havuslu**) da rast gelir. F.Rəşidəddin Ulduz xanın birinci oğlunun adını Aveş şəklində, digər müəlliflər isə **Avşar** şəklində yazmışlar. Türk etnonimlərində «-ar» sonluğu geniş

yayıldığı üçün avşar adını aveş +tar>av /e/ şar>avşar şeklinde izah etmek olar.

S.K.Karayev yazır ki, «Türk tayfa adları lap qədimdən topnimlərdə öz əksini tapmışdır. Mahmud Kaşgarının «Divan»ında oğuz tayfası olan Əfşarların adı çekilir. Bu mənada əreb coğrafiyacı, alim Müqəddisinin Buxara yaxınlığında «Ayşar» (Abşar) kəndinin olması qeydləri xüsusi əhəmiyyət kəsb edir. Fikrimcə, Xərəzm vilayətinin Xazarasp rayonunda rast gəlinən «Avşar» adı da bu etnonimlə əlaqədardır.

F.Sümər yazır ki, XVI əsrde Anadoluda 86 oykonim **Avşar** adını daşımışdır. Bunlardan isə en böyük yaşayış məntəqəsi Şanlı Urfa şəhəri yaxınlığındaki **Kanlıavşardır** (*Türkiyə fiziki xəritəsi Kürbağalıdere Cad. Altunel İshani 51-43 81010, Kadıköy-İstanbul*). D.E. Yeremeyev Türkiye ərazisindəki kürdlər arasında oğuz-türkmən tayfalarının mövcudluğunu yazır. Müəllif onların sırasında **əfşar**, **barak**, **kırık**, **torun**, **badilli** (*beydili> bektili*) və digər tayfaların adlarını çəkir.

İran ərazisində **Əfşar** etnoniminin onomastik arealları da zənginliyi ilə diqqəti cəlb edir. V.İ. Savina yazır ki, **əfşarlar** İranda həl-hazırda böyük etnik qrup kimi təmsil olunurlar. Səfəvi dövlətinə kimi onlar Azərbaycanda (İran Azərbaycanı nezərdə tutulur) yaşamış (Caqat çayının şərq hissəsində), sonradan bütün ölkəni əhatə etmişlər. İndi onlara İran Azərbaycanının hər yerində (Urmiya gölünün şimal-şərq sahilində) eləcə də, Həmədan və Kermanshahda, Muxrin Kürdüstanında, Xorasanda (Bochnurun cənubunda və Kuranda, Səbzəvar və Nişapurda, Cumendin şimalında) və Kermanın cənubunda, eləcə də, İranın başqa əyalətlərində rast gəlinir.

Məlum olduğu kimi, **Əfşar tayfası** İrana Nadir şahın hakimiyyəti illərində qabaq (1730-1737-ci illər) gelmişlər. **Əfşar** etnonimi İranın toponimiyasında fəallığı ilə diqqəti cəlb edir. Əfşar, Əfşarçık (İran Azərbaycanı), Əfşaran, Təpəəfşar (Kermanşah), Əfşarlı, Kişlakətəfşar (Zəncan), Əfşarməhəmməd, Hüseynabadəfşar, Arababudəfşar, Cəriməfşar, Cüldəəfşar, Siyəfşar (Mərkəzi İran), Qavəfşar (Yezd), Çəmənəfşar (Kerman)...

B.Budaqov İran ərazisindəki **əfşar** etnotoponimlərinə öz münasibətini belə bildirmişdir: «İranda türkdilli tayfalardan biri de əfşarlardır. Cənubi Azərbaycanda Əfşar və Əfşarçık etnonimləri vardır. İranda ümumiyyətə, 12-dən artıq Əfşar etnonimini əks etdirən (Əfşaran, Əfşarlı, Siyəfşar, Çemənəfşarlar və s.) coğrafi adları vardır. Azərbaycan dilinin şifahi xalq yaradıcılığının bir canrı olan «Bayatılar», müğam növü «Bayati-Qacar», «Kürd-Ovşarı» və s. məhz bayat və əfşarlarla (ovşarlarla) əlaqədardır».

T.Ibrahimov «Qaşqaylar» əsərində İran ərazisində türk əsilli etnik qruplar haqqında geniş məlumat vermiş və burada **əfşarlar** haqqında tarixi, etnoqrafik faktları dolğunlaşmışdır. Müəllif yazır ki, Qaşqay elinin tərkibində Əfşar köçərilərindən də bir neçə tıra vardır. Qaşqayların farsimadən, əmələ və böyük keşkuli tayfaları sırasında bulverdi, Əfşar kirmani, qırxlı, imirli, qasımlı, əmələ qasımlı, arixlı, qutlu və ya qutlu, papəti tırəlerinin hamısı əfşardır. Bu tırələrdən əlavə Fars əyaləti əhalisinin tərkibinde köçəri və ya oturaq həyat tərzi keçirən çoxlu əfşar vardır. Təkcə fars əyalətində deyil, ümumiyyətə, İranın bir çox vilayətlərində əhalinin tərkibində **əfşarlar** əksəriyyət təşkil edir.

Əfşarlar farsın *Kuhkeyluya* və *Kazerun* vilayətlərində əsrlərdən bəri sakın olmuş və onların başçıları bu vilayətdə hökmənlilik etmişlər. Səfəvilər hakimiyyəti dövründə əfşarların mühüm hissəleri Azərbaycana köçürülüb. İranın müxtəlif əyalet və vilayətlərində (Xorasan, Kerman, Tehran, Fars və s.) sakın edilmişlər. Şah İsmayıllı Azərbaycan Əfşarlarından qırxlı qəbiləsini Xorasanın Əbivərd və Mərv vilayətində, Şah Tahmasib isə onların on min ailəlik arası qəbiləsini Farsın *Kuhkeyluya* vilayəetine köçürüdü. Araşlıların reisi **Xəlil xan Əfşar** Kuhkeyluya vilayətinə hökmən təyin edildi. Əfşarlar uzun müddət beləcə Kuhkeyluyanı idarə edirlər...

Əfşarlar iki əsr yarıma qədər (1592-1834) Kazerun vilayətində də hökmənlilik etmişlər. Bu müddət ərzində Kazerun vilayətində hökmənlilik edən Əfşar rəislərindən 13 nəfərinin adı məlumdur.

İran müəlliflərində **Manuçehr Əfşar** 1925 -ci ildə çap etdirdiyi məqaleşində alman tədqiqatçılarından Spinkelin yazılarına istinad edərək, İran əfşarlarının 88 min ailə olduğunu göstermişdir.

Onlardan Urmiya vilayetinde 25 min, Sayınqala və Zəncan vilayətlərində 10 min, Həmədanda 7 min, Mazandaranda 7 min, Qəzvində 5 min, Tehran və Reytrafi rayonlarda 7 min, Xorasanda 7 min, Kermanda 6 min, Xuzistanda 10 min və Farsda 5 min ailənin sakin olduğu qeyd edilmişdir. Bu rəqəmlər Avropa səyyahlarının və İran müəlliflərinin bir çoxunun verdikləri digər rəqəmlər kimi, ölkənin rəsmi hesablamalarına əsaslanır. Bu rəqəmlər bəzi tayfa və qəbile rəislerinin və ya dövlət məmurlarının məlumatına istinadən göstərilmiş rəqəmlərdir. Şpingel və Manuçehr Əfşar tərəfindən Fars əyalətində Əfşarların sayının 5 min ailə göstərilməsi dəqiq deyildir. Çünkü Farsda Əfşarlara mensub olan təkcə inallı tayfası hələ XX əsrin 20-ci illərində 5 min ailə idi. Fars əyalətində inallılardan başqa keçmiş əsrlərdən bəri Kazerun, Kəmarəc və Kuhkeyluya vilayətlərində, Farsın müxtəlif şəhərlərində əfşar tayfalarından olan on minlərlə əhali sakindir...

Əfşarlar Azərbaycan xalqının kökünü və əsasını təşkil edən oğuzların 24 tayfasından biridir.

R.Evyazova yazar: «Əfqanistanda Əfşar adı ilə bağlı çoxlu toponimlər mövcuddur. Məsələn: Əfşar Nanəkçi kəndi- Kabulda, Əfşar xan kəndi-Məzəri-Şerifdə». Müəllif A.Abbasova istinad edərək, Əfşarların Əfqanistan ərazisində yayılma tarixi şəraitini təhlil etmişdir. Bir sıra tarixi faktlar sübut edir ki, Əfşar tayfalarının Əfqanistana köçürülməsi İran şahı Nadir Əfşarın yürüşləri ilə əlaqədardır. 1736-1747-ci illərdə indiki Əfqanistan və Hindistan əraziləri Nadir şahın hakimiyyəti altında olmuşdur. Əfqanistan ərazisində öz mövqelerini möhkəmləndirmek məqsədi ilə Nadir şah tərəfindən İranda yaşayan azərbaycanlılardan çox böyük bir hissə buraya köçürülmüşdür. Kabul əyalətindəki Əfşar-Nanəkçi kəndinin sakinləri təsdiq edirlər ki, onların əcdadları Əfqanistana Qaradağdan və Təbrizdən gəlmişlər. Sonralar bəzi ailələr Qaradağa və Təbrizə qayıtmışlar...

«Dairətül-maarif və Əfqanistən» adlı əfqan ensiklopediyasında Əfqanistandakı azərbaycanlılar haqqında deyilir: «Azəri Azərbaycan türklərinin keçmiş tayfaları-çox hissəsi Nadir şahın hakimiyyəti dövründə Əfqanistana köçürülmüşlər. Onlar, əsasən,

Kabul ətrafındaki Əfşartəpə və Nanəkçi kəndlərində yaşayırlar. Onlar öz ana dillərində danışırlar...»

Ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq Əbdürrehaman xanın hakimiyyəti dövründə (1880-1901) onun əmri ilə əfşarlar yaşadıqları Kabul əyalətindən Əfqanistanın müxtəlif rayonlarına köçürülmüşlər. Hazırda Əfşar ailələrinə Əfqanistanın ayrı-ayrı şəhər və kəndlərində - Qəzni, Qarabağ, Herat, Dəreyi-Yusif, Məzəri-Şerif, Aqça, Şibirqan, Bamiyan, Çəhardehi - Qurbənd, Taşkurdqan və s. yerlərdə rast gəlmək olur. Söz yox ki, tayfalar köçdükləri, yaşadıqları yerlərdə öz etnotoponimlərini yaratmaqla tarixin izlərini qoyurlar. Əfqanistanda tərtib edilmiş bir sıra xəritələrdə əfşarların yaşayış yerləri qeyd edilmişdir.

Macar alimi Z.Zigeti Əfqanistanda yaşayan əfşarların dilini tədqiq etmiş və onu Azərbaycan dilinin dialekti saymışdır. F.Xalıqov yazar ki, XVII əsrə əfşarların əsas mərkəzi şəhəri Abiverd (Biverd) olmuşdur. Bu şəhərin xarabalıqları Tataristan Respublikası ərazisində bu gün də qalmaqdadır. **Əfşar tayfası** Doveyran tayfası ilə birlikdə Şahsevən qrupuna daxildir...

T.Ibrahimov əfşarların Azərbaycanda məskunlaşması haqqında mövcud mənbələrə əsaslanaraq belə yazar: «Mirzə Mehdi xan Astarabadi Əfşarlardan bəhs edərək onların mongol yürüşləri zamanında Türküstandan köçüb ilk əvvəl Azərbaycana gəlmələri barədə məlumat vermişdir». Müasir müəlliflərdən bəziləri, o cümlədən, Nəsrullah Fəlsəfi Əfşarlar haqqında Mirzə Mehdi xan Astarabadinin yazıqlarını təkrar edərək göstərmişdir: «Əfşarlar mongol yürüşləri dövründə Türküstandan köçüb Azərbaycanda sakın olmuşlar». Əhməd Kəsrəvi öz əsərində M.M. Astarabadinin yazılarına işarə edərək göstərir ki, Astarabadinin Türküstən deməkdə məqsədi Xəzər dənizinin şimalında yerleşən qıpcaq çölləridir. Qıpcaq çölləri Azərbaycana yaxın olduğuna görə əfşarlar ilk əvvəl Azərbaycana gəlmişlər.

Ümumiyyətlə, Əfşar elləri məsələsinin aydınlaşdırılması xeyli mühüm, eyni zamanda mürakkəb məsələ olmaqla bərabər, Azərbaycan əfşarlarının qasımlı, imirli, inallı, alplı, qutlu, gündüzlü, araşlı, təkəli, kosa əhmədli, qırıxlı tayfalarının adları ilə Qaşqay eli

tərkibində olan əfşar tirelərinin adları arasında müəyyən uyğunluq və eynilik Qaşqay adları əfşarlarının Azərbaycan mənşəli və Azərbaycan xalqına mənsub olmalarını sübut edən dəlillərdir. Özbəkistan alımları yazırlar ki, bəzi etnonimlər fonetik dəyişikliyə uğrayır və antroponime keçən zaman başqa fərqli semantik mahiyyyət kəsb edirlər. Məsələn: **avşar-afşar-ovşar**; **Ovsar** hərfi mənada «gicbəsər», «dəvə noxtası» kimi tərcümə edilir ki, bu da etnonimin semantik izahından uzaqlaşmaya səbəb olur.

Z.Dusimov Xərezmin etnotoponimiyasını tədqiq edərkən bir neçə etnonim haqqında məlumat vermiş və onların sırasında Avşar etnonimine de münasibət bildirmişdir. Müəllif qeyd edir ki, **Avşar** etnonimi Xərezmin şimalında **Avşar/Avsıl** formasında işlədir...

B.Əhmədov yazır ki, tarixən müəyyən bir tayfa və xalqın hayatında böyük rol oynamış əşyalar, hadisələr sonralar başqa tayfa və xalqların dillərinə həmin tayfa və ya xalqın adı kimi daxil olur. Məsələn: **avşar/ovşar**- «qoyun sağma üsulu» (Ağcabədi).

Avşar etnoniminin semantikası, etimologiyası ilə bağlı tədqiqatçıların maraqlı araşdırması vardır. Z.Muxamedova yazır ki, Rəşidəddinə görə **Afşar** –Ulduz xanın birinci oğludur. Bu ad «cəld, ovu ve ovçuluğu sevən» deməkdir. Salar Babada isə Avşar gah Ay xanın ikinci oğlu, gah da Ulduz xanın ikinci oğlu kimi verilir; bu izah Rəşidəddinlə eynidir: «Cəld, ova həvəslə». Bu adın izahına Əbül-Qazidə də rast gəlinir.

Avşarlar XIV əsrən Səfəvilərin dayağı olan qızılbaşların tərkibinə daxil idilər. «Tarixi-Nadir»da Mirzə Mehdi xan Nadir şahın türkən tayfası avşarların bir hissəsi olan «Karaklü» nəslinə mənsubluğunu qeyd edirdi. Sözün **«avşar»** forması, Salar Babanın dediyinə yaxın olaraq, «qöök len» tayfasının tərkibi kimi qeyd olunur: **avşar//afşar- qeök len** in bölməsi.

D.M.Ovezov qeyd edir ki, bu tayfa Əfqanistanda olanda **avşar//afşar** «mürçeli» tayfasının tərkibində olub. Göstərilən izahlara türkən feli **«avşarmak»** - «lovğalıq, lovğalanmaq, tekəb-bürlük» və Azərbaycan dialektində **avşar-«süd»**, **avşarmay-** «sağmaq» mənasını əlavə etmək olar.

Anadolu dialektdində **avşar** sözünün müxtəlif mənaları vardır. Seyhan və Bursa dialektlərində **avşar** «noxta» deməkdir, amma burada **sı/ş** əvəz olunması görünür, müşayiət etdikdə türkməncə **ovşar** < farsca «dəvə noxtası» mənasına uyğun gəlir. Səlcuq Rumunun keçmiş paytaxtı Konya sakinlərinin dilində bu söz «bəhməzin bışma zamanı bərk qaynaması» deməkdir. Diyarbakır deyimlərində **«afşar»** forması «möhkəm», «məharətli», «ketibarlı» deməkdir. Əziziyə, Sivas, Konya sakinlərinin dilində **avşar** sözü – «işini cəld yerinə yetirən», Əzkipazar və Çankırda- «hər şeyin əksi» mənasında işlənir. **Avşar** bərabərliyinin ziyaflarında sultanın sağ tərəfində səkkizinci sıradə eyleşərdi...

Əbülqazi Bahadır xanda oxuyuruq ki, «Ulduz xanın böyük oğlunun adı-Avşar, ikinci oğlu Qızıq, üçüncü Beqdieli, dördüncü Qarqın. Beşinci çadırda Ulduz xanın böyük oğlu **Avşarı** oturdular; ona sağ ombanı verdilər; Qızıq onu kəsdi, Turunçi atları tutdu. **Afşarin** anlamı –«işdə çevik olan» deməkdir, tamğasının işaretisi, onqonu, -ağ şahin (tərlan-erkək) cere laçın» mənasındadır...

Azərbaycan damğalarını tədqiq edən C.Cəfərov yazır ki, M.Kaşgarlıının əsərində VI oğuz tayfası əfşarların damğası ilə Yaziçioğlu Əlide verilmiş eyni tayfa damğası tamamilə fərqlənir. Hər iki damğa olduğu kimi «Gəmiqaya» işlərinin sırasında və Duvannının şimal-qərbində, Sofu Novruz qəbiristanlığında qeydə alınmışdır.

S.Ataniyazov yazır ki, **Ovşar** (ədəbiyyatlarda-avşar-afşar, əfşar) - orta əsrlərdə oğuz-türkən tayfası kimi xatırlanır, tayfa arsarı (qarkın nəslü) göklem, mürçeli və əski tırələrinə aiddir. Onlar Kaşkadərya vilayətinin Mübarək rayonunda yaşayırlar. Q.Vamberi **afşar** sözünü «toplayan» (sborşik) kimi izah edir. Avşar, afşar etnonimine Azərbaycan, İran və Türkiyədə daha çox təsadüf olunur.

Y.Nemet oğuz etnonimi avşarın semantikası haqqında fikir yürütmüş və onu «*dinc, sakit*», «*sədaqətli*» kimi izah etmişdir. Müəllif eyni zamanda V.V.Radlova əsaslanaraq bu etnonimi «*kiməsə meyl etmək, inanmaq*», və ya «*davam getirmək, özünü ələ verməmək*», «*güzəştə getmək*», «*razılışmaq*» kimi mənalandırılmışdır. F.Əliyev **avşar** toponiminin etimologiyası haqqında yazır:

«Lingvistik baxımdan təhlil etdikdə aydın olur ki, **Avşar (ovşar)** sözü **Av-çı-ar** komponentlərindən ibarətdir. Bu toponim - **av-ov** leksemine sənət bildirən -**çı** şəkilçisi artırılaraq avçı-ovçu peşəsi ilə məşğul olan tayfanın adı əsasında əmələ gəlmişdir. -**Çı** şəkilçisi türk dillərində areal xarakterə malik olub, «**peşə, məşğulliyət**» mənası ifadə edir: **avçı** (kumiq, tatar, türk), **avşı, avsı** (qazax), **avci** (qaqaz, başqırd), **ovçu** (uygur, Azərbaycan) və s. -**Çı** şəkilçisinin **-şı, -çi, -sı** variantları da vardır. -**Ar** isə etnonim yaradan ünsürdür, **cəmlük bildirir**. Müəllifin əsaslandırdığı bu etimoloji izah xeyli mübahisəli görünür...

F.Xalıqov N.A.Baskakova əsaslanaraq **əfşar** etnoniminin semantikası haqqında yazır ki, fars dilindəki «*Avşar*» (*təzyiq etmək, sıxmaq, sıxışdırmaq*) sözündən olan **əfşar** Azərbaycan dilinin dialektlərində **avşar** formasında «*süd*», həmin formada türkmen dialektlərində «*özünü yüksək tutmaq*», türk dilində «*möhkəm, cəld, etibarlı, işi tez yerinə yetirən*» mənasındadır. Müəllif davam edərək yazır ki, **əfşar** sözünün daşıdığı leksik məna haqqında qəti fikir deyilməmişdir. Çox güman ki, sözün kök hissəsi **əf** /əvəll/of/ov hissəciyi ilə bağlıdır. Qədim ve müasir fars dilində **ov** «*su*» mənası verir; «*şar hissəciyini isə Azərbaycan dilindəki peşə, sənət bildirən -cu şəkilçisinin sinonimi hesab etsək, «suğu, su ilə bağlı adam*» mənası verdiyi qənaatinə gələ bilərik.

Tədqiqatçılarımızdan bir çoxu **Abşeron** coğrafi adının **Əfşar** etnonimindən yaranmasını iddia edirlər. N.Nəbiyev yazır: «*Ərazilərdə geniş yayılmış şor göllərdən qədimdən bəri duz çıxarıldığından «Abşeron»un farsca «şor sular», «şor göller» mənasında olması güman edilir*». Bəziləri **«Abşeron»** sözünün farsca «*ab şirin*», yəni, «*şirin su*» mənasında olması fikrini irəli sürürler. Bir sırı mülahizəyə görə toponim vaxtı ilə bu yerde yaşayan **Əfşar** tayfasının adını özündə daşıyır. Həmin tayfanın **Əfşar** adlı şəhərdə yaşaması güman edilir...

Əfşar etnonimi hal-hazırda ölkəmizin antroponimlər sisteminde soy adı kimi yaşamaqdadır...

Xocavənd rayonunun ərazisində də **Avşar tağı** adlı oronime rast galırı...

BADAR

Zərdab rayonunun Ağabağı kəndi ərazisində qeydə alınmış orografik obyektlərdən biri **Badar** adlanır. Oronimin mənasına müxtəlif prizmadan yanaşanlar var. Mənə elə gəlir ki, **badar** termini «əkimli balaca sahə», «kiçik əkin yeri», «külvəkdöyən əkin yeri», «yelvuran əkimli kiçik yer» anlamadır. Bu tipli toponimlərə Azərbaycanın digər bölgələrində də rast gəlirik...

BAŞ ŞİRVAN KOLLEKTORU

Zərdab rayonunun şimal ərazilərində (Alicanlı və Çallı kəndləri yaxınlığında) axan, Şirvan, Mil və Qarabağ düzlərindən keçən respublikanın ən iri drenaj kanalı **Baş Şirvan kollektoru** adlanır. Uzunluğu 216 kilometrə yaxın olan bu kollektor 1964-cü ildə istifadəyə verilmişdir. Onun mənsəbində suburaxma qabiliyyəti - maksimal $37\text{m}^3/\text{san}-\text{dir}$. Mənbəyini Şirvan düzünün şimal-qərbindən, Ağdaş rayonu ərazisindən götürən **Baş Şirvan kollektoru** Kür çayının sol sahilini boyunca uzanaraq Bəndovan burnundan bir qədər şimalda Xəzər dənizinə töklür.

152 km uzunluğu olan **Mil-Qarabağ kollektoru** və 70 km uzunluğunda olan **Aşağı Şirvan kollektoru** Kürdəmir rayonunun Muradxan və Pirili kəndləri yaxınlığında **Baş Şirvan kollektoru**na birləşir. **Baş Şirvan kollektoru** Şirvan düzündə Zərdab rayonu əraziləri də daxil olmaqla, 155 min hektar, Mil və Qarabağ düzlərində isə 142 min hektar sahənin meliorasiya vəziyyətinə yaxşılaşdırır. Bütün qeyd olunanları ümumiləşdirsek **Baş Şirvan kollektorunun** Azərbacyan torpaqları üçün nə dərəcədə böyük əhəmiyyətli olduğunu görərik...

BAŞANA

Cilovxanlı kəndi ərazisində qeydə alınan orografik obyektlərdən biri **Başana** adlanır. Bu toponimi araşdırıcılar müxtəlif cür izah

Nazim Tapdıqoğlu

edirlər. Başana toponimi «boş və yumşaq torpaq» mənasındadır. Baş sözünün «təpə», «zirvə», «mövqə» anamları da məlumudur. Şəmkir rayonu ərazisində də **Başana** oroniminə rast gəlinir...

BAŞMAQLI ÇALA

Azərbaycan oronimiyasında mənfi relief formaları bildirən terminlərlə işlənən çoxlu sayıda coğrafi adlara rast gəlmək olar. Belə terminlərdən biri də **çala** terminidir. Azərbaycan toponimiyasında **çala** termininin «çökək», «çökək yer», «çuxur», «çuxur yer», «dərə», «quyu», «yağış və qar sularının dolduğu çökək» və s. məna çalarları vardır.

Zərdab rayonunun Dəliuşçu kəndi ərazisində qeydə alınan **Başmaqlı çala** oronimi həmin çalanın zahirən **başmağa** benzədiyinə görə belə ad almışdır. Azərbaycanın coğrafi adlar sistemində relief formasının zahiri görünüşünü adında eks etdirən bu kimi toponimlər üstünlük təşkil edir...

BƏRDİC SƏHƏRİ

Tarixi mənbə və sənədlərdə adı **Bərduc**, **Bərzənc**, **Bərzənd** kimi də qeyd olunan Azərbaycanın orta əsr feodal şəhərlərindən biri **Bərdic** şəhəridir. Kür çayının sahilində yerləşən **Bərdic** şəhəri Bərdə-Dərbənd (Bab əl-Əvvab) karvan yolu üstündə mühüm ticarət məntəqəsi olmuşdur. Vaxtılı Təbriz-Ərdəbil-Beyləqan-Bərdə-Şamaxı-Dərbənd ticarət yolu bu şəhərdən keçirmiş.

Bərdic şəhərində Şamaxiya gedən karvan yoluna çıxmak üçün bərə yolu var imiş. Əksər tədqiqatçıların fikrinçə (V.F.Minorski və başqaları) **Bərdic** Kür çayı sahilində, indiki Zərdab rayonunun Körpükənd kəndi yaxınlığında (Bərdədən 35 kilometr şərqdə) yerləşmişdir...

Qədim yazılı mənbələrdə **Bərdic** (**Bərzənc**) haqqında kifayət qədər məlumatlar var. IX-X əsrlərdə yaşamış ərəb coğrafiyaşunas

səyyahlarından Əl-Yaqubi, İbn əl-Fəqih, el-İstəxri və əl-Müqəddəsi bu şəhəri **Bərzənd**, İbn Havqəl **Bərzənc**, İbn Xordadbeh isə **Bərdic** adlandırmışlar. İbn Havqəl (X əsr) özünün «Kitab-əl masalik va-əl-ma-malik» («Yollar ve məmləkətlər» kitabı) əsərində **Bərzənc** adlandırdığı bu şəhər haqqında (onun Bərdədən məsafəsi və s.) qiymətli məlumatlar vermişdir. Vaxtılı burada balıq vətəgəsi də mövcud olmuşdur.

Bərdic adına digər mənbələrdə də rast gəlirik. XVIII əsinin gürcü müəllifi Vaxuştı göstərir ki, **Bərdic** (Xramçay) adı həmin çayın üzərində olan **Bərdic** qalası orografi obyektinin adındandır. O, yazır ki, **Bərdic** Debede (Xramçay) üstündə şəhərdir. Xramçayın həm də **Bərdic** adlanması oradakı Bərdic qalasının adındandır. Həmin **Bərdic** isə başqa mənbələrdə **Agcaqala** kimi də Bərdic qalasının adındandır. Həmin **Bərdic** isə başqa mənbələrdə **Agcaqala** kimi də göstərilir.

Bərzənc toponimi çox güman ki, «qara rəngli böcəklərin olduğu yer» (farsca) mənasındadır...

BƏRƏ

Bərə toponimi Zərdab rayonunun Körpükənd kəndi ərazisində, Kür çayı sahilində qeydə alınır. Vaxtılı burada o sahildən bu sahile və əksinə adamlar **bərə** vasitəsi ilə keçirdilər. Məlumdur ki, çay, dəniz, gölün bir sahilində o biri sahilinə nəqliyyat vasitələri, sərnişin və yüksəkşəyən gəmi və ya qurğuya **bərə** deyilir. **Bərə** matorlu və matorsuz olur. Adətən matorsuz **bərə** çaylarda ucları sahillərə bərkidilmiş trosla, yaxud yedək gəmisi ilə hərəkətə getirilir. Qayıq, sal, barj və ya onların ümumi yük platformları qrupuna da **matorsuz bərə** demək olar. Adamları ensiz su maneqələrindən keçirmək üçün çox zaman 10-100 adamlıq sərnişin gəmilərindən istifadə olunur. Bu ərazidə də vaxtılı bərədən istifadə edilirdi...

BƏRƏ YERİ

Zərdab rayonu ərazisində, Kür çayının sahilində, Qoruqbağı kəndi ilə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi arasında qeydə alınmış oronimlərdən biri **Bərə yeri** adlanır. Çay, dəniz və gölün bir sahilindən o biri sahilinə nəqliyyat vasitələri, sərnişin və yük daşıyan gəmi və ya qurğuya **bərə** deyilir. **Bərə** motorlu və ya mətorsuz olur. **Mətorsuz bərə** adətən çaylarda ucları sahillərə bərkidilmiş trosla, yaxud da yedək gəmisi ilə hərəkətə gətirilir. Qayıq, sal, barj və ya onların ümumi yük platformaları qrupuna da **mətorsuz bərə** deyirlər.

Yuxarıda adını çəkdiyim bu **yerde** vaxtilə **bərədən** istifadə olunmuşdur. Bu, XX əsrin 70-ci illərinə qədər davam etmişdir. Yaşlı nəsillər o yeri **Bərə yeri** adlandırmışlar.

Bərə sözü toponimiyyada «*sahilə yaxın yer*», «*çay yatağında su qolu*», «*divar altından keçən su yolu*», «*arx*», «*minik vasitəsi (bərə) dayanan yer*», «*pusqu, ov güdülən yer*», «*qayalıqda kol-kosluq*», «*alçaq aşırım*» və s. mənalarda işlədirilir.

BƏRƏAĞZI

Zərdab rayonu ərazisində, Kür çayı sahilində qeydə alınan coğrafi adlardan biri də **Bərəağzı** orografik obyektidir. **Ağız** termini «*girəcək*», «*ön*», «*axarı olan*», «*başlanğıc*» anamlarına uyğun gəlir. **Bərə** sözü isə «*çay yatağında su qolu*», «*sahilə yaxın yer*», «*divarın (barının) altından keçən su yolu*», «*arx*», «*bərə (minik vasitəsi) dayanan yer*», «*ov güdülən yer, pusqu*», «*alçaq dağ aşırımı*», «*qayalıqda kol-kosluq*» mənalarda işlədirilir. **Bərəağzı** toponimi «*bərə (minik vasitəsi) dayanan yerin girəcəyi, başlanğıcı*» mənasındadır...

BƏYİMLİ QƏSƏBƏSİ

Bəyimli şəhər tipli qəsəbəsi Zərdab rayonunda, Bəyimli ərazi inzibati vahidində, rayon mərkəzindən 19 kilometr şimal-şərqdə, Şirvan düzündə yerləşir. **Bəyimli qəsəbəsinin** əhalisinin sayı 1073 (1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə görə) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqcılıqla məşğul olur. Qəsəbədə cəmi təsərrüfatların sayı 203-dür. Qəsəbədə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və s.

Bəyimli yaşayış məntəqəsi əvvəller **Bəyimli** adlanan bir ərazidə salındığı (1920-ci illərdə) üçün belə adlandırılmışdır. Kəndin ərazisi əvvəller Ağsu rayonunun Bəyimli kəndinə məxsus qışlaq yeri olmuşdur. Bu ərazilər XX əsrin əvvəllərinədək **bəyimli** icmasının qışlaq yeri olmuşdur. Bu icmanın yaylaq yeri bəzi sənədlərdə də indiki Ağsu rayonunun ərazisində göstərilmişdir. Yerli məlumatə görə, oykonim **Bəyim** adlı bir dul qadının adı ilə bağlıdır. **Bəy** sözünün qadın formasına, xanıma **bəyim** deyilir...

Bu tipli coğrafi adlara Azərbaycanın digər ərazilərində də rast gəlirik: **Bəyimdağ** (Dəvəçi rayonu ərazisində dağ), **Bəyimli** (Ağsu rayonunda kənd, İsmayılli rayonunda dağ), **Bəyimsarov** (Tərtər rayonunda kənd) və s.

BIÇAQÇI KƏNDİ

Biçaqçı kəndi Zərdab rayonunda, Biçaqçı kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 31 kilometr qərbdə, Kür çayının sol sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1663 (1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə görə) nəfərdir. Əhali taxılçılıq, heyvandarlıq, pambıqcılıq, baliqcılıq, bostançılıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt, ictimai iaşə və məşət xidməti obyektləri, uşaq bağçası və s. var. Kənddəki təsərrüfatların sayı 404-dür. Kəndin *isğəndərililər*,

maşadılar, mallasəmədilər, məlikməhərrəmlilər, şixlər və s. adlı nəsil və türələri vardır.

Bıçaqqı oykonimi **qacar** tayfasına mənsub olmuş **bıçaqqı** (**pıcaqqı**) türəsinin adını özündə əks etdirir. Kəndin adı 1917-ci ilə aid olan sənədlərdə **Bıçaxçı** (**Biçaxçı**) variantında qeydə alınmışdır. **Bıçaqqı** toponimi qacarların **bıçaqqı** (**bıçaqqı**) türəsinin adını əks etdirir. **Pıcaqqıclar** (**bıçaqqıclar**) hal-hazırda Cənubi və Şərqi İranın dağ və yarımsəhra rayonlarında yaşayırlar. Yerli məlumatə görə, **Bıçaqqı kəndi** – XIX əsrin əvvəllərində yaranmışdır. Yaşayış məntəqəsinin ilk sakinləri Aşağı və Yuxarı Seyidlər, eləcə də Əlvənd kəndlərindən gəlmişlər...

Yaşayış məntəqəsinin adı çox güman ki, baliqçılıqla əlaqədardır. Belə ki, əvvəller Kür vətəgələrində tutulan baliqlar əsasən duzlanan, sonra **bıçaqqıclar** tərəfindən xüsusi qaydada kəsilib yenidən duzlanaraq çənlərə yiylərdi. Ehtimal ki, burdakı vətəgədə məskən salmış **bıçaqqı** baliqçılardır adı sonradan kəndə verilmişdir...

BİÇAQÇI MEŞƏSİ

Kür çayı sahili boyunca Zərdab rayonunun **Bıçaqqı** kəndi yaxınlığında uzanan meşə **Bıçaqqı** meşəsi adlanır. Meşənin sahəsi təxminən 376 hektardır. Vaxtılık **Bıçaqqı** meşəsində tez-tez müxtəlif vahşi heyvanlara rast gəlmək mümkün idi; indi demək olar ki, onların kökü kəsilmişdir. Meşənin **Bıçaqqı** adlanması yaxınlıqdakı **Bıçaqqı** kəndinin adı ilə əlaqədardır...

BİRİNCİ ALICANLI KƏNDİ

Zərdab rayonunda, Çallı kənd inzibati ərazi vahidində, rayon markazından 20 kilometr şimal-qərbədə, Şirvan düzündə yerləşən yaşayış məntəqəsi **BİRİNCİ ALICANLI KƏNDİ** adlanır. Kəndin əhalisinin sayı 1138 (1 yanvar 2008-ci ilə aid statistik məlumatə görə) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıqla məşğul

olur. Kəndin cəmi təsərrüfatlarının sayı 447-dir. Kənddə orta məktəb, kitabxana, klub, mədəniyyət evi, məscid, tibb məntəqəsi, uşaq bağçası, rabitə şöbəsi və s. var.

Kəndin sərxanlılar, təhlələr, paşalar, qarabağlılar adlı nəsil və türələri vardır.

BİRİNCİ ALICANLI kəndinin sakinləri vaxtılık indiki Ağsu rayonundaki **Təkla** kəndindən geldikləri üçün yaşayış məntəqəsi **Təkla ALICANLI** kimi də tanınır. Əvvəller **Sərenkava** (**Səpənkova**) adlanan bu ərazi XIX əsrde **Alican** adlı böyük ilxi sahibinə məxsus olduğu üçün həmin yerde salınmış kənd **Alicanlı** adlandırılmışdır. Oykonimin tərkibindəki **BİRİNCİ** sözü onu eyniadlı digər yaşayış məntəqəsi adından fərqləndirmək üçün əlavə olunmuşdur. Rayonda **İKİNCİ ALICANLI** adlı kənd də var.

Quba rayonunda **Alic**, Laçın rayonunda **Alican**, Xaçmaz rayonunda **Alicqışlaq** toponimləri də bu tipli coğrafi adlardandır...

BİYANLI ÇALA

Əlvənd kəndi ərazisində qeydə alınan orografiq obyektlərdən biri **Biyanlı çala** adlanır. **Çala** coğrafi termini mənfi reliyef forması bildirir. Azərbaycan dilinin dialektlərində **çala** sözü «çökək yer», «dərə», «çuxur yer» mənasındadır. Respublikamız ərazisində çöl materialları içerisinde **çala** termininin iştirakı ilə 370 coğrafi ad qeydə alınmışdır...

Biyan – paxlalılar fəsiləsindən ciçəyi adətən bənövşəyi, yarpağı lələkvari, meyvəsi paxlalı çoxillik ot bitkisidir. Paxlalılar fəsiləsinin ot cinsi olan **biyandan** tibbdə, pive istehsalında, qənnadı məmulatında, kulinariyada və s. geniş istifadə olunur...

BOZ BAZI

Zərdab rayonu ərazisində, Çallı kəndi yaxınlığında qeydə alınan oronimlərdən biri də **Boz bazi** adlanır. Oronim rəng bildirən **boz**

sözündən və müsbət relyef forması ifadə edən **bazi** terminindən ibarətdir. Toponim «boz rəngli su çıxmayan hündür yer» mənasındadır. Göyçay rayonunun Qızılıağac və Sabirabad rayonunun Qaralar kəndlərinin ərazisində də **Boz bazi** coğrafi adı qeydə alınmışdır.

Əlavə məlumat üçün bax: *Bozqobu dərəsi*.

BOZQOBU DƏRƏSİ

Zərdab rayonu ərazisində, Bəyimli qəsəbəsi yaxınlığında qeydə alınmış oronimlərdən biri də **Bozqobu dərəsi** adlanılar.

Qobu sözü monqol mənşəli coğrafi terminidir. Bu söz bizim dialektlərde esasən **qovu**, **kobi**, **gobi**, **qobu** formalarında tələffüz olunur. **Qobu** mənfi relyef forması bildirən termini oronimlərdə «çökəklik», «dərə», «quru dərə», «su basan yer», «çay və sel sularının axlığı yer», «dəerin arx», «susuz çay dərəsi» və s. məna çalarlarına malikdir. **Dərə** coğrafi termini də mənfi relyef forması bildirir.

Bozqobu dərəsi oronimi adındakı **boz** sözü həmin orografiq obyektin torpağının **boz** rəngdə olduğunu bildirir. Oronimiyamızda **qobu** sözünün (termininin) iştirakı ilə 900-ə qədər coğrafi ad qeydə alınmışdır.

Ağsu, Göyçay, Ucar, Şəmkir rayonlarının ərazilərində də **Bozqobu dərəsi** oronimi vardır...

BÖYÜK BAZI

Azərbaycan oronimiyasında **bazi** termini «təpacık», «dikdir», «mərz», «tirə» və s. mənalarda işlədir. Bu terminlə bağlı oronimlərə respublikamızın əsasən düzənlilik ərazilərində – Kür-Araz ovalığında rast gəlmək mümkündür. Kürdəmir, Şamaxı, Tovuz, Ordubad inzibati rayonlarında «su çıxmayan hündür yer» yerli əhalisi tərəfindən **bazi** adlandırılır. **Bazi** termini ilə əlaqədar çöll materialları içərisində Azərbaycan ərazisində 650 oronim qeydə alınmışdır.

Böyük bazi oronimi Zərdab rayonunun Sarıqaya kəndi ərazisində qeydə alınır. Kəndin ərazisində **Kiçik bazi** və **Sarı bazi** coğrafi adları da qeydə alınmışdır. **Böyük bazi** coğrafi adı həmin təpəciyin **böyük**, geniş olması ilə əlaqədar olaraq belə adlanmışdır. Bu tipli oronimlərə nümunə olaraq **Axtacı bazısı** (Ağsu rayonu), **Yoğun bazi** (İmişli rayonu), **Bərgüşad bazısı** (Ucar rayonu), **Boz bazi** (Sabirabad rayonu), **Şaban ölen bazi** (Göyçay rayonu), **Məmmədəkən bazi** (Saatlı rayonu) və başqalarını göstərmək olar.

İmişli rayonunun Qaralar, Göyçay rayonunun Qızılıağac və Saatlı rayonunun Qaracalar kəndləri ərazilərində də **Böyük bazi** oronimi qeydə alınır...

BÖYÜK DƏKKƏ KƏNDİ

Böyük Dəkkə kəndi Zərdab rayonunda, İsaqbağı kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 7 kilometr şərqdə, Kür çayı sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 381 (1 yanvar 2008-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, baramaçılıq, baliqçılıq, bostançılıqla məşğul olur. Kəndin 80 təsərrüfatı var. Yaşayış məntəqəsində məktəb, kitabxana, və s. vardır. Böyük Dəkkədə **qəhrəmanlılar**, **hacıəsədililər**, **məmmədlilər**, **cəfərlilər**, **əhədililər** adlı nəsil, tayfa və tırələr yaşayır.

Böyük Dəkkə oyoniminin əsasını təşkil edən **dəkkə** sözü dilimizdə «oba, oymaq» mənasında işlədir. Bu kəndi vaxtıla **Hacı-əsədli** nəslinə mənsub olan ailələr salmışlar. Yaşayış məntəqəsi **böyük** olmasına görə **Bala Dəkkə** (hazırda Təzəkəndlə birləşdiyinə görə kənd ləğv olunmuşdur) kəndindən fərqləndirilmək üçün belə adlandırılmışdır. **Böyük Dəkkə** oyonimi «Böyük oba, oymaq» mənasındadır.

Tarixi sənədlərdən aydın olur ki, XIX əsrin sonlarında Böyük Dəkkə 25 evli kənddən ibarət olmuş. Burada 138 nəfər əhalisi yaşamışdır. Onların 3,5 desyatın həyətyanı sahəsi, 5,5 desyatın çəkiliyi, 11 iribuyuzlu iş heyvanı, 23 sağmal inəyi və 2 atı olmuşdur. Dəkkəlilər «daxal» evlərdə yaşayıb ömr sürürmüşlər. Lap 53

qədimdən **dəkkəlilər** yaxşı baramaçı və baliqçi sayılmışlar. Qaynaqlardan məlum olur ki, H.B.Zərdabi Dəkkə vətəgəsini bir neçə illiye icarəyə götürüb. O, ov yerini adətən dəkkəlilərə verərdi...

«Ərəb və fars sözləri lüğəti»ndə **dəkkə** sözü 1) «dağ keçisi», 2) «vəhşi keçi»; 3) «səki»; 3) «pəyə, tövlə» anlamı daşıyır. Toponimin «səki» mənası daha ağlataban görünür. Bəzi araşdırıcılar oykonimi dik və ya **dəngə** komponenti ilə bağlayır. Çox güman ki, yaşayış məntəqəsinin adı **Dikke** kimi yaranmışdır. Toponimin tərkibindəki **Böyük** sözü bu kəndi bir qədər aralı dövlətlidəki **Kiçik Dəkkə** və ya **Dəkkəoba** adlanan kənddən fərqləndirmək üçün oykonimə əlavə edilmişdir...

BURUNLU KƏNDİ

Zərdab rayonunda, rayon mərkəzindən 18 kilometr qərbdə, Kür çayının sahilində, Məlikli kənd inzibati ərazi vahidində, Şirvan düzündə yerləşən kəndlərdən biri **Burunlu** adlanır. Əhalisinin sayı 596 (1 yanvar 2008-ci ilə aid olan statistik məlumatata görə) nəfərdir. Kənd əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, baramaçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana və s. var. Kəndin təsərrüfatlarının sayı 147-dir. Burunlu yaşayış məntəqəsində **rəhilmilər**, **usublular**, **osmanlılar**, **məmmədlilər** və s. adlı nəsil və tiyələr məskunlaşmışdır.

Toponimiyada müyyəyen təpənin, qayanın sıvri bucaq şəklində düzüne tərəf uzanmış hissəsi **burun** adlanır. Bu terminlə bağlı Azərbaycanda 350 coğrafi ad qeydə alınmışdır. Kənd **burunlu** adlı yerde salındığı üçün belə adlandırılmışdır. Əvvəller Kür çayı kəndin yerləşdiyi bu ərazilərdən keçmiş və onun meandr yaradıldığı, çox sərt əyildiyi yera coğrafi mənada **Burunlu** deyilirmiş. Bu səbəbdən de yaşayış məntəqəsi belə adlandırılmışdır. Bu oykonim metaforik cəhətinə görə belə ad almışdır.

Burunlu toponimi ilə bağlı başqa fikirlər də mövcuddur. **Burun** termini «dağın, təpənin düzüne girmiş **burun** formali hissəsi» anlamındadır. Toponim türk dilində «irəli çıxan və ya suya doğru uzanan», «dağ çıxıntısı», «dağın qolu», «sildirilmiş qaya» məna-

arında işlənən **burun** sözüne – lu şəkilcisi əlavə etməklə düzəldilmişdir. Oykonim quruluşca düzəltmə toponimdir.

Burunlu kəndi XIX əsrde müskürlü icmasına mənsub olan ailələr burada saldıguna görə yaşayış məntəqəsinin tam adı bir müddət **Burunlu Müskürlüsü** də olmuşdur...

Zəngilan rayonunda da **Burunlu kəndi** var. Vaxtilə Gence (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında (indiki Ermənistən Sisyan rayonunda) **Burunlu** adlı kənd mövcud olub. 1918-ci ilde həmin kəndin Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulmuş və kənd ermənilər tərəfindən dağıdılmışdır. Toponim həmin yerin coğrafi quruluşu – orada dağ **burnunun** olması ilə əlaqədar belə ad almışdır...

CALA

Cilovxanlı kəndi yaxınlığında qeydə alınan orografiq obyektlərdən biri **Calə** adlanır. **Calə** sözünün dilimizdə müxtəlif mənə çalarları vardır: «qarğılıq», «ağacılıq», «saxta, düzəltmə», «köcmə, ayri düşmə», «cılalı, parılılı» və s. Zərdab rayonu ərazisindəki **Calə** toponimi «qarğılıq» anlamındadır. Bu tipli toponimə Ağcabədi rayonu ərazisindəki **Calə** oronimini də nümunə göstərmək olar...

CALĞALIQ

Zərdab rayonu ərazisində qeydə alınan coğrafi adlardan biri də **Calğalıq** adlanır. Toponim «tutluq», «tut bağı», «ağacılıq» mənasındadır. Füzuli, Xocavənd, Oğuz rayonları ərazilərində də **Calğalıq** adlı oronimə rast gəlirik...

CANAVARBOĞAN

Zərdab rayonunun ərazisində qeydə alınan orografiq obyektlərdən biri **Canavarboğan** adlanır. Toponim **canavar** və **boğan**

sözlərindən ibarət olub, həmin ərazidə bir şəxs tərəfindən **cana-varın boğulması** ilə bağlı olaraq belə adlandırılmışdır. Tərkibində çöl heyvan adlarını eks etdirən oronimlərə Azərbaycanın digər rayonlarının ərazilərində də rast gəlirik...

CEYRANLI MEŞƏ

Ceyranlı meşə orografik obyekti Bəyimli və Dəli Quşçu yaşayış məntəqələri arasında qeydə alınmışdır. XX əsrin ortalarına qədər bu yerlərdə çoxlu sayıda **ceyran** olmuşdur. Respublikamızın ərazisində çoxlu sayıda **ceyran** çöl heyvani adı və müxtəlif orografik terminlərdən düzələn zoonimik oronimlər vardır. Hazırda ceyran ovlanması qəti qadağandır. Ümumiyyətlə, indi bu heyvan Göyçay yasaqlığında və Şirvan dövlət qoruğunda mühafizə olunur...

Ceyran heyvan adı ilə bağlı oronimlərə nümunə olaraq **Ceyrandağ** (İsmayıllı rayonu), **Ceyrandərə** (Şəki rayonu), **Ceyran düzü** (Göyçay və Zəngilan rayonları), **Ceyran çölü** (Göygöl, Xocavənd, Qax, Şamaxı rayonları), **Ceyran örusü** (Neftçala rayonu, Ərəb Qardaşbəyli kəndi) və başqalarını göstərə bilərik...

CILĞADƏRƏ

Rayon ərazisində qeydə alınan orografik obyektlərdən biri **Cilğadərə** adlanır. **Cılğa (cülyə)** termini «quru dərə» mənasındadır. **Cilğadərə** toponimi «quru dərə çökəkliyi» anlamındadır. **Dərə** sözü mənfi relyef forması bildirən coğrafi terminidir. Azərbaycan oronimiyasında **dərə** termini ilə əlaqədar çöl materialları içarısında **30.000** coğrafi ad toplanmışdır. Təvazökarlıqdan uzaq da olsa, bildirim ki, bu coğrafi adların **10.000**-ə qədəri mənim tərifimdən toplanmışdır...

CİLOVXANLI KƏNDİ

Cilovxanlı kəndi Zərdab rayonunda, rayon mərkəzindən 20 kilometr məsafədə, Alichanlı kənd inzibati ərazi vahidində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 213 (1 yanvar 2008-ci ilə aid olan məlumatə görə) nəfərdir. Kənd əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, bostançılıqla məşğul olur. Kənddə məktəb, kitabxana və s. var. Kəndin 57 təsərrüfatı vardır.

Bu yaşayış məntəqəsi **Cilovxan** variantında da qeydə alınmışdır. **Cilovxanlı** oyunımı etnotoponimdir. **Cilovxanlı** yaşayış məntəqəsi **muğanalı** tayfasının **cilovxanlı** tırasının vaxtılı burada məskunlaşması nəticəsində yaranmışdır. Yerli məlumatə görə, bu nəsil indiki Salyan rayonu ərazisindən gelmişdir...

Bu tipli oyunimlərdən biri də Tovuz rayonundakı **Cilovdarlı** kəndidir. Vaxtılı İrəvan quberniyasının Aleksandropol qəzasında **Cilovxan**, **Cilovxanlı** adlı kənd də mövcud olub. XVIII əsrin II yarısında Qarabağda İbrahimxəlil xana məxsus mülklərdən biri **Cilovxan** adlanırdı...

Babək rayonunun Cəhri kəndi ərazisində **Cilovxanlı məhəlləsi** adlı orografik obyekt də qeydə alınıb...

ÇALA YERİ

Keçmiş Lələ Əhmədli yaşayış məntəqəsi, indiki Dəli Quşçu kəndi ərazisində qeydə alınan toponimlərdən biri də **Çala yeri** adlanır. XX əsrin 30-cu illərində – kolxozlaşma dövründə bu ərazilərdə «Misin» növündən olan pambıq becərilmişdir. Sonralar bu **Çala yeri** su altında qalmış, orada - 15 hektarlıq sahədə göl yarannmışdır. **Çala** termini mənfi relyef forması bildirir. Bu **yer** relyef formasına, ərazisinin çökək, **çala** olmasına görə belə adlandırılmışdır. 15 hektarlıq bu ərazidən qazıntı zamanı çoxlu sayıda pul sikkələri və s. nümunələr tapılmışdır...

ÇALLI ARXI

Zərdab rayonunun Çallı kəndi ərazisində, rayon mərkəzindən 13 km aralıda qeydə alınan hidronimlərdən biri **Çallı arxi** adlanır. Hidronim **Çallı** sözündən və **ark** hidronimik apelyativindən ibarətdir. **Çallı** sözü eyniadlı kəndin adı ilə bağlıdır. **Arx** kənarı ilə axdığı **Çallı** kəndinin adı ilə əlaqədar olaraq belə adlandırılmışdır.

ÇALLI KƏNDİ

Çallı kəndi Zərdab rayonunda, rayon mərkəzindən 12 kilometr şimalda, Çallı inzibati ərazi vahidində, Ucar-Zərdab avtomobil yolu kənarında, Şirvan düzündə, Kür-Araz ovalığında yerləşir. Kəndin 2307 (1 yanvar 2008-ci ilə aid olan məlumatata görə) nəfər əhalisi var. Əhali əsasən taxılçılıq, heyvandarlıq, pambıqcılıqla məşğul olur. Kəndde orta məktəb, klub, kitabxana, xəstəxana, məcid, dəyirmən, uşaq bağçası, rəbitə şöbəsi var. Kəndin cəmi təsərrüfatlarının sayı 637-dir. Çallı yaşayış məntəqəsində qasimlı, dəlləkli, seyidağlı, camışeyənlər, əzimlilər, seyidnağıllılar, şamillilər adlı nəsil və türələr yaşayır.

Çallı yaşayış məntəqəsini seyidəhməddi, seyidnağılı, şamarlı nəsillərinə mənsub olan ailələr boz küdri sahədə salmış, sonralar onlar indiki ərazidə məskunlaşmışlar...

Çallı toponiminin əsasını **çal** komponenti təşkil edir. **Çal** sözü türk dillərində «tepə», «çaydaşı», «daş» və rəng bildiren «açıq boz», «tünd boz», «boz» mənalarında işlədir. Bu sözün «ağarmağa başlamış», «dən düşmüş», «bitkisi az olan və ya olmayan» anamları da məlumdür. Çallı sözünün «kiçik meşə», «yamac» mənaları vardır. Toponimin tərkibindəki -lı sözdüzəldici şəkilcisi mənsubluq ifadə edir.

Yerli məlumatata görə, bu yaşayış məntəqəsi əvvellər **Çal piri** («dağ döşündə olan piri»), indi isə **Çallı piri** adlanan müqəddəs yerin yaxınlığında salındığı üçün belə adlanmışdır. Çok güman ki, Çallı oykonimi Azərbaycan toponimiyasında «bozqırlaşmış,

landşaftı pozulmuş yer» mənasında işlənən **çallıq** sözünün sonundakı samitin düşməsi ilə yaranmışdır.

Azərbaycanda – Xocavənd rayonu ərazisində **Çallıgöl**, Dəvəçi rayonunun ərazisində isə **Çallıq** adlanan orografik obyekt mövcuddur. 1590-ci ilə aid olan tarixi mənbəyə görə, vaxtilə Rəvan əyalətinin Vedi nahiyyesində de **Çallı (Çaklı)** adlı kənd mövcud olub...

ÇALLI PİRİ

Dini etiqadla bağlı sitaş yeri adətən **pir** adlanır. Bəzi **pir** və ziyarətgahlar əhali tərəfindən müqəddəs tutulur. Azərbaycanın bəzi ərazilərində təriqət başçılarının, din xadimlərinin qəbir və türbələri pir hesab olunur ve bəzən onlara nəzirler də verirlər...

Pir sözünün dilimizdə «ulu», «qoca», «müdrük» mənaları da var. Bu söz fars dilində «nurani qoca», «müqəddəs şəxs», «dini icmanın başçısı» deməkdir. **Pir** sözü ilə bağlı Azərbaycanda 40-a qədər yaşayış məntəqəsi var. **Çallı piri** oronimi **Çallı kəndi** ərazisində (kəndin 5 kilometriyində) qeydə alındığı üçün belə adlanmışdır.

Əlavə məlumat üçün bax: **Çallı kəndi**.

ÇALLIGÖL

Zərdab rayonunun Çallı kəndi ərazisində qeydə alınan hidronimlərdən biri **Çalligöl** adlanır. Bu **göl** yerləşdiyi ərazinin adı ilə əlaqədar, həm də landşafta uyğun olaraq **Çalligöl** adlandırılmışdır. Xocavənd rayonunun ərazisində de **Çalligöl** adına rast gelirik...

ÇAQQAL DƏRƏSİ

Zərdab rayonunun Alichanlı kəndi ərazisində qeydə alınmış oronimlərdən biri **Çaqqal dərəsi** adlanır. Oronim **çaqqal** heyvan

adından, **dərə** mənfi reliyef forması bildirən coğrafi terminindən və mənsubluq ifadə edən –si şəkilcisindən ibarətdir. **Çaqqal** – itlər fəsiləsindən olan yırtıcı məməli heyvandır. Azərbaycan ərazisində ona əsasən aran düzənliklərin six cəngelliklərində, bəzən də səhra və dağetəyi ərazilərdə rast gəlmək mümkündür.

Respublikamızın ərazisində çöl heyvan adları və orografik terminlərdən düzəlmış çoxlu sayıda oronimlər mövcuddur. **Çaqqal** çöl heyvanının adı ilə əlaqədar olaraq Azərbaycanda aşağıdakı coğrafi adlar qeydə alınmışdır: **Çaqqal qobusu** (Ağcabədi, Ağsu, Göygöl rayonları), **Çaqqallı dərə** (Ağsu, Oğuz, Göygöl, Şəki rayonları), **Çaqqallı düz** (Qəbələ rayonu, Çuxur Qəbələ kəndi), **Çaqqallı təpə** (Beyləqan, Göygöl, Yevlax rayonları) və s.

ÇAYIRLIQ

Yarməmmədbağı kendi ərazisində qeydə alınan orografik obyektlərdən biri **Çayırlıq** adlanır. Oronim **çayır** sözündən və –lıq şəkilcisindən ibarətdir. **Çayırlıq** toponimi «çayır otu bitən yer» mənasındadır. **Çayır** – bataqlıqlarda, rütubətli yerlərdə bitən alaqlotdur. Taxıllar fəsiləsindən olan bu bitki cinsinin yarpaqları xətvari, çiçək qrupu budaqcılqdır. Tapdanmaya və biçilməyə davamlı **barmaqvarı çayır** (*Bermudotu*) qiymətli yem bitkisi sürünən yeraltı zoqları olan otdur...

ÇAYÜSTÜ BAZI

Çayüstü bazi oronimi Zərdab rayonunun Çallı kəndi yaxınlığında qeydə alınmışdır. **Bazi** termini oronimiyada «təpəcik, dikdir, tırə» və s. mənalarda işlədir. Göyçay rayonunun Qızılıağac kəndi ərazisində də **Çayüstü bazi** oronimi qeydə alınmışdır. Çöl materialları içərisində oronimiyamızda 650-e qədər **bazi** termini ilə əlaqədar oronimlər yaranmışdır. **Bazi** termininin iştirakı ilə yaranan

oronimlərə düzənlilik zonalarda (Kür-Araz ovalığında) daha çox təsadüf edilir...

ÇÖLÖYLÜ

Əlvənd kəndi ərazisində qeydə alınan orografik adlardan biri **Çölöylü** adlanır. Bu coğrafi ad kəndin mərkəzindən bir qədər çöl tərəfdə qeydə alındığı üçün yerli əhalinin arasında belə adlandırılmışdır...

DƏKKƏ GÖLÜ

Vaxtilə Böyük Dəkkə kəndi yaxınlığında qeydə alınmış hidronim **Dəkkə gölü** adlanmışdır. **Göl** kəndin arxasında yerləşirdi. İndi həmin gölün qurumış çökəkliyi qalmadır. Yerli əhalinin mənəsöylədiklərinə görə, bu göl XX əsrin ortalarından dək mövcud olmuşdur. Göl **Dəkkə** kəndinin adı ilə əlaqədar olaraq belə ad almışdır.

Əlavə məlumat üçün bax: **Böyük Dəkkə kəndi** və **Dəkkəoba kəndi**...

DƏKKƏOBA KƏNDİ

Dəkkəoba kəndi Zərdab rayonunda, Dəkkəoba kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 5 kilometr, şərqdə, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1231 (1 yanvar 2008-ci ilə aid olan məlumatə görə) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, uşaq bağçası, tibb məntəqəsi, məscid və s. var. Kəndin 317 təsərrüfatı var. Yaşayış məntəqəsində qarabağlı dəstəsi, daşdillər, isalıllar, mahmudullular, evvazılılar, dəkkəlilər, kərbəlayı səfəralıllar adlı nəsil və tırələr məskunlaşmışdır.

Dəkkəoba oykonimi **Dəkkə** və **oba** sözlərindən ibarətdir. **Dəkkə** sözü «oba, oymaq», «kənd adı» anlamındadır. **Dək/dek** komponenti «onuncu» anlamında da işlədir. Toponim «Dəkkə kəndinin obası», «Dəkkə kəndinin onuncu obası», «dəkkəlilərə məxsus oba» mənasındadır...

Dəkkəoba yaşayış məntəqəsi XVIII-XIX əsrlərdə indiki Böyük Dəkkə kəndindən ayrılib gəlmış bəzi ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Kəndin digər adı **Kiçik Dəkkə, Məscidli oba** olmuşdur. Kəndin əvvəlki adı **Məcidoba** olub...

Maldar icma üzvlərinin müvəqqəti birliyinə adətən **oba** deyirlər. Obalar maldarlıq təsərrüfatının yaylağa və qışlağa köçməsi ilə əlaqədar yaradılırdı. Azərbaycanda adının tərkibində **oba** sözü olan 92 yaşayış məntəqəsi qeydə alınıb...

«Oba, oymaq» anlamında olan **dəkkə** sözü Benqaliyanın (Banqladeşin) ən qədim şəhərlərindən biri və onun paytaxtı olan **Dakka (Dəkkə)** şəhərinin adında da qorunub saxlanılmışdır.

DƏLİ QUŞÇU KƏNDİ

Dəli Quşçu kəndi Zərdab rayonunda, Dəli Quşçu inzibati ərazi vahidində, rayon mərkəzindən 3 kilometr şərqdə, Zərdab-Ucar şose yolundan və Kür çayından 3 kilometr aralıda, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan məlumatata görə 1288 nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqcılıq və baramaçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, mədəniyyət evi, kinoqurğu, tibb məntəqəsi, rabitə şöbəsi, uşaq bağçası və s. var. Yaşayış məntəqəsinin 334 təsərrüfatı vardır. Kənddə tərəkəmələr, lələəhmədlilər, dəngələr, həpitlilər, orta dəstə – ağasəndlilər, başmaqlılar və s. adlı tayfa, nəsil və tirələr yaşayır.

Yaşayış məntəqəsinə **Dəli Quşçu** adı XX əsrin 20-ci illərində verilmişdir. O zamana qədər kəndin adı sənəd və materiallarda **Lə-ləhmədli** kimi göstərilir. **Lələ Əhməd** XVI əsrдə yaşamış və dövrü-

nün görkəmlı nüfuz sahiblərindən biri olmuşdur. Onun Xanməmməd, Hüseyn, Nəcəfali, Hacı, Vəli və Mehdi adlı övladları olub...

Dəli Quşçu kəndi **quşçu** tayfasının **dəli quşçu** qoluna, tıresine mənsub olan ailələr tərefindən salınmışdır. Elə bu səbəbdən de kənd **dəliquşçu** tıresinə mənsub olan ailələrin adı ilə əlaqədar belə adlandırılmışdır. Hazırda kəndin məhəllələrindən biri **Dəliquşçu dəngəsi** («məhəllə» mənasında) adlanır. Oykonimin tərkibində **dəli** sözü «coşqun», «igid» mənasındadır. Mənbələrdə **dəli/tele** tayfasının da adı çəkilir. **Dəli** etnonimi **tele** formasında (fonetik dəyişikliklərə) qədim türk tayfasının adıdır. **Dəli Quşçu** oykonimi etnotoponimdir.

Quşçu etnonimi ilə bağlı Azərbaycanda çoxlu sayıda coğrafi adlar mövcuddur. Ümumiyyətlə, **quşçuların** yayılma arealları çox genişdir. **Quşçu** etnonimi ilə bağlı toponomlər **quş** etnonimindən formalaşan etnotoponimdir. Məlumdur ki, XIX əsrдə Qafqazda **quş** komponenti ilə bağlı **40-a** qədər toponim qeydə alınıb. **Quşçu** etnonimine türkdilli xalqların yaşadığı ərazilərdə rast gelirik.

Quşçu tayfları qara hunlara - **quşanlara** aid olan türkdilli bir qəbiledir. Türkдilli **quşçu** tayfları ilə əlaqədar toponomlərin hələ erkən orta əsrlərdə meydana çıxmazı güman olunur. Tarixi mənbələrə görə **quşçu** tayfası Cənubi Qafqazda hələ III-IV əsrlərdə yaşamışdır. Tarixi bilgilər **quşçuların** qədim etnik ad olduğunu gösterir.

Tədqiqatçıların bir qismi **quşçuları** qara hunların bir qolu ilə, bəziləri isə sarmat tayfları arasında **quşilərlə** əlaqələndirir. **Quşilər (xuşilər)** – qədim pəhləvi qəbilelərindən birinin adıdır. **Quş (kuç)** – tayfa adından formalaşmış etnotoponimdir. **Quşçu** türk tayfları Orta Asiyada I-III əsrlərdə **Kuşan çarlığı** yaratmışlar...

Mənbələrin verdiyi tarixi bilgilər **quşçuların** qədim etnik ad olduğunu gösterir. Elxani (Hülakü) hökməndən Ölçaytu xanın dövründə (1304-1316-ci illər) **quşçu** ulusu qıpçaq tayfa ittifaqına daxil idi. Bir sıra mənbələrə görə, **quşçular** Batı xanın (1224-1256-ci illər) əsas herbi qüvvələrindən biri olub. Təkudarın (1282-1284-cü illər) və Arqun xanın (1284-1291-ci illər) dövrlərində nüfuzu yüksək olan sərkərdələrin əksəriyyəti **quşçu** tayflarından idi. **Quşçularla** bağlı sənədlərin birində qeyd olunur ki, Nadirin şah

seçilməsinə razı olmaq istəməyən Ziyadoğlu, Otuziki, Kəbirli, Cavanşir tayfalarının başçıları Xorasana sürgüne yollananda Qazax və Borçalı mahalı Kartlı hakimliyinə bəxş edilir. O zaman Kartlı hakimliyinə boyun əyməyən **Quşçu** elinin bir qolu siyasi hadisələrlə əlaqədar Qarabağa (Xocavənd, Füzuli, Cəbrayıllı, Şuşa rayonları ərazisində) de gəlmışlar...

XIX əsrin axılarında Qafqazda qədim türk mənşəli **quş**, **quşı**, **quşan**, **kuşı**, **xuşı** (**quşçu**) tayfalarının adı ilə çoxlu sayıda yaşayış məntəqələrinin olması məlumdur. **Quşılərin** (**quşçuların**) Cənubi Qafqaza III əsrde gəmlərlə bir sıra mənbələrdə öz eksini təpib...

Bəzi tədqiqatçılar **quşçu** sözünün mənasını «ev quşu bəsləyən», «ov quşları mütəxəssisi», «körpə və zahıları qoruyan huma quşu» və s. kimi yozmağa çalışır. **Quşçu** (**quşan**) tayfaları qədim huniardan olub, Azərbaycanın köklü sakınları hesab edilir. **Quşçu** tayfasından tarixən görkəmli mütəxəssislər, fikir sahibləri, ictimai və siyasi xadimlər, dəyərli ziyanlılar yetişmişdir.

Mənbələrdə göstərilir ki, e.e. II-I əsrlərdə Orta Asiyada, onun Toxaristan əyalatında 5 qoldan ibarət bir tayfa ittifaqı yaranmışdır. Çin mənbələrində bu tayfa **Quyşuan** adlanır. **Quyşuan** adı **quşan** (**Kuşan**) adının təhrif formasıdır. Hunlar tərifindən məğlub edilərək qarba sıxışdırılmış tayfalar Çin mənbələrində **yueçci** adı ilə qeyd olunmuşdur. **Yueçci** sözü **Quşı** (**Quşan, Kuşan**) tayfa adının Çin dilində yazılışıdır.

Türküstən şərqində indiki Turfan şəhərinin yerleşdiyi vilayet bir zamanlar **Quşı** adlanırdı. N.V.Piqulevskayaya görə, **kuşanlar** özlərini **kuşı** adlandırdı. Müəyyən tarixi hadisələrlə əlaqədar olaraq **kuşılərin** (**quşçuların**) müəyyən hissəsi sonralar Cənubi Qafqaza gəlmişdilər. M.H.Baharlı belə hesab edir ki, **quşçular** (müəllif onları *qarahunlar* adlandırmışdır) buraya 227-ci ildə gəlmişlər...

Vaxtilə İravan xanlığının Dərələyəz, Sürməli mahallalarında və İravan quberniyasının Eçmiadzin qəzasında **Quşı**, **Quşçu** adlı kəndlər da mövcud olub. **Quşçu** /**quşan/qusı** tayfasının adı ilə bağlı Ganca (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında,

İravan əyalətinin Məzrə və Karbi nahiylərində də **Quşçu** kəndi qeydə alınmışdır...

Quşçu etnonimi ilə bağlı Azərbaycanın Yuxarı Qarabağ ərazisindəki (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) Xocalı rayonu tabeliyində **Quşçubaba** kəndi var idi. Son onillərdə ermənilər bu kəndin adını da deyişib **Moşxmhat** qoymuşlar.

Azərbaycanda **quşçu** etnonimi ilə bağlı Goranboy, Cəbrayıllı və Şuşa rayonlarında **Quşçular** kəndi, Daşkəsən, Laçın, Yevlax, Şamaxı rayonlarında **Quşçu** kəndi, Kürdəmir və Qəbələ rayonlarında **Quşlar** kəndi, Qazax rayonunda **Quşçu Ayrım** kəndi, Daşkəsən rayonunda **Quşçu Körpüsü** qəsəbəsi, Göygöl (Xanlar) rayonunda **Quşçu Goran** kəndi, Zərdab rayonunda **Dəli Quşçu** kəndi, Tovuz rayonunda **Aşağı Quşçu** kəndi, Dondar Quşçu kəndi, Dəvəçi rayonunda **Dağ Quşçu**, Köhnə Quşçu, Çöl Quşçu kəndləri və digər oynonimlər qeydə alınmışdır...

DƏRİNAXMAZ GÖLÜ

Zərdab rayonunun ərazisində qeydə alınan hidronimlərdən biri **Dərinaxmaz** gölü adlanır. Gölün adı bəzi mənbələrdə səhvan **Dərinaxmaz** variantında da qeydə alınır. Tədqiqatçılar **Dərinaxmaz** hidronimini **dərin** və **axmaz** komponentlərinə ayıırlar. **Axmaz** termini «axarsız göl» anlamındadır. Hidronim «dərin göl, gölməçə» mənasını ifadə edir.

DƏRVİŞ YERİ

Zərdab rayonunun ərazisində, rayon mərkəzindən 30 km qərbdə, Biçaqçı və Seyidlər kəndləri yaxınlığında, Kür çayının sahilində qeydə alınan coğrafi adlardan biri **Dərvış** yeri orografiq obyektidir. Vaxtilə burada **dərvışlər** olduğu üçün bu yer **Dərvış** yeri adlandırılmışdır. Tarixdən məlumdur ki, **Dərvışlər** adlı etnonim də vardır.

Dəriş fars sözü olub, «sərgərdan ruhani», «yoxsul», «diləngçi», «musəlman mistiki», «Sufi təriqətindən birinə mənsub olan adam» mənalarındadır. Dərişlik təliminin əsasını mistik ekstaz yolu ilə insanın Allahla şəxsi ünsiyyət tapması ideyası təşkil edir. **Dərişlər** Pakistan, Hindistan, İran, İndoneziya və bir sıra Afrika ölkələrində mövcuddurlar. XX əsrə qədər Azərbaycanda da **dərişlər** olmuşdur...

DƏVƏ ÇÖKƏYİ, DƏVƏ ÖLƏN

Respublikamızın ərazisində **dəvə** heyvan adını özündə əks etdirən çoxlu sayıda topónimlər vardır. Onlardan biri də Zərdab rayonunun Beyimli qəsəbəsi ərazisində qeydə alınmış **Dəvə çökəyi** orografik obyektidir. Oronim **dəvə** ve **çökək** sözlərindən yaranmışdır. **Çökək** termini mənfi relief forması bildirir.

Tarixi araşdırmaşlara görə, **dəvələrdən** minik vəyük heyvani kimi Cənubi Qafqazda miladdan önce II minilliyyin 2-ci yarısından istifadə olunmuşdur. Azərbaycanda isə eramızdan əvvəl I minilliyyin yarısından **dəvələrdən** istifadə edilmişdir...

Azərbaycanda **dəvə** heyvan adı ilə bağlı oronimlərə **Dəvə ölen** (Zərdab rayonu, Dekkəoba kəndi), **Dəvə daşı**, **Dəvə çuxuru** (Goranboy rayonu), **Dəvəbatan dərə** (Cəbrayıł rayonu), **Dəvədaş dərəsi** (Daşkasən rayonu), **Dəvə dərəsi** (Qubadlı, Şuşa rayonları), **Dəvə yolu** (Qubadlı, Zəngilan rayonları), **Dəvə təpəsi** (Ağsu, Yevlax, Göyçay, Şamaxı rayonları), **Dəvə güneyi** (Zəngilan rayonu), **Dəvəuçan dərə** (Kəlbəcər, Laçın rayonları) və başqalarını göstərmək olar...

DƏYƏ YERİ

Əlvənd kəndi yaxınlığında qeydə alınmış coğrafi adlardan biri **Dəyə** yeri adlanır. **Dəyə** termini «yonulmamış ağacdan, daşdan tikilən bir gözlü dam» və ya «keçə alaçığq» anlamı ifadə edir. **Dəyə**

yeri toponimi «bir gözlü keçə alaçığlı sahə» mənasındadır. **Dəyə** sözü ilə bağlı Azərbaycan oronimiyyasında çoxlu sayıda coğrafi ad qeydə alınmışdır...

DÖRDYOL

Zərdab şəhəri ərazisində, şəhər mərkəzindən 2 km şimalda qeydə alınan orografik obyektlərdən biri **Dördyol** adlanır. Oronim **dörd** və **yol** sözlərindən ibarətdir. Buradan **dörd** müxtəlif istiqamətə – 1) şəhər mərkəzi; 2) Ucar rayonu; 3) Ağcabədi rayonu; 4) Mollakənd (Kürdəmir rayonu) tərəflərə yol keçdiyi üçün oronim belə ad almışdır. Azərbaycan ərazisində bu tipli coğrafi adlara çox yerdə rast gəlmək olur...

DÖYLƏR MEŞESİ, DÖYLƏR YERİ

Zərdab rayonu ərazisində qeydə alınan və böyük maraq kəsb edən orografik obyektlərdən biri də **Döylər meşesi** və ya **Döylər yeri** adlanır. Toponim qədim hun türk tayfa birliyinə daxil olan **dəli** (*tele*) etnoniminə cəmlik ifadə edən – **lər** şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponim azacıq təhrifə uğrayıb. Əslində **Dəllər** olmalıdır. **Otuзiki** tayfasının **Dəllər** adlı oymağı da olmuşdur. Bu oymaq vaxtile Bayat torpağında, Həsənəkən çayının kənarında qışlayır, əkinçiliklə məşğul olurdular.

Tele tayfası əvvəller Mərkəzi Asyanın şərq hissəsində yaşamışdır. Onlar V əsrde Şimali Cunqariyada, Sələng çayı hövzəsində və Balxaş gölü ərazisində yaşamışlar. V əsrden başlayaraq onlar 100 000 alaçılıqdan ibarət tayfa kimi İrtış çayını keçib qırba tərəf irəlliəmiş və dövlət yaratmışlar. VII-VIII əsrlərdə onlar **Tokuz-Oğuz** adı ilə məşhur olmuşlar...

DUZ PİRİ

Gəndəbil kəndi ərazisində qeydə alınan orografik obyektlərdən biri **Duz piri** adlanır. Yerli sakinlər mənə məlumat verdilər ki, dədəbabalarımız boş düzəndəki bu yaşılılığı, sıx yulğunluğunu qəsdən belə adlandırmışlar ki, buranı ayrı-ayrı adamlar yandırıb məhv etməsinlər. Bu yerləri, yaşılığı müqəddəs **pir**, tapınaq yeri kimi məhz bu yolla qoruyub saxlamaq mümkün olmuşdur.

Pir ocaq kultu Azərbaycanda çox qədim çağlara gedib çıxır. **Pir** termini hələ bütürəstlik dövründən məlumdur. Əhalinin müqəddəs hesab etdiyi **pirlər** sonralar ziyanətgaha çevrilib. Orada kəsilmiş qurbanlar qutsal sayılıb. Bura müxtəlif adda nəzirlər gətirilib. **Pir** sözünün farsca «müqəddəs», «nurani qoca», «dini icmanın rəhbəri» anımları vardır. Hazırda Azərbaycanda adının tərkibində **pir** komponenti iştirak edən 39 yaşayış məntəqəsi (oykonim) və yüzlərlə oronim vardır...

DUZLU QOBU

Gödəkqobu kədinin yaxınlığında, Əflanın ferması deyilən ərazidə qeydə alınan oronimlərdən biri **Duzlu qobu** adlanır. Toponim **duz** və **qobu** sözlərindən, eləcə də -lu şəkilçisindən ibarətdir. Azərbaycan dilində və onun dialektlərində **qobu** sözü «çökəklik», «çuxur yer», «qurumış çay yatağı», «su axan dərə» və s. mənalarda işlədir. Bir sıra araşdırıcılar **qobu** sözünün monqol mənşəli söz olduğunu və «susuz yer», «quru dərə» anlamı ifadə etdiyini göstərirler. Azərbaycan ərazisində adının tərkibində **qobu** termininin iştirak etdiyi yüzlərlə topónım qeydə alınmışdır.

ELLƏR MEŞƏSİ

Zərdab rayonunun Gəndəbil kəndi ərazisində qeydə alınan orografik obyektlərdən biri **Ellər meşəsi** adlanır. Bu dilbər güşədə

yerləşən **meşə** əsasən söyüd, qovaq və yulğundan ibarətdir. Yerli məlumatə görə vaxtilə bu **meşə** yaxın ərazilərdə yaşayan **ellərin**, nəsillərin isti aylarda düşərgə, istirahət yeri olmuşdur. Ona görə de toponim belə adlandırılmışdır...

EYVAZLILAR MEŞƏSİ

İsaqbağı kəndi ərazisində qeydə alınan orografik obyektlərdən biri **Eyvazlılar meşəsi** adlanır. Bu meşənin ərazisi 100 hektardan çox sahəni əhatə edir. **Meşə** əsasən çəkiliklərdən ibarətdir. Toponim **Eyvaz** və **meşə** sözlərindən, eləcə də, sözdüzəldici -li, cəmlük bildirən -lər və mənsubluq ifadə edən -si şəkilçilərindən ibarətdir. **Eyvaz** şəxs adıdır. **Eyvazlılar meşəsi** oronimi patronimik topónimdir. Azərbaycanın digər rayonlarında da bu tipli coğrafi adlara rast gəlirik...

ƏFLANIN FERMASI

Zərdab rayonunun Kədəkqobu kəndi ərazisində qeydə alınmış orografik obyektlərdən biri **Əflanın ferması** adlanır. Oronim **Əflan** şəxs adından, **ferma** sözündən və yiylilik hal şəkilçisi olan -in, eləcə də mənsubluq ifadə edən -si şəkilçisindən ibarət olub, «Əflana məxsus olan ferma» anlamındadır. Bu tipli topónimlərə Azərbaycanın demək olar ki, bütün bölgələrində rast gəlmək mümkündür...

ƏLIBƏYLİ KƏNDİ

Əlibəyli kəndi (bəzi sənədlərdə adı **Alibəyli** kimi de çəkilir) Zərdab rayonunda, Əlibəyli kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 3 kilometr cənub-qərbdə, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid

olan statistik məlumatata görə 922 nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqcılıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, uşaq bağçası, tibb məntəqəsi, məscid və s. var. Kədindən təsərrüfatlarının sayı 235-dir. Əlibəyli kəndində *sadiqlilar*, *rəsullular*, *umarlılar* adlı nəsil və türələr yaşayırlar.

Əlibəyli oykonimi **Əli bəy** şəxs adından və -li mənsubluq bildirən şəkilcildən düzələn oykonimləşən etnotoponimdir. Belə oykonimlərə Azərbaycanın bütün bölgələrində rast gəlmək mümkündür. **Əlibəyli** kədindin əsl adı **Abbas Əlibəyli** (bəzi sənədlərdə **Abbasəlibəyli** kimi də yazılır) olmuşdur. Yaşayış məntəqəsi **Əlibəyli** nəslinin adı ilə əlaqədar olaraq belə adlandırılmışdır. **Abbas** isə nəslin sonrakı başçısının adıdır.

Əlibəyli oykonimi patronimik toponimdir. Tarixi sənədlərdə göstərilir ki, XIX əsrin ortalarında **Əlibəyli kəndi** 11 evdən ibarət sahibkar kəndi olub (SNMPI 22). Bu oykonim də əvvəl mülkədar adlarından yaranmış və sonralar etnonim şəklində formalasılmış toponimlərdəndir...

Oykonim oğuzların **ulu yörük** tayfasından olan **əlibəyli** etnonimi əsasında əmələ gelib. Quruluşca sadə toponim olan **Əlibəyli** oykonimi etnotoponimdir.

1887-ci ilə aid olan tarixi mənbəyə görə, **Əlibəyli** (Alibəyli) kəndində 38 ev və 166 nəfər sakin olmuşdur. İndi Kür çayı sahilini boyu uzanan bu 170 evli kənddə 922 nəfər əhali yaşayır. Kədindən yaxınlığında bir vaxtlar yeri qamışlıq, bataqlıq olmuş **İtqıran**, **Çarıq çıxardan**, **Gödəklər**, **Qarasu** adlı göləmcələr qeydə alınıb...

Əlibəyli oykonimi (etnotoponimi) ilə bağlı Azərbaycanın Qax və Tovuz rayonlarında da **Əlibəyli kəndi** var...

Vaxtılı İravan xanlığının Karbibasar mahalında da **Əlibəyli** adlı kənd mövcud olub. XX əsrin əvvəllərinə aid olan tarixi mənbədə kədindən adı Eçmiadzin qəzasında **Alibeklu** (1590-ci ildən məlumdur) kimi göstərilib. XIX əsrin 70-ci illərində kədindən əhalisi qovulmuş və orada Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-ci ilə aid mənbəyə görə, artıq kədində əhalisi ermənilər idi. Bu yaşayış məntəqəsinin adı Ermanistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-ci il tarixli fərmani ilə dəyişdirilərək (ermənicə)

Atarbekyan adlandırılmışdır. Ermənica mənbədə 1441-ci ildən məlumatdır. Bu yaşayış məntəqəsi Eçmiadzin kilsəsinə mexsus kəndlərdən olmuşdur. **Əlibəyli** yaşayış məntəqəsi XII-XIV əsrlərdə Anadolunun Maraş bölgəsində yaşamış **Ulu Yörük** tayfa birləşməsinin **Əlibəyli** qolunun adındandır. 1728-ci ilə aid tarixi bilgiyə görə, İravan əyalətinin Xinzirek nahiyyesində də **Əlibəyli kəndi** mövcud olmuşdur...

ƏLVƏND KƏNDİ

Əlvənd kəndi Zərdab rayonunda, Əlvənd inzibati ərazi vahidində, rayon mərkəzindən 24 kilometr cənub-şərqdə, Zərdab-Köhünlü (Kürdəmir rayonu) şose yolu kənarında, Kür çayının sol sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatata görə 1036 nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqcılıq və baramaçılıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, klub, xəstəxana, doğum evi, uşaq bağçası, taxta sexi, rəbitə şöbəsi, dəyirman, icimai iaşə obyektləri, bərbərxana, su nasosu stansiyası və s. var. Büyük İpək yolu vaxtılı kədindən ərazisindən keçmiş. 1847-ci ilde Şirvan zonasında ilk qənd sexi burada olub. Vaxtılı bu kənddə böyük bazar (Şənbə bazarı) və karavansara olubdur...

Kədindən **şərifli**, **oruclu**, **biləğanlı**, **sovvlıllar**, **əllililər**, **qarağaclılar** adlı tira və nəsilləri vardır. Kənddə cəmi təsərrüfatların sayı 237-dir.

Əlvənd kədindin keçmiş adı **Böyükkənd** olub. 1887-ci ilə aid bir sənəddə **Əlvənd** sözünün qarşısında **Böyük kənd** sözleri yazılmışdır. Kənddə qədim Beyləqan şəhəri ətrafında yaşamış **əlvənd** adlı nəsil məskunlaşlığı üçün yaşayış məntəqəsi belə adlanmışdır. Bir sıra tarixi sənədlərdə də göstərilir ki, bu yaşayış məntəqəsi keçmişdə Beyləqan şəhəri ətrafında yaşamış **əlvənd** nəсли tərəfdən salınmışdır.

Azərbaycan toponimiyasında I və II növ ismi söz birləşmələri əsasında formalasılan etnonimik oykonimlərə az da olsa rast gəlirik. **Əlvənd** oykonimi də bu qəbildəndir.

Bəzi tədqiqatçılar Əlvənd etnonimini Əli şəxs adı və İran dillərində «nesil», «oğlu» anlamlarını ifadə edən vənd sözləri ilə əlaqələndirirlər. Bu anlamda Əlvənd toponimini «Əli nəslisi», «Əlinin nəslindən olanlar» mənasında izah etmək mümkündür...

Yerli məlumataya görə, kəndin ilk sakinləri Uzun Həsənin nəvəsi, Ağqoyunlu hökməti Əlvənd Mirzənin nəslindən törəyənlərdir. Yusif Mirzənin oğlu Əlvənd Mirzə Gödək Əhmədin ölümündən sonra 1498-ci ildə özünü Təbrizdə hökmətar elan etmişdir. Bu məntiqə əsaslanساq, deyə bilərik ki, 1765-1768-ci illərdə özünü Şamaxının və bütün Şirvanın xanı elan etmiş, qubali Fətəli xan tərəfindən gözləri çıxarılan, Qarabağ qaçaraq özünü 1774-cü ildə yenidən Şirvan xanı elan edən və 1785-ci ildə yenidən Fətəli xan tərəfindən əsir götürürlərək bir il sonra Bakida öldürülən Ağası xan Əlvənddən olmuş...

A.A.Bakixanov özünün «Gülüstani-İrəm» əsərində Əlvəndin adını çəkir və yazır ki, 1775-ci ildə «Ağası xan da Əlvənddə oturub, bütün Şirvana hökmərən oldu».

Əlvənd kəndindəki məhəllələrdən və orada yaşayan nəsillərdən biri **biləganlı** adlanır. Görünür, bu da XIII əsrə monqollar tərəfinən dağıdılaraq məhv edilmiş qədim **Beyləqan** (hazırda bu şəhərin xarablığı Mil düzündə, indiki Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığında Örəngala adlanır) şəhərindən çıxmış ailələrlə əlaqədardır. Çox güman ki, XIII əsrə monqollar tərəfinən sixişdirilən beyləqanlılar gəlib Kür çayı sahilindəki bu kənddə məskən salmışlar...

XVIII əsərə aid olan tarixi bir sənəddə Əlvəndin haqqında ipək istehsalında, ticarətdə, gəmiçilikdə müəyyən rolü olan bir yer kimi danışılır. Çünkü bu vaxt Əlvənddə ipək emal edən emalatxana, gəmi dayanacağı, karavansaralar, ticarət binaları, Qarabağ ərazisi ilə əlaqə saxlamaq üçün bərə və s. vardi. Əlvənddəki **Şənbə bazarına** qonşu Ağcabədi, Zərdab, Göyçay, İmişli, Ucar rayonlarından alverə gələrdilər. Bu yerlərin kənd təsərrüfatı məhsulları Əlvənddə toplanar və buradan gəmilərlə müxtəlif yerlərə daşınardı...

Yerli məlumataya görə, Əlvənddə vaxtilə indiki Kürdəmir rayonunun Sovla kəndindən köcüb gəlmış ailələr də məskunlaşmışlar. XX əsrin 48-ci ilində Qərbi Azərbaycanın (Ermənistan) Abaran

rayonunun Kireşli kəndindən köcüb gəlmış 35 ailə də burada məskən salmışlar. Onların bəzisi indi də Əlvənddə yaşamaqdadır.

Əlvənd kəndi Zərdab rayonunun ən qədim tarixə malik olan kəndlərindədir. Tarixi sənədlərdən aydın olur ki, artıq son orta əsrlərde burada **Əlvənd** adlı kənd var idi...

Əlvənddəki bazar Şərqi ən böyük bazarlarından biri olmuşdur. Bir sıra tarixi sənəd və materiallardan aydın olur ki, Nizami Gəncəvi ilə Atabəy Qızıl Arslan bu kəndin ərazisində görüşmüşlər. Şərqdə ilk ipək, biyan kökü və qənd istehsal edən kustar sexlər bu kənddə açılmışdır...

H.B.Zerdabi 1893-cü ildə yazırı ki, XIX əsrin 60-ci illərində Moskvada yaşayan Şamaxı sakinləri Qədir ağa və Hacı Abdurrahman qardaşları hər biri 100 vedrəyə qədər su tutan 30-a yaxın çuquq qazan alıb gətirərək onları Əlvənd kəndində qurdurublar və biyan kökü şirəsi istehsal etməyə başlayıblar. Sonralar bir nəfər almanın Ucar yaxınlığında Qarabölk kəndində Əlvənddəki kimi biyan kökü şirəsi hazırlamışdır...

Deyilənlərə görə, II cahan savaşı dönməndə – 25 avqust 1941-ci il tarixdə bir alman təyyarəsi Əlvənd yaşayış məntəqəsi üzərində uçaraq dövrə vurmış və bu zaman kəndin ərazisində bomba atmışdır. Həmin dağıdıcı bomba kəndin taxıl zəməsinə düşmüş və xoş bir təsadüfdən partlamamışdır. Mənə kəndin yerli əhalisi məlumat verdi ki, həmin bomba hazırda Zərdab rayon tarix-diyarşunaslıq muzeyində eksponat kimi nümayiş etdirilməkdədir...

Masallı rayonundakı **Alvadı** adlı kəndin və çayın əsil adı **Əlvənd** adı ilə əlaqədardır.

Həmədan yaxınlığında **Əlvənd** adlı dağ da vardır...

ƏRƏŞ QƏZASI

Çarizmin Qafqazda inzibati isləhatına əsasən 1873-cü ildə Yelizavetpol quberniyasının tərkibində yaradılmış qəzalardan biri Ərəş adlanırdı. **Zərdab** rayonunun bir hissəsinin də əhatə etdiyi Ərəş qəzası şimaldan Nuxa (Şəki), şərqdən Göyçay, cənub-

qərbdən Cavanşir, şimalı-qərbdən Yelizavetpol qəzaları və Zaqatala dairesi ilə həmsərhəd idi. Qəza idarəsinə qəza rəisi, onun müavini, xəzinədar, məntəqə iclasçıları və polis idarəsi daxil idi. Hakimiyət qəza idarəsi rəisinin əlində cəmlənmişdir. Qəzada məhkəmə də var idi.



yolaşdırılması ilə əlaqədar olaraq **Ərəş qəzası** da ləğv edilmişdir. Vaxtilə indiki Yevlax rayonunun Xaldan yaşayış məntəqəsi yaxınlığında xarabaliqları indi də qalan **Ərəş** adlı orta əsr şəhəri mövcud olmuşdur. Əsrlərlə xaraba halında qalan **Ərəş şəhəri** öz adının keçmiş şöhrətini sərr olaraq torpaq altında qoruyub saxlamışdır.

Təcrübəli arxeoloq R.M.Vahidov 1947-ci ildə **Ərəş** və onun yaxınlığındakı qalada arxeoloji tədqiqatlar aparmışdır. 1984-cü ildə

Ərəş qəzasının ərazisi 3212,5 kvadrat kilometr, əhalisinin sayı 52.371 nəfər idi. Əhalisi əsasən taxılçılıq, barmağılıq, pambıqçılıq, maldarlıq və tütünçülük məşğul olurdu. 1912-ci ildə qəzada 206 550 pud pambıq istehsal olunmuşdu. 1917-1919-cu illərdə **Ərəş** qəzasında aqrar hərəkat geniş yayılmışdı; kəndliyər mülkədarların malikanələrini yandırır, onları torpaq və əmlaklarını zəbt edirdilər. 1929-cu ildə Azərbaycan SSR-in ra-

Berdə ekspedisiyası üzvləri də **Ərəş** qalasını arxeoloji baxımdan növbəti dəfə öyrənmişdi. Tarixçi arxeoloq-alim A.B.Nuriyev qalada qisamüddətli arxeoloji kəşfiyyat işləri aparmışdır. **Ərəş** qalasında aparılan arxeoloji tədqiqatlar sübut edir ki, hələ erkən orta əsrlər dövründə **Ərəş** şəhəri mühüm ticarət yollarının (Şirvan, Qarabağ, Gəncə) qovşağında yerləşmiş, xalqımızın iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır.

Tədqiqatçı alim A.B.Nuriyevə görə **ərəş** sözü əreb mənşəli termin olub, «qala», «dayanacaq», «çardaq yeri», «tikinti meydanı» mənasındadır. Bəzi araşdırıcılar isə **ərəş** əreb sözünün «mühəbisəli məsələlərin həll olunduğu iqid, qosaq, cəsur, sözübütöv, zəkali, ağılı insanların yaşayış yerix» anlamını ifadə etdiyini göstərirler.

Ərəş sözü ərebə **ərsə** sözündən olub, «geniş düzən», «sahə», «meydan», «boş yer» deməkdir. **Ərəş** sözünün əreb dilində «qübbə», «göy, səma», «taxt-tac», «minbərin ən yüksək pilləsi» mənaları da var...

ƏRƏŞ SULTANLIĞI

Vaxtilə Azərbaycanda feodal hökmdarlıqlardan biri **Ərəş sultanlığı** adlanmışdır. O, təqribən indiki Yevlax, Ağdaş, Zərdab rayonlarının bir hissəsini, Mingəçevir şəhərinin ərazisini əhatə edirdi. Səfəvilər dönməndə **Ərəş** sultanlığının ərazisi **Şirvan bayılərbəyi**inin tabeliyində idi. **Ərəş** sultanlığını **sultan** titulu daşıyan nəslİ hakimlər idarə edirdi. Səfəvi – Osmanlı mührəbələri dövründə **Ərəş** sultanlığını Osmanlılar tutmuşdu.

Ərəş sultanlığında əhali əsasən ipəkçilik, baliqçılıq, əkinçilik və maldarlıqla məşğul olurdu. **Ərəş** sultanlığından bir çox ölkəyə xam ipək ixrac edilirdi. **Ərəş** sultanları qonşu xanlıqlarda baş verən feodal ara çəkişmələrində yaxından iştirak edirdilər. XVIII əsrin 50-ci illərində **Ərəş sultanlığı** Şəki xanlığının vassalına çevrildi. **Ərəş**in sonuncu sultani **Şəhabəddin Sultan** olmuşdur. 1795-ci ildə **Ərəş sultanlığı** ləğv edilərək mahal kimi Şəki xanlığının tərkibinə qatılmışdır...

ƏSKİKÜR

Zərdab rayonu ərazisində Kür çayı sahilində qeydə alınan orografiq obyektlərdən biri **Əskikür** adlanır. Vaxtilə kəngərlilərin tərkibinə daxil olan Azərbaycan tayfalarından biri – **qaradolaqlar** XIX əsrin sonlarında və XX əsrin əvvəllərində bu ərazidə məskunlaşmışlar. Məlumdur ki, Qarabağın xani Mehdiqulu xan 1820-ci ilde İrəvandan gətirdiyi bəzi qaradolaqları məşhur tarixçi Mirzə Adigözəl bəya bağışlamışdı. Bəzi tarixi sənədlərdə göstərilir ki, 18 ailedən ibarət olan qaradolaqlar indiki **Əskikür** və Küratan adlanan ərazilərdə yerləşdirilmişdir...

Əskikür toponimi **əski** və **Kür** sözlerindən ibarət olub, «əvvəlki Kür» anlamını ifadə edir.

Əlavə məlumat üçün bax: **Kür çayı**.

ƏSROV

Lələağacı kəndi ərazisində qeydə alınan orografiq obyektlərdən biri de **Əsrov** coğrafi adıdır. Azərbaycan xalq coğrafiya terminləri lügətində **əsrov** sözünün mənə çaları «xırda su qollarının birləşməsi nəticəsində çay yatağında əmələ gələn birgə axın» ifadəsinə uyğun gelir. Bu tipli toponimlərə Azərbaycanın digər ərazilərində de rast gəlirik...

ƏYRİÇALA

Zərdab rayonunun Gödəkqobu kəndinin ərazisində qeydə alınan orografiq obyektlərdən biri **Əyriçala** adlanır. Coğrafi adın tərkibindəki **çala** termini mənfi relyef formasi bildirir. Həmin **çala** (çökəklik) zahiri görkəmینə – formaca **əyri** olduğuna görə belə adlandırılmışdır. Bu tipli oronimlərə Azərbaycanın digər ərazilərində de rast gəlinir...

FƏTİXANLI DÜZÜ

Zərdab və Kürdəmir rayonlarının sərhədində, Əlvənd kəndindən bir qədər şərqdə, Kür çayının sahilində qeydə alınan orografiq obyektlərdən biri **Fətixanlı düzü** adlanır. Oronim XIX əsrde yaşımiş **Fətixan** adlı nüfuzlu bir şəxsin adı ilə əlaqədardır. Sonralar onun nəslindən olan ailələr indiki Kürdəmir rayonunun Köhünlü kəndini yaratdıqları üçün həmin kəndin adı bir müddət **Fətixanlı** da adlanmışdır...

Oronimin tərkibindəki **düz** coğrafi termini mənfi relyef forması bildirir.

GƏLMƏ KƏNDİ

Gəlmə kəndi Zərdab rayonunda, Gəlmə kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 4 kilometr qərbdə, Qarasu çayının sahilində, Qarasuyun Kür çayına töküldüyü yerde yaranan üçbucaq sahədə, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 2169 (1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə görə) nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, bostançılıq, tərəvəzçilik və baramaçılıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, kinoqrurğu, tibb məntəqəsi, rabitə şöbəsi, mexaniki-təmir, dəmirçi, taxta çexləri, inquabasiya sexi, poçt, məscid, uşaq bağçası, ictmiai iaşə – məişət obyektləri və s. var. Kəndin təsərrüfatlarının sayı 553-dür. Gəlmə kəndində **abbaslılar**, **mirzəağalılar**, **dursunelilər**, **ısgəndərlilər**, **namazlılar**, **bədəllilər** və s. adlı nəsil və tirelər yaşayır.

Yaşayış məntəqəsinin tam adı **Zərdab Gəlmədər**dir. Keçmişdə bu yaşayış məntəqəsi **Gəlma**, **Gəlməkənd** adlanmışdır. Kənd XIX əsrin ortalarında Zərdab kənd icmasından çıxmış rəncber (əkinçi, cütçü) ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Yaşayış məntəqəsinin adı «Zərdabdan gəlmə», «Zərdabdan çıxma», «Zərdabdan gələnlər» mənasındadır. Kənddə 350 ev var.

H.B.Zərdabının 5 noyabr 1881-ci il tarixli «Kaspı» qəzetində dərc etdiyi bir məqalədə **Gəlmə** yaşayış məntəqəsi 100 və bəlkə

Nazim Tapdıqoglu

də daha çox evli bir kənd kimi göstərilir. H.B.Zərdabinin yazdırılmışına görə bu zamanlar zərdablılar hər biri 5-6 evdən ibarət olan 20-yə qədər oba halında yaşayırırdılar. **Gəlmə** sözünün yaranmasına sebab buraya Şirvan və Qarabağ zonalarının müxtəli ərazilərindən, hətta İran Azərbaycanından bəzi qohum ailələrin – «övladların» yığılması olmuşdur. Ona görə də bir müddət yaşayış məntəqəsi Zərdab–Gəlmə adlanmışdır...

GƏNDƏBİL KƏNDİ (Bax: Kendəbil kəndi)

GƏZİM BAĞI

Zərdab rayonunun ərazisində Şixbağı və Nəzəralı kəndləri arasında qeydə alınan orografiq obyektlərdən biri **Gəzim bağı** adlanır. Bu toponim antroponimik oronimlərdən hesab olunur. Belə rast coğrafi adlara Azərbaycanın digər rayonlarının ərazilərində də rast gəlmək mümkündür.

GÖDƏK BAZI

Respublikamızın ərazisində **bazi** müsbət relyef forması bildirən coğrafi termini ilə əlaqədar təxminən 650 oronim qeydə alınıb. Onlardan biri də Zərdab rayonunun Gödəkqobu kəndi ərazisində qeydə alınmış **Gödək bazi** orografiq obyektidir. **Bazi** sözü «təpacık», «tirə», «mərz», «dikdir», «su çıxmayan hündür yer» mənalarda işlədir. Gödəkqobu kəndi yaxınlığında **Gödək bazi** oronimi həmin ərazidəki təpacıyanın **gödək** olması ilə əlaqədar olaraq belə ad almışdır. Bu tipli metaforik toponimlərə Azərbaycanın digər bölgələrində də rast gəlirik...

GÖDƏKQOBU KƏNDİ

Gödəkqobu kəndi Zərdab rayonunda, Gödəkqobu kənd əzibati ərazi vahidində, rayon mərkəzindən 11 kilometr qərbdə, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə görə 1387 nəfərdir. Əhali əsasən heyvan-tarlıq, taxılçılıq, pambıqcılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, rabitə şöbəsi, uşaq bağçası, tibb məntəqəsi, iaşə obyektləri və s. var. Kəndin təsərrüfatlarının sayı 346-dir. Gödəkqobu kəndində müzəffərlilər, mürşüdüllər, ixtiyarlılar, paşallar, əhədililər, əlibilər, əzizlilər adlı tayfa, nəsil və tirlər yaşayırlar.

Gödəkqobu kəndinin keçmiş tam adı **Gödəkqobu Müskür-lüs** olub. Bu yaşayış məntəqəsini XIX əsrde qıçı **Gödək qobu** adlanan bu yerde, yayı isə Qabandağ yaylaşlığı (İsmayılli rayonu) ərazisində keçirən müskürlü tırəsinə məxsus olan ailələr salmışlar. Kənd salındığı qışlaq yurdunun (**Gödək qobu**) adı ilə adlanmışdır.

Gödəkqobu oykonimi **gödək** və **qobu** sözlərinin birləşməsindən əmələ gelmişdir. **Gödək** sözü «kiçik», «qısa», «balaca» anlamındadır. **Qobu** mənfi reliefsi bildirən coğrafi termini isə «çuxur yer», «çayın dərin yeri», «düzənlik», «həmişə su basan yer», «dərin arx», «susuz çay dərəsi», «dağ dərəsi», «su yığılan çökək yer», «arx», «kiçik dərə», «dərə» mənalalarındadır. **Gödəkqobu** toponimi «kiçik dərə», «kiçik qobu» anlamını ifadə edir.

Tarixdən ölkəmizin ərazisində qeydə alınan **qobu** tərkibli onamastik vahidlər öz zənginliyi ilə diqqəti cəlb edir. **Qobu** sözü ilə bağlı toponimlərə əsasən Kür-Araz, Muğan, Mil, Şirvan düzənliklərində daha çox rast gəlirik. **Qobu** termininin müxtəlif (**qovu**, **kobu**, **kobi**, **qobi**, **qabı**) yazılış formalıları məlumdur. Bu terminin monqol dilində «su axan kanal», «çuxur» anlamları var. Qədim türk dili lüğətində **qobu** sözü «içi boş oyuq», türk-osmanlı dilində «çətin keçilən yer», «xəndək, çuxur», «yuva» və s. kimi göstərilmişdir...

Mənbələrdən məlum olur ki, **gödəkli** adlı qazax tayfası da varmış. Mənşə etibarı ilə onlar qədim türkdilli **kotak** tayfası adı ilə bağlıdırlar. **Gödəkqobu** oykoniminin tərkibindəki **gödək** kompo-

nentini xələclərin tırələrindən biri olan **gödəklilərin** adı ilə de
alınanlıdırırmək olar.

Kəndin ərazisində **Şor qobu** adlanan axmaz da vardır...

GÖLYERİ

Qorubağın kəndi yaxınlığında, rayon mərkəzindən 17 kilometr aralıda qeydə alınmış orografik obyekt **Gölyeri** adlanır. Coğrafi ad göl və yer sözlerindən, elecə də mənsubluq bildirən -i şəkilçisin-dən ibarətdir. Bu yerdə vaxtilə böyük sulu **göl** olmuş və o, sonradan qurumuşdur. **Gölyeri** toponimi də elə bu səbəbdən belə ad almışdır...

GÖLLÜ DƏRƏ

Zərdab rayonunun ərazisində qeydə alınan toponimlərə biri Göllü dərə adlanır. Toponim göl ve dərə sözlərindən, eləcə də -lü mənsubluq ifadə edən şəkilçidən ibarətdir. Coğrafi adın tərkibindəki dərə termini mənfi reliyef forması bildirir. Göllü dərə toponimi həmin ərazinin landsafti ilə əlaqədar olaraq belə adlandırılmışdır.


Xocavənd rayonunun Daşbaşı ve Kəlbəcər rayonunun Yellicə kəndlərinin ərazilərində də **Göllü dərə** adı qeydə alınmışdır...

GÖYCAY KÖRPÜSÜ

Zərdab rayonu ərazisində qabaritı 7, uzunluğu 109,7pm, yükləmə materialı Y-13, TY-60 olan və **Göyçay** adlanan dəmir-beton körpüsü vardır. Bu körpü Zərdabdan **Göyçay** rayonu istiqamətində olduğu üçün **Göyçay Körpüsü** adlanır.

GÖYCAY QƏZASI

Vaxtilə Zərdab rayonunun da daxil olduğu **Göyçay qəzası** çar Rusiyasının Qafqazdakı inzibati islahatına əsasən 1867-ci ilin dekabrında Bakı quberniyası tərkibində yaradılmışdır. Qəzanın mərkəzi **Göyçay** məntəqəsi idi. **Qəza** idarəsinə qəza rəisi, müavini, məntəqə iclasçıları, xəzinədar və polis idarəsi daxil idi. Bu dövrdə qəzaları qəza rəisləri idarə edirdilər.



Göyçay qazasının ərazisi 4988 kvadrat kilometr, əhalisi 142,9 min nəfər (1910-cu ilə aid olan məlumata görə) idi. Sovet dövrünün ilk illərində o zaman bütün İttifaqda məşhur olan **Göyçay Səhiyyə Hərəkəti** əhalinin səhiyyə mədəniyyətinin inkişafında böyük rol oynamışdır. Qeza əhalisi əsasən tütünçülük, pambıqcılıq, barama-

çılıq, maldarlıq ve baliqçılıqla məşğul olurdu. Qəzada kustar sənaye sahələrindən xalçaçılıq, ağac emalı, ipəkçilik, misgərlək inkişaf etmişdir. 1878-ci ildə Nikolay Kalaşovun rəhbərliyi ilə qəzada ilk məktəb təşkil edilmişdir. Burada ərəb, fars, rus dilləri ilə yanaşı, hesab, ana dili və ilahiyyat dərsleri də keçirilirdi.

Qaçaq hərəkatı Göyçay qəzasını da bürümüşdü. Bu hərəkatın məşhur nümayəndələrindən olan Qaçaq Zahid bu ərazilərdə mübarizə aparmışdır. XIX əsrin 70-80-ci illərində mülkədar malikanələrinin yandırılması Göyçay qəzasında da kütłəvi hal almışdır. Göyçayda ilkin şəhərsalma 1886-1916-ci illər ərzində baş vermişdir. 1916-ci ildə Göycaya şəhər statusu verilmişdir.

1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq Göyçay qəzası ləğv olumuşdur.

Göyçay sözünün yaranması ile bağlı müxtəlif fikir və mülahizələr vardır. Oronimiyamızda tərkibində **göy** sözü iştirak edən 500-dən çox coğrafi ad qeydə alınıb.

Öski türk inancına göre, **göy** xeyir başlangıcı kimi yozulur. «Gültakin» abidəsində göstərilir ki, ucada **Göy**, aşağıda tünd Yer yarandıqdan sonra onlar arasında insan övladı yarandı. **Göy** – göyün, səmanın rəngi olduğu üçün müqəddəslilik bildirir. Türkler qədimlərdə **boz** sözüne **göy** rəngi bildirmək üçün işlədiblər və **göy** rəng onlarda müqəddəs sayılıb. Türkəlli xalqlarda **Göy** – tanrı sayılmış. İlkin anlayış Tanrı – **Göy**, səma demək imiş.

İbtidai insan **Göyü** ulu əcdad hesab edirdi. Əski inanclarla görə, **Göy** Gunaşın vasitəsilə Yeri qızdırır. Göydən oğzlara kömək etmək üçün şüa şəklində **göy** qurd gəlir. **Göy** günəş adı yox, qeyri – adı, əvəzsiz və ülvidir, müqəddəsdir...

Göyçay qəzası ərazisindən axan **Göyçay** çayının adı ilə əla-qədar olaraq belə ad almışdır. **Göyçay** toponimi çayın yuxarı axı-nında suyunun duru və təmiz olması - **göyümtül** rəngə çalması ilə bağlıdır...

GUR-GUR YURD YERİ

Zərdab rayonunun ərazisində, Otmanoba meşəsinin içində vaxtilə mövcud olmuş **Gur-gur** adlı kədən yurd yeri vardır. Yaşlı nəslin nümayəndələrinin dediyinə görə XX əsrin 30-cu illərində burada 65 ev olmuşdur. Sonralar əksər ailələr burdan köçüb getdiy üçün yurdda 16 ev qaldı və bir müddətdən sonra onlar da Otmanobaya yığısdılar...

GÜLƏRLİ BAĞ

Gəndəbil kendi ərazisində qeydə alınan coğrafi adlardan biri **Gülerli bağ** adlanır. Kənd bu bağın ərazisində salınmışdır. Bağın ümumi sahəsi 20 hektara yaxındır. Vaxtilə bu bağda çoxlu sayıda meyvə ağacı, eləcə də qovaq, söyüd, çinar və digər ağaclar da olmuşdur. Sonralar bağın ərazisində müxtəlif tikinti-bərpa işləri aparıldığından əksər ağaclar qırılmış və **bağ öz görkəmini demək olar ki, itirmişdir.** Bağın **Gülerli** adlanması şəxs adı ilə əlaqədardır...

HACI AHMET EFENDİ OCAĞI

Məlikli kəndi ərazisində qeydə alınan orografik obyektlərdən biri Hacı Əhməd əfəndi ocağı adlanır. Yerli əhalilə tərəfindən müraciət tapınaq yeri kimi əziz tutulan bu ocaq vaxtılıq böyük nüfuz sahibi olmuş Hacı Əhməd əfəndi adlı bir şəxsin adı ilə əlaqədar olaraq belə adlandırılmışdır. Adamlar bu ocağı ziyarət edib, ona nazir de verirlər.

Azərbaycanda «pir», «qutsal yer», «ev» anlamlarında həmisi müqəddəs hesab olunan bəzi **ocaq-pirlər** indi də ziyarət kimini insanların inanc yeri olaraq qalmaqdadır. Respublikamızın ərazi-sində belə **ocaqlar** çoxluq təşkil edir...

HORRAĞAN

Gelme kəndi ərazisində qeydə alınan coğrafi adlardan biri Horrağan adlanır. **Horrağan** sözü «*sudan doymayan yer*» mənasındadır. Bir çox hallarda suvarılan yerlərdə elə hissələr olur ki, orada ne qədər su axıdlsa da, torpaq sudan doymur. Çox güman ki, həmin yerde hansı dövrədə isə ərazidə bitmiş nəhəng ağacın köklərinin çürüməsi nəticəsində boşluq var. Bu cür sahəyə yerli əhali **horrağan** deyir. Azərbaycanın digər ərazilərində də bu tipli toponimlər qeydə alınmışdır...

HÜSEYNXANLI KƏNDİ

Hüseynxanlı kəndi Zərdab rayonunda, Hüseynxanlı kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 6 kilometr şimal-qərbdə, Türyan çayının sahilində, Şirvan düzündədir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatata göre 386 nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, məşğul olur. Kənddə əsas məktəb, Qəribə piri, klub, kitabxana, uşaq bağçası, rabitə şöbəsi, ATS və s. var. Kəndin təsərrüfatlarının sayı 111-dir. Hüseynxanlı kəndində *fətəlili*, *mollausublu*, *kərbəlayı qululu*, (*lələ-əhmədli*) adlı nəsil və tırələr yaşayır. Kəndin ərazisində qədim dövrlərə aid müxtəlif növ maddi-memarlıq nümunələri aşkar edilmişdir.

Hüsenxanlı oykonimi patronimik toponimdir. Bu yaşayış məntəqəsini vaxtılıq **Hüseynxan** (yerli məlumatata göre **Hüseyin xan** dövrünün nüfuzlu şəxsiyyəti *Lələ Əhmədin* 6 oğlundan biridir) adlı şəxs saldıqına görə kənd də onun adı ilə əlaqədar olaraq belə adlandırılmışdır. Toponimin tərkibindəki -lı şəkilcisi mənsubluq bildirir. Bu tipli oykonimlərə Azərbaycanın digər bölgələrində də rast gəlirik...

XAN KANALI

Zərdab rayonunun Alichanlı kəndi ərazisində qeydə alınan coğrafi adlardan biri **Xan kanalı** adlanır. Hidronim həmin kanalı çəkdiyən şəxsin titulu ilə bağlıdır. Yerli əhalinin yaşı zümrəsinə mənsub olan insanların dediklərinə görə, bu **kanal** (arx) vaxtılıq Əhməd adlı **xan** tərəfindən çəkildiyi üçün onun titulu ilə adlandırılmışdır. Kanalın suyundan uzun müddətdir ki, suvarmada geniş istifadə edilir.

XANLAR BABA PİRİ

Xanlar baba piri Zərdab rayonu ərazisində qeydə alınmış orografik obyektlərdəndir. Bu **pir** camaatın müqəddəs ziyrətgahlarından biri hesab olunur. Pirin belə adlanması **Xanlar baba** adlı dövrünün nüfuzlu şəxsiyyəti, müqəddəs tapınaq yerine çevrilmiş nəcib və nurlu din xadiminin adı ilə əlaqədardır...

XANMƏMMƏDLİ KƏNDİ

Xanməmmədli kəndi Zərdab rayonunda, Hüseynxanlı kənd inzibati ərazi vahidində, 7 kilometr şimal-qərbdə, Türyan çayının sahilində, Kür-Araz ovalığında yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatata göre 501 nəfərdir. Əhali, əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, məşğul olur. Kənddə məktəb, kitabxana, tibb məntəqəsi və s. var. Kəndin cəmi təsərrüfatlarının sayı 125-dir. Xanməmmədli kəndində *kərbəlayı cavadlı*, *kərbəlayı səlimli*, *şamilli* adlı tayfa, nəsil, tırələr yaşayır. Kəndin ərazisindən qədim və orta əsrlər dövrlərinə aid tarixi memarlıq abidələri (I əsrə aid küp qəbirləri və s.) tapılmışdır.

Xanməmmədli oykonimi patronimik toponimdir. Bu yaşayış məntəqəsi vaxtılıq burada **xanməmmədli** nəslinin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Yerli sakinlərin

dediklerine göre **Xanməmməd** dövrünün nüfuzlu şəxsiyyətlərindən olmuş **Ləla Əhmədin** 6 oğlundan birinin adıdır. Görünür o, bu kəndin ərazisini vaxtılı mülk kimi oğlu Xanməmmədə vermiş ve sonralar kənd də onun adı ile **Xanməmmədli** adlanmışdır...

Neftçala rayonunda da **Xanməmmədli** kəndi var...

XASA ARXI

Xasa arxi hidronimi Zərdab rayonunun Körpükənd kəndi ərazisində qeydə alınmışdır. Yerli əhalinin mənə söylədiklərinə görə XX əsrin ortalarına qədər burada **Xasa** adlı kənd mövcud olmuşdur. **Arx** da həmin **Xasa** kəndinin (1950-ci illərdə ərazisi Körpükənd kəndinə birləşmişdir) adı ilə əlaqədar olaraq belə adlanmışdır.

XASA KƏNDİ

(Bax: Körpükənd kəndi)

XƏLƏC YERİ

Zərdab rayonunun ərazisində, rayon mərkəzindən 15 km şimalda, Şirvan düzündə, Çallı kəndinin yaxınlığında, Zərdab-Ucar avtomobil yolunun kənarında, Baş Şirvan kollektoru sahilində qeydə alınan orografiq obyektlərdən biri **Xələc** yeri adlanır. Bu yer Səlcuq oğuzlarının xələc tayfasının adını özündə əks etdirir. Səlcuq-oğuz tayfa birliliyinə daxil olan xələclərin bir hissəsi XII-XVIII əsrlərdə Yaxın Şərqi işgaliarında yaxından iştirak etmişlər. Onlar hazırda toplum halında İran, İraq, Türkiye və Türkmenistan ərazilərində də yaşayırlar.

Bir müddət bugünkü Zərdab rayonunun Çallı kəndi yaxınlığında mövcud olan **Xələc kəndi** və onun əhalisi sonralar müəyyən tarixi hadisərlə əlaqədar olaraq indiki Ucar rayonunun Lək kəndi yaxınlığına köçürülmüşdür. Köçmə zamanı əhalinin bir qismi

Göyçay şəhərinə də gələrək orada məskunlaşmışlar. Hazırda Göyçay şəhərində **Xələc** adlı məhəllə də var...

Əski türk ellərindən olan **xələclar** (xalaclar) lap qədim zamanlarda cənub-qərbi və mərkəzi Əfqanistanda piştular arasında əriməkdə olan **gilçayılardən** (xalaclardan) teşkil olunmuşdur.

Mahmud Kaşqarı «Divani lügəti türk» əsərində xələcləri də oğuz və qıpçaqlarla bir eldən sayıb və onlar haqqında belə bir dastan nəqsl edib:

*Isgəndər türklər ölkəsinə hücum edəndə türk xaqanı Şu öz ordusu ilə geri çəkildi. Bu ərafədə türklər dən 22 nəfər ailələrini ilə orada qalır, 2 nəfər də onlara qoşulur. Qalan 22 nəfər xaqanlarının dalınca getmək istədikləri halda, bu iki nəfər onların sözünə baxmayıb, «biz öz yurdumuzu tərk etmərik, Isgəndər gəlib-gedər, biz də burada qalarıq» - demişlər. O vaxt 22 nəfər açıqlanaraq onlara «qal ac» dedilər. Sonralar bu 2 nəfərin nəslindən olan tayfaya **xalac/qalac** deyilmişdir. Rəvayətə görə Isgəndər gəlib bu 2 nəfəri görəndə uzun saçlı və dilli olduqları üçün onlara türkmən (Türkmənəd) demişdir...*

Oğuz dastanında xalaclarla bağlı belə bir rəvayət də var:

*Bir gün Oğuz xan ordusu ilə səfərə gedərkən yolunun üstünlə bir ev çıxır. Bu evin divarları qızıldan, pəncərələri gümüşdən, tavanı dəmirdən idi. Evin qapısı bağlı idi. Oğuz xan yaxınlarından birinə «qal aç» - dedi. Elə o zəməndən da bu adamın övladlarına **qalac** və ya **xalac** deyildi...*

Məhşur şərqşünas Minorski və Smirnova tədqiqatları nəticəsində bu qənaətə gəlmişlər ki, xalaclar miladi IV əsrə tarix sehnəsində mövcud idilər. Xalaclar tarixən 3 yerdə toplu halda yaşamışlar: Balasaqun ətrafında, Pənckənd (Başbalıq) və Ceyhunla Sind çayları arasında.

Ibn Xordadbeh «Hüdud əl-aləm» əsərində göstərir ki, xalaclar Ceyhundan Qəzna səhralarına tərəf olan ərazilərdə (Zabilistan) yaşamışlar. Yenə həmin mənbəyə görə, xalaclar və oğuzlar VII əsrin ortalarında Sistan, Aldavar və Kabulda sakin olmuşlar; hətta xalaclar Kabul və Qəznədə padşahlıq da etmişlər...

Nazim Tapdıqoglu

Qurilər hökuməti Hindistanda Sultan Mahmud Xarəzmşah tərəfindən süqut edəndə xalac türkləri xarəzmşahların tabeliyinə keçdi və Sultan Mahmudun monqollarla savaşında ona yardımcı oldular. Cəlaləddin Xarəzmşah dövründə Xarəzmşah Seyfəddin Oğrağın başçılığı ilə birlikdə monqollarla savaşib Pərvanda onları 1221-ci ilde məğlub etdi. Bu savaşda xalaclar sol cinahda (sağ cinadda qarlungular idi) yerləşmişdi...

X əsrde xalaclar müsəlman oldular. Sonra onlar Hindistanda Xalac hökumətini qurdular. Benqalda (1220-1290), Dehlidə (1290-1321), Milvada (1436-1531) hakimlik etdilər. Xalacların bir qismi Səlcuq oğuzları ilə İrana, Anadoluya və Azərbaycana gəldilər.

Şərafəddin Yəzдинin «Zəfərnamə» əsərinə görə XIV əsrə - Əmir Teymur zamanında xalaclar **Savə, Qum və Kaşan** ətrafında yaşayırdılar. Savə ətrafında yaşayan xalacların bir qismi Azərbaycana köçmüşlər. Mirzə Məhəmməd Sabiqin «Tarixi qutu quşa» əsərində bu haqda məlumat vardır...

Xalaclar bu gün İranda - Qum şəhərinin cənubunda (Xalacis-tanda) və İraq, Savə ətrafında əhalinin əsas kütləsini təşkil edərək yaşayırlar.

Görkəmli tədqiqatçı Simirnova Seyhun, Daşkənd və Panckənd bölgələrində tapılan saklar arasında xalacların üzərində Xalac paytaxtı yazılmış və üç xalac padşahının təsviri həkk olunmuş sikkələrini da görmüşdür. O, Kaşan (Muğ dağı) qalasında tapılan və Xalac padşahi Divasitsə aid olan isnadın tədqiqindən belə nəticəyə galır ki, bu sikkələr Xalac hakimlərinə mənsubdur və onlar VII-VIII əsrlərdə Panckənd və Fərqiyanədə yaşamışlar...

Tarixdən məlumdur ki, türkdilli oğuz tayfası olan xələclər erkən orta əsrlərdə Amudərya çayının cənub sahillərində yaşamışlar. Onlar uzun müddət ərab xəlifələrinin ordularında xidmət etmişlər. Xələclərin bir qismi Səlcuqlar dövründə mənbələrin verdiyi məlumatlara görə əvvəl İrana, oradan isə Azərbaycana gəlmişlər. Azərbaycan ərazisində xələclər müxtəlif ərazilərdə yaşamışlar. Orta və son orta əsrlərdə Yaxın Şəqrin işgallarında iştirak etmiş xələclərin bir hissəsi (törəmələri) indi də əsasən Azərbaycanda, İranda, Türkmenistanda yaşamaqdadırlar. Şimali Azərbaycanda

onlar əvvəller əsasən köçəri və yarımköçəri həyat keçirmişlər. Sonralar onlar burada daimi yaşayış məntəqələri yaradaraq oturaq həyata keçmişlər. Adam Oleari (XVII əsr) Muğanda xələc tayflarının da yaşadıqlarını yazmışdır. K.Şaniyazov xalacları **qarlıq** tayfları ilə əlaqələndirir...

XIX əsrde xələclər Azərbaycanda, Cavad qəzasında əsasən maldarlıqla məşğul olmuşlar. Az sonra onlar buradan Azərbaycanın müxtəlif ərazilərinə yayılmışlar. Ucar rayonundaki Xələc kəndi də burada onların oturaq həyata keçərək uzun müddət yaşamları nəticəsində əmələ gelmişdir. Azərbaycanda Xələc adlı 6 kənd var. Səlcuq-oğuz tayfa birliyinə daxil olan xələclərin adı ilə bağlı Xələc kəndi Abşeron, Beyləqan, Xızı, Qubadlı, Salyan, Şərur və Ucar rayonlarında vardır. Dəvəçi rayonunun ərazisindəki **Xələc çayı** (Ataçayın qolu) Qubadlı, Sədərək, Şamaxı və Şərur rayonları ərazisindəki **Xələc dağı**, Salyan rayonunun Xələc kəndi yaxınlığındakı Xələc təpəsi Səlcuq oğuzlarının xələc tayfasının adı ilə bağlıdır.

Xələc (xalac) qədimlərdən Xorasanda və İraqda yaşayan əski türk tayflarından biridir. Bu tayfların **xələc** (xalac) adlanması haqqında Əbü'l Qazi Bayandur xan belə bir şifahi əfsanə danışır:

İlk türk xaqqanlarından birinin Oğuz xanın İrana yürüyü zamanı onun əsgərlərindən biri yük heyvanı çatışmadıqdan və arvadı hamile olduğundan ordudan geri qalır. Geridə qalan əsgəri xaqqanın yanına gətirəndə xaqqan onun geridə qalmasının səbəbini öyrənir. Onun arvadı doğmuşdu və çəqə ac ananın südü olmadığına görə acliqdan əziyyət çəkirdi. Oğuz xan onu layiqincə mükafatlandıraraq və uşağı «**qal ac**» adlandıraq hərbi xidmətdən azad etmişdir. **Qalac**, yaxud **xalac** (xələc, xalic, xolac, xilic...) xalqı adı bu «**qal ac**» uşağın adından əmələ gelmişdir.

Nəcib Asimin yazdığını görə, bu «**qal ac**» sözü qədim türk yazılılarında ayrıca **qal ac** kimi yazılır. Onun yazılıqlarına görə VI əsrde qalacları romalılar **xalatiye** adlandırmışlar ki, bu da «**qalinc**» türk sözünün tərcüməsidir. Xələc/xalac sözü **qalac** qəbiləsinin təhrif edilmiş adıdır. Monqolların etdikləri hücumlar zamanı bir çox qalaclar məhv edildi. Sağ qalan hissələri isə Azərbaycanda sığınacaq tapdı, müxtəlif ərazilərdə yaşayış məntəqələri yaradaraq orada məskən saldılar.

Niyal dağ silsilesinde **Qalac dağı** oronimi də də qeydə alınır.

1728-ci ilə aid olan tarixi məlumatda görə, İrəvan əyalətinin Qırxbulaq nahiyyesində vaxtılı **Xələc** adlı kənd olub. Vaxtılı Gəncə quberniyaşının Zəngəzur qəzasında (indiki Qafan rayonunda) da mənşəcə Səlcuq oğuzlarının xələc tayfasının adını özündə eks etdirən **Xələc (Xalac) kəndi** mövcud olmuşdur. 1918-ci ildə həmin kəndin əhalisi ermənilər tərəfindən qovulmuşdur. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıdıraraq yenidən kəndi bərpa edib orada yaşasalar da, sonralar – 1988-ci ildə onlar ermənilər tərəfindən məlum hadisələrlə əlaqədar Azərbaycana qovulmuşlar.

Xələc türk etnonimi ilə əlaqədar Zəngəzur qəzasında vaxtılı **Xalacçay** hidronimi də qeydə alınmışdır. Vaxtılı İrəvan quberniyaşının Şərur-Dərələyəz qəzasında (indiki Keşikçənd (Yegeqnadzor) rayonu ərazisində) **Xalacclar yurdı** adlanan etnотoponim də qeydə alınmışdır. Gürcüstanın Lori sancağında da **Xələc (Xelic) məzresi** oykonimi öz adında xələc tayfasının adını eks etdirir.

Xələc tayfasının adı ilə bağlı Ucar rayonunun Lək kəndi ərazisində **Xələc bazısı** və **Xələc qobusu** orografik obyektləri də qeyde alınmışdır.

Azərbaycanda **xələclərin** oturaqlaşması və yaşayış məskənləri salmaları müxtəlif tarixi dövrlərdə baş vermişdir. Mənbələrdən Azərbaycanda XIX əsrin ortalarına qədər əkinçilikle məşğul olmaları qeyd olunan **xələclər** həmin yüz I illiyin 70-ci illərindən başlayaraq oturaqlaşmağa keçmişlər. Tarixən **xələclər** əvvəllər **çöl və yaxa xələclərinə** bölmüşlər. **Çöl xələclər** oturaq həyata keçərək 10 xırda yaşayış məntəqəsinin əsasını qoymuşlar (Bayramlı, Cındırı, Xaxxaslı və s.). XIX əsrin 80-ci illərində Cavad qəzası ərazisində 73 ailədən ibarət olan başqa **xələc (xalac)** icmasının da köçərilik etməsi müxtəlif mənbələrdə öz eksini tapmışdır.

Xələc tayfasının adını özündə eks etdirən toponiymlərə Azərbaycanın müxtəlif ərazilərində rast gəlirik: **Xələc düzü** (Salyan rayonu, Xələc kəndi); **Xələcdağ** (Qubadlı rayonu); **Xələc dərəsi**, **Xələc yamacı** (Kalbəcər rayonu, Dərəqışlaq kəndi); **Xələc təpəsi** (Ucar rayonu, Qazıqumlaq kəndi); **Xələc dağı** (Şamaxı və Şərur rayonları) və s.

XƏLİLİN BAĞI

Zərdab rayonunun ərazisində Təzəkənd kəndinin yaxılığında qeydə alınan orografik obyektlərdən biri **Xəlilin bağı** adlanır. Oronim **Xəlil** şəxs adından, **bağ** sözündən, eləcə də –in və –i şəkilçilərindən ibarət olub, «**Xəlilə məxsus olan bağ**» mənasındadır.

XƏSİLLİK

İkinci Alicanlı kəndi ərazisində qeydə alınan coğrafi adlardan biri **Xəsillik** adlanır. **Xəsillik** termini dilimizdə «kol-koslu sahə» anlamını ifade edir. Kürdəmir, Quba, Şamaxı, Ucar rayonları ərazilərində də bu tipli oronimlərə rast gəlmək olar...

İBRAHİM XƏLİL XANIN DÜŞƏRGƏ YERİ

Tarixi məlumatlara görə, günlərin bir gündündə Qarabağ xanı (1760-1806) **İbrahimxəlil xan** (1726-1806) səfərlərinin birində böyük qoşun ilə Kür çayı qırığında, indiki Zərdab rayonunun ərazisində **düşərgə** salır. **İbrahimxəlil xan** burada çox ləngiyir. Qoşun və qoşun böyükləri bundan təngə gələrək Molla Pənah Vaqifdən xahiş edirlər ki, tez Qarabağa qayıtməq üçün bir şeir yazıb. **İbrahimxəlil xana** göndərsin. M.P.Vaqif aşağıdakı şeir parçasını yazıb xanəndələrə verir ki, **İbrahimxəlil xanın** hüzurunda oxusunlar:

Siyah tel görmədim Kür qırığında,
Məger heç yaşılbəş olmaz bu yerdə.
Tərlən könlüm yenə uçar dağlara,
Havalanıb hərgiz qonmaz bu yerdə.

Bu diyarda kəlağay yox, kətan yox,
Sinəm üstə müjgan oxun atan yox.

Sərəxos durub bir nəzakət satan yox,
Heç sövdəger fayda bulmaz bu yerdə...

Xanəndələr bu qoşmanı İbrahimxəlil xanın hüzurunda oxusalar
da, gözlənilən nəticə hasil olmur. Bundan sonra M.P.Vaqif bəda-
hatən indi də çox məşhur olan bu gözəl şeirini yazıb xanəndələrə
verir:



Kür qırığının əcəb seyrangahı var,
Yaşılbaş sonrası hayif ki, yoxdur.
Ucu tər cığalı siyah tellərin,
Hərdən tamaşaşı hayif ki, yoxdur.

Qış günü qışlağı Qiraqbasanın,
Gözüdür Aranın, cümlə cahanın.
Bələ gözəl yerin, gözəl məkanın
Bir gözəl obası hayif ki, yoxdur.

... Vaqif haqdan dilər lütfü kərəmlər,
Bələ yerdə duran, vallah vərəmlər,
Yenə yada düşdü bizim sənəmlər,
Getməyin binası hayif ki, yoxdur.

Deyilənə görə, bu təravətli şeir İbrahimxəlil xana elə təsir edir ki, o, qoşuna buradan çıxbıq getmək əmrini verir ve özü də onlara bərabər Qarabağa qayıdır. Elə o zamandan da həmin yer İbrahimxəlil xanın düşərgə yeri adlanır...

İKİNCİ ALICANLI KƏNDİ

İkinci Alicanlı kəndi Zərdab rayonunda, rayon mərkəzində 22 kilometr şimal-qərbədə, ikinci Alicanlı inzibati ərazi vahidində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə görə 408 nəfərdir. Kənd əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqcılıq, məşğul olur. Kənddə məktəb, kitabxana və s. var. Kəndin təsərrüfatlarının sayı 116-dir.

İkinci Alicanlı yaşayış məntəqəsi Qarabağdan gələn ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Kənd Qarabağ Alicanlısı da adlanır.

Toponimin əvvəline əlavə edilmiş ikinci sözü onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirir. Rayonda Birinci Alicanlı kəndi də var. Həmin kəndin sakinləri vaxtılı Ağsu rayonundakı Təkliə kəndindən köçüb gəlmişlər. Kənd Təkliə Alicanlısı kimi tanınır. Sərenkava adlanan bu yer XIX əsrde Alican adlı ilxi sahibinə məxsus olduğu üçün həmin ərazidə salınmış kənd Alicanlı adlandırılmışdır. Oykonimin adındakı Birinci sözü həmin kəndi digər eyniadlı yaşayış məntəqəsi adından fərqləndirmək üçün əlavə edilmişdir...

Bu tipli oykonimə Laçın rayonunda (Alican kəndi) da rast gəlirik. Quba rayonunda Alıc, Xaçmaz rayonunda Alıcışlaq toponimləri də bu qisim coğrafi adlardandır...

İLANLI QOBU

Zərdab rayonunun Bəyimli qəsəbəsindən 3 km aralıda qeydə alınan oronimlərdən biri İlənlı qobu adlanır. Bu coğrafi ad ilə heyvan adından və qobu sözlərindən, eləcə də -lı mənsubluq

Nazim Tapdıqoglu

şəkilcisiindən ibarətdir. Dialektlərimizdə «dərə», «quru dərə», «susuz dərə», «qurumuş çay yatağı», «çökəklik», «çuxur yer», «su axan dərə» və s. anamları ifadə edən qobu coğrafi termini mənfi relyef forması bildirir. Azərbaycan oronimiyasında adının tərkibində qobu termini iştirak edən 900-dən çox coğrafi ad toplanmışdır. *İlanlı qobu* toponimi «ilan çox olan dərə» mənasındadır.

İlanlı adlı türkdilli tayfa adı da məlumdur. Tarixdən bilirik ki, türkmənlərin ersarı tayfasının bir qolu da *ilanlar* (*bu tayfanın totemi iləndir*) adlanır...

İNQİLAB KÖRPÜSÜ

El içində körpü salıb, yol çəkmek inam yerimiz Mekke ziyarətinə getmək kimi bir savab işdir. Yaxşı haldir ki, bizim əksər memur və ziyyələrimiz bunu gözəl dərk edərək körpü salmağı, yol çəkməyi başqa sənətlərdən üstün tuturlar. Çaylar üzərində körpülərin salınması ilə yolların çakılması həmin ərazilərin yeni inkişafına şərait yaratır.

Zərdab rayonu (Qoruqbağı kəndi) ilə Ağcabədi rayonunu birləşdirən Kür çayı üzərindəki körpü el arasında rəmzi olaraq **İnqilab körpüsü** adlanır. Bununla maraqlandım. Sən demə körpünün yaranması və belə adlanmasıın maraqlı bir tarixçəsi var: 1985-ci ildə dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illiyi ərafəsində Kalbacər rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən Inqilab Nadirov Azərbaycanın Yollar naziri Rafiq Xələfov ilə Üzeyir bəyin harada doğulması ilə bağlı mübahisə edirlər. İ.Nadirov onun Ağcabədida, R.Xələfov ise Şuşada doğduğunu iddia edirlər. Inqilab müəllim şərt kəsir ki, əgər mərci uduzarsa 1000 manat həcmində R.Xələfovun istədiyini alacaqdır; Rafiq müəllim uduzarsa onda Kür çayı üzərində Zərdab ilə Ağcabədini birləşdirən körpü salacaqdır.

Az bir müddət keçdikdən sonra Inqilab Nadirov Üzeyir bəyin Ağcabədida doğulması ilə bağlı sənədləri gətirib Rafiq Xələfovə göstərir. Uduzduğunu etiraf edən R.Xələfov körpü tikintisinin plan

və layihəsini həyata keçirməyə başlayır. Çok keçmir ki, körpü hazır olur.



Zərdabla Ağcabədi rayonlarını birləşdirən **İnqilab körpüsünün** həm zərdablılar, həm də ağcabədilər – ümumiyyətlə qarabağlılar və şirvanlılar üçün müstəsnə əhəmiyyətli vardır. Bu körpü artıq 24 ildir ki, həmin zonada onlarda yaşayış məntəqələrinin əhalisi üçün böyük iqtisadi və sosial əhəmiyyət malikdir.


Mən bəzi faktları dəqiqləşdirmək üçün günlərin bir gündündə Inqilab Nadirli ilə görüşüb Kürün üzərində salınan və onun adını daşıyan **İnqilab körpüsü** haqqında danışmasını ondan xahiş etdim. Inqilab müəllimin dediklerindən:

— Mən əslən Ağcabədidenəm. Gəncliyim orada keçib. Ağcabədi rayonunda bir sıra məsul, rəhbər vəzifələrdə çalışmışam. Həm Ağcabədi, həm də Zərdab rayonlarının kəndlərinə yaxşı bələdəm. Gənclik dövrümde Ağcabədi rayon Komsomol Komitəsinin ikinci, birinci, Ağcabədi rayon PK-nin ikinci katibi vəzifələrində işləyərək düşünürdüm ki, Kür çayının üzərindəki indi el arasında mənim adımla adlandırılan bu körpünün tikilməsi həm zərdablılar, həm də ağcabədilər üçün çox gərəkli olardı. Bu sahildən o biri sahile bərə ilə keçid zamanı dəfələrlə çoxlu sayıda insanların tələf olmalarının

şahidi olmuşam. Yastiyol kendi ərazisində, Kür çayı sahilində, Axmaz deyilən çökəklikdə «Nuh gəmisi»ndə məktəbi də gör müşəm. Mən Ağcabədi RPK-nin ikinci katibi vəzifəsində işləyərkən Yastiyol kəndində yeni məktəb binası tikdirik və məktəblilərin canını «Nuhun gəmisi»ndən qurtardıq; Sonralar ele oldu ki, mən Kəlbəcər rayon PK-nin birinci katibi vəzifəsində işlədim. Rəhmətlik Rafiq Xələfov ise Yollar naziri vəzifəsində çalışırıdı. Dost olduğumuz üçün o, tez-tez Kəlbəcərə, mənim yanına gəldirdi. Bir dəfə onunla Üzeyir bəy haqqında söhbət etdik. Söhbət əsnasında biz onunla Üzeyir bəy Hacıbəyovun harada doğulması mövzusunda mübahisə etdik, mərcələsdik. Əslində hər bir adam harada doğulursa ora ona vətəndir. Üzeyir bəy də Ağcabədidi doğulub. Mən ona dedim ki, Ağcabədi torpağı bu gündən belə tarixa heç bir şəxsiyyət verməsə belə, təkcə Üzeyir bəyi dünyaya bəxş etdiyinə görə müqəddəs torpaqdır. O isə dedi ki, Üzeyir bəy hara, Ağcabədi hara...

Mən Üzeyir bəyin Ağcabədidi doğulmasını dəqiq biliirdim, müxtəlif kitab və qəzetiərdən bunu oxumuşdum. Mərci udacağımı tam əmin idim. O, isə Üzeyir bəyin Şuşada doğulduğunu deyib israr edirdi. Şərtimiz belə oldu ki, mən uduzardımsa ona o zamankı 1000 manat (təxminən 1600 ABŞ dolları həcmində) məbleğində mağazadan na istəsə onu alıram, o uduzsayıdı Kürün üzərindən Zərdabla Ağcabədini birləşdirən körpü çəkdirməli idi. Bu, mənim gənclik dövründən qalbimdə yatıb qalan ən gözəl arzularından biri idi. İndi də əlimə gözəl fırsat düşmüşdü. Mən yüz faiz bilirdim ki, mərci udmuşam. Körpü məsələsini də ona görə dedim ki, əhalinin Kürün bu üzündən o biri tərəfinə necə keçmələrini və bunun min bir çətinliklər bahasına başa gəlməsini bilirdim. Həm də burada körpü görmək mənim gənclik illərimin arzusu idi. Razılışdıq. Az müddət sonra biz yenidən görüşdük. Əlimdəki Üzeyir bəyin Ağcabədidi doğulduğunu təsdiq edən sənədləri və kitabları ona göstərdim. O bunlarla tanış olduqdan sonra mərci uduzduğunu etiraf etdi. Görünür, özü də bu barədə müxtəlif adamlarla söhbət etmişdir. Nə isə... Körpünün tikintisine söz verdi. Layihələrini, smetasını hazırlatdı və çox çekmədi ki, həmin uzunluğu 140 metr olan bu körpü hazır oldu. Bundan sonra bu zona iqtisadi cəhətdən inkişaf edən

zonaya çevrildi. Bakıdan Ağcabədiye (va ya Ucardan Ağcabədiye) olan yol 75 kilometr qısalıdı. 75 kilometrlik magistral yolun qısalılmasının region üçün sosial və iqtisadi əhəmiyyəti ölçüyə gelmezdir...



Kəlbəcər rayon PK-nin birinci katibi (1976-1988-ci illər) və Binaqadı rayon İH-nin başçısı (1994-1999-cu illər) vəzifələrində işləyərkən qurub-yaratmaqdan doymayan İngilab Nadirov öz şeirlərinin birində belə deyir:

Qızıldan, gümüşdən, nə də mərmərdən
 Qoyulan abidə istəmirəm mən.
 Tanım özü oldu bu işdə yarım,
 Dağlarda gül açdı xoş arzularım.
 Şükür etdim Allaha, döndüm abidə,
 Əməllərim qoydu mənə abidə.

Bəli, İngilab müəllim, Murovdan Gəncəyə, Dəlidəğdən Laçına çəkdirdiyoñız şose yolu, Sizin simanızda Laçın qayasının fəth olunması, Bakıdakı Böyük Şor gölünün ram edilməsi və daha neçə neçə gördüyüñuz tarixi işlər – Azərbaycan xəritəsində etdiyiniz dəyişikliklər Sizi tarixdə daim yaşadacaqdır. Əməlleriniz doğrudan da Size əbədilik ucalan əzəmətli bir abidə qoymuşdur.

Hə, İngilab müəllim, körpü – sənət abidəsidir, mədəniyyətdir. Siz də sağ olun ki, mərcin şərtində körpü məsələsini ortaya atmışınız. Yəqin ki, indi hər dəfə o körpübən keçənlər Sizə ürəkdən «Sağ ol!» deyir, Üzeyir bəy Hacıbəyova və Rafiq Xələfova Allahdan rahmat diləyirlər...

İSAQBAĞI GÖLÜ

İsaqbağı kəndi ərazisində qeydə alınan coğrafi adlardan biri Isaqbağı gölü adlanır. Hidronim Isaq, bağ və göl sözlərindən əmələ gəlmişdir. Toponim Isaqbağı oykonimi ilə əlaqədar olaraq belə ad almışdır.

İSAQBAĞI KƏNDİ

İsaqbağı kəndi zərdab rayonunda, Isaqbağı inzibati ərazidə. Rayon mərkəzindən 8 kilometr cənub-şərqdə, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumata görə 797 nəfərdir. Əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, bostançılıq, pambıqçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, 2 uşaq bağçası, məscid, taxta sexi, dəyirman və s. var. Kəndin təsərrüfatlarının sayı 201-dir. Isaqbağı kəndində şəfli, muradlı, hacılı, kərimli, sofulu, eminli adlı tayfa, nəsil və tırələrə məxsus olan ailələr məskunlaşmışlar.

İsaqbağı yaşayış məntəqəsi Kür çayı sahilində Isaq adlı bir nəfərə məxsus olan çəkiliğin (*cır tut bağlı*) bağlı yerləşən ərazidə salındığı üçün belə adlandırılmışdır. Kəndin adı bəzi sənədlərdə Isaabağı variantında da qeydə alınmışdır.

Kəndin yerləşdiyi ərazidə Isaqbağı gölü adlı hidronim də qeydə alınmışdır.

İSAQBAĞI MEŞƏSİ

İsaqbağı kəndi ərazisində qeydə alınan orografiq obyektlərdən biri Isaqbağı meşəsi adlanır. Bu meşənin sahəsi 100 hektardan çoxdur. Meşə əsasən çəkilliklərdən ibarətdir. Bu meşə Isaqbağı kəndi yaxınlığında yerləşdiyinə görə belə adlandırılmışdır. Bu tipli oronimlərə respublikamızın digər rayonlarının ərazilərində də rast gəlirik...

İTQIRAN, İTQIRAN GÖLMƏCƏSİ

Çallı kəndindən 2 km şimalda qeydə alınan orografiq obyektlərdən biri Itqiran adlanır. Oronim isti hava şəraitində bu ərazidə vaxtilə itlərin günəşin istiliyinin yüksək temperatur dərəcəsindən qırılıb olması ilə əlaqədar olaraq belə adlanmışdır.

Azərbaycan ərazisində it heyvan adını daşıyan oronimlərə nümunə olaraq aşağıdakıları göstərmək olar:

İtqiran gölməcəsi (Zərdab rayonu, Əlibəyli kəndi), Itqiran (Ucar rayonu, Xələc kəndi), Itqiran dağ (Laçın rayonu, Çəmberxac kəndi), It qayası (Zəngilan rayonu), It təpəsi (Yardımlı rayonu, Cirimbel kəndi), İtlələn dərə (Cəbrayıł rayonu, Sofulu kəndi), İtvurulan yaylaq (Gədəbəy rayonu, Arabaçı kəndi) və s.

IZZƏT GÖLÜ

Zərdab rayonunun ərazisində, Bəyimli qəsəbəsi yaxınlığında qeydə alınan hidronimlərdən biri İzzət gölü adlanır. Hidronim İzzət şəxs adı ilə əlaqədar olaraq belə adlanmışdır. Yerli məlumata görə İzzət orada fəaliyyət göstərmiş bir nəfər motorçu olmuşdur...

KAFTARLI DƏRƏ

Zərdab, Ağdaş, Qəbələ, Qubadlı, Zəngilan rayonları ərazisində **Kaftarlı dərə** oroniminə rast gəlirik. Azərbaycan ərazisində çöl heyvan adları ve orografik terminlərdən düzən oronimlər çoxdur. Belələrindən biri də Zərdab rayonunun Əlvənd kəndi yaxınlığında qeydə alınan **Kaftarlı dərə** coğrafi adıdır. Azərbaycan Respublikasının «Qırmızı kitab»ına daxil edilən nəslə kəsilməkdə olan heyvanlardan biri də **kaftardır**.

Azərbaycan oronimiyyasında **kaftar (goreşən)** çöl heyvanının, yırtıcı məməlisinin adı ilə bağlı çoxlu sayıda coğrafi adlar var: **Kaftaran dağı** (Qazax, Qobustan rayonları), **Kaftarlı dərə** (Zərdab, Ağdaş, Qəbələ, Qubadlı, Zəngilan rayonları), **Kaftarlı düz**, **Kaftarlı qaya** (Qazax rayonu), **Kaftar qobusu** (Qax rayonu), **Kaftar yamacı** (Cəbrayıł rayonu), **Kaftar çalası** (Qəbələ rayonu), **Kaftarlı qışlağı** (Qaradağ rayonu) və s.

KALAFALIQ

Qaravəlli kəndi ərazisində qeydə alınmış coğrafi adlardan biri **Kalafalıq** orografik obyektidir. **Kalafalıq** toponimi «çala-çuxur yer» mənasındadır. Oronim **kalafa** sözündən və –**lıq** şəkilcisinən ibarətdir. **Kalafa** – «çala-çuxur» anlamındadır. Mərkəzi Aran iqtisadi rayonunda bu tipli onurlarla coğrafi adlara rast gəlmək mümkündür.

Kalafalıq mikropontonimi Azərbaycan dilində «dağılmış tikinti qalığı», «dağılmış yer», «xarabalıq» mənasında işlənən **kalafa** sözü – **lıq** şəkilcisinin artırılması ilə əmələ gəlmişdir. **Kalafalıq** orografik obyekti relyef əsasında yaranan düzəltmə toponimdir.

Laçın rayonunda **Kalafalıq** adlı kənd də var...

KAZIMAĞA BAĞI

Kazımağa bağı orografik obyekti Zərdab rayonunun Nəzəralı kəndi yaxınlığında qeydə alınıb. Təxminən 10 hektarlıq sahəsi olan

bu bağ o qədər də sıx olmayan soyud, qovaq və bir neçə növ meyvə ağaclarından ibarətdir. **Bağ** vaxtılıq onun yaradıcısı olan **Kazımağa** adlı şəxsin adı ilə adlanmışdır...

KEÇALAT

Əlibəyli kəndi ərazisində qeydə alınan coğrafi adlardan biri **Keçalat** adlanır. **Keçalat** sözü bir neçə anlamda işlədir: 1) «Xırda çayda adamın və ya nəqliyyatın keçə biləcəyi dayaz yer»; 2) «Qalan meşədə keçiləcək yol». Bu terminə Azərbaycanın digər ərazilərində də rast gəlmək olar. **Keçalat** toponimini kəngərlərin keçili qolu ilə de bağlamaq istəyənlər var...

KEÇƏLTƏPƏ

Keçəltəpə coğrafi adı Zərdab rayonunun Məlikqasımı kəndi ərazisində qeydə alınır. **Təpənin** zirvələri bitkisiz, «çılpaq», **keçəl** olduğu üçün bu yüksəklik belə ad almışdır.

Təpə – müsbət relyef forması bildirən coğrafi termindir. **Təpələrin** nisbi hündürlüyü adətən 200 metrdən artıq olmur. Tərkibində **təpə** termini iştirak etdiyi oronimlərin sayı respublikamız ərazisində 3.000-dən çoxdur.

Keçəltəpə adlı oronimlərə Azərbaycanın bir çox rayonlarında, o cümlədən, Qazax, Kəlbəcər, Göyçay, Şərur rayonlarında rast gəlirik. Qəbələ, Kəlbəcər, Gədəbəy, Göyçay, Laçın, Göygöl, Ucar rayonları ərazilərində isə bu qism oronimlərdən hesab olunan **Keçəldəğ** coğrafi adı da qeydə alınmışdır...

KƏND BAĞI

Gəndəbil kəndinin yaxınlığında qeydə alınan orografik obyektlərdən biri **Kənd bağı** adlanır. Burada soyud, qovaq və başqa

ağaclarla bərabər, çoxlu sayıda meyve ağacları da vardır. Bu **bağ** kənd adamlarının ümumi bağ sahəsi olduğu üçün belə adlandırılmışdır. XX əsrin əvvəllərində Gəndəbil kəndi bu bağın yerleşdiyi ərazidə olmuşdur. Sonralar indiki **Gülərli bağı** deyilən yere köçmüştür. **Kənd bağlı** deyilən ərazinin ümumi sahəsi 15 hektara yaxındır. Hazırda bu bağda bərpə işləri aparılır...

KƏNDƏBİL KƏNDİ

150 evlik **Kəndəbil kəndi** (bəzən adı **Gəndəbil** kimi də yazılır) Zərdab rayonunda, Şixbağı kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 18 kilometr cənub-şərqdə, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatata görə 803 nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, pambıqcılıq, baramaçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, poçt, tibb məntəqəsi, dəyirman və s. var. Kəndin təsərrüfatlarının sayı 219-dur. Kəndəbil kəndində **xam-mədilər**, **zülqərlilər** isaxanlılar adlı nəsil və tirələrə məxsus olan ailələr yaşayır.

Yaşayış məntəqəsi XIX əsrin ortalarında Zərdab kəndindən çıxmış ailələrin **Gəndəbil** (**Kəndəbil**) adlı yerde məskunlaşması nəticəsində yaranmışdır. **Kəndəbil** (**Səndəbil**) eyni zamanda bu ərazidəki gölmaçanın adıdır. **Gəndəbil** coğrafi adı **gənd** (*pis qoxulu, iylî*) və **bil** (*bataqlıq, gölməçə*) komponentlərindən düzəlib, «*pis qoxulu gölmaçə*» deməkdir.

Kəndəbil oyonimi haqqında müxtalif fikirlər var. Toponimi **kəndə** və **bil** sözlərinə ayıran araşdırıcılar var. **Kəndə** sözü farsca «qazılmış», «xəndək» manası daşıyır; **bil** komponenti ərbəcə ön şəkilç olub, isimlərin əvvəlinə gətirilərək, «*kilə*» və buna yaxın mənəni ifadə edir.

H.B.Zərdabi 5 noyabr 1882-ci il tarixli «Kaspi» qəzetiindəki bir məktubunda yazılı ki, Zərdabdan ayrıldan sonra bina edilmiş **Kəndəbil** böyüküb 100 evli kənd olub. Lakin sonradan, Zərdabın əhəmiyyəti artanda çox adam təzədən oraya qayıtdı. 1887-ci ilə aid

olan bir məlumatda göstərilir ki, Kəndəbildə 35 ev, 188 sakin vardır...

KİÇİK BAZI

Azərbaycan oronimiyasında «*təpəcik*», «*tirə*», «*mərz*», «*dikdir*», «*su çıxmayan hündür yer*» mənalarında işlədilən **bəzi** sözü ilə bağlı çoxlu sayıda – təxminən **650** coğrafi ad qeydə alınıb. Onlardan biri də Zərdab rayonunun Sarıqaya kəndi ərazisində qeydə alınmış **Kiçik bazi** oronimidir. Toponim həmin təpəciyin sahəsinin **kiçik** olması ilə əlaqədar belə ad almışdır. Həmin ərazi yaxınlığında **Böyük bazi** adlı oronim də qeydə alınıb...

İmişli raionunun Qaralar kəndi, Göyçay rayonunun Qızılıağac kəndi, Saatlı rayonunun Qaracalar kəndi ərazilərində də **Kiçik bazi** oronimi qeydə alınmışdır.

KİÇİK DƏKKƏ KƏNDİ (Bax: **Dəkkəoba kəndi**)

KOR QIŞLAQ

Kor qışlaq coğrafi adı Zərdab rayonunun Əlvənd kəndi ərazisində qeydə alınmışdır. Yaşlı nəslin mənə söylədiklərinə görə, ötən əçrin əvvəllərində bir neçə il bərk soyuq olur; qızılca xəstəliyi yayılır. Qışlaqda yaşayanların hamısı bu xəstəlikdən ölürlər. O zamandan da həmin qışlaq el arasında **Kor qışlaq** adlandırılır.

Qışlaq – mal-qaranın qışlaşığı əraziyə, otlığa deyirlər. O. mal-darlıq təsərrüfatının meydana çıxmazı ilə əlaqədar yaranmışdır. Qarabağın ərazisi qoyunçuluğun qədim qışlaqları hesab edilir. Soyuqlarla bağlı olaraq mal-qara 7-8 ay qışlaqda qorunub saxlanılır, otaları. Qışlaqların təxminən 6 min illik yaşı var. Onlardan indi də heyvandarlıq təsərrüfatında geniş istifadə edilir...

KÖHNƏ BƏRƏ YERİ

Qaravəlli ve Əlvənd kəndləri ərazisində, Kür çayı sahilində qeydə alınan toponimlərdən biri **Köhnə bərə yeri** adlanır. **Bərə** – çay, dəniz və gölün bir sahilindən o biri sahilinə nəqliyyat vasitəleri, sərnişin və yükdaşıyan gəmi və ya qurğudur. Bərə növləri matorlu və motorsuz olur. Motorsuz bərə adətən çaylarda ucları sahillərə bərkidilmiş trosla, yaxud yedək gəmisi ilə hərəkətə getirilir. Qayıq, sal, barj və yə onların ümumi yük platformaları qrupuna da motorsuz **bərə** demək olar. Adamları ensiz su maneələrindən keçirmək üçün çox zaman 10-100 adamlıq sərnişin gəmilərindən istifadə olunur. Adını çəkdiyim bu yerlərdə də vaxtilə bərədən istifadə olunmuşdur. İndi o yerləri adamlar **Köhnə bərə yeri** kimi hafizelərində yaşadırlar. Deyilənə görə, Azərbaycanın o zamankı rəhbəri M.C.Bağirov da bu **bərə** ilə buradan o biri sahile keçmişdir...

KÖNDƏLƏNARX

Zərdab rayonunun Çallı kəndi ərazisində qeydə alınmış hidronimlərdən biri **Köndələnarx** adlanır. **Köndələnarx** hidronimi **köndələn** və **arx** komponentlərindən ibarətdir. **Köndələn** sözü «ayrı, eninə» mənasını ifadə edir. **Köndələnarx** hidronimi «eninə axan, ayrı axan çay, arx» mənasındadır.

Azərbaycanın Şəki rayonunda **Köndələn kəndi**, Qax rayonunda **Köndələn yol**, Qəbələ rayonu ərazisində **Köndələn əkin yeri**, Zaqatala rayonunda **Köndələnçöl**, Füzuli, Xocalı və Xocavənd rayonlarının ərazilərindən axan **Köndələn çay**, Göyçay rayonu ərazisindəki **Köndələnarx** və başqa bu kimi coğrafi adlar da qeydə alınmışdır...

KÖRPÜKƏND KƏNDİ

Körpükənd kəndi (deyilənlərə görə kəndin yerində vaxtile **Bərzənc** adlı şəhər olub. Bax: **Bərdic şəhəri**) Zərdab rayonunda, Körpükənd inzibati ərazi vahidində, rayon mərkəzindən 24 kilometr qərbdə, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə göre 1500 (1424) nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq, bostançılıqla məşğul olur. Kənddə orta və doqquzillik məktəb, kitabxana, klub, mədəniyyət evi, xəstəxana, bulaq – temiz su kompleksi – Azərsu ötürürüsü, uşaq bağçası, rabitə şöbəsi və s. vardır. Kəndin **hürşanlılar** (*qasimovlar*), **cəfərovlar**, **ağallılar**, **rəhimlilər**, **zakirəğa nəslİ**, **əfəndilər**, **hacıbabalılar**, **həsənlilər**, **heydərlilər**, **hüseynlilər** adlı nəsil və tirələri var. Körpükənd kəndinin təsərrüfatlarının sayı 365-dir. Kəndin ərazisində **Əfil körpüsü** adlı qədim oroqrafik obyekt qeydə alınmışdır. Kəndin mərkəzində vaxtile Ərebistandan gəlmış Hacı Hüseyin əfəndinin ziyarətgahı vardır ki, indin özündə də yeriləşən qəbrini müqəddəs tapınaq hesab edir...

Körpükənd kəndinin Azərbaycanın ərazi bütövlüyü (Qarabağ) uğrunda 7 nəfər şəhididir...



Kəndin ərazisində qədim **Xasa** kəndi olub. İndin özündə də **Körpükənd kəndi** şəti olaraq 2 hissəyə – **Xasa** və **Körpükənd**

hissələrinə ayrıılır. Türk dillərində **xas** sözü «çox təmiz», «Allah tərəfindən seçilmiş» («Kitabi – Dədə Qorqud»da **xas bəylər**) mənasındadır. Vaxtılı Tiflis quberniyasının Sıgnax qəzasında mövcud olmuş **Xasaqa qışlaq** adı və Kutaisi quberniyasının Leçxum qəzası ərazisindəki **Xaskar** dağ adı da bu tipli toponimlərdəndir.



Körpükənd oykonimi köprü və kənd sözlərinin birləşməsindən əmələ gelmişdir. Kəndin yerləşdiyi ərazidə **köprü** olduğu üçün **Körpükənd** oykonimini «köprüsü olan kənd» anlamı ilə mənalandırırlar. Vaxtılı bu kənd **Həsən-Körpükənd** də adlanıb. Son orta əsrlərə aid sənəddə göstərilir ki, kənddə bərə olub. **Köprü** – hərhənsi bir manə üzərindən salınan suni yol və ya keçid qurğusudur. Teyinatına görə müxtəlif cür körpülər olur. Əgər xəritəyə baxsaq görərik ki, **Körpükənd** Şirvanla Qarabağın sərhədində yerləşib, necə deyərlər onları «birləşdirir»...

Əl-İstəxri və İbn Covşən öz kitablarında buradakı **Bərdic** (*Bərzəng, Bərzənc, Bərzənd*) şəhərindən səhbat açaraq bu böyük ticarət şəhərini Təbriz, Dərbənd, Beyləqan, Bərdə şəhərləri ilə müqayisə etmişlər. Bu əsərlərdən o da aydın olur ki, qədim amazonkalılıların başçısı, böyük Nizami Gəncəvi qəhrəmanı Şirin öz atı Şəbdüzle Ana Kür sahilərində – indiki Zərdab rayonu ərazisində olmuşdur. Nizami qəhrəmanlarının tez-tez çıxıb gəzdikləri və seyr etdikləri Kürbasar və Ceyrançöl əraziləri də Zərdab rayonu (Körpükənd, Xasa) ərazisindədir.

Həsən bəy Zərdabinin verdiyi tarixi məlumatə görə Körpükənd ərazisində 1892-ci ilin dekabrında qaçaqlar (*Məcid* (Uğurlu xanın qardaşı), Abdulla bəy (*Abas* Şamilin qardaşı) və başqları) məskən salmışlar. Ərəş qəzasının pristivi və distansiya rəisi 50 nəfərdən ibarət silahlı heyəti onlarla döyüşə göndərir. 3 gündən çox davam edən bu döyüş nəticəsində hər iki tərəfdən çoxlu sayıda itkilər olur. Qaçaq Məcid Ərəş qəzasının polis məmurları tərəfindən əsir götürülür. Bu hadisədən sonra kənd ərazisində Qaçaq hərəkatı süqutu uğrayır...

Vaxtılı Rəvan quberniyasının İravan qəzasında da **Körpükənd** adlı kənd olmuşdur. Onun başqa bir adı **Körpuqulağı** idir. Bir müddət kənd **Torpaqqala** da adlanmışdır. 1949-50-ci illərdə kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra yaşayış məntəqəsi ermənilər tərəfindən dağıdılmışdır. Çox güman ki, oykonim orta əsrlərde Şərqi Anadoluda **Kerpi** mahalının adından ibarət olmaqla getirilmə addır...

Qərbi Azərbaycanda, Vedi (Ararat) rayonunda (indiki Ermenistanda) vaxtılı **Körpükənd** adlı kənd də mövcud olmuşdur...

KÖZƏNƏK

Əlvənd kəndi ərazisində qeydə alınmış coğrafi adlardan biri **Közənək** adlanır. **Közənək** sözünün dilimizdə «sucaq yer» mənası vardır. Bu sözlə əlaqədar Azərbaycan toponimyasında bir neçə coğrafi ad qeydə alınmışdır...

KÜDRİ

Kəndəbil kəndi ərazisində qeydə alınan oronimlərdən biri **Küdrı** adlanır. **Küdrı** (**Küdrü**) termini dilimizdə «susuz çöl» (Şirvan Küdrisi) anlamında işlədir. **Küdrı** toponimi «susuz çöl, çuxur» mənasındadır. Bu tipli coğrafi adlara Azərbaycanın bir sıra rayonlarının ərazilərində də rast gəlirik...

KÜLTƏPƏ


Kültəpə oronimi Zərdab rayonunun Seyidlər kəndi ərazisində, kənddən bir qədər aralıda qeydə alınmış coğrafi addır. Vaxtılıb bu təpənin yerində böyük tikiili olmuşdur. İndi həmin təpəni qazanda oradan **külli** torpaq çıxdığına görə camaat bu təpəni **Kültəpə** adlandırmışdır. Qazıntılar zamanı Kütəpədən müxtəlif tarixi dövrlərə aid maddi-mədəniyyət nümunələri tapılmışdır.

Kültəpə oronimi **kül** sözündən və **təpə** müsbət relyef forması bildirən coğrafi termindən ibarətdir. Təpədə müxtəlif mineral qalıqlardan əmələ gələn yanıcı olmayan **kül** qalıqları olduğu üçün toponim çox güman ki, belə ad almışdır. Ağcabədi rayonunun yuxarı Qiyameddinli kəndi ərazisində də **Kültəpə** orografiq obyekti qeydə alınıb.

Beyləqanda, Füzuli də, Naxçıvan şəhəri yaxınlığında, Qərbi Azərbaycanda və başqa ərazilərdə də **Kültəpə** adına rast gəlirik...

KÜR ÇAYI

Zərdab rayonunun cənub və qərb sərhəddindən keçən Qafqazın ən böyük çayı **Kür çayı** adlanır. O, Türkiyədən, Gürcüstəndən və Azərbaycandan axır. Uzunluğu 1364 (bəzi məlumatlara görə 1515 km) kilometr olan Kürün 900 kilometri Azərbaycan ərazisi ilə axır. Çay Türkiyədən Qars yavalılarından başlayıb Xəzər dənizinə töküür. Hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Çay Tbilisi şəhərinədək dar dərələrlə axırsa, bu şəhərdən sonra onun dərəsi genişlənir. Qabırı (İori), Qanıx (Alazan) və Gəncə çaylarının mənsəb hissələrində Mingəçevir su anbarı yaradılmışdır. Su anbarından aşağıda Kür-Araz ovalığına çıxan **Kür çayı** burada çoxlu meandr əmələ getirir. Çay mənsəbindən 236 kilometr



məsafədə-Sabirabad şəhəri yaxınlığında ən böyük qolu olan Arazla birləşir.

Kür çayı 100 kilometr sahədə delta ilə Xəzər dənizinə töküür. Əsas qolları: Paravana, Xrami, Ağstafa, Şəmkir, Tərtər (sağ), Böyük Lixavi, Araqvi, Qabırı, Qanıx, Türyan (sol) və s. Çayın suyu çox lillidir; hər il Xəzər dənizinə orta hesabla 18,5 milyon ton lil gətirir. Kürdən suvarmada geniş istifadə edilir. Üzərində SES-lər yaradılıb. **Kür** çayı gəmiçilik üçün yararlıdır. Ərdəhan, Borjomı, Qori, Msxeta, Tbilisi, Rustavi, Mingəçevir, Yevlax, **Zərdab**, Sabirabad, Əli-Bayramlı, Salyan şəhərləri Kür çayının sahilindədir.

Kür haqqında bir çox antik və orta əsrlərin müəlliflərinin əsərlərində dəyərli məlumatlar verilmişdir. Strabona görə Kürün Alazan, Sandotan, Reta və Xan adlı qolları var. Yeri gəlmışkən Alazan qədim türkidlili tayfalardan birinin adıdır. Qədim yunan, latin, ərəb, fars, türk, erməni, gürcü mənbələrində hidronimin adı **Kor**, **Kur**, **Kura**, **Kiri**, **Kurus**, **Kuruş**, **Kir əl-Kurr**, **Mtkvari**, **Mtkvari** və s. formalarda çəkilir.

Əksər tədqiqatçıların fikrincə, «quyu», «su», «çay» mənası verən **Kür** sözü yerli Qafqaz alban tayfalarının dilindən götürülmüşdür. 1) Kürün «ərköyüñ» mənası onun hərdən öz yatağına siğma-

ması ile izah olunur. «*Kitabı Dədə Qorqud*»da «*Sənin oğlun Kür gopdu*» (çılqınlıq etdi) ifadəsi də var. Deməli, **Kür** hidronimi əski Azərbaycan dilindədir. 2) Kürün Azərbaycan dilində «*gur axan, iti axan*» mənasında olması güman edilir. Bəzi tədqiqatçılar **kür** sözünün «*təmizlik, paka çıxaran kür*» mənasında olduğunu irəli sürürler. Azərbaycanda yaşayan qırızlıların ve buduqluların dillerinde indi de **Kür** sözü «*su*», «*çay*» mənasında işlədir. **Kür** – «*dəli, qızğıń, qaynar*» deməkdir. **Kür/Cür/Çür** keçid əlaqələrini da məqbul hesab etmək olar. **Kür** sözünün türk dillerində «*süretli, inadkar, güclü, dəcəl*» mənaları da var. **Kür** sözünü «*Qarasu*» («*Böyük su*») mənasında olan **Tenqir** sözündəki *Qır* (*Kir, Kür*) sözü ilə bağlılanırlar da var.



Kür hidronimi bu ulu çayımızın malik olduğu əsas maddi məzmunun, başqa sözlə, suyun özünü eks etdirir. Su həyatın başlanğıcı ilə bağlıdır. Azərbaycan dilində od atanı, su isə ananı təmsil edir.

Kür çayının adı qadim türk dillerinde **kür-gur** («sulu»), «bol sulu», «qüvvətli», «sarsılmaz», «məğrur» sözdəndədir. Kür sözün-

dəki «k» komponentinin **çur**, **çur** sözlərindəki «ç»-dan törəndiyini iddia edən tədqiqatçılar da var...

Maraqlıdır ki, rus dilinde **Kür** adına **Kur** deyilmesi (ve yazılması) mümkün olduğu halde nedense **Kura** deyilir (ve yazılır). **Kür** sözünün **Kur**, **Kir**, **Gir**, **Gur** variantları da mene elege gelir ki, diqqəti cəlb etməlidir...

Kür sözünün Azerbaycan mənşəli *kur* («dəcəl, çılgın») və ya gür sözlerindən törənməsi heç bir sübhə doğurmur.

Bir çoxları hesab edir ki, Kür deyiləndə «su, ana, sülh, salam» və s. mənali fikirlər nəzərdə tutulur. K.Əliyevə görə kür hidronimi qızıl dilində «Gur çay», A.Axundova görə udin dilində «çökəklik», «su anbarı», N.Nəbiyeva görə isə, «sürətlə axan», «öz sahilindən çıxan», «məcrasına siğmayan» mənasındadır.

Kür çayının adını İhemedeni şahı Kirin adı ile bağlamaq yanlışdır...

KÜR ÇÖKƏKLİYİ

Zaqafqaziyada – Büyük Qafqazın cənub yamacı ilə Kiçik Qafqaz və Talyış dağları arasında 600 km uzunluğunda yerləşən dağarası tektonik çökəklik **Kür çökəkliyi** adlanır. O, qərbdə Kolxida ovalığı, şərqdə Xəzər dənizi, cənubda Lənkəran ovalığı ilə əhatələnib. Əsasən Azərbaycanda, qismən isə Gürcüstandadır. **Kür çökəkliyinə** Kür-Araz ovalığı, Daxili Kartlı düzənliliyi, Aşağı Kartlı düzənliliyi, Qarayazı düzü, Gəncə-Qazax düzənliliyi, İori yayası, Ceyrançöl, Acinohur ön dağları, Alazan-Həftəran vadisi, Ləngəbüz silsiləsi. Əlat tərəsi və s. daxildir.

Paleogendə formalaşmış bu çökəkliyin səthi Neogen və Antropogen çöküntüləri ilə örtülüdür. İqlimi əsasən quru subtropikdir; əsas faydalı qazıntısı neftdir. Əsas çayları Kür və onun sağ qolu olan Arazdır. Ərazisində seyrək arid meşələr, qoruqlar, yasaqlıqlıqlar, qışlaqlar var. Pambıqcılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq, baramaçılıq, bostançılıq, meyvəçilik bu ərazidə daha çox inşaf etmişdir. **Cökəkklik** Zərdab rayonunun ərazisini də əhatə edir...

KÜRATAN

Zərdab rayonu ərazisində, Kür çayı sahilində qeydə alınan orografiq obyektlərdən biri **Küratan** adlanır. Kəngərlilərin tərkibinə daxil olmuş Azərbaycan tayfalarından biri olan **qaradolaqlar** XIX əsrin sonları və XX əsrin əvvəllərində burada məskunlaşmışdır. Tarixdən məlumdur ki, Qarabağ xanı Mehdiqulu xan 1820-ci ildə İravandan gətirdiyi qaradolaqları tarixçi Mirzə Adığözəlbəyə bağlılaşmışdır. 18 ailədən ibarət olan həmin **qaradolaqlar** idiki Zərdab ərazisində, Kür çayı sahilində, **Küratan** və Əskikür adlanan ərazidə yerləşdirilmişdi.

Küratan coğrafi adı Kür və atan sözlərindən ibarətdir.

Əlavə məlumat üçün bax: **Kür çayı**.

QACAR DƏRƏSİ

Zərdab rayonunun ərazisində qeydə alınan oronimlərdən biri **Qacar dərəsi** adlanır. **Qacar dərəsi** oronimi **qacar** etnonimindən və dərə mənfi relyef forması bildiren coğrafi termindən ibarətdir; coğrafi adın tərkibindəki -si şəkilçisi mənsubluq ifadə edir. Toponim «qacarlara məxsus olan dərə» anlamındadır. Bərdə, Füzuli, Xızı və Xojavənd rayonlarının ərazisində də **Qacar dərəsi** coğrafi adı qeydə alınmışdır. **Qacar** toponimi türk kökənlə, nüfuzlu tayfalarдан birinin adıdır. **Qacar** adı bezi manbalara görə **qaçardan** götürülüb. Onun ilkin ad anlamı **qasar-torpaqdır**. Qədim türklər və monqollar torpağa (yere) **qeser/qezer** deyərmışlar. **Qacarin** (**Qaçarin**) bir anlamı da «köçəri», «gəzərgi» mənasındadır.

Qacar eli tarixən **Qızılbaşlar** tayfa ittiqaçı içerisinde sayılıb-seçilən bir qurum olub. Qarabağ, Gəncə, Çuxur-Səd, Astrabad əyalətlərinin, eləcə də Mərv vilayətinin bəylərbəyləri, valiləri uzun illər bu əldən çıxıb. **Qacarlar** Gəncəda, İravanda, Astrabadda xanlıq, İranda imperatorluq yaradıblar. 1796-ci ildən 1925-ci ilə qədər İranın şahlıq tacının sahibi **qacarlar** olmuşlar. **Qacarlar** şə-

cəfəri teriqetinə mənsub olan böyük bir xanədan idilər. Onlar Azəri-türk tayfalarına, Qızılbaş-səfəvi türk tayfalarına mənsub edilirlər. Areal xarakterli türk-Azərbaycan mənşəli **qacar** adı ilə bağlı coğrafi adlar türkdilli xalqların yaşadıqları regionlarda (Qırğızistan, Türkmenistan, Türkiye, İran, Ermənistan və s.) geniş yayılmışlar. **Qacar** etnotonimi bu ərazilərdə **qacar** etnik qrupunun yaşaması, məskunlaşması ilə əlaqədardır.

Qacar türk etnosunun formalasması Səfəvilər dövlətinin yaranması dönenində başa çatmışdır. Azərbaycan xalqının etnoğenezində iştirak edən ellərdən biri də **qacar** elidir. Azərbaycan ərazisindəki **Qacar** toponimləri türk-Azərbaycan mənşəli **qacar** tayfasının adı ilə bağlıdır. XIX yüzildə Cənubi Qafqazda **Qacar** adlı 10 kənd mövcud olmuşdur.

Qacarlarla bağlı rəvayətlərin birində deyilir ki, bu tayfa öz kökünü Çingiz xanın oğlu **Kaan Lunun** nəslindən götürür (Çingiz xanın Cuci, Cıqatay, Uğədəy, Tulu, Kulkan adlı oğlanları vardı).

Qacarların əcdadlarından biri öz oğluna Kaan Lunun qızını almış ve sonralar həmin nəsil **Kaan Lu Qacar** adlanmışdır. Tayfanın başqa bir nəslisi isə **Qovanlı Qacar** adlandırılıb. Tarixi sənədlərdən görünür ki, **qacarlar** sonuncu dəfə Ön Asiyaya XIII yüzildə Çingiz xanın nəvəsi Hülaku xanın (1256-ci il) qoşunlarının tərkibində olmuşlar. Bu qrupdan olan **qacarlar** İrana, Elxanilər (İlxanilər) dövlətinin süqtundan sonra isə Suriyaya və idiki Ermənistana köçürüülür. Teymurun zamanında onları Qarabağ, Gəncə, İravan ərazilərində, öz tayfalarından olanların yanında məskunlaşdırırlar. Sonralar Şah İsmayıllı **qacarlarla** tutduqları ərazilərə sahiblik etmək haqqında sənəd verir. Beləliklə, **qacarlar** səfəvilərin Azərbaycanda və az sonra İranda öz hakimiyətlərini möhkəmləndirməkdə arxalandıqları **qızılbaş** tayfalarından birinə çevirirlər.

Qacar adı Azərbaycanın aqşoyunu **qacar** tayfasının adı ilə bağlıdır. XIII-XIV əsrlərdə Ön Asiyada sulduz, cəlair və tanğıt tayfları əsasında yaranmış qacarların bir qismi əvvəlcə Suriyada yaşamışlar. Sonralar Əmir Teymur (1370-1405) və oğlu Miranşah qacarları İrana köçürmüştür.

Bir sıra tədqiqatçıların fikrincə, **Qacar** etnotoponimi qədim türk xalqlarının dillərində "adam, ər, kişi" anlamında işlədilən ar sözünün yardımı, iştirakı ilə yaranmışdır.

Qacar (Iran mənbələrində **Qacar** kimi yazılır) xanədəni uzun müddət İranda siyasi birliyə də nail oldu. 1925-ci ilə qədər davam edən **Qacar** xanədəni İranda son türk sülaləsidir. **Qacarlar** həm-şə özlərini türk hesab etmiş, türkçe danışmış və öz əcdadlarının İranə Hülakə xanla birlikdə qəldiklərinə inanmışlar.

Bəzi tarixi qaynaqların verdiği məlumatlara görə, **Qacarlar** XV əsrin axırına doğru Ağqoyunlular dövründə Anadoludan İrana gəlmış və Azərbaycanda yurd salmışdır. Qacarların Anadoludakı yurdları olan Bozox (Yozqat) bölgəsi üç əsas oymaşdan (Şam Bayati, Yiva, Ağcaqoyunlu) ibarət idi. Belə olan təqdirdə xanədan bu 3 oymaşdan birinə (çox güman ki, Yiva) mənsub olmuşdur. **Qacar** sözü öz adını bu 3 oymağın başçısı olan bir bəyin adından almışdır. Cox ehtimal ki, qacarları da Anadoludan İrana gətirən ele bu bəy olmuşdur. İrandaqı qacarlar sülaləsi də qacarlar tayfasından idi.

Qacarların bir hissəsi XVII əsrde Qarabağa və Gəncəyə galərək həmin ərazilərdə məskunlaşmışlar. XV əsrde qızılbaşların tərkibinə daxil olan qacarlar Səfəvilərin hakimiyyyətə keçmələrinə yaxından köməklilik etmişlər.

XVI asrda ve bu vaxta qədər **qacarlar** əsasən Azərbaycanın Bərdə və Ganca bölgələrində yaşamışlar. Bu tayfanın bir qismi Şəmdan gəlmişdir. "Gəncə Təhrir dəftəri"ndə XVIII əsrin birinci yarısında Gəncaya bağlı kəndlərdən birinin adı Şambayati kimi göstərilmişdir. Əbülhəsən Məhəmməd Gülüstanı qeyd edir ki, Nadirin ölümündən sonra onun yerinə keçən Adil şahın böyük əmirlərindən biri olan Məhəmməd Əli xan əslən Şam Bayatından (Qacar boyu bayatı) olmuşdur.

Tarixdən məlumdur ki, Sultan Heydər öz tərəfdarlarını başqalarından fəqləndirmək üçün o zaman türkmanların geydiyi araqçını 12 yarıqlı qırmızı taca çevirib onu öz süläləsinə məxsus olan papaq kimi elan edir və bu papağı qoymaqla bu süläləyə mənsub olan adamları digərlərindən fəqləndirdi. Sonralar bu

papağı qoyanlar **qızılbaş** adı ilə məşhur oldular. **Qızılbaş** papağı geymek bir müddət davam etmişdir. 7 tayfa – *ustaclu*, *şamlı*, *rumlu*, *təklu*, *zülqədər*, *əfşar* və **qacar** tayfalarından təşkil olunmuş Şah İsmayılin qoşunuñ da 12 yarıqlı qırmızı Heydəri papağı qoysub «**qızılbaş**» adlandılar. Şah Təhmasib bu papağı çox sevdiyi üçün öz adı ilə adlandırmış və emr vermişdi ki, həmi *Təhmasibi papaq* qoymalıdır. 12 yarıqlı qırmızı papaq böyük şöhrət qazandığından **qızılbaş** adı iranlılar üçün qəbul olunmuş və demək olar ki, indiyə qədər də Hindistan və Osmanlı ölkəsində iranlıları **qızılbaş** adı ilə çağırırlar...

XIX əsrin sonu və XX əsrin əvvəllerində Qafqazda 10-dan çox Qacar adlı kənd olub. **Qacarlar** Qarabağın köklü əhalilərindən biridir.

Qacar sözu türk ulusunun adı ile bağlıdır. A.Bakışanova göre qacarlar İran ve Azərbaycanda orta əsrlərdə aqalıq edən cələirlərin bir qoludur.

Qacarın şəxs adı kimi işlədildiyi məlum olan **Qaracarın** qisaldılmış şəkl olması da ehtimal olunur...

Məlumdur ki, Hülaku sülaləsinə mənsub olan Arqun xanın müəllimi Xorasan və Astrabad hakimi Sırtaq Noyan xanın oğlunun adı Qacar olmuş. Onun adı ilə öz qəbiləsi **qacar** adlandırılmışdır. **Qacar** türklerinin Şirvana, Qarabağ, İrevana, Gəncəyə Əmir Teymur tərəfindən köçürülməsi artıq elmi dəlillərlə sübut olunmuşdur. Sonralar **qacarlar** Azərbaycanın müxtəlif yerlərinə yayılmışlar. Gəncə xanı Cavad xan **qacar** nəslindən idi.

İ.Petruşevskiya göre, **qacarlar** mongolların yürüşleri zamanında Orta Asiyadan gelmiş, bir müddet İranda, sonralar ise Azərbaycanda yaşamışlar.

Hazırda Füzuli rayonundakı **Qacar kəndi**, Quba rayonunda **Qacar Zeyid kəndi**, Qəbələ rayonunda Qacar meşəsi və s. Vardır. Xızı rayonunda qeydə alınmış "**Qacar meşəsi**", "**Qacar dərəsi**" mikrotoponimləri də **Qacar** etnonimləri ilə bağlıdır.

Tarixi sənədlərə görə, İran şahı Ağə Məhəmməd şah Qacarı XVIII əsrin 90-cı illərində Qarabağa, Şuşaya (Pənahabada) hücum

edən ərafədə onun atları Füzuli rayonunun **Qacar kəndi** ərazisində saxlanılırdı...

Səfəvilərin hakimiyyəti zamanı hərbi işlər əsasən **Qacarlara** həvələ edilərdi. 1926-ci ilə qədər **qacarlar** İranda hakimiyyətdə olmuşlar. XVI əsrin sonlarına aid olan bir mənbədə kəndin adı **Şix-qayıb** kimi göstərilmişdir. Tarixi qaynaqlarda indiki Füzuli rayonun Aşağı Əbdürəhmanlı kəndi yaxınlığında **İva Qacar** yaşayış məntəqəsi yeri de göstərilir...

Əsas kai tayfaları **qacarlar**, **əfşarlar**, **zülqədərlər**, **çobanlar**, **padarlar**, **baharlılar**, **işamlılar**, **ustaclılar** (*ustacallılar*), **ləaklər**, **xalıllılar**, **sorsorlar**, **şaqaqlar**, **ossalular**, **zəngənələr**, **armalular** və s. Hesab olunurdu. Onlardan Azərbaycanın dövlətçilik tarixində bayatlarla birlikdə İranda bəzi siyasi çevrilişlərdə iştirak edən qacarlar, əfşarlar, baharlılar, işamlılar, ustaclılar, padarlar, çobanlar daha çox və mühüm rol oynamışlar. Səfəvi sülaləsi İran taxtında yalnız onların razılığı ilə bərqərar olardı. İranda qacarlar, əfşarlar sülalələri onların arasından çıxıblar və həm çobanlıların, həm də cəlairlərin hülakularla olduğu kimi, birini devirə, başqasını bərpa edə biliblər.

Bu tayfaların müxtəlif yerlərdə sakın olması vaxtı cəlair türklərindən törəyen **qacarlar** əvvəlcə Kiçik Asiyada və Suriyada məskunlaşmışdır. Sonralar Topal Teymur onları Merv və Mazandarana (Iran), eləcə də Qarabağ, Gəncə, İrəvan ərazilərinə köçürülmüşdür. Burada – Azərbaycanda onlar yavaş-yavaş artmış və bütün ölkədə məskən salmışdır. Amma bəzi qacarları, xüsusi ilə də Gəncə qacarlarının böyük hissəsini Nadir şah sonralar Xorasana köçürümüştür (məlumdur ki, onlar Nadir şahın taxta çıxmazı arzusuna qarşı çıxmışdır).

Qacar tayfasının böyük əmirlərindən biri Tozqoparan ləqəbli Piri bəy Qacar I Şah İsmayıllıın yaxın silahdaşlarından olub. O, 1501-ci ildə Əlvənd Ağlı oğlunun əmiri Osman bəy Mosullunu, 1503-cü ildə isə Sultan Murad Ağqoyunu ilə döyüşdə onun tərəfində vuruşan Qum hakimi Əsilməz bəy Türkmani məglub etmişdi; 1513-cü ildə Nacmi Sanı ilə birlikdə Qicduvanda öldürülüb. Tayfanın başqa bir əmiri Qudurmuş xan adı ilə məşhur olan Dərəce Sultanıdır ki, o da Urfada Sultan Murad ibn Yaqubu məglub edib, onu

qətlə yetirib; Mardin yaxınlığında Qoruqtepədə Qara xan Ustacılı ilə birlikdə Mustafa paşa "Bıgli Çavuş"la döyüşdə həlak olub...

Tayfanın əmirlərindən biri Şahverdi Sultan Ziyadoğludur ki, o da Qarabağ bəylərbəyi idi. O, çoxlu şanlı-şərəflü döyüş yolları keçmişdi. Şah Tehmasib ona "Müsahib" deyirdi. Şahverdi Sultan Ziyadoglu Gürcüstan padşahı Ləvasanı (Kartlı hakimi Luarsab (1534-1558)) öldürmiş, Tiflis hakimi Georgi (Qorgin) Dadianini (1548-1582) və Ləvasanın oğlu Simaonu (Simon 1558-1560) məglub etmişdi. O, Türkiyənin şərqində, Vandan 77 kilometr məsafədə yerləşən Bargırı şəhərində Süleyman bəy kürdű ilə döyüşdə öldürilmişdü...

Bu tayfanın böyük əmirlərindən biri Budaq xan idi. O, şah Tehmasibin təvaçısı olub. Tehmasib Budağı Qəndahara hakim təyin etmişdi. Amma az sonra Baburun oğlu Kamran Mirzə Qəndaharı tutmuşdu. Bundan sonra Qəndahar əldən-ələ keçmişdi. İgid əmir olan Budaq Nişapurda özbək Saru Quzğanla döyüş zamanı həlak olmuşdur. Van qalasının hakimi Gökcə Sultan da **qacar** tayfasının sayılıb-seçilən əmirlərindən olmuşdur. İsmayıllı Mirzənin lələsi və Nişapur valisi olan Gökcə Sultan Astrabadda vəfat etmişdir.

Şahverdi Sultan Ziyadoğlunun oğlu Xəlil Sultan da **qacar** tayfasının hörmətli əmirlərindən olmuşdur. Pəhləvan Xəlil Sultan bir neçə il Astrabadın hakimi olub və dəfələrlə Yaxa-Türkman tayfasını məglub edib, deyilənlərə görə, o, vəzifədən çıxarılaraq öldürülüb. Onun qardaşı İbrahim bəy Arran əmir əl-ümerası idi və heyata Gəncədə əlvidə dedi.

Şah Tehmasibin zamanında Gəncə hakimi Yusif Xəlifa, Xorasan hakimi Qubad bəy, Şirvan hakimi Hüseyn bəy, paytaxt Qəzvinin hakimi Süleyman bəy, ordu sərkərdəsi Mirzə Əli Sultan da **qacar** tayfasına mənsub olan adlı-sənli əmirlər olmuşlar...

XIX əsrə Göyçay, Quba, Şuşa qəzalarında **Qacar kəndi** mövcud idi. Otuziki (Cavad qəzası), Ziyadlı (Gəncə qəzası), Cəlairli (Lənkəran qəzası) kəndlərinin əhalisi nəsil etibarı ilə **qacar** tayfası tırələrinə məxsusdurlar. **Qacarlar** öz adlarını Arqun xan Hülakünün

müellimi, Sirtak Noyan xanın oğlu **Qacarın** adından (Xorasan və Astrabad hakımı) götürmüşlər.

Vaxtılı indiki Qarabağ bölgəsindəki **Qacar kəndi** Vərəndə mahalına bağlı olub. 1727-ci ilə aid olan "Gəncə-Qarabağ əyalətinin müfəssal dəftəri"ndə **Qacar** kəndinin adı nədənsə Əszor formasında qeyd olunmuşdur. 1823-cü ildə kəndin vergi ödəyicilərinin sayı 38 tüstü təşkil edirdi, 1842-ci il siyahıyaalınmasında bu rəqəm 54 tüstündən ibarət olmuşdur.

Qacar elinin Ağcalı, Ağcaqoyunlu, Qovanlı, Qoyunlu, Qolsuzlu, Dəvəli, Ziyadlı (Ziyadoğlu), Yivalı (Yiva 24 oğuz boyundan, üç oxlara daxil olan Dəniz xan oğullarından biridir), Şambayatı (Qulu xan), İzzəddinli adlı oymaqları da olmuşdur...

Qacar dərəsi coğrafi adına Füzuli, Xızı, Xocavənd, Qəbələ və digər rayonların ərazilərində də rast gəlirik.

QAMIŞLIQ

Zərdab rayonunun Körpükənd kəndi yaxlığında qeydə alınmış oronimlərdən biri **Qamişlıq** adlanır. Oronim orada bitən **qamiş** bitkisinin adı ilə əlaqədar olaraq belə adlanmışdır. Quruluşca düzəltmə **Qamışlıq** oronimi etnotoponimdir.

QANLI GÖL

Vaxtılı Suffin şəhəri ilə Yasər şəhəri arasında, indiki Zərdab ilə Ağdaş rayonları arasında, Zərdab rayonunun Yuxarı Seyidlər kəndi yaxlığında baş verən döyüş zamanı dövrünün müqəddəs şəxsiyyəti, haqq-ədalet vurğunu Veysəl Qərani və onun digər silahdaşları şəhid olurlar. Burada baş verən bu **qanlı** hadisəyə görə hidronim belə – **Qanlı** göl adlandırılmışdır...

QANO

Beyimli qəsəbəsi yaxlığında qeydə alınan coğrafi adlardan biri **Qano** adlanır. Qədim türkdilli xalqlarda vaxtılı işlənmiş **qano** termini hazırda ancaq Azərbaycan dilində işlədir. **Qano** termini «sulu və susuz arx» mənasındadır. S.K.Malovun göstərdiyinə görə **qano** sözünün ilkin forması **qanu** olmuş və «su anbarı», «hovuz» mənalarını ifadə etmişdir...

QARADOLAQ ELİ

Qaradolaq eli bu əraziyə çox-çox əvvəller Qərbi Azərbaycandan və Naxçıvandan gelib. **Qaradolaq camaati** əvvəlcə Qazax rayonuna gelmişlər, sonra oranı tərk edib yavaş-yavaş Respublikamızın Ağcabədi, Bərdə, Yevlax, Zərdab rayonları ərazisinə, Qax rayonun Gensu kəndinə, bir çox başqa rayonlara səpələnmişlər. **Qaradolaq camaati** əvvəlcə İran və Cənubi Azərbaycan ərazisində Naxçıvana və Qərbi Azərbaycana gelmişlər, orada onlar uzun müddət yaşayıblar. Keçən əsrin (XX əsrə) 20-30-cu illərində oradan Azərbaycan ərazisinə gelmişlər. **Qaradolaqlar** həmişə başlarına **qara dolaq** bağlayar, eyni zamanda qollarına da **qara dolaq** saryarmışlar. Bu, onların başqa tayfalardan seçilməsində əhəmiyyətli rol oynayardı...

Buradan belə nəticəyə gəlmək olar ki, XV əsrden bu yana Azərbaycan ərazisində yaşayan tayfalar bir-birindən seçilmək üçün özlərinə bir «nişantañılma əlaməti» seçirdilər. Görünür, **Qaradolaqlar** da bu üsuldan istifadə edirmişlər...

Əlavə məlumat üçün bax: **Qaradolaq məzrəsi**.

QARADOLAQ MƏZRƏSİ

Zərdab rayonunun ərazisində, Kür çayının sahilində qeydə alınan orografiq obyektlərdən biri **Qaraqolaq məzrəsi** adlanır.

Qaraqolaq məzrəsi oronimi **qaradolaq** etnonimindən, **məzrə** sözdündən və mənsubluq ifadə edən -si şəkilcisindən ibarətdir. Ərəb mənşəli **məzrə** sözü «əkin üçün yararlı yer», «əkin yeri», «tarla», «əkin yerləri əsasında yaranan məntəqə, oba», «kiçik yaşayış məntəqəsi» mənasındadır.

Qaradolaq məzrəsi XX əsrin əvvəllerindən dək əsasən yarımköçəri həyət tərzi keçirmiş **qaradolaqlar** Azərbaycan tayfasının adı ilə əlaqədar yaranmışdır. **Kəngərlilər** tərkibində olmuş qaradolaqlar keçmişdə Kür çayı sahilində Çilpaqqaya, İcqan, Qaraca, Küratan, Canavar yeri, Mehmanhəsən yeri, Axmaz arası və başqa ərazilərdə yaşamışlar.

Qaradolaq tayfaları 1900-1905-ci illərdə oturaqlaşaraq müeyyən tırələrə parçalanmış və İmamqulubəyli, Məmmədbəyli, Məşədişmayilli, Əbişbəyli, Əmirxanlı, **Qaradolaq** və s. kəndlər yaratmışlar. **Qaradolaq camaati** öz qonaqpərvərliyi ilə seçilir.

Bəzi araşdırıcılar qaradolaqları (Cavad qəzası ərazisində yaşayışlı qaradolaqları) təkələ tayfaları ilə eyniləşdirir. **Təklələr** səlcuq-oğuz tayfalarındandır. Sonra bəzi mənbələrdə onlar şahsevənlərin tiri kimi göstərilir. I.P.Petruşevskiye görə əvvəller Türkiyədə yaşamış təkələ tayfası başda Qazi xan olmaqla 1540-ci ildə şah I Təhmasibin yanına gelərək ona öz itaətlərini bildirdikdə şah onlara yaşamaq üçün indiki Salyan və Mahmudabad ərazilərini vermişdir...

M.Avdeyevin məlumatına görə XIX əsrin əvvəllerində Mill-Qarabağ düzündə yaşayan təkləlilər 14 tırədən və müxtalif nesillərdən ibarət olmuşdur: aşılı, əlipənahlılar, avdallar, əliqulular, budaqlar, bulutlu, talibxanlı, boşçalar, hacılı, evdələr, xəlfəqulular, ağamalılar, murtulu, muradxanlı və s. Bu zonalarda təkələ tayfası ən böyük tayfalardan hesab olunmuş, eyvazlılar tayfası da onun bir qolunu təşkil etmişdir. Təklənin özü isə böyüyərək I, II və III təkələ qollarına ayrılmışdı.

Qaradolaqlar qədimdə Naxçıvan ərazisində yaşamış və bir qismi kəngərlərin tərkibində XVIII əsrde Pənahəli xanın Qarabağa köçürüdüyü tırələr arasında olmuşdur. **Qaradolaq kəndi** (Ağcabədi rayonu) XX əsrin 30-cu illərində maldar qaradolaqların bir hissəsinin burada məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir...

Qaradolaqlar bu ərazilərə əsasən Qərbi Azərbaycandan və Naxçıvandan gəliblər. Bu camaat əvvəlcə Qazax rayonu ərazisindən gəlmiş, sonralar Ağcabədi, Bərdə, Yevlax, Qax, **Zərdab** rayonlarına da köçmüşlər. **Qaradolaqlar** Naxçıvan və Qərbi Azərbaycana həm de Cənubi Azərbaycan ərazisindən gəlmişlər. Qərbi Azərbaycandan köçüb gələn qaradolaqların bir hissəsi Xocavənd, Xonaşen və Kuropatkın kəndlərində də məskunlaşmışlar. Sonralar dava zəminində ədavətlə əlaqədar olaraq onlar **Küratana** gəlmişlər...

Rus tarixçisi Ivan Şopen XIX əsrin ortalarında Naxçıvan və ona yaxın ərazilərdə məskunlaşan tayfalarдан bəhs edərkən kəngərlə tayfasının tırələrinin (qızılı, xalxallı, salahlı, ağabəyli, yurdçu, sarbanlar, pırhəsənli, qarabaqlar, qaraxan, halar, biliçi, çağtatay, cəmşidli, qurdalar, şabənlı, qızılıqlıqlar, kəlfir, qadağılı, qarəkötürəlli, ərefəsəlli, bəydili, bolqarlı, ərgüşədli, pənahlı, ləkblı, sofolu, dilivarlı, əriyanlı, kürdmahmudlu, ziyadlı, **qaradolaq**) bəzisinin **qaradolaq** adlandığını göstərmisdir. Hazırda Türkiye və İranda çoxlu qaradolaq nəsilləri yaşayır. **Qaradolaq** elinin tira və nesillərdən avaslılar, alxanuşağı, qarallar, quluuşağı, hacivəllilər, **qaradolaqlar**, ağaməddilər, fərəməzoğlu, keçəlilər, şahverdilər, məməsişdiuşağı, əmirxanlılar, tanrıverdilər, allahverənlər, mehdiuşağı, avastuşağı, hacıkerimuşağı, kalvacəfəruşağı və başqalarını göstərmək olar. İrili-xirdalı 30 kənddən ibarət olan **Qaradolaq** eli yayı yaylaqlarda, qışçı qışlaqlarda, Kürün sağ sahilində, Nəcəfqulubəylidən Zərdab rayonunun ərazilərinə qədər uzanan torpaqlarda keçirərlər. **Qaradolaq** camaatının bir hissəsi köçəri həyət, bir hissəsi isə oturaq həyət tərzi keçirirdi.

Şahsevən, Cahangirli, Mollavəlilər, Hacivəlilər, Mirzələr, Həzrələr, Mənsimli, Tatarlı, Hacı Əkbərli, Qulamlı, Həsimli, Əmrəhəli, Hacı Qurbanlı, Aliverdişəhər, Hacılar, Qarağantaftlı, Çilpaqqayalı (Ağaməmməddili), Təhməzli, Şəvədli kəndləri köçəri həyət tərzi; İmamqulubəyli, Adıgözəlbəyli, Məmmədbəyli, Nəcəfqulubəyli, Sadiqəbəyli, Atakışibəyli, Abişbəyli, Mehrablı, Cancan, Tağılar, Döyələr, İmrili kəndləri oturaq həyəta keçmişdilər...

Qaradolaqların *mollavəlili*, *qazaxməmmədli*, *bayraməliuşağı*, *cəngirri*, *qulamlı*, *tatarlı*, *mehrablı*, *cancanlı*, *hacıqurbanlı*, *dollar*, *döylər*, *cahangırı*, *tağılar*, *mirzələr*, *həşimli*, *ağammədli*, *hacibədəlli*, *haciməmmədhüseynli*, *həzrələr*, *hacivəlili*, *isgəndərlə*, *kərbəlayı*, *abbaslı*, *məşədişirinli*, *nəsirlilər*, *kərbəlayı-əhmədli*, *haciəmrəhəli*, *dərvışqulubəyli*, *imamqulubəyli*, *adigözəlli*, *nəcəfqulubəyli*, *sadiq-bəyli*, *məmişbəyli*, *səmədbəyli*, *əmioglular*, *abişbəyli*, *atakişbəyli* və başqa tayfa və tıreləri vardır.

Qaradolaq toponimi **qara** və **dolaq** sözlərindən əmələ gelib. Qaradolaqlılar çox-çox əvveller həmisiə başlarına və qollarına **qara dolaq** bağlayarmışlar. Bu, onları digər tayfalardan fərqləndirirdi. Elə bu səbəbdən de onlara **qaradolaqlar** deyilmişdir.

Qaradolaqlar Qarabağa gələndən sonra **Təkla Qara dolaq** adlanırdılar. Onların başçısı *Adigözəl bəy İmamqulu bəy* oğlu *Təklański* olub...

Ağcabədi rayonunda **qaradolaq** tayfasının adı ilə bağlı 2 oykonim – **Qaradolaq kəndi** və onun yaxınlığında **Yeni Qaradolaq kəndi** de qeydə alınmışdır.

Məşhur **qaradolaq qoyun** cinsi də bu tayfanın adı ilə bağlıdır...

QARAĞACLI KƏNDİ

Qarağaclı kəndi vaxtılı indiki Otmanoba kəndi ilə Əlvənd kəndi ərazisində mövcud olmuşdur. XX əsrin 30-cu illərində bu yaşayış məntəqəsinin əhalisi kəndi tərk edərək müxtəlif ərazilərə köçüb getmişlər. Bu yaşayış məntəqəsi vaxtılı **Qarağac yeri** adlı ərazida salındığı üçün belə adlanmışdır. **Qarağac** bitki cinsinin adı ilə Azərbaycanda çoxlu oronim, hidronim və oykonim qeydə alınmışdır. Onlara nümunə olaraq Cəbrayıl, Cəlilabad, Qubadlı, Sabirabad, Tərtər rayonlarındakı **Qarağac kəndi**, Zaqatala rayonu ərazisindəki **Qarağac çayı**, Sabirabad rayonu ərazisində qeydə alınan **Qarağac yeri**, Kəlbəcər rayonunun Qazixanlı kəndi ərazisindəki **Qarağac yarı**, Tovuz rayonunun Qurudərə kəndi

ərazisindəki **Qarağaclı çökəyi**, Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindəki **Qarağac dərəsi**, Masallı rayonun Güllütəpə kəndi ərazisində qeydə alınan **Qarağac yamacı**, Laçın rayonu ərazisindəki **Qarağaclı çuxuru** və başqalarını nümunə göstərə bilərik...

QARAQOBU

Zərdab rayonunun Biçaqqı kəndi yaxınlığında qeydə alınmış orografiq obyektlərdən biri **Qaraqobu** adlanır. **Qaraqobu** toponimi **qara** sözündən və mənfi relyef forması ifadə edən **qobu** oronimik terminindən ibarətdir. **Qara** sözü türk dillərində çoxlu mənalar ifadə edir: «rəng», «böyük», «hündür», «geniş», «uca», «enli», «qərb» və s. **Qaraqobu** coğrafi adındakı **qara** komponenti «böyük» menasındadır.

Qobu – əsasən Qarabağda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinən coğrafi termindir. Bu terminə **kobu**, **kobi**, **qabı**, **qovu** və başqa formalarda da təsadüf olunur. **Qobu** coğrafi termininin müxtəlif məna çalarları vardır: «dərə», «çökəklik», «həmisiə su basan yer», «çay və sel sularının uzun müddət təkrar axması», «kiçik quru dərə», «çuxur yer», «zəlzələ nəticəsində əmələ gələn çuxur», «su axarı olan dərə» və s. Bu fikirləri ümumiləşdirək **qobu** terminini «*quru və ya müvəqqəti su axarı olan dərə*» kimi mənalandırıraq. Qobuların dibi az meylli – batıq, yamacları əsasən qabarlıq olur. Uzunluğu adətən bir neçə yüz metrdən 30 kilometrə, dərinliyi isə bir neçə metrdən onlarca metrə qədər olur.

Bəzi tədqiqatçılar **Qaraqobu** oronimindəki **qara** sözünü rəng bildirən termin kimi izah etməyə çalışırlar. Ümumiyyətlə, **qaraqobu** toponimi «*böyük müvəqqəti su axarı olan dərə*» mənasındadır.

QARASU ÇAYI

Zərdab rayonu ərazisində, Zərdab şəhəri yaxınlığında qeydə alınan hidronimlərdən biri Türyançayın aşağı axarından ayrılan və

Küre tökülen qollarından biri olan, **Qarasu çayı** hidronimidir. Aydırıcı ki, bir sıra leksik vahidlərin, müəyyən hidronimlərin tərkibində obyekt suyunun şəffaf və qeyri-şəffaflığını bildirməsi mümkündür. Buna toplanan və müşahidə olunan materiallar əsasında dəqiqləşdirilmiş çoxlu sayıda nümunə də göstərmək olar. Zərdab rayonu ərazisindəki **Qarasu çayı** da bu tipli coğrafi adlardandır. **Qarasu** hidronimi çayın yeraltı **qara** sulardan qidalandığı üçün belə adlanmışdır.

Qarasu çayı adlı digər hidronimlərə Oğuz, Goranboy, Kürdəmir, Qəbələ, Zaqqatala, Laçın, Şəmkir, Sabirabad, Ucar rayonları ərazilərində də rast gelirik. Hacıqabil rayonunda **Qarasu** adlı kənd, Xəzər dənizində (Bakı arxipelaqında) eyniadlı ada da vardır. Lerik rayonu ərazisində qeyde alınmış **Qarasutəpə dağı** oronimi, Ağdaş rayonundakı **Qarasuqumlaq** və Goranboy rayonundakı **Qarasuçu** oyonimləri də bu qəbildən olan toponimlərdəndir...

QARASU GÖLMƏÇƏSİ

Qarasu gölməçəsi hidronimi Zərdab rayonunun Əlibəyli kəndi ərazisində qeyde alınıb. Bu ərazilərdə qamışlı bir zamanlar bataqlıq olmuş **Qarasu gölməçəsi** ilə yanaşı, **İt qıran**, **Çarıq çıxardan**, **Gödəklər** adlı gölməçələr də mövcud olmuşdur. **Qarasu gölməçəsi** toponimi yeraltı **qara** sulardan qidalandığı üçün belə ad almışdır...

QARASU ÜSTÜ QOBU

Oronimiyada müsbət relyef forması bildirən coğrafi termin kimi «ən yuxarı hündür hissə» mənasında, **üst** sözü işlədir. Azərbaycanda çöl materilləri içərisində adında **üst** termini iştirak edən 130 toponim qeydə alınıb. Onlardan biri də Zərdab rayonu ərazisində, **Qarası** çayı yaxınlığında qeydə alınan **Qarasu üstü qobu**

coğrafi addır. Oronimin tərkibindəki **qobu** coğrafi termini mənfi relyef forması ifadə edir...

QARATƏPƏ

Zərdab rayonunun Bıçaqqı kəndi ərazisində, Şirvan düzündə qeydə alınan oronimlərdən biri **Qaratəpə** adlanır. Araşdırıcılar adətən **Qaratəpə** sözündəki **qara** formantını «rəng» və «böyük» mənası ilə izah edirlər. **Təpə** – müsbət relyef forması olub, ətəyi ilə zirvəsi arasındaki nisbi hündürlüyü 200 metrdən artıq olmayan yüksəlkidir. Azərbaycan toponimiyasında **təpə** coğrafi termininin iştirakı ilə yüzlərle oronim yaranmışdır. İndiyədək toplanmış orografiq obyektlərdən təxminən 3 mindən yuxarısının tərkibində **təpə** termini iştirak edir.

Qara sözünün toponimiyada müxtəlif məna çalarları vardır: «böyük», «uca», «hündür», «yüksək», «rəng», «daş», «qərb», «düşmən», «bədbəxtlik», «güclü», «şər» və s. bu sözün iştirakı ilə oronimlər yanaşı çoxlu sayıda hidronimlər, zoonimlər, fitotoponimlər də yaranmışdır. Ümumiyyətlə, coğrafi adların yaranmasında **qara** apelyativi çox fəal iştirak edir. Bəzi tədqiqatçılar görə, müsbət relyef forması bildirən **təpə** sözü həmin yerin etrafda ən hündür, yəni, böyük kölgə əmələ gətirən obyekt olduğu fikri ilə əsaslandırılır. Lakin **qara** sözü ilə başlayan bəzi oronimlər bu fikrin həmişə düzgün olmadığını bir sübutdur.

Qaratəpə oronimindəki **qara** apelyativini «rəng» anlamı ilə izah etmək olar. Bilirik ki, rənglərin ən tutqunu, tündü **qara** rəngdir. Tünd rəngli sűxurlardan yaranan orografiq obyektlərdən **qara** məhz rəng mənasında işlənir. Deməli, **Qaratəpə** oronimi sűxurların tünd **qara** rəngdə olmasına görə belə ad almışdır. **Qaratəpə** toponimii «**qara** rəngə çalan böyük **təpə**» mənasındadır. Vulkan mənşəli təpənin sűxurlarının tərkibi **qara** rəngə çalan maqmadan ibarət olduğu üçün oronim belə ad almışdır.

Berdə və Xocavənd rayonlarında **Qaratəpə kəndi**, Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığında e.ə.l minilliğdən orta əsrlər

Nazim Tapdıqoglu

dövrüne qədər mövcud olmuş tarixi **Qaratəpə yaşayış yeri**, Bərdə, Tərtər, Qazax rayonlarında **Qaratəpə dağı**, eləcə də, İmişli rayonunun Bəciravan, Tovuz rayonunun Ağdərə, Yevlax rayonun Qoyunbinəsi, Ucar rayonunun Bərgüşad, Şəki rayonunun Kiçik Dəhənə, Kürdəmir rayonunun Ərəbbaloğlan, Bakının Əzizbəyov rayonundakı Dübəndi kəndləri və s. ərazilərdə qeydə alınan **Qaratəpə** oronimi oradakı ərazinin sükurlarının rənginə görə belə ad almışdır.

Qaratəpə adına İran, Türkiye, Türkmenistan, Qazaxıstan və başqa ərazilərdə də rast gəlinir...

QARAVƏLLİ KƏNDİ

Qaravəlli kəndi Zərdab rayonunda, Qaravəlli inzibati ərazi vahidində, rayon mərkəzindən 10 kilometr cənub-şərqdə, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 847 (1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə görə) nefərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, baramaçılıq, pambıqcılıq, meyvəçilik, bostançılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, poçt, uşaq bağçası, yanacaqdoldurma məntəqəsi, «Azərsel»in ötürüçü stansiyası, dəyirmən, məşət xidməti obyektləri və s. var.

Qaravəlli kəndi Zərdab rayonunun qədim tarixa malik olan kəndlərinindəndir. Kəndin *alpanahlılar*, *baballılar*, *ibişlər*, *urğallar*, *gözəllər*, *abbaslar*, *cocanlılar* adlı nəsilləri vardır. Yaşayış məntəqəsinin təsərrüfatlarının sayı 240-dır.

Qaravəlli kəndini baballılar, urğallılar, cocanlılar comalağından (nəslindən) olanlar salmışlar. Yerli əhalinin mənə verdikləri məlumatlara görə, kəndin ilk sakinləri buraya Qarabağdan gəlmişlər. Qaravəlli oykonimi patronimik toponimdir. Ümumiyyətlə **qaravəlli tayfaları** oğuz kökənlə türk tayfaları hesab olunur. **Qaravəlli** yaşayış məntəqəsi **qaravəlli (qaravəlili)** tayfasının burada məskunlaşması ilə əlaqədar belə ad alıb. Yerli məlumatə görə, **Qaravəlli** yaşayış məntəqəsini XIX əsrde Ağsu rayonundakı

əyniadlı kənddən köçüb gələnlər binə etmişlər. Oykonimin əsli **Qaravəlli** olmalıdır. Ağsudakı **Qaravəlli** kəndinin keçmiş adı **Qaravəlli Qalabəy** olub. Bu yaşayış məntəqəsini **qaravəlli (qaravəlili)** ayfasına mexsus olan ailələr salmışlar...

Zərdabin 160 evli **Qaravəlli** kəndinin sakinləri öz duzlu və nəzəli söhbətləri ilə seçilirlər. Azərbaycan şifahi xalq ədəbiyyatında 1ovelləvari nağıl janının bir növü **qaravəlli** adlanır. Onun mövzusu əsasən yumoristik məişət sahnələrindən, qədim mərasimlərdən götürülür. Bəzən aşiq məclislərində dinləyiciləri yormamaq üçün qaravəlli idə istifadə edilir. Qaravəlli idə mükalime və musiqidən başqa şeir, rəqs, gözbağlayıcı və s. olur. **Qaravəlli** teatrının əsas personajları Kosa və Keçəldir. Burada Qarı, Yalançı, Pəhləvan, Keçi və başqa personajlar da olur. **Qaravəlli** tamaşalarında həm ictimai-tənqid, həm də məişət, məhəbbət, qəhrəmanlıq mövzuları mühüm yer tutur.

Azərbaycanın Zərdabla yanaşı, Ağcabədi, Ağsu, Balakən, Bərdə, İmişli, Gədəbəy, Şamaxı rayonlarında da **Qaravəlli kəndi** vardır. Vaxtilə Qərbi Azərbaycanın Qarnibasar mahalında, eləcə də, Karbi, Aralıq və Şirakəl nahiyyələrində də **Qaravəlli** adlı kəndlər mövcud olmuşdur. Mənbələrdə göstərilir ki, Aralıq nahiyyəsindəki kənd **söyüklü** tayfasından yaranmışdır...

Ümumiyyətlə, əvvəller yarımköçəri heyvandar olan **qaravəllilər** Kür çayı vadisine XIX əsrde gəlmİŞ və bina salmışlar. Azərbaycanın qədim türkdilli tayfalarından olan **qaravəllilər** XX əsrin əvvəllərinə qədər əsasən Şirvanda, eləcə də Qarabağda (Araz boynunda), Mıldə, Müğanda yaşamışlar. Bu zaman onların Şirvanda **Qaravəlli-Alməmməd** (ona Xanlıq da deyirdilər) və **Qaravəlli Ağaməmməd**, **Qaravəlli Tapdıq**, **Qaravəlli Qambaybəy**, Müğanda **Qaravəlli**, Arazın sol sahilində – Mil düzündə isə **Qaravəlli** və Minəxorlu (**Qaravəlli-I**) kəndləri olmuşdur. Bu kəndlərin ən kiçiyi 12, ən böyükü isə 44 evdən ibarət imiş...

Bir zamanlar Neftçala rayonunda, Kür çayının sağ sahilində, Xilli qəsəbəsi ilə Böyük Oryad kəndi arasında da **Qaravəlli kəndi** mövcud olub. XX əsrin 40-ci illerində onun sakinləri köçərək ətrafdakı yaşayış məntəqələrinə yığışmışlar...

QARAVƏLLİ QALASI

Ləlağacı kəndi ərazisində, kəndin qərb hissəsində qeydə alınan oronimlərdən biri **Qaravəlli qalası** adlanır. Bu qala **Qaravəlli** kəndinin, nəslinin adı ilə əlaqədar olaraq belə adlandırılmışdır...

QARĞALI ÇÖL

Respublikamızın orografiq obyektlərinin nominasiyasında müxtəlif növ quş adları iştirak edir. Quş adlarını eks etdirən oronimlər üzərində **qarğa** adı ilə bağlı olan coğrafi adlar da üstünlük təşkil edir. Belə adlardan biri də Zərdab rayonunun Məlikumudlu kəndinin ərazisində qeydə alınmış **Qarğalı çöl** oronimidir. Müxtəlif rayonlarımızın ərazilərində **qarğa** quş adını eks etdirən oronimlər onlarlardır.

Azərbaycanda **qarğa** adı ilə bağlı zəngin toponimlər var: **Qarğa qayası** (Daşkəsən, Kəlbəcər, Tovuz rayonları), **Qarğabazar kəndi** (Füzuli rayonu), **Qarğabazar qayası** (Qaradağ rayonu), **Qarğa dərəsi** (Kürdəmir rayonu), **Qarğalı dərəsi** (Masallı rayonu), **Qarğalar dağı** (Gədəbəy rayonu), **Qarğalar düzü** (Qazax rayonu) və s.

Çöl mənfi relyef forması bildirən terminin iştirakı ilə çoxlu sayıda coğrafi ad vardır. Quru iqlimə uyğunlaşmış ot bitkiləri ilə örtülü «meşəsiz sahə», «geniş düzənlik», «səhəra», «bozqır», «susuz düzənlik» adətən **çöl** adlandırılır. Ölkəmizdə bu kimi toponimlər çoxdur. **İncəçöl** (Cəbrayıł rayonu), **Daşçöl** (Qobustan rayonu) və s.

QARĞILI QOBU

Qarğılı qobu coğrafi adı Zərdab rayonu ərazisində, Körpükənd kəndi yaxınlığında qeydə alınmışdır. Oronim **qarğı** və **qobu** sözlərindən, eləcə də -lı şəkilcisiñdən ibarətdir. **Qarğı** – Azərbaycanda 5.000 hektar sahədə bitən taxillar fəsiləsindən olan bitki cinsinin adıdır. Onun kökümsovunu xalq təbabətində sidikqovucu vasitə kimi

geniş işlədir. Qarğılar kökümsovları ilə çoxaldılır. Qarğının cavan zoğalarını camış və digər qaramal yaxşı yeyir. Qarğılar sellüloz-kağız sənayesi üçün qiymətli xammaldır. Azərbaycanda bitki adından düzələn yüzlərlə oronimlər vardır.

Mənfi relyef forması bildirən **qobu** coğrafi termini dialektlərimizdə «çökəklik», «çuxur yer», «qurumuş çay yatağı», «susuz, quru dərə», «su axan dərə» və s. mənalarda işlədir. Bəzi araşdırıcılar **qobu** sözünün mongol mənşəli olduğunu güman edirlər. Azərbaycan ərazisində adının tərkibində **qobu** sözü olan 900-dən çox oronim qeydə alınmışdır...

QARNIM

İkinci Alicanlı kəndi ərazisində qeydə alınan coğrafi adlardan biri **Qarnım** adlanır. **Qarnım** termini «kiçik arx» mənasındadır. Türkəlli xalqlarda bu söz indi də işlədir. Azərbaycan toponimiyasında **Qarnım** adlı hidronimlərə müxtəlif rayonların ərazilərində rast gələ bilərik...

QASIMBƏY ÇALASI

Zərdab rayonunun Qaravəlli kəndi ərazisində qeydə alınan oronimlərdən biri **Qasimbəy çalası** adlanır. Bu ərazi min hektarlarla otlaq sahələrindən ibarət olmuşdur. Bu məhsuldar sahələri o dövrün varlı mülkədəri **Qasimbəy Alpənah oğlu** şəxsi pulu ilə almışdır. Oronim də həmin şəxsin adı ilə əlaqədar olaraq belə adlanmışdır.

Toponimin tərkibindəki **çala** termini mənfi relyef forması ifadə edir. Azərbaycanda **çala** komponenti ilə bağlı çoxlu sayıda coğrafi adlar qeydə alınmışdır. Oronimin tərkib hissəsi olan **-sı** şəkilcisi mənsubluq bildirir. Toponim «Qasimbəyə məxsus çala» mənasındadır...

QİJOVAXAN (QIJJQOYAXAN) KÜR

Kür çayının Zərdab rayonu ərazisində iti axan hissəsinə yerli əhali *Qıjovaxan (Qıjjqoyaxan) Kür* deyir. Azərbaycan dilində **qıjov** termininin «çayın iti axan və qızılılı səs çıxaran yeri», «sürətli və qızılılı səs çıxaran axın» mənaları var. *Qıjovaxan Kür* hidronimi de «Kür çayının sürətli axını olan və səs çıxaran ən iti axan yeri» anlamındadır. Yerli əhali **qıjov** sözünü təhrif edərək *qıjqov* şeklinde işlədir...

QIRXMANATLIQ

Zərdab rayonunun Deli Quşçu kəndi ərazisində, rayon mərkəzindən 7 km məsafədə qeydə alınan maraqlı orografiq obyektlərdən biri *Qırxmanatlıq* adlanır. Oronim **qırx** və **manat** sözlərindən, eləcə də **-lıq** şəkilcisiindən ibarətdir. *Qırxmanatlıq* toponimi ilə bağlı yerli əhali mənə müxtəlif fikir və mülahizələr söylədilər...

QIZAXAR QAYA

Körpükənd kəndi yaxınlığında, Kür çayı kənarında qeydə alınan oronimlərdən biri *Qızaxar qaya* adlanır. **Qaya** terminini müsbət relyef forması bildirir. Bu toponim baş vermiş hadisə ilə **qızın** axması ilə əlaqədar olaraq belə ad almışdır...

QIZLIQ DÜZÜ

Zərdab rayonunun Çallı, Məlikumudlu kəndləri ilə, Ucar rayonunun Xələc, Lək, Alpot kəndləri arasında qeydə alınan coğrafi adlardan biri *Qızılıq düzü* oronimidir. Bu orografiq obyektin belə adlanması rəmzi xarakter daşıyır; **qızılıq** sözü «paklıq», «təmizlik» termininin iştirakı ilə Azərbaycan oronimiyasında 900-dən çox coğrafi ad qeydə alınmışdır...

anlamındadır. **Düz** (düzenlik) coğrafi termini yer səthinin mühüm relyef elementlərindən biridir...

QOBU ÇAYI

Ağdaş rayonu ərazisi və Zərdab şəhərinin kənarı ilə axan çay **Qobu çayı** adlanır. Hidronim **qobu** («çay dərəsi») və **çay** komponentlərindən düzəlib, «dərə ilə axan çay» mənasındadır. **Qobu** coğrafi termininin dialektlərimizdə «çökəklilik», «çuxur yer», «su axan dərə», «qurumuş çay yatağı», «quru dərə», «susuz yer» və s. anamları məlumdur.

Ağsu, Kürdəmir, Qəbələ, Zaqtala rayonlarının ərazilerindən da **Qobuçay** adlı çay axır...

QOBU DƏRƏSİ

Zərdab rayonunun Biçaqqı kəndi ərazisində qeydə alınan orografiq obyektlərdən biri də **Qobu dərəsi** coğrafi adıdır. Oronim mənfi relyef forması ifadə edən **qobu** və **dərə** terminlərindən, eləcə də mənsubluq bildirən **-sı** şəkilcisiindən ibarətdir. **Qobu** termini dialektlərimizdə **qobi**, **kobi**, **qovu**, **qobi**, **kovu** formalarında da tələffüz edilir. **Qobu** sözü dilimizdə «çökəklilik», «dərə», «quru dərə», «su basan yer», «susuz çay dərəsi», «dərin arx» və s. mənalarda işlənir. Bəzi araşdırıcılar görə **Qobu dərəsi** oronimi XIII əsrə Orta Asiyadan monqolların tərkibində Azərbaycana gəlmiş türk tayfasının adı ilə bağlıdır. Ümumiyyətlə, **qobu** termini monqol əsilli əski türk sözü hesab olunur. Azərbaycan oronimiyasında **qobu** termininin iştirakı ilə 900-dən çox coğrafi ad qeydə alınmışdır.

Dərələr əsasən axar suların eroziya üzrə yeknəsək, eksərən qeyri-bərabər enən mənfi relyef formalardır. Dərələr yamac və dib hissələrə ayrılır. **Dərə** mənfi relyef forması bildirən coğrafi termininin iştirakı ilə Azərbaycan oronimiyasında 30.000 coğrafi ad qeydə alınmışdır...

QONŞUQIZALANAXMAZ GÖLÜ

Azərbaycan toponimlər sisteminde bir qrup hidronimlər vardır ki, onların birinci komponentləri üç sözlü feli sıfətlərlə ifadə edilərək, həmin orografik obyekti bu ve ya digər cəhətdən təyin edir. Belə coğrafi adlardan biri də Zərdab rayonu ərazisində qeydə alınmış **Qonşuqizalanaxmaz gölü** toponimidir. Bu toponim mürəkkəb, elliptik coğrafi nomenli hidronimdir.

Adətən quru çökəkliliklərində yerleşən su hövzəsinə **göl** deyirlər. Göl çökəklilikləri çay, eol, vulkan buzlaq və s. mənşəli olur. Göç çökəliyinin forması və ölçüsü dib çöküntülərinin toplanması və sahillərin yeni şəkər düşməsi nəticəsində dəyişir. **Göllər** –axarlı və ya axarsız olur. Axarlı göllər rütubətli və mülayim, axarsız göllər quraq iqlim sahələrinə xasdır.

Qonşuqizalanaxmaz gölü hidroniminin tərkibindəki **Qonşuqizalanaxmaz** komponenti gölün adına xalq tərəfindən verilmişdir. Bu tipli coğrafi adlara Azərbaycanın müxtəlif ərazilərində də rast gəlmək mümkündür. Məsələn: **Donuzoradankeçənarx** (Yevlax rayonu), **Atuçanqaya** (Laçın rayonu, Avazlar kəndi), **Mehdiyixilanqaya** (Şuşa rayonu, Malibəyli kəndi) v.s.

QORUQBAĞI AXMAZI

Qoruqbağı axazı coğrafi adı Zərdab rayonu ərazisində Qoruqbağı kəndi yaxınlığında qeydə alınmışdır. Toponim **qoruq** («mühafizə olunan yer»), **bağ** və **axmaz** sözlərindən və – mənsubiyət şəkilciliyindən ibarətdir...

QORUQBAĞI KƏNDİ

Qoruqbağı kəndi Zərdab rayonunda, Qoruqbağı kənd ərazini zərərli vahidində, rayon mərkəzindən 17 kilometr cənub-qərbdə Kür çayı sahilində, Şirvan düzündə yerləşir. 270 evli kənddir

əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatata göre 1491 nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqcılıq və baramaçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, uşaq bağçası, poçt, tibb məntəqəsi, məscid, məişət xidməti obyektləri, ATS, ictimai işa obyektləri və s. var. Kəndin təsərrüfatlarının sayı 460-dır. Qoruqbağı kəndində *hacixəlli*, *qoruqlar*, *şahmurlu*, *mustafali*, *qaralar*, *gəlmələr* və s. adlı tayfa, tırə və nəsillərə məxsus olan ailələr məskunlaşmışdır.

Qoruqbağı – keçmişdə Zərdab kənd icmasına məxsus olmuş əkin və bağ sahəsinin adıdır. Toponimin tərkibindəki **qoruq** sözü də bunu sübut edir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında **müskürlü** və **qaravəlli** tayfalarına mənsub olan ailələrin burada məskunlaşması nəticəsində yaranıb. **Qoruqbağı** toponimi «*qoruq bağı*», «*qorunan bağ*» anlamındadır.

Toponim «mühafizə olunan yer», «istifadə edilməsi qadağan olunmuş mülkədar yerləri» mənasında işlənən **qoruq** sözü ilə **bağ** sözünün birləşməsindən əmələ gəlib. **Qoruqbağı** oykonimi mürəkkəb toponimdir. Oykonimin tərkibində – şəkilçisi mənsubluq ifadə edir. **Qoruqbağı** oykonimi «*qoruq*», «*qorunan bağ*» anlamındadır.

Tarixi mənbələrdən o da məlum olur ki, qızılbaşların **zülqədər** tayfasının **qoruq** adlı bir qolu da var. Bu qol mənşə etibarı ilə **Səlcuq** oğuzlarının 24 tayfasından biri olmuş **karık** tayfasındandır...

Ordubadda **Qoruq** adlı kənd var. Vaxtilə İrəvan quberniyasının Novobayazid qəzasında **Qoruqgüney** adlı kənd və dağ olmuşdur...

QOŞAOBA KƏNDİ

Zərdab rayonunda, Qoşaoba ərazi vahidində, rayon mərkəzindən 2 kilometr məsafədə, Şirvan düzündə yerləşən kənd **Qoşaoba** adlanır. Kəndin əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik

məlumata görə 2141 nəfər təşkil etmişdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, məşğul olur. Kəndin təsərrüatlarının sayı 440-dir. Kənddə orta məktəb, kitabxana, klub, mədəniyyət evi və s. var. Qoşaoba kəndində *irəvanlılar*, *qoşaobalar*, *necəfalılar*, *hacılıclar*, *vəlixanlılar*, *gəlmələr* adlı nəsil və tirələr yaşayır.

Azərbaycan oyunimiyasında adının tərkibində **oba** sözü olan 92 yaşayış məntəqəsi var. Toponimin tərkibindəki **oba** komponenti «yurd», «məskən», «kənd» anlamındadır. Maldar icma üzvlərinin müvəqqəti birliliyinə **oba** deyirlər. Obalar maldarlıq təsərrüfatının yaylağa və qışlağa köçməsi ilə əlaqədar yaradıldırlar...

Qoşaoba oyunimi Azərbaycan dilində «cüt», «iki» mənasında işlənən **qoşa** sözü ilə **oba** sözünün birləşməsindən əmələ gəlib. Oyunim quruluşca mürekkeb toponimdir. Necəfali, Vəlixanlı, Hacılı və digər kənd icmaları Qoşaoba yaşayış məntəqəsində birləşmişdir. Kəndin (kolxozun) adı avvəllər **Necəfali** olmuşdur...

Oyunimin tərkibindəki **qoşa** sözü oradakı obaların iki ədəd olması ilə əlaqədardır. Bu tipli toponimlərə Azərbaycan ərazisində çox rast gəlirik. **Qoşa kəndi** (Tovuz rayonu), **Qoşa Dizə kəndi** (Babək və Ordubad rayonları), **Qoşabulaq kəndi** (Gədəbəy rayonu), **Qoşaqlıq kəndi** (Əzizbəyov rayonu), **Qoşaqovaq** (Ağdaş rayonu), **Qoşakənd** (İsmayıllı rayonu), **Qoşasu** (Laçın rayonu) və s.

QOŞUNGİZLƏNƏN GÖL

Zərdab rayonunun ərazisində, Gödəkqobu kəndi yaxınlığında qeydə alınan hidronimlərdən biri **Qoşungızlanən göl** adlanır. Azərbaycanda hər hansı bir tarixi hadise ilə əlaqədar ad almış toponimlər çoxdur. **Qoşungızlanən göl** coğrafi adı da belə toponimlərdəndir. Hidronim vaxtılı burada çoxlu sayıda əsgəri olan **qoşunun gizlənməsi** ilə əlaqədar olaraq belə adlandırılmışdır...

QUMLU

Zərdab şəhəri ərazisində yaşayış sahələrindən biri **Qumlu** adlanır. **Qumlu** toponimi «qumlu yer» anlamındadır. Toponim həmin ərazinin səciyyəvi cəhətini adında eks etdirir.

Gədəbəy rayonunda **Qumlu** adlı kənd də var...

Adının tərkibində **qum** termini iştirak edən toponimlərə Azərbaycanda çoxlu sayıda (**Qumlaq kəndi** – Cəbrayıl rayonu, **Qum kəndi** – Qax rayonu, **Qum adası** – Bakı arxipelağı, **Qumar çay**, **Qumçay**, **Qumlugöl**, **Qumil aşırımı** – Zaqtala rayonu, **Qumbaşı çayı** – Lənkəran rayonu, **Qumbaşı dağı** – Qax rayonu, **Qumçay** – Balakən, Zaqtala, Qax, Şəki rayonları, **Qumluq dağı** – Şamaxı rayonu, **Qumtəpə dərəsi** – Ağcabədi rayonu, **Qumyataq çölü** – Abşeron rayonu, **Qumluyal** – Laçın rayonu, **Qumludərə** – Gədəbəy rayonu və s.) rast gəlmək mümkündür...

QURDQOBU

Zərdab rayonu ərazisində, Çallı kəndi yaxınlığında qeydə alınan oronimlərdən biri **Qurdqobu** adlanır. Toponim **qurd** (canavar) və **qobu** («çay dərəsi», «suyun yardığı çökək») sözlərindən ibarətdir. **Qurdqobu** toponimi «qurd dərəsi» anlamındadır.

QUŞOTURAN

Azərbaycanda **quş** heyvan adı ilə bağlı onlarla oronim qeydə alınmışdır. Onlardan biri də **Körpükənd** yaxınlığında qeydə alınan **Quşoturan** orografiq obyektidir. Oronim həmin sahədə **quşların** enib **oturması** ilə əlaqədar olaraq belə ad almışdır. **Quş** adı ilə bağlı toponimlərə demək olar ki, Azərbaycanın bütün bölgələrində rast gəlmək mümkündür.

Füzuli rayonunun Əbdürəhmanlı və Horadız kəndləri ərazisində də **Quşoturan** oronimine rast gəlirik...

QUYTUL SAHƏ

Qorubağlı kəndi yaxınlığında qeydə alınan orografik obyektlər-dən biri **Quytul sahə** adlanır. Oronim **quytul** və **sahə** sözlərindən ibarətdir. **Quytul** (**qutul**) termini «çuxur», «çökək», «dərin yer» anlamındadır. **Quytul sahə** toponimi «dərin, çökək yerli sahə, ərazi» mənasındadır...

LAĞAR SAHƏ

Zərdab rayonunun Lələağacı kəndi ərazisində qeydə alınan coğrafi adlardan biri **Lağar sahə** adlanır. **Lağar** termini «çökək» mənasındadır. Toponim «çökəklik ərazi» anlamındadır.

Qazax rayonu ərazisində də **Lağar yer** adlı oronim qeydə alınmışdır...

LƏLƏAĞACI KƏNDİ

Lələağacı kəndi Zərdab rayonunda, Yarməmmədbağı kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 11 kilometr cənub-qərbdə, Kür çayı sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə görə 621 nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqcılıq və məşğul olur. Kənddə əsas məktəb, kitabxana, klub, yemçilik seksi, məscid və s. var. Kəndin təsərrüfatlarının sayı 131-dir. Yaşayış məntəqəsində *burcalılar, hacıismayıllılar, həsənlilər, miştanlı, jaiqli* adlı tayfa, tıra və nəsillərə məxsus olan ailələr maskunlaşmışlar.

Lələağacı kəndinin keçmiş adı **Qaravəlli** olub. Kəndin yerləşdiyi ərazinin qərb hissəsindəki sahələrindən biri indi də **Qaravəlli talası** adlanır. Yerli əhali tərəfindən kəndin adına **Lələbağı** da deyilmişdir. Əvvəller hazırlı yerindən şərqdə yerləşən kənd Kür çayının sahilində – **Yurd** yeri adlanan ərazidə mövcud olmuşdur...

Aşıq Lələ məşhur bayatı ustası olmuşdur. Haqq aşığı olan **Lələnin** doğum və ölüm ili dəqiq bilinmir. Azərbaycanı qarış-qarış gəzən **Lələ** harada olubsa, orada özündən bir iz qoyub. Cəbrayıldan, Füzulidən tutmuş Zərdaba, Qaxa, Astaraya, Lerikə, Ərdəbilə, Qaradağlıya... qədərdir bu izlər...

Lələağacı toponimi «böyük tərbiyəci» mənasında işlənən **lələ** sözü ilə **ağac** sözünün birləşməsindən əmələ gelib. **Lələağacı** oyunımı quruluşa mürəkkəb toponimdir.

Yerli məlumatata görə, **Lələ** adlı şəxsin saldığı bağ **Lələ ağaçlığı** adlanmışdır. Qaravəlli tayfasına mənsub olan ailələrin bu bağın yanında məskunlaşmaları ilə əlaqədar yaranmış kənd əvvəlcə **Qaravəlli**, sonralar isə yerin adı ilə təhrif olunmuş şəkildə **Lələağacı** adlandırılmışdır. Oyunimin tərkibindəki **lələ** sözü türk dillərində «həddi-buluşa çatmamış şahzadələrin tərbiyəcisi», «tərbiyəçi», «dayə» anlamındadır. Bəzən yaşca böyük kişilərə hörmət mənasında indi də **lələ** deyə müraciət edirlər.

Bu tipli oyunimlərə **Lələli oymağı** (Füzuli rayonu, Yağlıvənd obası), **Lələ düzü** (Cəbrayıllı rayonu), **Lələbağırlı** (Laçın rayonu), **Lələdulan**, **Lələkeran** (Lerik rayonu), **Lələli**, **Lələpaşa** (Qax rayonu), **Lələkəpeştə** (Astara rayonu) kəndlərini nümunə göstərmək olar...

LƏLƏƏHMƏDLİ KƏNDİ

XX əsrin 20-ci illərinə qədər Zərdab rayonu ərazisində, rayon mərkəzindən 5 kilometr şimal-şərqi, Zərdab-Ucar avtomobil yolu kənarında mövcud olmuş kənd. İndi bu kəndin adı sənədlərdə **Dəli Quşçu** kimi çəkilir. Əhali əsasən əkinçilik, heyvandarlıq, baramaçılıq və baliqçılıqla məşğul olur.

Yaşayış məntəqəsinin adı ilə bağlı müxtəlif fikir və müləhizələr vardır. **Lələ** şəxs adıdır. Bir qisim araşdırıcılar kəndin adını Şah İsmayıllı Xətainin tərbiyəcisi **Lələnin**, digər qisim tədqiqatçıları Səfəvi-Osmanlı müharibələri (1577-1590-ci illər) zamanı Osmanlı ordusunun bir hissəsinə başçılıq etmiş **Lələ Əhmədin** adı ilə

bağlayır. Yerli məlumata görə, **Lələ Əhməd** XVI əsrde yaşamış
başqırdı. Nüfuzlu şəxsiyyəti olub. Onun 6 oğlu – Nəcəfali, Xan-
məmməd, Hüseynxan, Hacı, Vəli və Mehdi adlı övladları olmuşdur.
Həzirdə onların adı ile Zərdab rayonunda eyniadlı yaşayış məntə-
qələri vardır. **Lələ Əhmədin** özünün və qəbiləsinin istifadəsində
olan ərazilər bu gün də toponim kimi öz tarixi adını saxlayır.
Deyilənə görə hələ Əhməd özü kiçik oğlu Mehdi ilə Məscidi
obada, indiki Dəkkəoobada yaşaymış...

Oykonimle bağlı başka fikirlər də mövcuddur. Lələahmədi patronimik toponimdir. Yerli əhali onu nəsil adı ilə əlaqələndirir...

LÜYƏNLİK

Şiləyli kəndi ərazisində qeydə alınan coğrafi adlardan biri de Lüyənlik oronimi ile bağlı müxtəlif fikirlər mövcuddur. Toponim «dincə qoyulmuş yer» anlamındadır. Lüyən («dincə qoyulmuş sahə») termini ilə əlaqədar Gəncəbasar zonasında da bir neçə coğrafi ad qeydə alınmışdır...

MARAL ÇIXAN YER

Azərbaycanda nəcib marala (Qafqaz maralı), xallı marala tez-tez rast gəlmək olur. Marallar əsasən dağ meşələrində yaşayırlar. **Maral** heyvan adı ilə bağlı bir qrup orografiq obyekt adı mövcuddur.

Körpükənd kəndi ərazisində qeydə alınan coğrafi adlardan bir **Maral çıxan** yer adlanır. Həmin yerin «**Maral çıxan**» adlanması orada vaxtılıq *maral* olması ilə əlaqədar yaranmışdır. Azərbaycanda *maral* heyvan adı ilə bağlı çoxlu sayıda toponimlər vardır. Onlara nümunə olaraq **Maraluçan qaya**, **Maral yalı** (Kəlbəcər rayonu), **Marallı dərə**, **Marallı düz** (Füzuli rayonu), **Maral dərəsi** (Qubadlı rayonu), **Maral keçidi** (Laçın rayonu) orografik obyektlərini göstərmək olar...

MEÇİDLİ OBA
(Bax: Dəkkəoba kəndi)

MEHDİLƏR KƏNDİ

Zərdab rayonunda, rayon mərkəzindən 20 kilometr cənub-şərqdə, Şəftəhal kəndi yaxınlığında qeydə alınmış kənd **Mehdilər** adlanır. Oykonim nəsil adı ilə bağlıdır. **Mehdi** şəxs adıdır. **Mehdilər** yaşayış məntəqəsinin əsasını **Mehdili** nəslİ qoymuş olduğu üçün kənd belə adlandırılmışdır.

Berdə, Cəbrayıllı və Kürdəmir rayonlarında **Mehdili** adlı kənd var...

MEHMAN BAĞI

Körpükend kəndi ərazisində, keçmiş Xasa kəndinin sahəsində
qeydə alınan orografiq obyektlərdən biri **Mehman bağı** adlanır.
Burada çoxlu sayıda meyvə ağacları, eləcə də qovaq, söyüd, çinar
və s. ağaclar ekilmişdir. Yaxınlığındakı yulğunluq sahəsi də ona
kənardan xüsusi bir gözəllik verir...

MEHMAN GÖL

Mehman göl hidronimi Zərdab rayonu ərazisində, Şıxbağı kəndi yaxınlığında, Kür çayı sahilində qeydə alınıb. Vaxtılı Kürün suyu sünü kanallarla çayla əlaqəsi kəsilmiş **Mehman gölə** axırmış. Əvvəllər Kür çayı daşanda Zərdab rayonundakı Şıxbağı kəndinə yaxın yerdə Mehman gölə dolardı. O zamanlar Mehman gölün 21 min hektar sahəsi varmış. Gölün suyu axıb Ağ gölə töküldərdi. İndi Kür çayı ilə əlaqəsi kəsilmiş bu gölün yerində böyük sahədə ot, qamış və tala vardır. Gölde müxtalif növ balıqlar var.

MEYDAN

Seyidlər kəndi ərazisində qeydə alınan oronimlərdən biri **Meydan** adlanır. Oronimin **Meydan** adlanması həmin ərazinin di-xarakterik xüsusiyyəti – açılılığı ilə bağlıdır. **Meydan** termini əreb dilində «yayla», «düzən», «açıqlıq» mənasındadır. Bu tipli toponimlərə Azərbaycanın bir sıra bölgələrində də rast gəlirik. Vaxtılıq İravan əyalətinin Dərələyəz, Maku, Zarzəmin nahiyələrində azərbaycanlıların yaşadıqları **Meydan** adlı kəndlər də mövcud olmuşdur...

MƏLİKLİ ARXİ

Zərdab rayonunun Məlikli kəndi ərazisində qeydə alınan hidronimlərdən biri **Məlikli arxi** adlanır. **Arx** – suyu mənbədən müyyən sahəyə axıtmak məqsədilə daimi və müvəqqəti qurğudur. Su sərfinin tənzimlənməsi üçün arxlarda hidroniki qurğular olur. Bu **arx** yaxınlıqda Məlikli kəndinin adı ilə əlaqədar olaraq belə adlandırılmışdır...

MƏLİKLİ BAĞI

Rayonun Məlikli kəndi yaxınlığında qeydə alınan orografiy obyektlərdən biri **Məlikli bağı** adlanır. Bu **bağ** sahəsində çoxlu sayıda meyve ağaç və kolları vardır. Toponim «məliklilərə məxsus bağ» mənasındadır. **Bağ** yaxınlıqda yerləşən Məlikli yaşayış məntəqəsinin adı ilə bağlı olaraq bu cür adlanmışdır...

MƏLİKLİ ƏKİNI

Zərdabin Məlikli kəndinin ərazisində qeydə alınan coğrafi adlardan biri **Məlikli əkini** oronimidir. Bu **əkin** yeri çox məhsuldalar

və münbit torpağa malikdir. **Əkin** yeri yaxınlıqdakı məlikli kəndinin adı ilə bağlı olaraq belə ad almışdır...

MƏLİKLİ KƏNDİ

Məlikli kəndi Zərdab rayonunda, Məlikli inzibati ərazi vahidində, rayon mərkəzindən 18 kilometr qərbdə, Zərdab-Bıçaqqı avtomobil yolu kənarında, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatca görə 1861 nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, baramaçılıq, pambıqçılıqla məşğul olur. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana, kinoqrüg, dəyirman, taxta seksi, təmir emalatxanası, uşaq bağçası, rabitə şöbəsi, məşət evi, məscid və s. var. Kəndin təserrüfatlarının sayı 432-dir. Məlikli kəndində *gülmalılar*, *kərimlilər*, *bəşirilər*, *hacibayramlılar*, *həsənlilər*, *məliklilər* adlı tayfa, nəsil və tirələrə məxsus olan ailələr məskunlaşmışdır. Kənddə Hacı Əhməd əfəndi ocağı adlı ziyarətgah da var.

Məlikli yaşayış məntəqəsi **məlikli** nəşlinin vaxtilə burada məskunlaşması ilə əlaqədar yaranmışdır. Həmin kəndin yaxınlığında **Məlikli arxi**, **Məlikli bağı**, **Məlikli əkini** adlı orografiy obyektlər də var. **Məlikli** oykonimi patronimik toponimdir. XVIII əsrə aid olan mənbələrdə Qarabağda **Cəbrayılli** elinin obaları içarısında Məlikli qolunun da adı çəkilir.

Zərdab rayonu ilə yanaşı Azərbaycanın Qəbələ, Yardımlı və Zengilan rayonlarında da **Məlikli kəndi** var. Adında **məlik** komponenti olan oykonimlərə **Məlikballı** (Ucar rayonu), **Məlikqasımlı** (Cəlilabad rayonu), **Məlikəhmədli** (Qubadlı rayonu), **Məlikzadə** (Balakan rayonu), **Məlikkənd** (Göyçay rayonu), **Məliklər** (Dəvəçi rayonu), **Məlikləpəye** (Laçın rayonu), **Məlikumudu** (Zərdab rayonu), **Məlikçobanlı** (Ağsu və Şamaxı rayonları), **Məlikcanlı** (Xocavəndi rayonu) kəndlərini nümunə göstərmək olar. Mənşəcə əreb sözü olan **məlik** termini titul bildirir. Bu söz «hökmdar», «padşah» anlamı ifadə edir...

MƏLİKLİ KÖBƏRİ

Zərdab rayonunda qeydə alınmış antroponik oronimlərdən biri Məlikli köbəri adlanır. Azərbaycan onomastik mənbələrində antroponimik oronimlər çoxluq təşkil edir. Oronimlərin müsbət və mənfi relyef formaları adlarının bir hissəsi şəxs adına oronimik terminlərin əlavə olunması yolu ilə düzəlmüşdür. **Məlikli köbəri** toponimi Məlik və müsbət relyef formasını bildirən köbər antroponim (**Məlik**) və müsbət relyef formasını bildirən köbər terminindən düzəlmüşdür. **Köbər** termini «*dik yer, hündür, dikdər yer, relyefin qabarmış səthi*» mənasındadır. Belə oronimlərə respublikamızın ərazisində nümunə olaraq Ağdaş rayonunun Qaradeyim kəndi yaxınlığındağı **Mehdi köbərini**, Göyçay rayonu ərazisində qeydə alınmış **Osman köbərini** və başqalarını göstərmək olar.

MƏLİKUMUDLU KƏNDİ

Məlikumudlu kəndi Zərdab rayonunda, Məlikumudlu inzibati ərazi vahidində, rayon mərkəzindən 13 kilometr şimalda, Şirvan ərazində yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatata görə 1305 nəfərdir. Əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqcılıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, ATS, poçt, məscid və s. var. Kəndin təsərrüfatlarının sayı 296-dir. Yaşayış məntəqəsində qaraqoyunu, cırhacılı, curçulu, xatınbəyli adlı tayfa, nəsil və tırələrə məxsus olan ailələr yaşayır.

Məlikumudlu oykonimi **məlikumudlu** nəslinin vaxtıla burada maskunlaşması nəticəsində yarandığına görə həmin nəslin adı ilə adlandırılmışdır. **Məlikumudlu** oykonimi patronimik topónimdir...

MƏMMƏDQASIMLI KƏNDİ

Məmmədqasimli kəndi Zərdab rayonunda, Məmmədqasimli inzibati ərazi vahidində, rayon mərkəzindən 18 kilometr qərbdə,

Zərdab-Bıçaqqı avtomobil yolu kənarında, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatata görə 1988 nəfərdir. Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, baramaçılıq və pambıqcılıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, klub, xəstəxana, uşaq bağçası, taxta seksi, tikinti materiallarının topdansatış bazası, yanacaqdoldurma mətəqəsi, dəyirman, məscid, özəl tibb müəssisəsi və s. var. Kəndin təsərrüfatının sayı 514-dir. Məmmədqasimli kəndində **ağamlılar, nəbili, sallar, alipənahlı** adlı tayfa, tırə və nəsillərə məxsus olan ailələr maskunlaşmışdır.

Məmmədqasimli yaşayış məntəqəsi XIX əsrde bina edilmişdir. Kəndin keçmiş adı **Müskürlü Məmmədqasimli** və ya **Məmmədqasimlı Müskürlüsü** olmuşdur. Oykonimin tərkibindəki **Məmmədqasimlı** sözü **müskürlü** (müskürlü) elinin bir tıresinin addıdır. Yaşayış məntəqəsi həmin **məmmədqasimlı** tıresinin adını özündə yaşıdır. Oykonimə bu mənada patronimik toponim desək heç də səhv etmərik...

MƏSNƏ

Gəndəbil kəndi yaxınlığında qeydə alınmış orografiq obyektlərdən biri **Məsnə** adlanır. **Məsnə** çahildəki çekilliyyi ləpədöyəndən ayıran bənddir. Onun üzərində torpaq yol var. Məsnədən bir qədər aralıda o qədər də six olmayan və soyud, qovaq, yulgundan ibarət olan Tuğay meşəlikləri vardır.

Məsnə sözü çox güman ki, ərəb dilindəki **məsnəd** sözünün təhrif olunmuş formasıdır. **Məsnəd** ərəbcə «dayaq» mənasındadır...

MİRZƏ BAĞI

Gəndəbil kəndi yaxınlığında qeydə alınmış coğrafi adlardan birinə **Mirzə bağı** deyilir. Tamaşası göz oxşayan bu **bağda** meyve

ağacı ile bərabər, soyud və qovaq ağacları da ekilmişdir. Bağ özünün yaradıcısı olan **Mirzə** adlı adamın adı ilə əlaqədar olaraq belə adlanmışdır. Bu tipli toponimlərə Azərbaycanın digər rayonlarının ərazilərində də rast gəlirik...

MÜHRAN SAHƏ

İsaqbağı kəndi yaxınlığında qeydə alınan coğrafi adlardan biri **Mühran sahə** adlanır. **Mühran** Azərbaycan xalq coğrafi termini «çayırlıq» anlamında işlədirilir. Ağcabədi və Bərdə rayonları ərazilərində də bu tipli oronimlərə rast gəlmək mümkündür...

NARLI DƏRƏ

Zərdab rayonu ərazisindəki **Narlı dərə** fitotoponimi **nar** meyvə ağacı növünün adından və **dərə** mənfi relyef forması bildirən coğrafi terminindən yaranmışdır. **Nar** bitkisi adı ilə adlanan oronimlərə aşağıdakı coğrafi adları nümunə göstərmək olar: **Narlı dərə** (Ağdam, İmişli, Göyçay, Cəbrayıł, Xocavənd, Tovuz, Yevlax rayonu), **Narlı çökək** (Goranboy rayonu, Qazaxlar kəndi), **Narlı qobu** (Ağdam rayonu, Gülləbli kəndi), **Narlı yol** (Zəngilan rayonu) və s.

NƏCƏFALI KƏNDİ (Bax: Qoşaoba kəndi)

NƏZƏRALIXAN BAĞI

Zərdab rayonunun Nəzəralı kəndi yaxınlığında qeydə alınan orografik obyektlərdən biri **Nəzəralixan bağı** adlanır. Bəzən yerli əhalisi tərəfindən bu bağ **Nəzəralı bağı** da adlandırılır. Müxtəlif meyvə və kol bitkilərindən ibarət 10 hektar sahəsi olan bu **bağı**

vaxtıla **Nəzəralixan** adlı varlı və təbiətsevən, yaşlılıqsevən bir şəxs saldırmışdır. Bu bağ sonralar həmin şəxsin adı ilə əlaqədar olaraq **Nəzəralixan bağı** adlandırılmışdır...

NƏZƏRALILİ KƏNDİ

Nəzəralılı kəndi Zərdab rayonunda, Şixbağı kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 14 kilometr cənub-şərqdə, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə göre 225 nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq, baramaçılıqla məşğul olur. Kənddə məktəb, kitabxana və s. var. Kəndin təsərrüfatlarının sayı 60-dir. Nəzəralılı kəndində *avdırıhamanlılar*, *yaqublu*, *ismayıluşağı* adlı tayfa, tırə və nəsillərə məxsus olan ailələri məskunlaşmışlar.

50 evli **Nəzəralılı** yaşayış məntəqəsinin əsl adı **Nəzəralixan** kimi də qeyd olunur. Oykonim yerli əhali arasında **Nəzəralı** formasında işlədirilir. **Nəzəralılı** kendini XIX əsrde Zərdab icmasının **Şixbağı** kəndində çıxmış ailələr vaxtıla **Nəzəralixan** adlı şəxse məxsus olmuş və buna görə də onun adı ilə tanınan ərazidə saldıgi üçün yaşayış məntəqəsi belə adlandırılmışdır. Düzəltmə **Nəzəralılı** oykonimi patronimik toponimdir. Hazırda kəndin qərb hissəsində **Nəzəralixan bağı** adlanan sahə də var. XX əsrin əvvəllerində bu kənddə 99 nəfərin yaşadığı 12 ev var imiş...

NOHURUN YANI

Sarıqaya kəndi yaxınlığında qeydə alınan orografik obyektlərdən biri **Nohurun yanı** adlanır. **Nohur** sözü «xırda, qapalı su sahəsi», «süni sututur sahə», «kiçik göl, gölməçə» anlamındadır. Nohurlar adətən kiçik çay dərəsi, qobu və yarırganlarda bəndlərin tikilməsi, yaxud da düzən yerlərdə iki çalaların qazılması yolu ilə yaradılır. Onlar səth suları və ya yeraltı sularla doldurulur. Nohurların çox mühüm təsərrüfat əhəmiyyəti vardır. Azərbaycan toponimiya-

sında nohur sözü ile bağlı çoxlu sayda coğrafi adlar qeydə alınmışdır...

NURƏHMƏD GÖLÜ

Zərdab rayonunun Gödəkqobu kəndi ərazisində qeydə alınan hidronimlərdən biri **Nurəhməd gölü** adlanır. Hidronim **Nurəhməd** adlı adamın adı ilə bağlı olaraq belə adlanmışdır. Bu tipli coğrafi adlara Azərbaycanın bir çox bölgələrində də rast gəlirik...

NÜY YER

Şixbağı kəndi ərazisində qeydə alınan orografik obyektlərdən biri də **Nüy yer** adlanır. Adətən axmazlarda əmələ gələn çox məhsuldar torpaq sahəsinə **Nüy yer** deyirlər. Bu tipli coğrafi adlara Gəncəbasar zonasında daha çox rast gəlirik...

OTMANOBA KƏNDİ

Otmanoba kəndi Zərdab rayonunda, Otmanoba kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 27 kilometr cənub-şərqdə, Şirvan düzündə, Kür çayının sahilində yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatata görə 751 nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, pambıqcılıq və baramaçılıqla məşğul olur. Kənddə məktəb, klub, kitabxana və s. var. Kəndin təsərrüfatlarının sayı 171-dir. Kəndin *xasməmmədlilər, mollalılar, binnetallılar, ibrahimxəllilər, nöyütlülər* adlı nəsil və tırələri vardır.

Azərbaycanda adının tərkibində **oba** sözü olan 92 oykonim var. Bunlardan biri də **Otmanoba** adıdır. **Otmanoba** mürəkkəb oykonimi **Otman** və **oba** komponentlərindən ibarətdir.

Otmanoba kəndinin adındakı **Otman** sözü çox güman ki, **Osman** şəxs adının dəyişikliyə uğramış şəklidir. Toponim «Osma-

na məxsus oba» mənasındadır. Oykonimin tərkibindəki **oba** komponenti isə «yurd, məskən, kənd» deməkdir. Məlumdur ki, maldar icma üzvlərinin müvəqqəti birliyinə **oba** deyilir. Obalar maldarlıq təsərrüfatının yaylağa və qışlağa köçməsi ilə əlaqədar yaradıldırdı.

Tarixi sənədlərin birində **Otmanoba** kəndinin adı **Otmanavalı** kimi yazılmış və orada XIX əsrin axırlarında 67 ev olduğu, 310 nəfər adamın yaşadığı qeyd edilmişdir. Çox ehtimal ki, bu ad başlanğıcda **Osmanavalı**, yəni «*Osman nəslisi*» olmuşdur. **Aval** sözünün dilimizdə «nəsil», «aile» anlamı da məlumdur...

Oykonimin tərkibindəki **otman** sözü ilə bağlı fərqli fikirlər də var. Ehtimal ki, **otman** sözü «od çıxan yer» deməkdir. Kəndin yerləşdiyi coğrafi mövqeyi nəzəre alınsa, **Otmanoba** coğrafi adını «otlaq olan oba» kimi de izah etmək olar. Qeydə alınan bu tipli coğrafi adlardan biri də **Otman-Bozdağ** palçıq vulkanıdır. Azərbayanda, Qobustanın cənub-şərqində böyük palçıq vulkanlarından biri **Otman-Bozdağ** palçıq vulkanı adlanır. Güman ki, **Otmanoba** və **Otman-Bozdağ** toponimlərinin tərkibindəki **otman** komponenti eyni mənəni ifadə edir...

OTMANOBA MEŞƏSİ

Zərdab rayonunun **Otmanoba** kəndi yaxınlığında, vaxtılı burada mövcud olmuş **Gur-gur** kəndinin ərazisində qeydə alınan orografik obyekt **Otmanoba meşəsi** adlanır. 10 hektardan çox sahəsi olan bu meşadə müxtəlif ağaç və kollar bitir. **Meşə** yaxınlıqdakı **Otmanoba** kəndinin adı ilə əlaqədar olaraq **Otmanoba meşəsi** adlanmışdır...

OVA YERİ

Yarməmmədbağı kəndi ərazisində qeydə alınan coğrafi adlardan biri yerli əhali tərəfindən **Ova yeri** adlandırılmışdır. **Ova** sözü «düzenlik sahə» mənasındadır. Tarixi sənəd və materiallarda

İlk dəfə **ova** termininə Qafur Rəşad Mirzadənin «Qafqaz coğrafiyası» (1909-cu il) kitabında rast gəlirik...

ÖRƏNSAHƏ

Qaravelli kəndinin yaxınlığında yerli əhali tərəfindən **Örənsahə** adlandırılan bir ərazi var. Bu coğrafi ad **örən** sözü ilə əlaqədar yaranmışdır. **Örən** termini «dincə qoyulmuş əkin yeri», «xam torpaq» mənasındadır. Adının tərkibində **örən** termini iştirak edən toponimlərə Azərbaycanın Ağcabədi, Beyləqan, Füzuli, Zəngilan rayonları ərazilərində de rast gelirik...

PARACA MEŞESİ

Zərdab rayonunun Gəndəbil kəndi ərazisində qeydə alınan orografik obyektlərdən biri **Paraca** (*bəzən Paraça kimi də yazılır*) **meşesi** adlanır. Burada vaxtılı böyük meşə sahələri mövcud idi. İndi əsasən söyüd, qovaq, yulğundan ibarət olan bu seyrek tuğay meşəliyi 100 il öncəyə qədər qalın və keçilməz **meşəlik** olmuşdur. Toponimin **paraca** adlanması həmin meşənin kiçikliyi, parçalanması ilə əlaqədardır...

PƏRVANLI KƏNDİ

Pərvanlı kəndi Zərdab rayonunda, Pərvanlı kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 12 kilometr cənub-qərbdə, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumata görə 1198 nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt, yemçilik sexi, tikinti materiallarının topdansatış bazası, müxtəlif profilli işə obyektləri, məscid və s. var. Kəndin təsərrüfatının

sayı 316-dır. Pərvanlı kəndində köçəklilər, məzənlilər, vəliməmədililər adlı nəsil və tayfalara məxsus ailələr yaşayır.

Pərvanlı yaşayış məntəqəsi **pərvanlı** adlanan nəslin vaxtılı burada məskunlaşması nəticəsində yaranmışdır. **Pərvanlı** oyonimi patronimik toponimdir. Bu coğrafi ad «Pərvanın nəslindən olanlar», «pərvangillər» mənasındadır. Vaxtılı Ağsu və Kürdəmir rayonlarının kəndlərində bəzi qohum ailələrin – «övlədlər»ın burada məskən salmaları faydalı olmuşdur. 190 evlik kənd «topa» qohumluq əsasında salılmışdır.

PİR

Zərdab rayonunun Körpükənd, Qaravelli və Sarıqaya kəndləri ərazisində qeydə alınan orografik obyektlərdən biri **Pir** adlanır. **Pir** – dini etiqad və inamla bağlı ibadət yeridir. Yerli əhali onu müqəddəs tapınaq yeri hesab edir. Azərbaycanın bəzi zonalarında **pir** əvəzinə **ocaq** ifadəsi də işlədir. Müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələri də **pir** hesab edilir.

Sarıqaya kəndindəki **Pir** əvvəller Kür çayından bir az aralıda kiçik meşəli sahə olub. O meşə sahəsində indi yalnız bir neçə qarağac nişanə qalıb ki, ona da yerli əhali **Pir** deyr. Meşədə ağaç qırmaq yasaq (*«tabu»*) hesab olunur...

Azərbaycanda çox geniş surətdə yayılmış pirlər *ata-baba ruhu*-nın yaşamasına etiqad və ona ehtiram kultu ilə əlaqədardır. **Pir** adətən köhnə qəbirlərdən, yaxud onların müəyyən bir əlamətlərindən ibarət olur. Bu pirlərin müqəddəs sayılması əslində orada basdırılmış admanın öldükdən sonra *ata-baba ruhu* dərəcəsinə qaldırılmış olması deməkdir. **Pirə** nəzir vermək, ondan yardım diləmək, onu xatırlamaq oradakı ölüün ruhunun yaşadığını, öldükdən sonra daha güclü, bir növ yarımallah dərəcəsinə qaldırılmış olduğuna ehtiqad gösterir. **Pirlərin** bəzən müxtəlif ağaclarдан, kollardan ibarət olması da onunla əlaqədardır. Bu etiqadın nəticəsidir ki, yaşayış olmayan ərazilərdə – düzlərdə, dağlarda, təpələrdə bitmiş tək ağaclar hemişə **pir** olaraq qalmaqdadırlar. Əslində **pir** sözü «ata-

baba anlamındadır. Güman ki, «*qoca*» anlamı bu sözün *ata, baba* demek olduğu üçün sonradan belə şəkil almış olduğu ikinci mənasıdır...

Pir sözü ile bağlı Azərbaycan Respublikasında 39 kənd adı, eləcə də yuzlərlə müsbət və mənfi relyef formalı oronimlər və s. coğrafi adlar qeydə alınmışdır...

PİR QOBUSU

Zərdab rayonunun Əlvənd kəndi ərazisində qeydə alınan oronimlərdən biri de *Pir qobusu* adlanır. Bilirik ki, dini etiqadla bağlı ibadət və sitayış yerine *pir* deyirlər. Bəzi *pir* və ziyarətgahlar əhalinin tərəfindən müqəddəs tutulur. Azərbaycanın bəzi regionlarında din xadimlərinin, təriqət başçılarının qəbir və türbələri *pir* hesab edilir və bəzən onlara nəzir de verirlər...

Pir sözünün «*ulu, qoca, müdrik*» mənaları da var. *Pir* farsca «*nurani qoca*», «*müqəddəs şəxs*», «*dini icmanın başçısı*» deməkdir. Azərbaycanda *pir* sözü ilə bağlı 40-a qədər yaşayış məntəqəsi var.

Qobu sözü əsasən aran rayonlarında rast gəlinən monqol mənşəli mənfi relyef forması bildirən coğrafi terminidir. *Qobu* termininin dialektlərimizdə *qobu, qobi, kobi, qobi* tələffüz formaları da var. *Qobu* termini oronimiyada «*çökəklik*», «*dərə*», «*quru dərə*», «*susuz çay dərəsi*», «*böyük arx*», «*su basan yer*», «*çay və sel sularının axlığı yer*» və s. mənalarda işlənir. Respublikamız ərazisində adının tərkibində *qobu* termini iştirak edən 900-dən çox coğrafi ad qeydə alınır.

Toponimin tərkibindəki *su* hissəciyi mənsubiyyət bildirən şəkilcidir...

RƏMƏ

Əlvənd kəndinin ərazisində qeydə alınan coğrafi adlardan biri *Rəmə* adlanır. Yerli əhalinin çox vaxt bu oronimi *İrəmə* formasında,

təhrif edilmiş şəkildə işlədir. *Rəmə/İrəmə* – «*təpə, təpəcik*», «*ækina yararsız, səsuz, daşlı-kəsəkli yer*» mənasındadır. Bu terminlə bağlı coğrafi adlara Tərtər, Bərdə rayonları ərazilərində de rast gəlirik...

RƏNCBƏRLƏR YERİ

Zərdab rayonunun Bəyimli qəsəbəsinin yaxlığında, düzənlilik ərazidə qeydə alınan oronimlərdən biri *Rəncbərlər yeri* adlanır. Bu yerde vaxtılık məskunlaşmış *rəncbər* ailələr yaşayıb çalışdıqları üçün toponim belə adlanmışdır. Fars mənşəli söz olan *rəncbər* termini «*ımuzla tutulmuş əkinçi*», «*sahibindən asılı olan kəndli*» anlamındadır.

Bəzi araşdırıcılar *Rəncbərlər yeri* toponimini mənşə etibarı ilə *kəbərli* tayfasına mənsub olan və bir zamanlar bu ərazilərdə yaşamış *rəncbərlər* türəsinin adı ilə əlaqələndirirlər...

RUS QAÇAN

Zərdab rayonunun Dəkkəoba kəndi yaxlığında qeydə alınan orografik obyektlərdən biri *Rus qaçan* adlanır. Oronim *rus* və *qaçan* sözlərindən ibarətdir. Yerli məlumatə görə, oronim vaxtılık buraya pambıq yiğimi ilə əlaqədar gəlmış iki nəfər *rus* milletindən olan məktəblinin pambıq yiğməqdan *qaçmalarını* eks etdirir...

SALAHLİ KƏNDİ

Salahlı kəndi Zərdab rayonunda, Gelmə kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 4 kilometr şimalda, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə görə 651 nəfərdir. Əhalinin əsasən heyvandarlıq, taxılçılıq, pambıqcılıq və məşğul olur. Kənddə məktəb, klub, kitabxana, və s.

var. Yaşayış məntəqəsində **səfərlilər**, **mehmanlar**, **məmmədlilər** ve s. adlı tayfa, tıra və nəsillərə məxsus ailələr yaşayır.

Salahlı yaşayış məntəqəsinin adı Azərbaycanın **qazax** tayfa birliyine daxil olan **salahlı** tayfasının adını özündə əks etdirir. Bu tayfanın adı tarixi mənbələrdə **Salehlu** eli kimi də çekilir. Onlarda tayfa başçısı vəkil adlanırdı. Mənbələrin məlumatına görə, 1799-cu ildə gürçü çarı II İraklidən narazı olan Qazax ellərinin bir hissəsi – cəmili, qaradəmirçi, dəmirçili; boyehmədli, qazaxrehimli, poylu, kəsəmen, **salehli** və başqa tayfalara məxsus olan təxminən 1200 ailə Qarabağa, Gəncəbasara köçmüş və oradan da müxtəlif siyasi hadisələrlə əlaqədar olaraq başqa zonalara səpələnmişlər...

XIX əsrin ortalarında Qazax qəzasında yaşayan tayfalardan biri **Salahlı** adlanırdı (SMİE b QKZK. II.24). Mənbələrə görə, 1756-1759-cu illərdə salahlıların bir hissəsi – *cini, boyəhmədli, qaracallı, səfir* tayfları ilə birlikdə Qazaxdan Qarabağın müxtəlif ərazilərinə köçmüş və göstərilən bu etnonimləri əks etdirən yaşayış məntəqələrinin əsasını qoymuşlar.

Qazax türk tayfasına mənsub olan **salahlı** etnonimi əsasında formalasən **Salahlı** oyunımı etnotoponimdir. **Salah** adlı kəndə vaxtılıq Gəncə quberniyasının Qazax qəzasında Karvansaray (İcevan) rayonunda da rast gəlirik. Ermanistan prezidentinin 19.04.1991-ci il tarixli fərmani ilə **Salah** kəndinin adı dəyişdirilərək **Akanavanavank** qoyulmuşdur. 1988-ci ildə həmin kəndin əhalisi ermənilər tərəfindən Azərbaycana qovulmuşdur...

Vaxtılıq Tiflis quberniyasının Sığnax qəzasında da **Salahlı** kəndi qeyde alınmışdır. Qazax və Gəncə qəzalarında da **Salahlı** adlı kənd mövcud idi. **Salahlı** orta əsrlərdə Qazax-Borçalı mahalında yaşamış bir elin adıdır. 1756-ci ildə bu elin müəyyən bir hissəsi gürçü hakimiyyətinə tabe olmaqdan imtiina edərək Qarabağa köçüb.

Salahlı elinin adı ərəb mənşəli **Saleh** şəxs adı ilə bağlı deyildir. Bu ad **Salaoğlu** (Sal tayfası adından və oğlu sözündə ibarətdir) etnonimindən təhrifdir. Sal tayfası hun mənşəlidir. Onlar erkən orta əsrlərdə Şimali Qafqazda yaşamışlar. Azərbaycandakı **Salyan**, Ermanistandakı **Salut**, Sallı, Gürcüstəndakı **Salieti** və s. bu kimi toponimlər sal tayfasının adı ilə əlaqədar yaranmışdır.

Azərbaycanda **Salahlı** kəndi (Ağdaş, Göygöl, Samux, Yevlax, Zərdab rayonları), **Aşağı Salahlı**, **Orta Salahlı**, **Yuxarı Salahlı** kəndləri (Qazax rayonu), **Salahlı Kəngərli kəndi** (Ağdam rayonu) **salahlı** tayfasının adı ilə əlaqədardır.

SARI BAZI

Dilimizdə «*təpəcik*», «*tirə*», «*mərz*», «*dikdir*», «*su çıxmayan hündür yer*» mənalarının veran **bazi** coğrafi termini ilə əlaqədar Azərbaycan ərazisində çöl materialları içerisinde **650** oronim qeydə alınmışdır. Onlardan biri də Zərdab rayonunun Sarıqaya kəndi yaxınlığında qeydə alınmış **Sarı bazi** oronimidir. Toponim həmin sahənin, təpəciyin **sarı** rəngə çalması ilə əlaqədar olaraq belə adlandırılmışdır. Bu tipli oronimlərə Azərbaycanın digər bölgələrində də rast gəlirik...

SARIQAYA KƏNDİ

Sarıqaya kəndi Zərdab rayonunda, Sarıqaya kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 17 kilometr cənub-qərbədə, Kürçayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatata görə 667 nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, klub, pambıq qəbulu məntəqəsi, tibb məntəqəsi və s. var. Kəndin təsərrüfatlarının sayı 199-dur. Sarıqaya yaşayış məntəqəsində **şixlər**, **hamarlılar**, **manafıllar**, **mirzəvəhlilər**, **cəbrayılluşağı**, **bəbişlilər**, **övladlılar** adlı tıra və nəsillər yaşayır. Kəndin ərazisində müqəddəs tapınaq yeri olan **Seyid Mahmud piri** de vardır.

Yaşayış məntəqəsini bəbişli, mirzəvəhlili, övladlı və cəbrayılluşağı adlı nəsillər salmışdır. **Sarıqaya** oyunımı rəng bildirən **sarı**

sözündən və qaya müsbət relyef forması ifadə edən coğrafi terminində ibarətdir. **Sarıqaya** yaşayış məntəqəsi **Sarıqaya** adlanan yaşğanın yaxınlığında salındığına görə belə adlandırılmışdır. Yerli əhali Kür çayının əmələ gətirdiyi böyük yaşğanı **qaya** adlandırır, **sarı** sözü isə yaşğanın torpağının rəngini bildirir. Bu kəndə ad torpağının rəngi sariya çalan dik qayalığa görə verilmişdir. **Sarıqaya** kəndini bebeşli, mirzəvhəli, övladlar, cəbrayıluşağı adlı nəsillər salmışlar. 150 evli kənd iki parça halında salınmışdır. Bezi kənd əhalisi vaxtile Qarabağ ərazisindəki kiçik Yastiyol kəndində yaşayır.

Sarıqaya oykonimi quruluşca mürəkkəb toponimdir. **Sarı** sözü qədim türk dilində «böyük, *iri*, yüksək, *nəhəng*, *uca*, *hündür*» manalarında işlədir. **Qaya** sözü Azərbaycan dilində «dağ, daş» anlamında işlədir.

Azərbaycanda **Sarıqaya** adlı çoxlu sayıda coğrafi adlar qeydə alınmışdır. Vaxtilə Qərbi Azərbaycanda (indiki Ermenistanda), İrəvan quberniyasının Aleksandropol, Novobayazid qəzaları ərazi-lərində **Sarıqaya** adlı dağ, Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında (indi Ermenistanın Qafan rayonu ərazisində) isə qışlaq olmuşdur. Həmin **qışlaq** XX əsrin əvvəllerində dağlı-mışdır. 1728-ci ilə aid olan tarixi sənədə görə, İrəvan əyalətinin Şirakəl nahiyyəsində **Sarıqaya** adlı kənd var idi...

SELAV

Təzəkənd kəndi yaxınlığında qeydə alınan coğrafi adlardan biri **Selav** adlanır. **Selav** termini bir qədər təhrifə uğramışdır; əslində **Selab** olmalıdır. **Sel** termini «qısa müddədə baş verib, palçıq və daşla birlikdə qarışq iti axan su» anlamındadır. **Selav (Selab)** toponimi «sel suyu axan dərə», «selin əmələ gətirdiyi dərə» mənasındadır. Bu tipli toponimlərə Azərbaycanın müxtəlif bölgələrində rast gəlmək mümkündür...

SEYİD ƏLƏSGƏR AĞA OCAĞI

Zərdab rayonunda camaatın pənah, güman ümidi yeri kimi dəyərləndirdiyi müqəddəs ocaqlardan biri **Seyid Ələsgər ağa ocağı** adlanır. **Seyid Ələsgər ağa** xeyirxah əməlləri, yüksək əxlaqi, nəsihətamız öyüdləri ilə el gözündə hörmət, izzət qazanmış nüfuzlu bir şəxsiyyət olub. O, Qarabağda tanınmış Ali Xəlifənin tövəməsidir. Laçının Dambulaq kəndində doğulmuş **Seyid Ələsgər ağa** səxavəti, aqsaaqqallığı ilə seçilirdi. Onun 3 oğlu, 4 qızı olub: **Seyid Salah**, **Seyid Əhəd**, **Seyid Məhəmməd**, **Seyid Qumru**, **Seyid Rəc**, **Seyid Pəri**, **Seyid Zeynəb**.

SEYİD MAHMUD PİRİ

Sarıqaya kəndi ərazisində qeydə alınan orografiq obyektlərdən biri **Seyid Mahmud piri** adlanır. Bu **pir-oçaq** yerli əhali tərefindən müqəddəs ziyarət, tapınaq yeri kimi əziz tutulur; adamlar bu **pırə** nəzir verir, onu inanc yeri hesab edirlər. **Pir** yerli sakinlərdən olmuş **Seyid Mahmud** adlı nüfuzlu bir şəxsin adını daşıyır.

Pir – dini etiqad və inancla bağlı ibadət yeridir. Azərbaycanda bəzi din xadimlərinin, təriqət başçılarının türbələri (**qəbirləri**) **pır** hesab olunur və bəzən onlara nəzir də verilir. **Pir** sözü «*ulu, qoca, müdrik*», «*müqəddəs şəxs*», «*dini icmanın başçısı*», «*nurani qoca*» anlamındadır. Azərbaycan Respublikasının ərazisində adının tərkibində **pır** komponenti olan 40 yaşayış məntəqəsi (oykonim) və yüzlərle digər toponimlər mövcuddur...

SEYİD SƏMARUX OCAĞI

Qaravəlli kəndində qeydə alınan bir coğrafi ad **Seyid Səmarux ocağı** adlanır. **Seyid** termini fəxri dini tituludur. Yerli əhalinin de-diklərinə görə **Seyid Səmarux ocağı** müqəddəs tapınaq yeridir. Bu sınañılmış ocağa nəzir deyilir, orada qurbanlar kəsilir...

SEYİDLƏR PİRİ

Seyid Şahmərdan piri Zərdab rayonunun Yuxarı Seyidlər kəndi ərazisində qeydə alınmışdır. Bu pir müqəddəs ziyarət yeri hesab olunur. Camaatin müqəddəs hesab etdiyi bu **Şahmərdan piri** Zərdabda ağır *oçaq* kimi qiymətləndirilir. Burada dövrünün görkəmlı şəxsiyyəti **Seyid Şahmərdan** adlı böyük nüfuz sahibi, tanınmış din xadimi dəfn olunmuşdur. Bu tipli orografik obyektlər Azərbaycanın digər ərazilərində də qeydə alınmışdır.

SEYİDLƏR BAĞI

Zərdab rayonunun Şəftəhal kəndi ilə Seyidlər kəndi arasında bağ yerlərindən biri **Seyidlər bağı** adlanır. Bu bağda müxtəlif meyve ağacları ilə bərabər, qovaq, söyüd və çinar ağacları da əkilmişdir. **Bağ** yaxınlıqdakı **Seyidlər** kəndinin adı ilə əlaqədar olaraq belə adlanmışdır...

SEYİDLƏR KƏNDİ

Böyük əksəriyyəti İran Azərbaycanından türkləşmiş halda gələn **seyidlər** özlerini «seyid», «ağa», «mir» adlandırmışdır. Tarixdən malumdur ki, **şahsevən** tayfa qrupuna daxil olan və əsasən ekinçilik-maldarlıqla məşğul olan Azərbaycan tayfalarından biri olan **Seyidlər** tarixən Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində də yaşamışlar.

Seyidlər etnotoponimi ərəblərin **Qureyş** qabiləsindən olan **seyidlər** tayfasının adı əsasında formalasmışdır. **Seyid** sözü mənşə etibarı ilə Məhəmməd peygamberin nəslindən olan müsəlmanların fəxri titulu anlamındadır. **Seyid** sözü ərəbcə «aşa», «cənab», «tayfa başçısı» deməkdir.

Toponimiyada ərəblərin **qureyşı** qabiləsinə mənsub olan **seyidlər** tayfası adı ilə bağlı çoxlu sayıda coğrafi adlar qeydə

alınmışdır. **Seyidlər** oykoniminə Azərbaycanda Zərdabla yanaşı, Göygöl, Xaçmaz, Kəlbəcər, Laçın, Salyan, Samux və Zəngilan rayonlarında da rast gəlirik...

(Bax: **Aşağı Seyidlər kəndi** və **Yuxarı Seyidlər kəndi**)

SƏLİM BAZISI

Respublikamızın müxtəlif rayonlarının ərazilərində «təpəcik», «dikdir», «mərz», «tirə», «su çıxmayan hündür yer» və s. mənəlarda işlənən **bəzi** termini ilə əlaqədar 650-yə qədər coğrafi ad qeydə alınmışdır. Onlardan biri də Zərdab rayonunun Gödəkqobu kəndi ərazisində qeydə alınan **Səlim bazısı** oronimidir. Toponim **Səlim** şəxs adından, **bəzi** müsbət relyef forması bildirən coğrafi terminindən və —sə mənsubluq ifadə edən şəkilcədən ibarətdir. Bu tipli oronimlərə Azərbaycanın digər bölgələrində də rast gəlmək mümkündür...

SİLƏYLİ KƏNDİ

Siləyli kəndi (adi bəzən **Sileyli** kimi də yazılır) Zərdab rayonunda, Yuxarı Seyidlər inzibati ərazi vahidində, rayon mərkəzindən 34 kilometr şimal-qərbdə, Türyan çayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə görə 445 nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq, bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana və s. var. Kəndin təsərrüfatlarının sayı 115-dir. Siləyli yaşayış məntəqəsində **şeydalıllar**, **musalıllar**, **cəlillilər**, **əllilər**, **çələbiyevlər** adlı tayfa, nəsil və tırələr yaşayır.

Siləyli yaşayış məntəqəsini vaxtılıq indiki Qəbələ rayonundakı **Siləyli kəndindən** köçüb gəlmış ailələr saldıqına görə bu yaşayış məntəqəsi də həmin kəndin adı ilə adlandırılmışdır. **Siləyli** oykonimi patronimik toponimidir.

Qəbələ rayonunda da **Siləyli kəndi** var...

SIYƏNƏK

Dəli Quşçu kəndi ərazisində qeydə alınan oronimlərdən biri da **Siyənək** coğrafi adıdır. Kəndi şose yolu ilə birləşdirən hissənin sağ tərəfində **Siyənək** ərazisi vaxtilə buradakı Axmaz gölündən tutulan **siyənək** baliğının adı ilə əlaqədardır. Doğrudur, buradan siyənəklə birlikdə çeki, çapaq, xəşəm, şahmayı, ilanbalığı, nərə, axçalı, şuka, poru, darağan və s. baliqlar da tutulurdu. Buradan tutulan baliqlar içərisində daha çox **siyənək** baliği üstünlük təşkil etdiyinə görə oronim belə adlandırılmışdır...

SUAT YERİ

Körpükənd kəndi ərazisində qeydə alınan coğrafi adlardan biri **Suat** yeri adlanır. **Suat** termini «çayda, göldə heyvanların suvarılı-
Suat yeri» anlamını ifadə edir. **Suat** sözü ilə bağlı Azərbacyan
toponimiyasında onlarla coğrafi ad qeydə alınmışdır...

ŞAH YOLU

Dəli Quşçu kəndi yaxınlığında qeydə alınan orografik ob-
yektlərdən biri **Şah yolu** adlanır. Yerli məlumatə görə, vaxtilə
şahlar bu **yol** ilə hərəkət etdikləri üçün toponim belə adlan-
dırılmışdır. Azərbaycanın digər bölgələrində də bu tipli coğrafi
adlara rast gəlmək olur...

ŞAHHÜSEYNLİ KƏNDİ (Bax: Şahsünnü kəndi)

ŞAHSÜNNÜ KƏNDİ

Şahsünnü kəndi (adı bəzən **Şahhüseynli** şəklində də yazılır) Zərdab rayonunda, Şahsünnü kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 24 kilometr cənub-şərqdə, Zərdab-Mollakənd avtomobil yolu kənarında, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1377 (1 yanvar 2008-ci ilə aid olan statistik məlumatata görə) nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, baramaçılıq, bostançılıq, pambıqçılıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, məscid, uşaq bağçası, sutəmizləyici qurğu və s. var. Kəndin təsərrüfatlarının sayı 493-dür. Kənddə **məmmədlilər**, **səmədlilər** və s. adlı nəsil və tirələr məskunlaşmışdır.

Şahsünnü oykonimi azacıq təhrifə uğramışdır. Əslində kəndin adı **Şahhüseynli** şəklində yazılmalıdır. Azərbaycan dilinin dialektlərində «**ı**» səsi bəzən «**n**» kimi tələffüz edildiyindən **Şahhüseynli** adı əvvəlcə **Şahhüseynli**, sonralar təhrifə uğrayaraq **Şahsünnü** (**Şahsünnü**) kimi tələffüz olunmuşdur. **Şahhüseynli** XIX əsrə Şamaxı qəzasında yaşamış kiçik bir tayfanın adıdır...

ŞEYTAN YERİ

Zərdab rayonunun Bıçaqqı kəndi yaxınlığında qeydə alınan coğrafi adlardan biri **Şeytan yeri** adlanır. **Şeytan** - ərəb dilində «*kiblis*» deməkdir. Xristianlıq, İslam və başqa dini təlimlərdə **Şeytan** «şər qüvvələrin başçısı», «*bədxah ruh*», «cəhənnəm sahibi», «Allaha qarşı duran», «insanı günaha sövg etdirən» və s. kimi adlandırılır. «Quran»da Şeytan ilə bağlı belə fikirlər də var: ... guya əvvəller məlek olmuş bu qüvvə Allahın əmrindən çıxaraq onun yaratdığı ən mükəmməl məxlüq olan Adəmə səcdə etmədiyindən cəhənnəmə göndərilmişdir. Şeytan da insanlardan qisas alacağına and içmiş, Adəmlə Həvvənin cənnətdən qovulmasına səbəb olmuşdur...

Azərbaycanda **şeytan** adı ilə bağlı çoxlu oronimlər qeydə alınmışdır. Göyçay rayonunun Bigir kəndi və Ucar rayonunun Müsüslü kəndi ərazilərində də **Şeytan yeri** coğrafi adı qeydə alınır.

Toponim «insanı günaha sövg etdirən yer» (əlbəttə ki, məcazi mənada) anlamındadır...

ŞEFTƏHAL BAĞI

Şeftəhal kəndi ərazisində qeydə alınan orografiq obyektlərdən biri **Şəftəhal bağı** adlanır. Bağda tut və çoxlu sayıda meyvə ağacları ilə yanaşı, qovaq, söyüd, çınar ağacları da əkilmişdir. **Bağ** yaxınlıqdakı **Şəftəhal** kədinin adı ilə əlaqədar olaraq belə adlanmışdır. Azərbaycanın digər rayonlarında da bu tipli toponimlərə rast gəlmək mümkündür...

ŞEFTƏHAL KƏNDİ

Şəftəhal kəndi Zərdab rayonunda, Şəftəhal inzibati ərazi vahidində, rayon mərkəzindən 21 kilometr cənub-şərqdə, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə görə **707** nəfərdir. Əhali asasən taxılçılıq, heyvandarlıq, baramaçılıq, meyvəçilik və pambıqlıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, tibb mənətəqəsi, poçt və s. var.

Kədinin təsərrüfatlarının sayı 248-dir. Şəftəhal kəndində *sadiqlar*, *xalililər*, *xallılar*, *səfilər*, *veysəllər* və s. adlı nəsil və tirələr məskunlaşmışdır.

Xalq etimologiyasına görə, **Şəftəhal** yaşıyış məntəqəsi **Şəfixal** (yəni «Xallı Şəfi») adlı şəxsin adı ilə bağlıdır. **Şəftəhal** sözü ilə bağlı müxtəlif fikirlər mövcuddur. Toponimin dürüst mənası hələlik izah edilməmiş qalır...

Bir qrup tətqiqatçılar belə hesab edirlər ki, **Şəftəhal** oykonimi fars və ərəb tərkibli **şiftəhal** sözündən olub, «vurğun, vurulmuş, məftun olmuş, aşiq» mənasındadır və o, hansısa bir şəxsin ləqəbindən götürülmüşdür...

ŞƏHƏR CÜMƏ MƏSCİDİ

Şəhər Cümə məscidi Zərdab şəhərindədir. Bu məscid 400 nəfərlik tutuma malikdir. **Şəhər Cümə məscidi** yerli əhali tərəfindən müqəddəs yer kimi əziz tutulur.

Məscid sözü ərəbcə «əyilmək», «baş əymək», «acizliyi bildirmək» anlamlarını ifadə edir. **Məscid** sözünün kökü **sacədə** («səcdə etmək») sözüdür. Ərəb dilində **sücud** sözü «kiminse qarşısında baş əymək, kiçilmək» mənasındadır. **Məscid** əyilmək, baş əymək, təzim etmək üçün bir məkandır. O, dini-mənəvi dəyərlərin qorunmasına, idarəciliyini və ona əməl olunmasını təmin edən müqəddəs məkan, müsəlman ümmətinin döyünən ürəyi və dini, mədəni-ictimai sahəsindəki islami fəaliyyətləri idarə edən dayaq nöqtəsidir. Rəvayətlərdə yüksək mənali tədbirlərlə «Allahın evi», «peyğəmberlərin məkanı», «hər təqvalı insanın sarayı», «cənnət bağı» kimi dəyərləndirilən məscidlərdə müsəlmanlar könüllərin qiblesi olacaq bu gözəl məkanla əlaqa saxlamağa çağırılır, maddi-mənəvi xeyir-bərəkətlərindən bəhrələnməyə doğru həvəsləndirilir...

ŞİX KOLU

Şixbağı kəndi ərazisində qeydə alınan orografiq obyektlərdən biri **Şix kolu** adlanır. Oronim **şix** və **kol** sözlərindən ibarətdir. Toponimin tərkibindəki **şix** komponenti azacıq təhrifə uğrayıb. Əslinde **Seyx kolu** olmalıdır. Toponim «şeyxə məxsus olan kol» mənasındadır. Kədinin əhalisi bu ərazini müqəddəs sayır. Burada topa nar ağacları var. Yerli əhali bu ağaclarla və onun meyvələrinə əl vurmur.

Oronimin tərkibindəki **şix** sözü **şeyx** dini titulu ilə əlaqədardır. **Şeyx** titulu «elmlı», «savadlı» anlamındadır. Əski türklərdə, türkmənlərdə, azəri türklərində ata, maxtum, **şix** (**şeyx**) və s. müqəddəslər nəsinin nümayəndələri indiyə kimi öz müqəddəsliklərindən

istifadə edib xalqı müxtəlif balalardan, xəstəliklərdən qurtarmaq üçün köməkliklərini əsirgəmirər...

Bu tipli toponimlərə Azərbaycanın müxtəlif bölgələrində də rast gəlirik...

SIXBAĞI KƏNDİ

Şıxbağı kəndi Zərdab rayonunda, Şıxbağı kənd inzibati ərazi vahidində, rayon mərkəzindən 15 kilometr cənub-şərqdə, Kür çayının sahilində, Zərdab-Mollakənd avtomobil yolu kənarında, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 382 (1 yanvar 2008-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, baramağlıq, pambıqçılıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi ve s. var. Kədin təsərrüfatlarının sayı 94-dür. Şıxbağı kəndində məlkəndililər, ceylər və s. adlı tayfa, tırə və nəsiller yaşayır.

Şıxbağı oykonimi **şıx** və **bağ** sözlerindən ibarətdir. Oykonimin tərkibindəki **şıx** sözü **seyx** sözünün təhrif olunmuş formasıdır. Ərəblərdə qabilə, tayfa və ya tayfa ittifaqı başçısı **seyx** adlanır. **Şeyx** sözü ərəbcə «ağsaqqal», «qoca» deməkdir. Bu termin müsəlman ölkələrində təriqət başçılarına, görkəmli ilahiyatçılara, ümumiyyətlə, hörmətli adamlara, mətbəər şəxslərə aid edilir. **Şeyx** sözü dini titul bildirir. **Şıxbağı** toponimi «Şeyxə məxsus bağ», «Şeyxin bağı» mənasındadır. Yaşayış məntəqəsi keçmişdə **seyx** dini titulunu daşıyan bir şəxsin **bağ** yerində salındığı üçün belə adlandırılmışdır. Kəndin yarandığı yer nüfuzlu bir **seyxin** bağ yeri olub. Yasavış məntəqəsinin adı da buradan yaranıb.

Yerli məlumatə görə **Şıxbağı** kəndi təxminən 150 illik tarixə malik bir yaşayış məntəqəsidir. O, ilkin yaranışda 21 evdən ibarət olub. Orada 101 nəfər adam yaşamışdır. Əhalisi oturaq hayat keçirirdi. Onlar heyvandarlıqla məşğul olur, taxıl, çeltik, küncül əkirdilər. Sonralar kənddə 1926-cı ilə qədər işləyən baliq vətəgəsi da yaranmışdır...

SİRVAN BƏYLƏRBƏYİLİYİ

Səfəvilər dövlətinin inzibati vahidlərindən biri **Şirvan bəylərbəyiliyi** adlanırdı. Onun mərkəzi Şamaxı şəhəri idi. **Şirvan bəylərbəyiliyi** şimaldan Baş Qafqaz silsiləsi, qərbdən Kartlı və Kaxeti, cənubdan Kür çayı, şərqdən Xəzər dənizi ilə əhatələnirdi. Bəylərbəyinin əsas şəhərləri Bakı, Salyan, Quba, Dərbənd, Şəki, Ərəş, Ağdaş, Zərdab, Mahmudabad və s. olmuşdur. İndiki Zərdab rayonunun da xeyli ərazisi Sirvan bəylərbəyiliyinin tərkibinə daxil idi.

1538-ci ilde I. Təhmasib Şah İsmayıllı oğlu Şirvanşahlar dövlətinin varlığına son qoymuşdan sonra yaradılan Şirvan bəylərbəyiliyinin ilk bəylərbəyi şahın qardaşı Əlqas Mirzə idi. 1549-cu ilde Şirvan bəylərbəyiliyinə ustaklı tayfa başçısı Abdulla xan Ustacılık hakim teyin olundu. Onun dövründə Şirvanda təsərrüfat hayatı, ticaret və sənətkarlıq inkişaf etdi. Səfəvi-Osmanlı müharibələri zamanı Səfəvilər mühüm strateji əhəmiyyətə malik olan Şirvan uğrunda inadlı mübarizə aparsalar da, Osmanlılar Krim xanlarının köməyi ilə Şirvan bəylərbəyiliyini işgal ede bildilər.

XVI əsrde **Şirvan bəylərbəyiliyi** qızılbas tayfa başçıları-əmirlər tərəfindən idarə olunurdu. XVII əsrden isə bəylərbəyilərin əksəriyyəti şah qulamlarından (*Yusif xan, Fərrux xan, Xosrov xan və başqaları*) təyin edilirdi. Səfəvilər dövlətinin təməzzülü ilə əlaqədən olaraq **Şirvan bəylərbəyiliyi** də inzibati ərazi vahidi kimi əvvəlkən əhəmiyyətini itirdi.

Şirvan bəylərbəyiliyində əkinçilik, maldarlıq, sənətkarlıq, xüsusi-
lə ipəkçilik geniş inkişaf etmişdi. Şamaxı, Bakı, Dərbənd, Şəki və
Ərəş xarici ticarətdə mühüm rol oynayırdı. XVIII əsrin ortalarında
keçmiş **Şirvan bəylərbəyiliyi** ərazisində Quba, Şamaxı, Bakı,
Dərbənd, Şəki xanlıqları yarandı...

SIRVAN DÜZÜ (DÜZƏNLİYİ)

Sırvan düzü Kür-Araz ovasında, Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşir. Zərdab

rayonunun ərazisinin da daxil olduğu Şirvan düzü Azerbaycanın tarixi ərazi adlarından biridir. Bu ərazi adı haqqında çoxlu rəvayətlər ve elmi mülahizələr vardır.

Şirvan coğrafi adı haqqında söylənilən rəvayətlərin birində deyilir: *Makedoniyalı İsgəndər bütün dünyani tutduqdan sonra qərara gəlir ki, Şirvani da özünə tabe etdirsin. Bu dövrə Şirvan hökmdarı bir qadın imiş və saray xidmətçiləri də qadınlardan olarmış. Döyüslərdə həmin qadınlar heç də kişilərdən geri qalmazlarmış. İsgəndər qoşunu gəlib Şirvanın yaxınlığında dayanır və qadın hökmdara namə yazib bildirir ki, qan tökülmədən bac-xərac versin. Yoxsa hər şeyi qılınc həll edəcəkdir. Naməni hökmdara verdikdə o, çox əsəbləşir və İsgəndərə cavab yazaraq bildirir ki, ey hökmdar, sən kişisən, mən isə qadın, mənə hədə-qorxu gəlmə və bac-xərac verməkdən də imtina edirəm. Özün də xoşluqla çıx get, əgər getmək fikrin yoxsa, bu meydan, bu da qılınc. İsgəndərə cavab naməsini verdikdə o, dil-dodağını gəmirməyə başlayır və dərhal qoşunu Şirvana yeridir. Bu döyüslərdə İsgəndər dalbadal məğlub olur.*

Vəziyyəti belə görən İsgəndər qadın hökmdara xəbər göndərir ki, nəhaq qanlar tökməmək üçün kimi məsləhət görürsə, qoy meydana çıxsın. Mühəribəni iki nəfərlik döyüş həll etsin. Hökmdar qadın özü İsgəndərlə döyüşmək qərarına gəlir. Hər iki hökmdar arasında ölüm-dirim döyüşü başlanır. Qadının güclü zərbəsi İsgəndərin dəbilqəsini yerə salır. O, İsgəndərin iki buynuzundan tutaraq onu göye qaldırır və var qüvvəsi ilə yere çırır. İsgəndər vəziyyəti belə gördükdə təslim olur. Hökmdar qadın İsgəndəri öldürmür, öz xoşu ilə Şirvandan çıxb getməsini tələb edir...

Bələ rəvayət edirlər ki, həmin hökmdar qadının *şir* kimi döyüşmasına, sücaetinə görə o vaxtdan bu əraziyə **Şirvan** deyilmişdir. **Şirvan** «şir kimi döyüşənlər məskəni» mənasındadır...

Azerbaycan mənşəli **Şirvan** sözü zaman-zaman müəyyən fonetik dəyişikliklərə uğramışdır. **Şirvan** (**Şərvan**, **Sirvan**) toponimi eramızın ilk əsrlərində meydana gəlməmişdir. Onun Qafqaz Albaniyasında yaşamış tayfalardan birinin adından yaranması ehtimal olunur. Xalq etimologiyasına görə, **Şirvan** «şirlər məskəni» mənasını

daşıyır. Orta Asiya, İran, Şimalı İraq və Kiçik Asiyada da **Şirvan** toponimi qeydə alınmışdır.

Antik müəlliflərin əsərlərində, qədim ərəb və gürcü mənbələrində, orta əsrlərə aid olan farsdilli mənbələrde **şirvan** etnonimi haqqında məlumatlar vardır. Məşhur yunan coğrafiyasını Stra-bon (I əsr) Albaniyada 26 tayfanın yaşadığını qeyd etmişdir...

İlk mənbələrin verdiyi məlumatlara görə, X əsrda **Şirvan** əsasən 3 nahiyədən ibarət idi: **Şərvan** (**Şirvan**), Xursan, Laican.

Orta əsrlərin tanınmış ərəb coğrafiyasını, səyyahi Əbu İshaq İbrahim ibn Məhəmməd əl-Fernan əl-İstəxri (820-934-cü illər) Qafqaz dağı ətəklərində yaşayan tayfalardan bəhs edərkən bir çox tayfalarla birgə (*ləkz, filan, layzan və s.*) **şərvan** tayfasının da adını çekir.

Iqtisadi, siyasi və hərbi strateji əhəmiyyətə malik olan Şirvanın Azerbaycan xalqının və dövlətinin tarixində çox böyük rolу olmuşdur. IX əsrin ortalarına yaxın Şirvanda əmələ gələn müstəqil **Şirvan** dövləti eyni zamanda «**Şirvanşah**» ləqəbini da daşımışdır.

Şirvan coğrafi adının mənşəyi haqqında ərəb səyyah və alimlərinin müxtəlif fikirləri vardır. Ərəb səyyahı, coğrafiyası və tarixçisi Əl-Məsudi «Qızıl yuyulan yer və cəvahirat mədənləri» əsərində qeyd edir ki, Ənuşirəvanın Bərdə ölkəsində, islam torpaqları ilə həmsərhəd olan ərazilərdə hökmdarlarından birinin adı **Şirvan** adlanır.

Şirvan sözünün yaradısını elə **Şirvan** sözü ilə bağlamaq istəyənlər də var. Ümumiyyətlə, **Şirvan** toponimi sərf Azerbaycan mənşəli sözdür...

Gürcü tarixçisi, akademik İ.A.Cavaxaşvili **Şirvan** toponimi haqqında yazar: «*Şirvanın qədim adı qeyd edildiyi kimi Şərvan olmuşdur. Bu coğrafi ad şər və van hissələrindən ibarətdir ki, bunun da mənası «məskən», «yaşayış yeri» deməkdir. Şərvan şərlər məkanından başqa bir şey deyildir.*» Müəllif şər tayfasını erkən orta əsrlərdə Cənub-Şərqi Avropada yaşamış **Sarmant** tayfası ilə əlaqələndirmiştir...

N.Nəbiyev **Şirvan düzünün** mənşəyi barədə göstərir ki, bu yer **Şirvan** adlı tayfa və şəxsin adını daşıyır. **Şirvan** sözünün «südülü

inək» mənasında olmasını söyləyənlər də vardır. Bu, xalq etimologiyasıdır...

Mərhum tədqiqatçı-alim Q.Ə.Qeybullayevin qənaətinə görə **Şirvan** eramızdan əvvəl VII əsrə türk məşəli sakların tərkibində Azərbaycana gəlmış **Şirvan** tayfasının adını özündə əks etdirir.

Dilçi alim İ.A.Abdullayev **Şirvan** toponiminin mənşəyini «şirçovdalar», «şirə bənzər» kimi izah edir. Çox maraqlıdır ki, Türkmenistan respublikasında da **Şirvan** adlı bir neçə yer vardır. Türkmen toponimisti S.Ataniyazov **Şirvan** toponiminin mənasının bəlli olmadığını göstərir...

Şirvan coğrafi adının **şirə** və **van** hissələrindən ibarət olduğunu, Azərbaycan dilində «müxtəlif meyvə suları» mənasını daşıdığını izah edənler də vardır.

Professor Ağamusa Axundov yazır: «Fikrimizcə, **Şirvan** yer adını qədim toponim kimi sanskrit dilindəki **śirvan** sözü ilə bağlamaq daha doğru olar...».

Şirvan düzü coğrafi adı «qoçaq, məğrur, döyüşkən xalqın məskəni» mənasını daşıyır. **Şir** komponenti «qoçaq, məğrur xalq» rəmzini daşıyır, **van** isə «yer, məkan» deməkdir. Antik dövrlərdən tutmuş son zamanlara qədər burada məskən salan xalqın yadəllişlərin hücumlarına qarşı mübarizəsi bizim bu mülahizəmizi təsdiq edir. **Şirvan** düzü Azərbaycanın qədim dövr tarixi ilə bağlı yer adıdır.

Azərbaycanda **Şirvan** düzü adlanan düzənlik, Kür-Araz ovalığının bir hissəsidir. **Şirvan** şimalda Acinohur ön dağlığı, Qaraməryəm tərəsi, şimal-şərqdə Ləngəbəz silsiləsi və s. ilə əhatələnir, Kür çayı vasitəsi ilə Mil və Muğan düzənlərində ayrıılır. Sethi şimaldan cənub meyillidir. Şimal hissədə hündürlüyü 100 metrdirsə, cənub və cənub-şərq hissəsində okean səviyyəsindən alçaqdadır. Bitki örtüyü yarımsəhra tiplidir. Əlican, Türyan, Göyçay, Girdiman, Ağsu çaylarının aşağı axını **Şirvan** düzündədir. **Şirvan** düzündə yuxarı **Şirvan** kanalı və torpaqların meliorasiya vəziyyətini yaxşılaşdırmaq üçün **Baş Şirvan kollektoru** çəkilmişdir. **Şirvan** düzü Azərbaycanın əsas pambıqcılıq təsərrüfatı zonalarındanndır. **Şirvan** düzündə taxıl, üzüm, meyvə becərilir, heyvandarlıqla məşğul olunur.

Şirvan düzü **Şirvan** əyalətinin adı ilə adlanmışdır. Orta əsr mənbələrində o, ölkə də adlanıb. Hətta, VII əsr erməni mənbələrində de Albaniyada Sasani mərzbanlarının idarə etdiyi 11 əyalətdən birinin **Şirvan** olması göstərilib. **Şirvanşahlar dövləti** de **Şirvan** ərazisində təşəkkül tapmışdır. **Şirvan** Azərbaycanın tarixi etnoqrafik zonalarından birini təşkil edir. Səfəvilərin yaratdığı inzibati-ərazi vahidlərindən biri də **Şirvan bəylərbəyliyi** idi. Sonralar XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də **Şirvanı** əhənədən **Şamaxı xanlığı** olmuşdur.

Şirvan toponiminin areali çox genişdir. Azərbaycanda, Türkmenistanda, Türkiyədə, Dağıstanda, İrvanda, Xorasanda, Zəngəzurda və başqa ərazilərdə **Şirvan** toponimi ilə bağlı çoxlu coğrafi adlar mövcud olub və bu gün de var.

Bəzi müəlliflərin fikrinə, **Şirvan** əvvəller bir şəhərin adı olmuş, sonralar bu ad tarixi vilayətə və düzə aid edilmişdir. IX-XIII əsr əreb müəlliflərinin əsərlərində Şabran və Şamaxı şəhərlərinin arasında **Şirvan şəhərinin** de adı qeyd olunub.

Sasanı dövrü müəlliflərinin əsərlərindən başlayaraq mənbələrdə **Şirvan** adı çəkilmişdir. Onun adına əreb mənbələrində **Şirvan**, fars mənbələrində **Şervan**, Suriya mənbələrində **Sirvan**, Parfiya dövrüne aid Zərdüşt məbədinin kitabəsində **Siran** və ya **Sauran** formasında təsadüf edilir.

Şirvan sözünün **Şirvin** komponentindən əmələ gəldiyini bildirənlər də var... **Van** formantı «isti və sulu», «parlaq ucalıq» mənası bildirir. Bu mənada **Şirvan** sözü «ışığı ucalıq» mənası kəsb edir. O, həm də işığın aq-sarı rənginin əksetdiricisidir.

Odlar yurdunun Kürün sol sahilindən uca Qafqaz zirvələrinə, Dərbənddən Gürcüstana qədər uzanan böyük bir ərazisinin taqadımdan **Şirvan** adlanması da tarixdən məlumdur.

Şirvan sözü də başqa dillərdə fonetik dəyişikliklərə uğrayıb. Hətta, bəzi həvəskarlar **Şirvan** toponiminin guya «Azərbaycan məşəli olmadığını» iddia etmişlər. Bu sözü gah İran şahı **Ənuşirəvanın**, gah da **Şirvan** adlı başqa bir hökmdarın adı ilə bağlamaq istəyənlər də var...

Şirvan sözünün sehvən «**Şərvən**», «**Şirəvənd**», «**Şirəvan**» və «**Şarvan**» variantlarını təklif edənlər də olub. Bu sözü tayfa, qəbilə adı ilə bağlayanlar da vardır...

İşığın *i-sır-cır* komponentləri də bəllidir; onlardan *şıraq-şıraq-* *çıraq* sözləri yaranıbdır. Deməli, *çıraqın* Şirvanda – işıqlı ucalıqda, əfsanəvi Xızır oylığında, «dirilik suyunun» yaxınlığında yandırılması ibtidai azərbaycanlıların ulu inamına uyğun gəlmiş. Buradan belə bir nəticə hasıl etmək olar ki, Xızır (Xıdır) doğrudan da «şirvanlı» (*«çıraqqalılı»*) imiş...

VII əsra aid tarixi-coğrafi mənbədə Qafqaz Albaniyasında yaşayış alan, xəzər, hun, hel, bakan, ijamax, maskut və s. tayfalarla birge *şirvanlıları*dan adı çəkilir. Çox güman ki, mənbədə adı çəkilən *şirvanlılar* əhalinin qan qohumluğuna əsaslanan etnik birliyinə yox, ərazi birliyinə verilən ümumi bir addır...

Bəzi tədqiqatçıların fikrincə, **Şirvan** toponimi *şir*, yaxud *şar* tayfasının adı ilə bağlıdır. Mənbələrdə toponimin **Şarvan**, **Şaran** variantı da vardır. **Van** komponenti məkan bildirən sonluqdur. Toponimin «*şirlər diyarı*», «*şirlər məskəni*» kimi menalandırılması və ya Sasani hökmətləri **Ənuşirəvanın** adı ilə əlaqələndirilməsi xalq etimologiyasıdır. **Şirvan** toponimini «*süd, igid, qorxmaz, aslan*» (fars dilində) kimi menalandırınlar da var... **Şirvan** coğrafi adının parallellerine İran, İraq və Türkmenistanda da rast gəlmək olar...

Orta əsrlərdə Zəngilan rayonu ərazisində **Şərfan** adlı şəhər olub. Bəzi tədqiqatçılar **Şirvan** ilə **Şərfanın** bir kökdən olduğunu iddia edirlər. **Van**dan fərqli olaraq *fan*-«*gur işiq*» deməkdir. Suriya ilə Kiçik Asiya arasında **Şirvan** adlı şəhərin olması da bəllidir.

Qədim zamanlardan Odlar Yurdunun Kür çayının sol sahilindəki hissəsində Qafqazın uca zirvələrinədək, Dərbənddən Gürcüstana qədər uzanan böyük bir ərazisi məhz **Şirvan** – «*işiqli hündürlük*» adlanıb...

Şirvan adlı qədim zamanlarda bir şəhər də olub və onun *Nuşirəvan* tərəfindən bina edildiyi rəvayet olunur. Əvvəlcə adı **Ənuşirəvan** imiş, sonra təxəfif üçün «*ənu*»nu kəsiblər, «**Şirvan**» qalib. Bir qövlə görə, «**Şirvand**» (yəni, «*süd yeri*») imiş, axırda «**Şirvan**» olub.

Əl-Müqəddəsinin rəvayətinə görə, **Şirvan** düz yerdə bina olunmuş böyük bir şəhər imiş; ortasından çay axılmış. Binaları daş tikili imiş və meydanda bir came də varmış...

Şirvan şahlarını Qazi Beyzovi (Şəhrizad) «Nizamül təvarix»də Bəhram Çubinin nəslindən və Ərdəşir Babek övladından ədd eləyir. Məsudi də bu nöqtəyi-nəzərdədir. Qəzai Əhməd Qəffari isə «Cəhənara»da *Nuşirəvan* zürriyəti olduğunu qeyd edir. Şirvan şahlarının silsileyi-nəsəbləri bu üzrədir. Əbülmüzəffər Mənuçəhr bin Əfridun, bin Feramerz bin Salar bin Zeyd Covn bin Mərzban bin Hörmüz bin Ənuşirəvan...

Mənuçəhrdən sonra övladlarından on iki nəfər **Şirvanda** hökmədar oldular; Fərruxzad bin Mənuçəhr, Güştəb, Fərruxzad bin Fəramərəzovan, Keyqubad, Kavus Keyqubad oğlu (vəfatı hicri 773-cü il tarixində) və sonra Hüsəng bin Kavus on il hökumət sürdükdən sonra səltənat Şeyx İbrahim bin Sultan Məhəmmədə keçdi (vəfatı 820-ci il), onun vəfatından sonra oğlu Xəlil Sultan oldu. Hicri 867-ci ildə **Şirvanşah** padşah oldu və 906-ci ildə Şah İsmayıllı tərəfindən qətl olundu. Yerinə oğlu Bəhram keçdi. Bir ildən sonra qardaşı Qazi bəy, yenə bir ildən sonra o biri qardaşı Şeyx İbrahim cüllüs etdi. 909-cu ildə Şeyx İbrahim oğlu Sultan Xəlil taxta çıxdı. 945-ci ildə Şah Təhmasib **Şirvana** səfər edib Sultan Xəlili öldürdü və bununla da **Şirvan şahlığı** münpərəz olub...

XVIII əsrin sonlarında rus orduları **Şirvani** zəbt etdi. İkinci Yekaterinanın vəfatı işləri dəyişdirdi və ruslar Şirvani tərk etdilər. XIX əsrin əvvəllərində **Şirvan xanlığı** təkrar istila olunub Rusiyaya ilhaq olundu (Y.V.Çəmənzəminli; Tarixi, coğrafi, iqlisadi Azərbaycan, Bakı, 1993, səh.22).

Şirvan bir çox böyük şəxslər yetirib. Ədəbiyyatımızın zinətləri olan **Xaqani**, **Nəsimi**, **Seyid Əzim Şirvani**, **Sabir**, **Abbas Səhət**, məşhur alim, tarixçi, coğrafiyasınas-seyah, filosof, ədəbiyyatşunas, şair **Hacı Zeynalabdin Axund Isgəndər oğlu Şirvani** (ədəbi təxəllüsü **Təmkın**, təriqətdəki ləqəbi isə **Məstəli şah**), onun qardaşı-alim, seyyah, tarixçi, böyük maarifçi, mütəfəkkir **Hacı Məhəmmədəli Axund Isgəndər oğlu Şirvani** (ədəbi təxəllüsü **Fani**), Azərbaycanın böyük alimi, filosofu, mütəfəkkiri **Seyid**

Yəhya Cəlaləddin (Bakuvı) Şirvani və onlarla, yüzlərlə başqları **Şirvan** torpağının yetirmələridir...

VI-XVI əsrlərdə **Şirvan** tarixi vilayətində **Şirvanşahlar dövləti** də mövcud olmuşdur. Vahid xanədana mənsub olan Məzyədilər (799-1027-ci illər), Kəsranilər (1027-1382-ci illər), Dərbəndilər (1382-1538-ci illər) sülalələrinin hökmədarları **Şirvanşahlar** titulu daşımışlar...

ŞIRVANŞAH TİTULU

Azərbaycanda Şirvanşahlar dövləti hökmədarlarının titulu **Şirvanşah titulu** adlandırılmışdır. **Şirvanşah titulunu Məzyədilər** (799-1027), **Kəsranilər** (1027-1382), **Dərbəndilər** (1382-1538) sülaləsindən olan hökmədarlar daşımışlar. Son tədqiqatlar göstərir ki, hər üç sülalə vahid xanədana mənsub olmuşlar...

ŞIRVANŞAHLAR DÖVLƏTİ

Şirvanşahlar sülaləsinin idarə etdiyi Azərbaycan feodal dövləti (VI-XVI əsrlər) tarixən belə adlanmışdır. **Şirvan** tarixi vilayətini, ayrı-ayrı vaxtlarda şimalda Dərbənd, qərbdə Şəki-Gəncə, cənubda Beyləqan eyalətlərini, şərqdə isə Xəzər dənizi sahilindəki ərazini əhatə edirdi. Göründüyü kimi, Zərdab rayonunun ərazisi də **Şirvanşahlar dövlətinə** daxil idi.

Şirvanşahlar dövləti VI əsrin birinci yarısında Samaniler tərəfindən Şabran və Gilgil çayları arasında yaradılmışdır. Mühüm şəhərləri Şamaxı, Bakı, Dərbənd, Şabran və başqları idi.

Sasani şahı Cəməsidən (497-499) başlayaraq (Qubadin qardaşı) Şirvan hakimləri nəslən hakimiyətə sahib olmuş və bununla da əslinda ilk Şirvan xanədanı əmələ gəlmİŞdir.

Tarixi və elmi ədəbiyyatlarda şirvanşahların Məzyədilər, Kəsranilər və Dərbəndilər adı ilə ayrı-ayrı sülalələrdən ibarət olduğu göstərilir. **Şirvanşahlar** sülaləsi texminən IX əsrden XVI əsəre

(1549-cu il) qədər davam etmişdir. Şirvanşahlar sülaləsinin əsası ərəb valisi Yəzid ibn Mazyad əş-Şeybani tərəfindən 799-801-ci illərdə qoyulmuşdur. Bəzi tədqiqatçıların fikrincə **Şirvanşahlar** Ənuşirəvanın (531-579) nəslindəndirlər, Şirvan hökmədarlarına Şirvanşah ləqəbini də Ənuşirəvan vermişdir. Bir rəvayətə görə **Şirvan** şəhərinin Ənuşirəvan bina edib, **Şirvan** şəhərinin adı da onun adı ilə bağlı idi. Sonralar **Ənu** sözü tərkibdən çıxmışdır.

... II Xəlilullahın (1524-1535) ölümündən sonra Şirvan feodalları hakimiyətə onun qardaşı oğlu, 15 yaşlı Şahruخ (1535-1538) keçirdilər. I Təhmasib 1538-ci ildə Şirvana 20 minlik qoşun yetirdi. Bir qədər müqavimətdən sonra Şahruخ təslim oldu. 1539-cu ildə Təbrizdə onu edam etdilər. Şirvan iqtad kimi I Təhmasibin qardaşı Əlqas Mirzəyə verildi. Bununla da **Şirvanşahlar dövlətinə** son qoyuldu. **Şirvan** Səfəvilər dövlətinə birləşdirildi...

SORBƏT GÖLÜ

Şirvan düzündə, Zərdab rayonu ərazisində qeydə alınan hidronimlərdən biri **Şorbət** gölü adlanır. **Şorbət** hidronimi «suyu bir qədər düzələn» , «şorməzə» mənasını ifade edir. Bu tipli toponimlərə Azərbaycanın digər bölgələrində (Hacıqabul, İmişli və s. rayonlar) də rast gəlirik...

SORCA

Zərdab rayonunun ərazisində qeydə alınan oronimlərdən biri **Sorca** adlanır. **Sorca** toponimi «duzluq», «şoranlıq» mənasında işlənən **sor** sözüne sıfətin çıxaltma dərəcəsinin morfoloji əlamətini bildiren **-ca** şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. **Sorca** orografiq obyekti relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Bu tipli toponime digər rayonlarımızın ərazilərində də rast gəlirik.

Bir sıra tarixi sənəd və materiallarda **Şorçalı** tayfa adına da rast gelinir. **Şorca** oynamımı böyük türk tayfalarından birinin – **Şor** tayfanın adından (-ca şəkilçisi «kiçiltmə» anlamı bildirir) yaranmışdır. **Şorlar** Şimali Altay və Kuznetsk Alatau rayonu ərazisində, Xakas və Dağılıq Altay vilayətləri ilə qonşuluğda yaşayırlar.

Qıpçaq dil qrupuna aid olan **şor** dilini N.A.Baskakov uygur-
oğuza aileşine daxil edir. Türk menşeli **şor (çor)** tayfasının (**çor** adlı
pesenq tayfası da var) adı ilə bağlı Azərbaycanda, Qərbi
Azərbaycanda (Ermənistən), Əfşanistanda, Türkiyədə, İranda,
Rusiyada, Mərkəzi Asiya ölkələrində çoxlu sayıda coğrafi adlara
rast gəlmək mümkündür.

SORÇALA GÖLÜ

Zərdab rayonunun Dəkkə və İsaqbağı kəndləri arasında qeydə alınan oronimlərdən biri **Şorçala gölü** adlanır. Hidronim **şor** və **çala** sözlərindən ibarət olub, «suyu duzlu olan kiçik göl» mənasındadır.

Abşeron rayonunun ərazisində də **Şorçala** adlı *göl* qeydə alınmışdır.

SORQOBU

Zərdab rayonunun Gödəkqobu kəndi ərazisində qeydə alınan orografiq obyektlərdən biri **Şorqobu** adlanır. Oronim **şor** ve **qobu** sözlərinin birləşməsindən yaranmışdır. Toponimin tərkibindəki mənfi relief forması bildirən **qobu** komponenti «çökəklilik», «su axan dərə», «qurumuş çay yatağı», «dərin arx yeri», «susuz çay dərəsi» və s. mənalar daşıyır. Monqol mənşəli **qobu** termininin dialektlərimizdə **qobi**, **qovu**, **kobi**, **qobi** kimi tələffüz formaları var. Azərbaycanımızda adının tərkibində **qobu** termini iştirak edən 900 oronim qeydə alınmışdır.

Şor sözü dilimizde «şoran», «şoranlıq», «duzlu» anlamındadır. Oronim həmin ərazinin torpağının duzlu olduğu üçün belə adlanmışdır. Azərbaycanda bu tipli yüzlərlə coğrafi adlar qeydə alınmışdır...

SÜSDÜK

Körpükend ərazisində, Kür çayı qırığında qeydə alınan coğrafi adlardan biri **Şuşdük** adlanır. Toponim bir qədər təhrifə uğrayıb. Əslində **süstük** olmalıdır. Toponim «yuyub yaxalama yeri», «yuyub temizləmə yeri» mənasındadır...

TAĞDƏRƏ

Zərdab rayonunun Gödəkqobu kəndi yaxınlığında qeydə alınan orografiq obyektlərdən biri **Tağdərə** adlanır. Oronim **tağ** və **dərə** sözlərindən ibarətdir. **Dərə** coğrafi termini menfi relyef formasını bildirir. **Tağdərə** coğrafi adındakı **tağ** termini ehtimal ki, fars dilində «dairə», «qübbə», «günbəz» anlamındadır. **Tağdərə** toponimi «dairəvi quruluşlu dərə» və ya «günbəz formalı dərə» mənasındadır.

Tovuz rayonunun ərazisində bu qəbildən olan **Tağtəpə** dağ adlı coğrafi ad da qeydə alınıb...

TƏZƏKƏND KƏNDİ

Təzəkənd kəndi Zərdab rayonunda, rayon mərkəzindən 2 kilometr şimal-şərqdə, Kür çayı sahilində, Zərdab şəhər inzibati ərazi vahidliyində yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumata görə 1072 nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, pambıqcılıq və məşgül olur. Kənddə məktəb, kitabxana, klub və s. var. Kədində təsərrüfatlarının sayı 255-dir. Təzəkənd kəndində *hacimahmudlular*, *hacimehrallılar*, *cabbaroğlu*-

lar, bəhrəmlilər, urbanlılar, şəmmədağlılar, israfillilər adlı tırə və nəsillər yaşayır.

Təzəkənd yaşayış məntəqəsi XX əsrda – Sovet hakimiyyətinin ilk illərində Zərdab şəhərindən köçüb gəlmış ailələr tərəfindən yeni, təzə salındığına görə beləcə **Təzəkənd** adlandırılmışdır.

Azərbaycanın Ağcabədi, Ağdam, Babek, Beyləqan, Bileşuvər, Cəlilabad, Daşkəsən, İsmayıllı, Kəlbəcər, Laçın, Masallı, Salyan, Sədərək, Şəmkir, Tərtər, Yardımlı rayonlarında da **Təzəkənd** kəndi var. Vaxtılı Qərbi Azərbaycanda (indiki Ermənistanda) **Təzəkənd** adlı 10 yaşayış məntəqəsi mövcud idi...

TÜRYANÇAY

Azərbaycanın Ağdaş, Qəbələ və **Zərdab** rayonlarının ərazilərindən axan Kür çayının sol qolu **Türyançay** adlanır. Onun uzunluğu çayı əmələ gətirən əsas qollardan biri olan **Tikanlı** çayının mənbəyindən 180 kilometrdir. Hövzasının sahəsi 1840 kv.km-dir. Baş Qafqaz silsiləsinin cənub yamacından başlanan **Türyançay** süni kanal vasitəsilə Kürə töküür; o, əsasən, yeraltı sularla qidalanır. Mənbəyini Bazardüzü dağının cənub-qərb yamacından alan **Türyançay** çayının əsas qolları soldan **Tikanlı** və **Bum**, sağdan **Nəzər** və **Ağçay** çaylarıdır. Çayın özündə və qollarında tez-tez güclü sel hadisələri baş verir. Orta illik su sərfi 18 m³/san, illik axım həcmi 565 mln.m³-dur. Çaydan suvarmada geniş istifadə olunur. Üzerində Su Elektrik Stansiyası tikilmiş, **Türyançay su qovşağı** yaradılmışdır. Çayın aşağı axını **Qarasu** adlanır.

Türyançayın adı mənbələrdə XV əsrən etibarən çəkilir. Hidronimin tərkibindəki **türyan** komponenti çox güman ki, qədim türk dillərində «sürətli, cəld, iti, kəskin, şiddətli hərəkət» anlamında işlənən **tergin** sözü ilə bağlıdır. Azərbaycan dilinin yazılı abidələrində (XVI əsre aid) bu söz **tirkən/turkan** («sürətli, cəld, iti») formasında qeyd olunmuşdur. **Türyançay** hidronimi «sürətli axan çay» mənasındadır.

Ağdaş rayonu ərazisində bu tipli **Türyançay qəsəbəsi**, **Türyançay su qovşağı**, **Türyançay qoruğu** (əsasən, Ağdaş və Yevlax rayonları ərazisində) coğrafi adları da qeydə alınmışdır...

ULUM

Ağabağı kəndi yaxınlığında qeydə alınan coğrafi adlardan biri **Ulum** adlanır. Azərbaycanın bəzi dialektlərində çayın sakit axan yerinə **ulum** deyilir. Füzuli, Zəngilan rayonlarının ərazilərində də bu tipli coğrafi adlara rast gəlirik...

UZUNTƏPƏ

Zərdab rayonunda Biçaqqı və Körpükənd kəndləri ərazisində qeydə alınan orografi obyektlərdən biri **Uzuntəpə** adlanır. **Uzuntəpə** oronimi **uzun** və **təpə** sözlərdən ibarətdir. **Təpə** – müsbət relyef forması bildirən coğrafi termindir. Toponim ərazidəki təpənin uzunluğu ilə əlaqədar olaraq belə adlandırılmışdır.

ÜÇTƏPƏ

Azərbaycan oronimiyasında say bildirən sözlərdən və oronimik terminlərdən düzəlmüş yer adları üstünlük təşkil edir. Belə coğrafi adlarda adətən say bildirən sözlər oronimlərin birinci hissəsində işlədilir. Bu tip oronimlərdən biri də Zərdab rayonunun ərazisində qeydə alınmış **Üçtəpə** coğrafi adıdır. **Üçtəpə** toponimi orada olan təpələrin sayına görə belə adlanmışdır.

Təpə müsbət relyef forması bildirən coğrafi termindir. **Üç** və **təpə** komponentləri ilə əlaqədar yaranmış oronimlərə aşağıdakı nümunələri göstərmək olar:

Üç təpə (Abşeron rayonu, Hökməli kəndi), **Üçtəpə** (Göyçay rayonu, Qaraməryəm kəndi), **Üçtəpə dağı** (Ağdaş, Cəbrayıllı,

Cəlilabad, Göygöl, Qax, Ordubad, Tərtər, Şərur rayonları), **Üçtəpə yüksəkliyi** (Abşeron yarımadasının qərbi), **Üçtəpələr** (Tərtər rayonu, Seydimli kəndi) və s. Cəlilabad və Göygöl rayonlarında **Üçtəpə** adlı kənd də var.

Qərbi Azərbaycanda (Ermənistanda) İrəvan, Eçmiadzin və Novobayazid qəzalarında **Üçtəpə** adlı dağ, Şirakel nahiyyəsində isə **Üçtəpə** adlı kənd (1728-ci ilə aid sənəddə bu göstərilmişdir) mövcud olmuşdur. Vaxtile İrəvan xanlığının Göyçə mahalında da **Üçtəpə** kəndi mövcud olub, amma 1828-1832-ci illərdə kəndin əhalisi buradan qovulduqdan sonra bu yaşayış məntəqəsi ermənilər tərəfindən dağıdılmışdır...

ÜKÜRƏK YER

Burunlu kəndi ərazisində qeydə alınan coğrafi adlardan biri **Ükürək yer** adlanır. Azərbaycan xalq coğrafi terminləri lügətində **ükürək yer** termininin mənası «düz yer» anlamı ifadə edir. Bu tipli toponimlərə Quba, İsmayıllı, Şamaxı rayonları ərazilərində də rast gəlirik...

VEYSƏL QARA ZİYARƏTGAHİ

Zərdab rayonunun Seyidlər və Biçaqqı kəndləri yaxınlığında qeydə alınan müqəddəs tapınaq yerlərindən biri **Veysəl Qara ziyarətgahı** adlanır. Bu qəbir-ziyarətgah VII əsrə yaşamış və şəhid olduqdan sonra burada dəfn olunmuş peyğəmber muridi, haqq-ədalət carçısı, Həzrati Əli məqamı yadigarı **Veysəl Qəranının** (yerli əhali bu adı **Veysəl Qara** kimi tələffüz edir) adı ilə əlaqədar olaraq belə adlanmışdır.

Yerli əhali bu ziyaretgahı **pir** hesab edir, ona üreklerində niyyət tutaraq nəzir verirlər. Adətən **pir** dini etiqad, inam və inancla bağlı ibadət yeri hesab olunur. Müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələri **pir**, ocaq kimi qəbul edilir. **Veysəl**

Qara ziyarətgahını əhali müqəddəs **ocaq**, **pir** kimi uzun illərdir ki, əziz tutur...

VƏLAĞACI YERİ

Vəlağacı yeri Zərdab rayonunda, rayon mərkəzindən 10 km məsafədə, Şirvan düzündə qeydə alınır. Bu coğrafi ad haqqında müxtəlif fikir və mülahizələr mövcuddur...

YARQIÇI ÇÖKƏYİ

Yarqıcı sözü əski türk məhkəmə termini ilə illgilidir. Türk qurumlarında hərbi və mülki məhkəmə orqanı vaxtılı **yarçı** (*yarqu*) adlanırdı. Hülakülerin (Elxanilərin) ağalığı dönenminde məhkəmə sistemi dindən ayrı olub. Suçluları şəriət əsasında qazi yox, yasa əsasında **yarquçu** ittiham edirdi.

Erkən türk epoxasında yarquçulara o qədər böyük selahiyyətlər verilmişdi ki, onlar hətta dövlət başçılarını da suçlaya bilərdilər. Həmin çağlarda yarquçular soy-soplu bəylər arasında deyil, toxunulmaz və daha geniş hüquqlu qamlar, şamanlar içərisindən seçilirdilər. Sonralar islami qəbul etmiş türkler ali **yarquçunu** şəcərəli seyidlərdən, şərafətli şeyxlərdən və dini dinara satmayan ruhanilərdən təyin edirdilər. İndi də bəzən bele bir ifadə deyimi işlədirilir: «*Sən də yalançının yarqıçısınsan?*»

Yarqıcı çökəyi orografiq obyekti Zərdab rayonunun Əlvənd kəndi yaxınlığında qeydə alınmış maraqlı coğrafi adlarımızdır. Toponimin tərkibindəki **çökək** termini «çala, cuxur» anlamındadır.

YARMƏMMƏDBAĞI KƏNDİ

Yarməmmədbağı kəndi Zərdab rayonunda, Yarməmmədbağı kənd inzibati ərazi vahidiyində, rayon mərkəzindən 12 kilometr

cənub-qərbdə, Kür çayının sol sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1055 (1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə görə) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, baramaçılıq, bostançılıq və pambıqcılıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, mədəniyyət evi və s. var. Kəndin təsərrüfatlarının sayı 264-dür. Yarməmmədbağı kəndində gözləllilər, karimilər, zərvallılar, həsənhüseynilər, gordalılar, cəbişilər adlı nəsil və tırələri yaşayır.

Oykonim Kür çayı sahilindəki çökəkliklərin bir hissəsinə təşkil edən **bağ** sahəsinin adından yaranmışdır və «Yarməmmədin bağ» mənasındadır.

Yarməmmədbağı oykonimi **Yarməmməd və bağ** sözlerindən ibarətdir. **Yarməmməd** – şəxs addır. Bu orografik obyekti Kür çayı sahilindəki çökəkliklərdən bir hissəsinin adı olmuşdur. 1855-ci ildə Kür çayı sahilində 740 desyatilik tut bağı (çəkillik) ayrı-ayrı şəxslər tərəfindən bölüşdürülmüşdür. **Yarməmməd** adlı şəxse verilmiş bu hissə də sonralar əhali arasında **Yarməmmədbağı** adlandırılmışdır. İller keçdikcə müxtəlif nəsillərə mənsub olan ailələr burada məskunlaşmış və yaşayış məntəqəsi də **Yarməmmədbağı** kəndi adlanmışdır...

YATAQ

Zərdab rayonu ərazisində qeydə alınmış coğrafi adlardan biri də **Yataq** adlanır. Adətən yaşayış məntəqəsindən kənarda mal-qara saxlanan yere **yataq** deyirlər. **Yataq** – davar və mal-qaranın saxlanması üçün müxtəlif tikililəri olan xüsusi sahədir. **Yataqlar** yaylaqda, əsasən daşdan, aranda müxtəlif qamış, ağaç, daş, qarğı və s. materiallardan tikilən ağıl, xalxal və s.-dən ibarətdir. **Yataqlar** eksər hallarda su mənbələrinə yaxın yerlərdə salınırlar. **Yataq** termini ilə bağlı Azərbaycanda çoxlu sayıda toponimlər qeydə alınmışdır.

YUXARI BAĞ

Körpükənd kəndi ərazisində qeydə alınan coğrafi adlardan birinə **Yuxarı bağ** deyilir. Bu bağın ərazisində müxtəlif meyvə ağacları, eləcə də qovaq, söyüd, çinar ağacları əkilmışdır. **Bağ** kəndin **yuxarı** hissəsində yerləşdiyi üçün **Yuxarı bağ** adlandırılmışdır. Oronimin tərkibindəki **yuxarı** sözü fərqləndirici əlamət dayışıdır. Bir qədər ondan aşağıda **Aşağı bağ** orografik obyekti də qeydə alınmışdır...

YUXARI SEYİDLƏR KƏNDİ

Yuxarı Seyidlər kəndi Zərdab rayonunda, Yuxarı Seyidlər kənd inzibati ərazi vahidliyində, rayon mərkəzindən 34 kilometr şimal-şərqdə, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Əhalisinin sayı 1 yanvar 2008-ci ilə aid olan statistik məlumatə görə 760 nəfərdir. Əhali əsasən taxılçılıq, heyvandarlıq, pambıqcılıq, məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, məscid və s. var. Kəndin təsərrüfatlarının sayı 188-dir. Yuxarı Seyidlər yaşayış məntəqəsində *usuflular*, *məmmədlilər*, *ağalılar* və s. adlı nəsil və tırələri yaşayırlar. Kəndin ərazisində **Seyid Şahmərdan piri** adlı müqəddəs ziyrət yeri də vardır.

Kəndin keçmiş adı **Seyidlər** olmuşdur. Yaşayış məntəqəsi keçmişdə İmlı rayonunun Məmmədlili kəndindən köçüb gəlmış **seyidlər** nəsinin burada məskunlaşması nəticəsində yaranmışdır. 1997-ci il ildə kənd **Yuxarı Seyidlər** və **Aşağı Seyidlər** adlı iki müstəqil kəndə ayrılmışdır.

Seyidlər oykonimi vaxtile burada **seyidlər** adlı nəsin məskunlaşması ilə əlaqədar olaraq belə ad almışdır. **Seyidlər** coğrafi adı **seyid** dini titulundan və cəmlik ifadə edən -lər şəkilçisindən ibarətdir. **Seyidlər** toponimi «seyidin nəslü, törəməsi» mənasındadır. Yaşayış məntəqəsi İmlı rayonunun Məmmədlili kəndindən köçüb gəlmış **Seyidlər** nəsinə mənsub olan ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. 1997-ci ildən kəndin adı **Yuxarı**

Seyidlər kimi rəsmiləşdirilmişdir. Xaçmaz, Göygöl, Kəlbəcər, Laçın, Salyan, Samux, Zəngilan rayonlarında da **Seyidlər kəndi** var.

Böyük əksariyyəti İran Azərbaycanından türkleşmiş halda gələn **seyidlər** özlerini «seyid», «ağa», «mir» adlandırmışla tanınırlar. Tarixdən məlumdur ki, **şahsevən** tayfa qrupuna daxil olan və əsasən əkinçilik-maldarlıqla məşğul olan Azərbaycan tayfalarından biri olan **seyidlər** tarixen Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində de yaşamışlar.

Seyidlər etnotoponimi ərəblərin **Qureyş** qəbiləsindən olan **seyidlər** tayfasının adı əsasında formalasılmışdır. **Seyid** sözü mənşə etibarı ilə Məhəmməd peyğəmbərin nəslindən olan müsəlmanların fəxri titulu anlamındadır. **Seyid** sözü ərəbcə «aşa», «cənab», «tayfa başçısı» deməkdir.

Toponimiyada ərəblərin **qureyş** qəbiləsinə mənsub olan **seyidlər** tayfası adı ilə bağlı çoxlu sayıda coğrafi adlar qeydə alınmışdır. **Seyidlər** oykonimine Azərbaycanda Zərdabla yanaşı, Göygöl, Xaçmaz, Kəlbəcər, Laçın, Salyan, Samux və Zəngilan rayonlarında da rast gəlirik...

Oykonimə **yuxarı** sözü onu digər yaşayış məntəqəsindən fərqləndirmək üçün əlavə edilmişdir...

Əlavə məlumat üçün bax: **Aşağı Seyidlər kəndi...**

YULUNLU GÖLÜ

Zərdab rayonu ərazisində qeydə alınan coğrafi adlardan biri Yulunlu gölü hidronimidir. **Göl** onun ətrafında bitən **yulğun** bitki-sinin çoxluğuna görə belə adlanmışdır. Hidronimin adındaki yulunlu sözü **yulğunlu** adının yerli tələffüz formasıdır. **Yulunlu** gölü hidronimi «ətrafi yulğun olan göl» mənasındadır. **Yulğun** şorən torpaqlarda bitən quraqlığa davamlı ağaç və kol bitkisiidir. Şirvan zonasında və Kür sahilərində geniş yayılmış və tuğay meşələri əmələ getirmişdik. Bu **göl** yerli əhali arasında **Yulğunlu axazı** da adlanır...

YURD YERİ

Zərdab rayonunda, Lələağacı kəndinin yaxınlığında qeydə alınan coğrafi adlardan biri **Yurd yeri** adlanır. Bu **yurd yeri** əvvəller müxtəlif obalara məxsus olan tayfların yaşadıqları yer olmuşdur. Bəzi tarixi qaynaqlarda, sənəd və materiallarda bu **yurd yerinin** qədim və orta əsrlərdə insan məskənləri olması haqqında məlumatlar öz əksini tapmışdır...

ZƏRDAB RAYONU, ZƏRDAB ŞƏHƏRİ

Azərbaycanın inzibati rayonlarından biri de **Zərdab** rayonudur. **Zərdab rayonu** 5 fevral 1935-ci ildə təşkil edilmişdir. 1963-cü ildə leğv edilərək ərazisi Ucar rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Rayonun ərazisi Şirvan düzünün cənubşərqindədir. Sahəsi 856 kvadrat kilometr, əhalisinin sayı 52.149 nəfərdir. Zərdab rayonu Ağcabədi, Ucar, Kürdəmir, İmishi, Beyləqan rayonları ilə həmsərhəddir. Rayonda 1 şəhər, 1 qəsəbə, 40 kənd



var. Mərkəzi Zərdab şəhəridir. Zərdab şəhəri ilə Bakı arasında olan məsafə 280 kilometrdir. Zərdab şəhərinin əhalisi **11.155** (1 yanvar 2008-ci il üçün) nəfərdir. Rayonda **856** nəfər qəçqin və məcburi köçküն vardır.

Zərdab rayonunun səthi düzənlilikdir. Rayon ərazisində orta temperatur yanvarda **1,8°C**, iyulda **26,2°C**-dir. İllik yağışlısı **335** mm-dir. Rayonun cənub və cənub-qərb sərhədindən Kür çayı axır. Bitkileri yarımsəhra tiplidir. Heyvanları: canavar, tülükü, böz dovşan, ceyran, çöldonuzu, qumsciçanı və s. Quşlardan turac, qırqovul, göyərcin və s. var.

Rayonun iqtisadiyyatında pambıqcılıq, taxılçılıq, baramaçılıq, heyvandarlıq əsas yer tutur. İri yaşayış məntəqələri Zərdab şəhəri, Körpükənd, Çallı, Gəlme, Məlikli, Bıçaqqı və Şahsünnü kəndləridir. Rayonda **42** məktəb (4 ibtidai, 9 əsas, 29 orta), **6** xəstəxana, **49** kitabxana, **7** mədəniyyət evi, **18** məktəbəqədər müəssisə, **49** kitabxana, **18** əhaliyə ambulator poliklinika yardımı göstərən müalicə müəssisəsi, sanitariya-epidemiloji stansiyası, park, çörək zavodu, stadion, yanacaqdoldurma məntəqələri, muzey, şahmat məktəbi və s. vardır.

Zərdab rayonunun mərkəzi **Zərdab şəhəri** yaşayış məntəqəsi kimi XV əsrin ortalarından məlumdur. **1578**-ci ilə aid Osmanlı türk mənbəsində o, **Zərdab sancağı** kimi qeyd olunmuşdur...

1884-cü ilə aid olan tarixi bir sənəddə **Zərdab** şəhəri **500** evdan ibarət yaşayış məntəqəsi kimi qeyd edilmişdir. Ümumiyyətlə, tarixi menbələr göstərir ki, **Zərdab** xanlıqlar dövründə iri yaşayış məntəqələrindən biri olub. Kür çayında vaxtilə gəmiçiliyin inkişafı ilə əlaqədar olaraq Zərdab yaşayış məntəqəsi də sürətlə böyüməyə başlamışdır. Kür çayının Qarabağ tayına dəvələrlə neft daşıyanlar buradakı bərədən keçərmişlər. **1827**-ci ildən yelkənli, iri gəmilər Zərdab dayanacağına yan alardılar...

XIX əsrin II yarısından **Zərdab** sürətlə kiçilməyə başlayır. Ona görə ki, **1853**-cü ildən sonra bəylerin himayəsindən azad edilən kəndlilər Zərdabi tərk edir, sahilboyu bağlara çəkilirlər. Beləliklə də sahildə 50 verst ərazi boyu, hər biri **12-38** evdən ibarət **17** kənd - **Zərdab**, Sarıqaya, Mirzəxanlı, Baqi (Beş qızlar), Qorubağlı,

Pərvanlı, Yarməmmədbağı, Lələbağı, Nəzirəli, Şıxbağı, Ağabağı kəndləri daimi yaşayış yerinə çevrilmişdir. **1885**-ci ilin məlumatında deyilir ki, Zərdabda **20** yaşayış binası, **116** sakin vardır...

Zərdablılar daim oturaq məldar və əkinçi olmuşlar. Onlar dənli və bostan bitkiləri əkib becərmək ilə yanaşı, camışçılıq və baramaçılıqla da məşğul olmuşlar. «Bakı guberniyası» adlı kitabda qeyd olunur ki, Zərdab və Əlvənd kəndlərində ipek məmulatlar hazırlamaq üçün 50 dəzgah vardır. Zərdablı qadınlar çox yaxşı xalça toxuyurmuşlar. XIX əsrin 60-ci illərində başlayaraq zərdablıların təserrüfat həyatında balıqcılıq da mühüm yer tutmağa başlayır. Onlar balığı kolazlarda atma, süzma, basma torla, qarmaqla tutar, duzlayar, qurudar və Şamaxıda, Göyçayda, Ağdaşda, Şəkidə, Gəncədə, Tiflisdə satardılar. Pambıqcılığın, bağçılığın, balıqcılığın və biyan kökü istehsalının genişlənməsi, Kür çayı gəmiçiliyində onun rolunun artması ilə əlaqədar **Zərdab kəndi** sürətlə böyüməyə başlayır. H.B.Zərdabi **1892**-ci ilde «Kaspı» qəzetində yazırı: «Bizim kəndimizdə **800**-ə yaxın ev var, güman ki, Zərdabda **5000**-ə yaxın adam yaşayır».

Zərdab şəhəri 1960-1968-ci illərdə şəhər *ipli qəsəbə* olmuşdur. Bu yaşayış məntəqəsi Kür çayında gəmi dayanacağıdır.

İndi Zərdab şəhərinin **40**-dan çox küçəsi var. Burada **1500**-dən çox ev var. Kür çayı sahilindən başlanan şəhər düzənə doğru müxtəlif istiqamətlərdə irəllişir. O, eyni zamanda sahil boyunca uzanır. İndi Zərdabi Təzəkənddən sahildəki suvuran nasosun



kanalı ayırrı. 1072 nəfər sakini olan 150 evli bu müasir görkəmli kənd artıq şəhərin bir məhəlləsinə çevrilmişdir.

Bir qisim araşdırıcılar Zərdab oyunumını **zər** ve **ab** sözlərinin birləşməsi kimi qəbul edir ki, bunun da mənası «*qızıl su*» deməkdir. Kür çayının tez-tez daşın macrasından çıxaraq çoxlu sayda **axmazlar** əmələ getirməsi məlumdur. Bu axmaz sular taxıl və bostan bitkilərinin suvarılmasında və məhsuldarlığın artmasında böyük əhəmiyyətə malikdir. Bəlkə də ele bu səbəbdən **zərdab** sözünün (toponiminin) əkinçilik üçün lazımlı olan «*qızıl su*» mənası daha çox ağlatan görünür. N.Zeydlisin «Bakı quberniyası» kitabında **zərdab** sözü «*soyuq su*» kimi şərh edilir. Müəllif fikrində M.F.Axundova da asaslanır...

Bəzi tədqiqatçılara görə Zərdab toponimi fars dilindəki **zərd** və **ab** sözlərinin birləşməsindən yaranmışdır. **Zərd** - «sarı», **ab** - «su» deməkdir. **Zərdab** sözü «axmaz, daşqın suyundan yaranmış gölməçə» anlamındadır. Həqiqətən keçmişdə burada Türyan çayının daşqın sularından **Sarısu** adlanan bataqlıqlar – axmazlar əmələ gəldi. Yaşayış məntəqsinin adı da buradan yaranmışdır...

Zərd sözünün farsca «əti yeyilən quş» (əncir vaxtı bol olduğundan ona «əncirquşu») da de-



yirlər) və ya «*sarı*» mənalı məlumdur. Fars dilində **zərdab** sözünün «*od*», «*qatıq suyu*», «*xpendir suyu*» anamları da var. O da məlumdur ki, keçmişdə ruhanilərin geydikləri sarı əba adlanan üst paltarına **zərdeba** deyilərdi. Əksər araşdırıcılar **Zərdab** sözünü (**zərd+ab**), toponimin hər iki komponentini mənşəcə İran dillerinə məxsus leksik vahidlərlə izah etməyə çalışır...



Azərbaycanda – Oğuz rayonunda Zərdab kəndi, Quba rayonunda isə **Zərdabi qəsəbəsi** də vardır...

Zərdab toponimi respublikamız ərazisində qədim coğrafi adlardan hesab olunur...

ZƏRRAB (Bax: Zərdab rayonu)

ZOĞAL DƏRƏSİ

Zərdab rayonu ərazisində qeydə alınan oronimlərdən biri **Zoğal dərəsi** adlanır. Oronim zoğal bitkisindən, dərə mənfi reliyef forması bildirən coğrafi terminən və -si mənsubluq ifadə edən şəkilcildən

yaranmışdır. **Zoğal** fəsiləsindən hündürlüyü 3-6 metr olan kol ve xırda ağaç cinsi sayılan **zoğal** bitkisinin adı ilə düzələn oronimlərə Azərbaycanın müxtəlif bölgələrində rast gelmək mümkündür. Zərdab rayonu ərazisində qeydə alınan **Zoğal dərəsi** coğrafi adı da belə fitonimik oronimlərdəndir. Azərbaycanın Gədəbəy, Göyçay, Laçın, Qəbələ, Qubadlı və Zəngilan rayonlarının ərazilərində **Zoğallı dərə** toponimi qeydə alınmışdır.

Zoğal bitkisi Şəki-Zaqatala zonalarında daha geniş yayılıb; **Zoğallı dağ** (Qəbələ, Şəki, Şəmkir, Zaqtala rayonları). **Zoğal** ağacı ilə bağlı oronimlər aşağıdakı rayonlarda da qeydə alınır: **Zoğallı düz** (Qubadlı rayonu, İsliqlı kəndi), **Zoğallı çökək** (Tovuz rayonu, Bala Şamlıq kəndi), **Zoğala çayı** (Culfa rayonu), **Zoğalava çayı** (Şamaxı rayonu), **Zoğalbinə** (Zaqatala rayonu), **Zoğalbulaq kəndi** (Xocavənd rayonu), **Zoğallıq** (İsmayıllı rayonu), **Zoğallı tomba** (Gədəbəy rayonu, Kərimli kəndi), **Zoğallı dərə** (Göyçay rayonu) və s.

Vaxtılı Qərbi Azərbaycanın Basarkeçər rayonunda **Zoğallı kəndi** da qeydə alınmışdır...


Tarixdən məlumdur ki, Qızılbaşların **zoğallı** adlı tayfası da mövcud olmuşdur...

ZUMA

Zərdab rayonunun Körpükənd kəndi ərazisində qeydə alınan coğrafi adlardan biri də **Zuma** oronimidir. Yerli əhali nədənsə Kürün sahilindəki bu qumluğa **zuma** deyir. Toponimin mənası tam dəqiqliklə aydınlaşdırılmayıb...

ZƏRDAB RAYONUNUN OYKONİMLƏRİ


Ağabağı kəndi, Allahqulubağı kəndi, Aşağı Seyidlər kəndi, Beyləqan məhəlliəsi, Bərdic (Bərzənc) şəhəri, Bəyimli qəsəbəsi, Biçaqqı kəndi, Birinci Alicanlı kəndi, Böyük Dəkkə kəndi, Burunlu kəndi, Burunlu Müskürlüsü, Cilovxanlı kəndi, Çallı kəndi, Dəkkəoba kəndi, Dəli Quşçu kəndi, Əlibəyli kəndi, Əlvənd kəndi, Ərəş qəzası, Ərəş sultanlığı, Ərəş yeri, Gəlmə kəndi, Gəndəbil kəndi, Gödəkqobu kəndi, Gödəkqobu Müskürlüsü, Gurgur kəndi, Hacılı kəndi, Hüseynxanlı kəndi, Xanməmmədli kəndi, Xasa kəndi, Xələc yeri, İkinci Alicanlı kəndi, İsaqlı kəndi, Kiçik Dəkkə kəndi, Kor qışlaq, Körpükənd kəndi, Qarabağ Alicanlısı, Qarabağlı yurd yeri, Qarağaclı kəndi, Qaravəlli Qalabəy, Qaravəlli kəndi, Qoruqbağı kəndi, Qoşaoba kəndi, Qumlu, Quşçuluq, Leyxanlı yurd yeri, Lələağacı kəndi, Lələəhmədli kəndi, Mehdiililər kəndi, Məlikli kəndi, Məlikumudlu kəndi, Məmmədqasimlı kəndi, Məmmədqasimlı Müskürlüsü, Məscidli oba, Nəcəfalılı kəndi, Nəzəralılı kəndi, Otmanoba kəndi, Pərvanlı kəndi, Salahlı kəndi, Sarıqaya kəndi, Siliyli kəndi, Şahhüseynli kəndi, Şərənkava, Şəftəhal kəndi, Şixbağı kəndi, Təklə Alicanlısı, Təzəkənd kəndi, Yarməmmədbağı kəndi, Yastıyal kəndi, Yataq, Yediyarlı kəndi, Yetimli kəndi, Yuxarı Seyidlər kəndi, Vəliağacı, Vəlixanlı kəndi, Zərdab Gəlmə, Zərdab şəhəri.



ZƏRDAB RAYONUNUN ORONİMƏLƏRİ

Ada, Ağ dərə, Ağa bağı, Ağayar çalası, Ağayar düzü, Ağayar qobusu, Ağdərə, Ağdüz, Ağıldərə, Ağtəpə, Axmaz, Axmaz yeri, Axmazlar, Ali Baba ocağı, Allahqulubağı yolu, Aranbasar, Arxac dərəsi, Arxac qobusu, Atvurulan, Avruqluq, Avşar tağı, Badar, Başana, Başmaqlı çala, Bərdic yeri, Bərə, Bərəağzı, Bəyimli döngəsi, Biçaqçı meşəsi, Biləganlı məhəlləsi, Biyanlı çala, Böyük bazi, Böyükkişi Baba ocağı, Burunlu sahəsi, Calgaliq, Canavarboğan, Cılğadərə, Çala, Çala yeri, Çallı örusü, Çayırılıq, Çölöylük, Dəkkə çökəkliyi, Dəvəcökəyi, Dəvə ölən, Dəyə yeri, Döylər meşəsi, Döylər yeri, Duz piri, Duzlu qobu, Ellər meşəsi, Eyvazallı meşəsi, Əflanın ferması, Əhməd əkən, Əlüzyuyan, Ələsgər əkən yeri, Ələsgərin qışlaq sahəsi, Əlvənd dərəsi, Əlvənd sahili, Əskikür, Əsrov, Fətixanlı düzü, Gəzim'bağı, Gödək bazi, Gödəkqobu örusü, Göllü dərə, Goyçay körpüsü, Gur-gur xarabalığı, Güllerli bağ, Hacı Əhməd əfəndi ocağı, Horrağan, Hüsən yeri, Xələc yeri, Xəlilin bağı, Xəsillik, İbrahimxəlil xanın düşərgə yeri, İnqilab körpüsü, İsaqbağı meşəsi, İtgiran, Kaftarlı dərə, Kalafalıq, Kazımağa bağı, Keçəlat, Kənd bağı, Kiçik bazi, Kor qışlaq, Köhrə bərə yeri, Körpükənd döngəsi, Közənək, Küdri, Kültəpə, Kür çökəkliyi, Küratan, Qacar dərəsi, Qamışlıq, Qano,

Qarabağlı yeri, Qaradolaq mərzəsi, Qarasu üstü qobu, Qaravəlli çökəyi, Qaravəlli qalası, Qarğalı çöl, Qarğılı qobu, Qarnım, Qasimbəy çalası, Qijovaxan yer, Qırxmanatlıq, Qızaxar qaya, Qobu, Qobu dərəsi, Qoruq bağı, Qoşun gizlənən, Qumlu, Qurdqobu, Quşçuluq, Quşoturan, Quytul sahə, Lağar sahə, Lələəhmədli yeri, Lüyənlik, Maral çıxan yer, Meçidli, Mehman bağ, Mehdi qobusu, Meydan, Məlikli bağ, Məlikli əkini, Məsnə, Mirzə bağı, Mühran sahə, Nəzərəlixan bağı, Nohur yeri, Nohurun yanı, Nüy yeri, Otmanoba meşəsi, Ova yeri, Örənsahə, Paraca meşəsi, Pir, Pir qobusu, Rəmə, Rus qaçan, Sarı bazi, Sarı qaya, Saritəpə, Selav, Seyid Mahmud piri, Seyid Səmarux ocağı, Seyidlər bağı, Səlimbazısı, Siliyli örusü, Siyənək, Suat yeri, Şahsünnü otlağı, Şeytan yeri, Şəftəhal bağı, Şix kolu, Şixbağı qobusu, Şirvan düzü, Şirvanşah titulu, Şirvanşahlar dövləti, Şor çala, Şorca, Şorqobu, Şorrucu, Şüsdük, Təzəkənd pavorotu, Tüstülü sahə, Ulum, Uzuntəpə, Ükürək yer, Vəliağacı yeri, Yaralı yeri, Yarqıcı çökəyi, Yarməmmədli bağı, Yataq yeri, Yuxarı bağ, Yurd yeri, Zərdab limanı, Zuma...



ZƏRDAB RAYONUNUN HİDRONİMLERİ

Ağ arx, Axmaz, Axmaz arxi, Axmaz gölməçəsi, Axmaz gölü, Aşağı arx, Aşağı kanal, Bəyimli arxi, Bıçaqqı kanalı, Cilovxanlı gölü, Çallı arxi, Çallı kanalı, Çalligöl, Dəkkə gölü, Dəriaxmaz gölü, Duzlu göl, Əlvənd arxi, Göyçay kanalı, Xasa arxi, Xasa gölməçəsi, İsaqbağı gölü, İtqıran gölməçəsi, İzzət gölü, Kəndəbil kanalı, Körpükənd arxi, Kür çayı, Qanlı göl, Qarasu çayı, Qarasu gölməçəsi, Qarasu gölü, Qıjovaxan (Qıjqoyaxan), Qızaxar, Qobu çayı, Qonşuqızalanaxmaz gölü, Qoruqbağı axmazı, Qoşabulaq, Qoşungizlənən göl, Mehman gölü, Məlikli arxi, Nohur, Nohurlu göl, Nurəhməd gölü, Otmanoba arxi, Pərvanlı axmazı, Sarı göl, Şor göl, Şorca gölü, Şorçala gölü, Yulunlu gölü, Türyançay, Şirvan kanalı, Yuxarı göl, Zərdab arxi...



ZƏRDAB RAYONUNUN BƏZİ GÖRKƏMLİ ŞƏXSIYYƏTLƏRİ VƏ TANINMIŞ ZİYALILLARI

**Abbasov Çingiz Qurban oğlu
(1950)**

- Azərbaycan Televiziya və Radio verilişləri qapalı səhmdar cəmiyyəti musiqi və əyləncəli proqramlar redaksiyasının böyük redaktoru, Azərbaycan xalq müsəlmanının inkişafında, təhlি�ğində böyük xidmetləri olan «Tərəqqi» medallı ziyanı, «Min bir mahni» mükafatı laureati;

Abbasov Əjdər Cəlal oğlu

- vaxtıla müxtəlif vəzifelerde çalışmış ziyanı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznesmen, xeyriyəçi;

**Abbasov Əlizamin Əşrəf oğlu
(1965-1995)**

- Azərbaycan Respublikası Prezidentinin yanında Xüsusi idarənin əməkdaşı, kapitan, bölmə rəisi, təcrübəli əməliyyat işçisi;

**Abbasov Qurban Ali oğlu
(1923-1997)**

- uzun iller Zərdab şəhər sovetinin sədri vəzifəsində çalışmış dəyərli ziyanı;

Abbasov Qüdrət Bəylər oğlu

- Mozdokdan Berlinədək şərəflə döyüş yolu keçmiş iğid qahremanı;

**Abbasov Mürşüd İlyas oğlu
(1941-...)**

- gözəl səs diapozonuna malik tanınmış müğənni;

Abbasov Nəriman

- Mingəçevirdə yaşayan şirin və həzin səsə malik müğənni;

**Abbasov Yamən Əkbər oğlu
(1962)**

- «Star-ofset» poligrafiya mərkəzinin direktoru, vətənpərvər ziyanı;

Abbasova Qənirə Yusif qızı

- «Qırmızı Əmək Bayrağı» və «Xalqlar Dostluğu» ordenləri ilə təltif olunmuş təsərrüfatçı, Sovet İKP və Azərbaycan KP-nin qurultaylarının nümayändəsi, Azərbaycan SSR Ali Sovetinin keçmiş (IX çağırış) deputatı;

Abbaszadə Arzu Əlabbas qızı
(1991)

- 10 yaşlı qızlar arasında şahmat üzrə Azərbaycan çempionu (2001), Yunnanistanda keçirilmiş dünya çempionatının (2001) iştirakçısı (IV yer), Azərbaycan çempionatında 2-ci yeri (2003) tutmuş şahmatçı, İspaniyada keçirilən Avropa çempionatının iştirakçısı;

Abdullayev Abdulla (1962)

- kənd bələdiyyəsinin sədri;

Abdullayev Abdulla Mahmud oğlu (1913-1997)

- Zərdab şəhər 1 sayılı məktəbin direktoru vəzifəsində çalışmış ziyalı;

Abdullayev Adil (Adil Abdulla) Qüdrət oğlu (1950)

- peşəkar yazıçı-publisist, Azərbaycan Yazarları və Jurnalistlər Birliyinin üzvü, «Qızıl Qələm» mükafatı laureati, «Gənclik» naşriyyatının direktoru;

Abdullayev Azər

- Bakı şəhər baş müharizə idarəsinin matbuat xidmətinin rəisi;

Abdullayev Cəbi Səfəralı oğlu (1911-1973)

- tanınmış alim-aqronom, müxtəlif vəzifələrdə işləmiş və mənali özür yolu keçmiş ziyalı;

Abdullayev Eldəniz Əlipaşa oğlu (1949)

- Zərdab rayon Mədəniyyət şöbəsinin müdürü, ziyalı;

Abdullayev Faiq Nüsrət oğlu (1928-2005)

- Yasamal rayonu Apteklər idarəsinin rəsisi vəzifəsində çalışmış ziyalı,

Azərbaycanın və Qazaxistanın əməkdar eczacısı, sehiyyə eləçisi, ali dərcəli eczacı;

Abdullayev Füzuli Cəbi oğlu (1949)

- Zərdab rayon Mərkəzi xəstəxanasının baş həkimi;

Abdullayev Kamran Maarif oğlu (1972)

- sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı, enerjinin alternativ mənbəyi üzrə elmlər namizədi;

Abdullayev Qəzənfər Cəbi oğlu (1940-2006)

- Zərdab rayon Məmmədqasılı kənd orta məktəbinin təcrübəli dil-ədəbiyyat müəllimi, Respublikanın Əməkdar müəllimi (1972);

Abdullayev Qüdrət Səfəralı oğlu (1909-1976)

- uzun illər təhsil sahəsində qüsursuz fəaliyyət göstərmiş dəyerli ziyalı, təcrübəli pedaqoq, klassik Azərbaycan ədəbiyyatının, fars və ərəb dillərinin mahir bilicisi, Zərdab rayonunun Əlvənd kənd orta məktəbinin tanınmış dil-ədəbiyyat müəllimi;

Abdullayev Maarif Nüsrət oğlu (1938-1996)

- texnika elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, İnşaat Mühəndisleri Universitetinin keçmiş prorektoru;

Abdullayev Məmməd Qasım oğlu (1910-1987)

- Büyük Vətən müharibəsində şərefli döyüş yolu keçmiş qəhrəman, zabit, təhsil sahəsində rəhbər vəzifələrdə çalışmış tarixçi-ziyalı;

Abdullayev Nüsrət Maarif oğlu (1969)

- texnika elmləri namizədi, Azərbaycan Memarlıq və İnşaat Mühəndisleri Universitetinin dosenti, istilik qaz-vintillasiya sistemi üzrə mütəxəssis, iş adamı;

Nazim Tapdıqoglu

Abdullayev Rəşid Məmməd oğlu (1939)

- uzun müddət «Binəqədineft» təchizat idarəsinin rəisi vəzifəsində çalışmış ziyalı;

Abdullayev Rüfət Cəbi oğlu (1942-1982)

- alim-aqronom, kənd təsərrüfatı mütəxəssisi, tanınmış xeyirxah ziyalı;

Abdullayev Telman Qasim oğlu (1947)

- Ucar rayon prokurorluğununda dəftərxana müdürü;

Abdullayev Tofiq Soltan oğlu (1956)

- Zərdab rayon İcra Hakimiyyəti Başçısının Aqrar məsələlər üzrə müavini vəzifəsində çalışan ziyalı, YAP Zərdab rayon təşkilatının sədri;

Abdulayeva Aida Sirac qızı (1951)

- istedadlı ziyalı, Bakı Məktəbəqadər Pedaqoji Texnikumunun müəllimi;

Abdullayeva Əminə Nüsrət qızı (1925-1996)

- 6 sayılı doğum evinin təcrübəli həkim-ginekoloqu, ali dərəcəli mama-ginekoloq;

Abdullayeva Fəridə Məmməd qızı (1942)

- təcrübəli ibtidai sinif müəllimi, metodist-müəllim;

Abdullayeva Nisa Məmməd qızı (1950)

- Sənaye Energetika nazirliyi nəzdində dövlət enerji nəzarət idarəsinin baş məsləhətçisi;

Abdullayeva Rəfiqa Cəmaləddin qızı (1930)

- uzun müddət Bakı şəhəri Nizami rayonundakı 1 sayılı Lal-kar məktəbində müəllim kimi çalışmış ziyalı, «Şərəf» ordenli əmək veteranı;

Abdurahmanov Asif Umbay oğlu (1955-1996)

- cəsur polis işçisi;

Abdurahmanova Mətanət Əhməd qızı (1961)

- keşmiş SSRİ Ali Sovetinin deputati;

Abidov İsmayıł Abid oğlu (1952)

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzdində Dövlət Əmək Mükəttişiliyinin baş əmək müfəttişi vəzifəsində çalışılan vətənpərvər ziyalı;

Adıgözəlov Batıl Surəddin oğlu

- müxtəlif məsul vəzifələrde çalışmış vətənpərvər ziyalı;

Adıgözəlov Xanlar Surəddin oğlu (1957)

- müxtəlif vəzifələrde çalışmış ziyalı, Körpükənd bələdiyyəsinin üzvü;

Ağayev Ağaisəyil Ağamirzə oğlu (1931-1992)

- uzun iller Bakı Kitabxanaçılıq Texnikumunun şöbə müdürü vəzifəsində çalışmış vətənpərvər ziyalı;

Ağayev Büyükkibi Ağa oğlu (1928)

- tibb elmləri doktoru, professor, akademik, «Şöhrət» ordenli həkim-cərrah, Əməkdar elm xadimi, Akademik M.Topçubaşov adına ETHTİ-nun direktoru, Azərbaycan «Beynəlxalq Şəfqət və Sağlamlıq Fondu»nın sədri;

Ağayev Maqsud Məhəmməd oğlu (1924)

- Büyük Vətən müharibəsi veterani, təcrübəli pedaqoq, ədəbiyyat müəllimi;

Ağayev Müslət Kərim oğlu (1945)

- uzun illər müəllim kimi fəaliyyət göstərmiş və kənd sovetinin sədri, icra nümayəndəsi, kolxoz sədri, bələdiyyə sədri vəzifələrində çalışmış vətənpərvər ziyalı;

Ağayev Tofiq

- Zərdab şəhər 1 sayılı orta məktəbin direktoru, ziyalı;

Ağayev Vaqif Ağahüseyin oğlu Laləhmədli (1951)

- müxtəlif məsul vəzifələrdə çalışmış ziyyəli, «RRS-VAM Beynəlxalq Müstəqil Auditor Firması»nın prezidenti, beynəlxalq dərəcəli auditor, Amerika Daxili Auditorlar İstututunun üzvü (2000-ci il), Azərbaycan Respublikası Auditorlar Palatası Kollegiyasının üzvü, «Audit» kitabının müəlliflərindən biri olan vətənpərvər ziyyəli;

Ağayev Zülfü (Zülfü Zərdablı) Səttar oğlu (1973)

- istedadlı şair, «Xoş günümüz qabaqdadır», «Şirvan ürəyidir Azərbaycanın» şeirlər kitablarının müəllifi;

Ağayeva Xatirə Ağaismayıl qızı

- BDU-nun müəllimi, AMEA-nın Tarix İstututunun elmi işçisi;

Aliyev Həmid Alihuseyin oğlu (1953)

- Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini, «Azərbaycan tarixi» (humanitar ixtisaslar üzrə) kafedrasının dosenti, tarix elmləri namizədi, 40 elmi məqale, 1 monoqrafiya, 2 dərs vəsaiti, 1 metodik göstərişin müəllifi;

Allahverdiyev Abdulla Seyid oğlu (1935-1995)

- Azərbaycanın əməkdar aqronomu, dəfələrlə kənd təsərrüfatı nailiyyətləri sərgisinin laureati (qızıl medal), Bakı Yaşıllıq Müəssisələri Baş İstehsalat İdarəsinin rəisi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmış ziyyəli;

Allahverdiyev Allahverdi Seyid oğlu (1908-1988)

- Timiryazev adına Moskva Kənd Təsərrüfatı İstututunun məzunu, müxtəlif məsul vəzifələrdə (Bakı şəhər Partiya Komitəsinin sədr müavini, Kənd Təsərrüfatı nazirinin birinci müavini) çalışmış ziyyəli;:

Allahverdiyev Faiq Seyid oğlu (1923)

- Azərbacan Respublikasının əməkdar hüquqşünası, fəxri prokurorluq işçisi, tanınmış hakim, Azərbaycan Respublikası Ali Məhkəmənin üzvü, Bakı şəhər Prokurorluğununda Məhkəmələrdə bacıilan ciyənat işləri üzrə nəzarət şöbəsinin, Respublika Prokurorluğununda Sıvasi Represiya qurbanlarının təmirə çıxarılmış, həsinin rəisi vəzifələrində çalışmış ziyyəli, Böyük Vətan müharibəsi elili, fəxri təqaüdücü;

Allahverdiyev Xəlil Tapdıq oğlu (1920-1994)

- uzun müddət Partiya və Sovet orqanlarında rəhbər vəzifələrde çalışmış ziyyəli;

Allahverdiyev Marat Allahverdi oğlu

- Dövlət Nəşriyyat Komitəsinin sədrı, Bakı şəhər Bərpaçılıq idarəsinin rəisi, Xalq Nəzarət Komitəsinin sədr müavini və Mədəniyyət nazirinin müavini, Rabitə nazirliyində tikinti idarəsinin rəisi vəzifələrində çalışmış ziyyəli, Azərbaycan SSR Ali Sovetinin keçmiş deputatı;

Allahverdiyev Məhyəddin (1962)

- güləş üzrə üçqat dünya çempionu, MOK-un keçmiş sədrı;

Allahverdiyev Rauf Allahverdi oğlu (1938)

- geolojiya-mineraloziya elmləri namizədi, Elmi-Tədqiqat İstututunda rəhbər vəzifədə çalışan ziyyəli;

Allahverdiyeva Xanparı Seyid qızı (1906-1967)

- müxtəlif vəzifələrdə çalışmış «Qırmızı Əmək Bayrağı» ordenli tanınmış təsərrüfatçı;

Aslanov Aslan

- uzun müddət orta məktəb direktoru vəzifəsində çalışmış ziyyəli;

**Aslanov Beydulla Aslan oğlu
(1949)**

- Ekolojiya və Təbii Sərvətlər nazirliyi ətraf mühit üzrə milli monitorinq departamentinin texniki təchizat şöbəsinin müdürü;

Babayev Aslan Astan oğlu

- Yaşıllaşdırma trestinin idare reisi;

**Babayev Ata Manaf oğlu
(1964)**

- texnika elmləri namizədi, Azərbaycan Dövlət Neft Akademiyasının dossenti, tanınmış pedaqoq;

Babayev Baba

- tanınmış ziyalı, filologiya elmləri namizədi;

Babayev Elçin (1965)

- istedadlı hərbçi, Qarabağ müharibəsinin iştirakçısı, vətənpərvər zabit, polkovnik, Ağcabədi rayonun hərbi komissarı;

Babayev Eyyub Astan oğlu

- Göyçay rayon Pasport-masa qeydiyyat idarəsinin reisi;

Babayev Hacı Əliağa Babəli oğlu

- «Sibir-Azərbaycan» dostluq cəmiyyətinin vitse-prezidenti, Novosibirsk şəhərindəki «Peqas» firmasının baş direktoru;

Babayev Hacı Xanəli Babəli oğlu (1963)

- Mingəçevir şəhərinin baş axundu, ziyalı, filologiya elmləri namizədi;

Babayev Lütvəli Babəli oğlu

- Zərdab rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri namizədi;

Babayev Nağı bəy (1869)

- zəmanəsinin tanınmış nüfuzlu şəxsiyyəti;

Babayev Sərdar Mahmud oğlu

- Böyük Vətən müharibəsi illərində şərflı döyüş yolu keçmiş döyüşçü, uzun müddət təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışılan ziyalı;

Babayev Zülfü

- fizika-riyaziyyat elmləri namizədi;

Babayeva Xuraman (Xuraman Zərdab) Ağaklısı qızı (1966)

- kövərk qəlbli şair, «Elin səsi» qəzetinin əməkdaşı;

Babayeva Şəfiqə (1917)

- məktəbdar müəllim, təcrübəli ziyalı;

Bağırıov Abbas (Kərbəlayı-Məşadi Seyid Abbas) Tənzil oğlu (1939-2001)

- Azərbaycan Respublikasının əməkdar iqtisadçısı, «Əməkda fərqlənməyə görə» medalı ilə təltif olunmuş böyük nüfuz sahibi, xeyriyyəçi;

Bağırıov Damad Abbas oğlu (1961)

- Azərbaycan Dövlət İqtisad Universitetində «Vergi və vergiqoyma» kafedrasının professoru, Məliyyə-Kredit fakültəsinin dekanı, «Audit» jurnalının redaksiya heyətinin üzvü, Respublika İqtisadçılar İttifaqının «Maliyyə nəzarəti və audit» departamentinin reisi, 60-dan çox elmi məqalənin, 7 monoqrafiyanın, 12 tədris programı və metodik göstərişin müəllifi;

Bağırıov Mirağa Tənzil oğlu (1949)

- Zərdab rayon dövlət arxivinin müdürü, ziyalı;

Bağırıov Mirəli Abbas oğlu

- Respublika Rabitə Nazirliyinin Beynəlxalq Hesablamlar və Əlaqələr Mərkəzinin baş mühasibi;

Bağırıov Mübariz

- iqtisad elmləri doktoru;

Bağırıeva Məleykə Xanlıq qızı (1961)

- Bakıda yaşayan tanınmış nümunəvi ticaret işçisi, ziyalı;

Bahar Mövlənə Mirzə

- şair, səyyah, tacir, fars və türk dillərində divan yaratmış dövrünün görkəmli şəxsiyyəti;

Nəsrullaxan Şirvani (1931-1983)

Baxışova İradə

- Azərbaycan SSR Ali Sovetinin sabiq deputati;

Bayramov Arif Mustafa oğlu (1938)

- tikinti sahəsi üzrə təcrübəli mütəxəssis, ziyalı;

Bayramov Bayram Nəsib oğlu

- uzun müddət məktəb direktoru vəzifəsində çalışmış ziyalı;

Bayramov Əlibaba Arif oğlu (1966)

- Azəriqazın regionlar üzrə qaz istismar idarəsinin kadrlar üzrə mütəxəssisi;

Bayramov Mirzə Qoca oğlu (1965)

- 99 sayılı Xətai rayon Mənzil İstismar sahəsinin baş mühəndisi, ziyalı;

Bayramov Talib Məhəmməd oğlu (1931)

- Dövlət qulluğu veterani, müxtəlif vəzifələrdə çalışmış ziyalı, tanınmış hüquqşunas;

Bayramov Ziyaddin Yusif oğlu

- təqəddüde olan tanınmış təcrübəli biologiya müəllimi;

Bədəlov Səvalan Mehdiqulu oğlu (1923-1993)

- tanınmış pedaqqoq, müxtəlif vəzifələrdə çalışmış ziyalı;

Bədir Abbasoğlu

- Qaçaq hərəkatının görkəmli iştirakçısı, vətənpərvər, mərd, mübariz;

Bilalov Cəlal

- Zərdab rayon mühərribe və əmək veteranları şurasının sədri;

Böyük Cərcis Peyğəmbər

- qəbri Beyləqan rayonundakı «Peyğəmbər» qəbiristanlığında ziyarətə çevrilmiş mümqəddəs ocaq, dövrünün böyük cəfəkes şəxsiyyəti, haqq-ədalət vurğunu;

Bünyadov Fikrat Zeynal oğlu (1929)

- 45 il məktəb direktoru vəzifəsində çalışmış ziyalı, Zərdab rayon Aşağı Seyidlər kənd məktəbinin təcrübəli

coğrafiya müəllimi, qabaqcıl maarif xadimi (1972);

Bünyadov Hamlet Zeynal oğlu (1935)

- uzun illər Sintetik-kauçuk zavodunda şöbə müdürü, 17 il Neftçay zavodunda direktor müaivini vəzifələrində çalışmış ziyalı;

Bünyadov Maqbet Zeynal oğlu (1937)

- Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Sirkinin sabiq direktoru, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru;

Bünyadov Zeynal Binnət oğlu (1899-1972)

- Zərdab rayonunun Əlvənd kənd orta məktəbinin direktoru vəzifəsində çalışmış vətənpərvər ziyalı, 60 ilə yaxın pedaqqoji sahədə qüsursuz fəaliyyət göstərmiş görkəmli məktəbdar müəllim;

Cavadov Cəlal Əhməd oğlu

- Böyük Vətən müharibəsi iştirakçısı, 416-ci Azərbaycan (Taqanqor) diviziyanının bayrağını Berlinə getirən 2 «Şöhrət» ordenli qəhrəman;

Cavadov Zabit Şirin oğlu (1942)

- Respublika mədəniyyət nazirliyinin baş inspektoru, nazirliyin baş idarəsinin rəis müavini vəzifələrində çalışmış ziyalı, bacarıqlı mədəni-maarif işçisi, özfəaliyyət və klub işinin bilicisi, publisist, «Mühakimə» qəzetinin baş redaktoru;

Cavadova İradə

- istedadlı radio jurnalisti, Azərbaycan Dövlət Televiziya və Radio verilişleri şirkətinin əməkdaşı;

Cəbiyev Əlihüseyin Əlibala oğlu (1940)

- Zərdab şəhər 1 sayılı orta məktəbinin «Şərəf Nişanı» ordenli (1976) riyaziyyat müəllimi, Respublikanın Əməkdar müəllimi (1972);

Cəfərov Aman Cəmaləddin oğlu (1939-2008)

- uzun illər Körpükənd kənd Sovetinin sədri vəzifəsində çalışmış təcrübəli ziyalı, nüfuzlu el ağsaqqalı;

Cəfərov Azər Məmməd oğlu (1954)

- Binəqədi və Nərimanov rayonlarının prokuroru (1992-2000), Baş Prokurorluğun hüquq təminat şöbəsinin rəisi (2000-2004), Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəisi, Respublikanın əməkdar hüquqşunası, III dərəcəli dövlət adlıyyə müşaviri, hüquq elmləri doktoru, fəxri prokurorluq işçisi, Məhkəmə-Hüquq Şurasının üzvü, «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilmiş ziyalı, Beynəlxalq Prokurorlar və Beynəlxalq Antikorrupsiya Orqanları assosiasiyanlarının üzvü;

Cəfərov Cəfər Cəmaləddin oğlu (1920-1990)

- tanınmış müəllim, müxtəlif vəzifələrdə (Məlikli və Bıçaqqı kənd orta məktəbinin direktoru, «Oktjabr İnqilabı» kolxozunun sədri) çalışmış ziyalı;

Cəfərov Eldəniz Cəfər oğlu (1949)

- yol-tikinti və maşınqayırma sahəsi üzrə mütəxəssis, mühəndis-ziyalı;

Cəfərov Gülbala Abbas oğlu (1935-2007)

- kimya elmləri namizədi, ATU-nun əcazçılıq fakultəsinin kafedra həmkarlar təşkilatının sədri;

Cəfərov Firdovsi Aman oğlu (1965)

- «Zərdabi LTD» MMC Nəşriyyat Poligrafiya müəssisəsinin təsisçisi, Qara-bağ mühərribəsində şərəflü döyük yolu keçmiş ehtiyatda olan zabit, sahibkarlıq fealiyyəti ilə məşğul olan iş adamı, vətənpərvər ziyalı;

Cəfərov Xeyrulla Camaləddin oğlu (1936)

- kənd təsərrüfatı sahələri üzrə müxtəlif vəzifələrdə (baş agronom və s.) çalışmış ziyalı;

Cəfərov Qalası Səməd oğlu

- uzun müddət müxtəlif məsul vəzifələrdə (Zərdab RPK-nin birinci katibi və s.) çalışmış ziyalı;

Cəfərov Qardaşxan Səməd oğlu (1953)

- tanınmış iş adamı, iqtisadçı, xeyriyyəçi, vətənpərvər ziyalı;

Cəfərov Məmməd Yusif oğlu (1922-1986)

- əczaçı-həkim, «Qırmızı Bayraq», «Qızıl Ulduz», «I dərəcəli Vətən Müharibəsi» ordenlərinə layiq görülmüş vətənpərvər ziyalı;

Cəfərov Səfər Cəfər oğlu (1948)

- müxtəlif illərdə məktəb direktoru, pambıq məntəqəsinin müdürü və kolxoz sədri vəzifələrində çalışmış ziyalı;

Cəfərov Zivər Hüseyn oğlu (1948)

- qabaqcıl maarif əlaçısı, vətənpərvər ziyalı, 5 sayılı Kimya-biologiya təma-yülli litseyin müəllimi;

Cəfərova Alidə Aman qızı (1967)

- Volodarski adına toxuculuq fabrikinin mühəndis- texnoloqu vəzifəsində çalışmış təcrübəli mütəxəssis, «Zərdabi LTD» MMC-nin poligrafiya üzrə mühəndis-texnoloqu ;

Cərullayev Cərulla Mirzə oğlu (1942)	- Zərdab rayon Maliyyə idarəsinin rəisi, xeyirxah ziyali;
Cərullayev Şahmərdan Əlimərdan oğlu	- texnika elmləri namizədi, tanınmış neftçi, «Azərneft»də şöbə müdürü vəzifəsində çalışan ziyali;
Cərullazadə Cərulla Tərlan oğlu (1912-2007)	- müxtəlif rayonlarda səhiyyə şöbəsinin müdürü vəzifəsində çalışmış görkəmli həkim, Zaqafqaziya Həmkarlar İttifaqının səlahiyyətli həkimi, «Səhiyyə eləçisi», tanınmış ziyali;
Cərullazadə Çingiz Cərulla oğlu (1944)	- tibb elmləri doktoru, professor, Amerika Oftalmologiya Akademiyasının üzvü, «Neftçilər» xəstexanasında oftalmologiya şöbəsinin müdürü, Bakının Yasamal rayonundakı OFKO göz klinikasının baş həkimi;
Cərullazadə Nigar Cərulla qızı (1950)	- Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, əməkdar incəsənet xadimi, «Tərəqqi» medallı ziyali, Respublika Bəstekarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru;
Davudov Zabit	- «Ziya» Məhdud Məsulliyyətli Cəmiyyətinin sədri, şair, ziyali;
Eminli Bəhlul Nuru oğlu (1957)	- tanınmış publisist, «İqtisadiyyat və həyat» jurnalının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü;
Eminov Ağa	- vətənpərvər ziyali, təcrübəli publisist;

Eminov Ağahüseyn Abdulhüseyn oğlu (1940)	- uzun illər Azərbacyan Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə çalışmış ziyali, H.B.Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətin Prezidentinin müavini, «Güzgüt» satirik-siyasi qəzetiñin baş redaktorunun birinci müavini;
Eminov Bəhlul Aydın oğlu	- müxtəlif vəzifələrdə çalışmış dəyərli ziyali;
Eminov Lətif	- tanınmış vətənpərvər, xeyirxah ziyali;
Eminov Məhəmməd Səftər oğlu (1950)	- Körpükənd poçt şöbəsinin müdürü;
Eminov Muxtar Məhəmməd oğlu (1961)	- tanınmış hüquqşunas, Baş ədliyyə müşaviri, Beyləqan rayonunun prokuroru;
Eminov Telman Əkbər oğlu (1938-200)	- Sumqayıt tikinti materialları kombinatının direktoru vəzifəsində çalışmış ziyali;
Eminov Yaman Məhəmməd oğlu (1966)	- Azərbaycan Memarlıq və İnşaat Mühəndisleri Universitetinin dəmir beton və daş konstruksiyaları kafedrasının dosenti, «Inşaat» fakultasının tədris işləri üzrə dekan müavini, texnika elmləri namizədi;
Eyvazov Aslan Qüddəsər oğlu (1926-2005)	- filologiya elmləri doktoru, BDU-nin professoru;
Əbdi Mövlana Şirvani (1527-1567)	- təsəvvüf təriqətinə bağlı ruhani, dövrünün gözəl və əvəzsiz qələm sahibi, şair, qəzəlxan;

Nazim Tapdıqoglu**Əbu Tahir Şirvani**

- dövrünün görkəmli, elmlı nüfuz sahibi, şair;

Əfəndiyev Davud İbrahim oğlu (1934)

- geologiya-minerologiya elmləri nami-zədi, tanınmış ziyyali;

Əfəndiyev Eldar Məmməd oğlu

- Respublika Prokurorluğununda mətbuat xidmətinin rəisi, hüquq elmləri nami-zədi, «Hüquq ədəbiyyatı» nəşriyyatının direktoru;

Əfəndiyev İsam

- Qori Müəllimlər Seminariyasının məzunu, tanınmış məktəbdar müəllim, coğrafiya və riyaziyyat elmlərinin məhir bilicisi, müxtəlif vəzifələrdə çalışmış vətənpərvər ziyyali;

Əfəndiyeva Lala Davud qızı

- Fransanın Paris Universitetinin professoru;

Əfəndiyeva Narinc İsam qızı

- tanınmış ziyyali, təcrübəli təhsil işçisi;

Əfəndiyeva Sara İsam qızı (1934)

- təcrübəli ədəbiyyat müəllimi, filoloq-ədəbiyyatşunas;

Əfəndiyeva Şövkət İsam qızı

- tanınmış ziyyali, təcrübəli müəllim, qabaqcıl təhsil işçisi;

Əhədov Əhəd İsmayıł oğlu (1952-2009)

- Rusiya Federasiyasının Krasnodar vilayətinin Yeysk şəhərində yaşamış və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş iş adamı, «Drujba» MMC-nin baş direktoru vəzifəsində çalışmış ziyyali;

Əhmədov Bahram Şamil oğlu (1931-2008)

- müxtəlif məsul vəzifələrde çalışmış ziyyali;

Zərdab ensiklopediyası**Əhmədov İsaməddin Cavad oğlu**

- ziyyali, publisist, «Əkinçi» qəzetinin redaktoru;

Əhmədov Məhəmməd Bəbiş oğlu (1936)

- tanınmış iqtisadçı, şair, publisist, «Azərbəkitab»ın müfəttişi olmuş ziyyali;

Əhmədov Mirseyib Seyidəmir oğlu (1928-2007)

- Zərdab şəhər 1 sayılı orta məktəbin «Əməkde fərqlənməye görə» medali (1966) ilə təltif edilmiş təcrübəli dil-ədəbiyyat müəllimi;

Əhmədzadə Vüdadi Əbülfət oğlu (1940)

- təcrübəli orqan işçisi, 31 sayılı Bakı şəhər Dövlət notariat kontorunun dövlət notariusu;

Əkbərov Aslan Əlif oğlu (1955)

- Daxili İşlər orqanlarında çalışan polis polkovnik-leytenantı;

Əlfaim Əziz

- Respublika Veteranlar Şurasının katibi, tanınmış ziyyali;

Əlili Amil Ağaisimayıl oğlu (1986)

- İqtisadi İnkişaf nazirliyinin regionların inkişafı və dövlət programları şöbəsinde sektor müdürü vəzifəsində çalışan istedadlı ziyyali, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi;

Əliyev Abbas Murad oğlu (1958)

- İqtisadi İnkişaf nazirliyinin mətbuat xidmətinin rəhbəri, vətənpərvər ziyyali;

Əliyev Abdurrahman Böyükkişi oğlu (1935)

- Bakı Şəhər Yollarının İstismarı İdarəsində plan şöbəsinin müdürü;

Əliyev Ağasəf Abdi oğlu (1922-1983)

- Büyük Vətən müharibəsi iştirakçı, uzun illər Zərdab rayon təbiəti mühabizə cəmiyyətinin sədri vəzifəsində işləmiş ziyyali;

Əliyev Akif (1941)	- Hidroloji ekspedisiyada Şirvan destəsinin rəisi, təcrübəli mütəxəssis;
Əliyev Alməmməd	- rayonun tanınmış nüfuzlu şəxsiyyəti, xeyriyyəçi;
Əliyev Büyükkibi İbrahim oğlu (1917-2009)	- məktəbdar müəllim, Böyük Vətən müharibəsi iştirakçısı, tanınmış ağısaqqal, ziyanlı;
Əliyev Ədalət İsrail oğlu (1952)	- «Güzgű» qəzetiñin baş redaktorunun müavini, Həsən bəy Zərdabi adına xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü;
Əliyev Əsəd Niftalı oğlu (1962)	- 36 sayılı Suraxanı rayon musiqi məktəbinin müəllimi, həzin səsə malik xanəndə;
Əliyev Fazıl Salim oğlu (1940-1993)	- Azərbaycan Televiziyası ve Radiosu verilişləri şirkətinin musiqi proqramları şöbəsinin əməkdaşı, Mədəni-Maarif texnikumunda müəllimi kimi çalışmış ziyanlı;
Əliyev Xancan Alichan oğlu (1962)	- Rusyanın Saratov vilayətində yaşayın və sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı;
Əliyev Qarakişi İbrahim oğlu (1922-1999)	- Böyük Vətən müharibəsi iştirakçısı, bir sıra vəzifələrdə çalışmış ziyanlı;
Əliyev Niftalı İbrahim oğlu (1924)	- uzun illər mühasib vəzifəsində çalışmış vətənpərvər ziyanlı;
Əliyev Zaur Alichan oğlu (1937)	- Rusyanın Saratov vilayətində yaşayın və sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı;

Əliyeva Aygün Ədalət qızı (1981)	- Böyük Britaniyanın London şəhərində yaşayın və tercüməçilik fəaliyyəti ilə məşğul olan istedadlı, vətənpərvər ziyanlı;
Əliyeva Badam Əşrəf qızı (1926-2008)	- uzun müddət Azərbaycan Respublikasının Baş prokurorluğununda dəftərxana müdürü vəzifəsində çalışmış ziyanlı;
Əliyeva Dilərə Hasil qızı (1972)	- Azad Azərbaycan Televiziyasında SOY productionun yayılmışlığı «Çalçaçıır» verilişinin aparıcısı, Respublikanın əməkdar artisti;
Əliyeva İfrat Səlim qızı (1938)	- uzun müddət BDU filologiya fakülətinin əyani şöbəsinin dekan müavini (1979-1994) və həmin təhsil ocağının qiyabi və axşam təhsili üzrə prorektor vəzifələrində çalışmış ziyanlı, Respublikanın əməkdar müəllimi, filologiya elmləri doktoru, BDU «Müasir Azərbaycan ədəbiyyatı» kafedrasının professoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü;
Əliyeva Jalə Fazıl qızı (1966)	- Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, filologiya elmləri doktoru, BDU-nun professoru;
Əliyeva Raya Səlim qızı (1937)	- uzun illər Azərbaycan Respublikası Təhsil nazirliyində məktəbəqədər şöbənin və Azərbaycan Komsomol Mərkəzi Komitəsində ümumtəhsil sektorunun müdürü vəzifələrində çalışmış ziyanlı;

Nazim Tapdıqoglu

Əliyeva Zeynəb Məhəmməd qızı (1948)

- 18 il Nəsimi rayon uşaq bağçasında müdür vəzifəsində çalışmış ziyalı, Bülbül adına orta ixtisas musiqi məktəbinin nüfuzlu müəllimi;

Əmiraslanov İsa Tapdıq oğlu (1939)

- nüfuzlu ziyalı, təcrübəli müəllim;

Əmiraslanov Məhəmməd İsa oğlu (1963)

- Rusiya Federasiyasının Xabarovsk şəhərində milis polkovnikı;

Əmiraslanov Tapdıq Əmiraslan oğlu (1917)

- müxtəlif vəzifələrdə çalışmış ziyalı;

Əmiraslanov Musa Tapdıq oğlu (1941)

- Sumqayıt Üzvi-sintez zavodunun sahə rəisi vəzifəsində çalışan ziyalı;

Əmirəliyev Əmirəli Qulu oğlu (1923)

- «Qabaqcıl maarif xadimi», təcrübəli pedaqqoq, vaxtılı 416-ci Azərbaycan-Taqanroq diviziyası Veteranlar Şurasının rəhbəri olmuş ziyalı, Respublika Veteranlar Şurası Rəyasət Heyətinin üzvü;

Əmirəliyev Ənvər Mehdi oğlu (1923)

- müxtəlif mətbuat orqanlarında çalışmış jurnalist, 416-ci diviziyanın tərkibində Mozdokdan Berlində qədər döyüş yolu keçmiş birinci dərəcəli vətən müharibəsi əliyi;

Əmirəliyeva Lalə Rza qızı (1965)

- Zərdab RİH başçısı aparatının təhsil, səhiyyə, mədəniyyət şöbəsinin böyük referenti, «Tərəqqi» medali (2005) ilə təltif olunmuş ziyalı;

Əmrəhov Ağəli Hacı oğlu (1963)

- Rabitə nazirliyinin Zərdab-Kürdəmir rayonları üzrə səlahiyyətli nümayəndəsi;

Əzizov Ərzuman Baloğlan oğlu (1936)

- iqtisad elmləri namizədi, Dövlət Əmlak Komitəsinin şöbə rəisi;

Zərdab ensiklopediyası

Əsədov Natiq Şükür oğlu (1962)

- texnika elmləri namizədi, Azərbaycan İnşaat Mühəndisləri Universitetinin dosenti;

Əsədov Şükür Əmrəhə oğlu

- 225 sayılı Yasamal rayon orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışmış ziyalı, qabaqcıl maarif xadimi;

Əsədova Natəvan Şükür qızı (1964)

- Fizika-riyaziyyat təməyülli litseyin müəllimi, fizika-riyaziyyat elmləri namizədi;

Feyzullayev Rəhman İbrahim oğlu (1955)

- Zərdab rayon İcra Hakimiyyəti Başçısının Təhsil, Səhiyyə, Mədəniyyət məsələləri üzrə müavini;

Fəridəddin Əbülhəsən Əli ibn-Əbdülkərim Şirvani (XII əsr)

- dövrünün təhsil görmüş nüfuzlu şəxsiyyəti, alim, şair, otuz il müddəlində ulduzların və seyyarələrin hərəkatı və nücum elmi haqqında tədqiqat apararaq 1146-ci ildə ulduzların cədvəlini tərtib etmiş münəccim;

Ferruxi Şirvani

- Şirvan padşahı Mənuçəhrün məddahı olmuş ve maraqlı şeirlər qoşmuş dövrünün tanınmış şairi;

Fətəliyev Hasil (1959)

- texnika elmləri doktoru, Gəncə Kənd Təsərrüfatı Akademiyasının müəllimi;

Fətəliyev İsmayıł (1947)

- Zərdab rayon İHB-nin İsaqbağı kəndi üzrə nümayəndəsi, 14 il (1979-1993) məktəb direktoru vəzifəsində çalışmış ziyalı;

Fətəliyev Kəmaləddin (1920-1991)

- tanınmış vətənpərvər ziyalı;

Fatəliyev Səxavət (1956)

- Zərdab rayon Pambıqtəmizləmə zəvadunun direktoru;

Fatizadə İlqar Fəti oğlu

- Azərbaycan Respublikasının Maliyyə nazirinin müavini;

Fatizadə Rima Fəti qızı

- Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad elmləri namizədi;

Gülməmmədov Gülməmməd Nurəhməd oğlu

- müxtəlif məsul vəzifələrdə çalışmış ziyanlı;

Gülməmmədov Nurəhməd

- vətənpərvər ziyanlı, Əmək Qəhrəmanı;

Gülməmmədov Vaqif

- tanınmış həkim, ziyanlı;

Hacı Lətifə xanım Həsən qızı

- Azərbaycan Televiziyasının əməkdaşı, «Hacı Zeynalabdin Tağıyev», «Dan ulduzu», «Yusif Məmmədəliyev», «Qızıl qələm» mükafatları laureati, «Qabaqcıl maarif əlaçısı»;

Hacı Səmid Cavadov

- Xanməmmədli kəndinin nüfuzlu el ağısaqqalı;

Hacıyev Ağamir Şahverdi oğlu (1958)

- Ucar açıq tipli Konserv zavodunun baş texnoloqu;

Hacıyev Xələf Musaxan oğlu (1928-2007)

- «Qabaqcıl Maarif Xadimi», «Qırmızı Əmək Bayrağı», «Qırmızı Ulduz» ordenləri təsərrüfat rəhbəri, rayon Ağsaqqallar Şurasının sədri vəzifəsində çalışmış ziyanlı;

Hacıyev Nizami Şahverdi oğlu (1952)

- Mingəçevir şəhər 16 sayılı orta məktəbin tədris işləri üzrə direktor müavini;

Hacıyev Rasim Hacı oğlu

- tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin dosenti;

Hacıyev Rauf

- görkəmlı bəstəkar, professor, Azərbaycan SSR-nin sabiq mədəniyyət naziri (1965-ci il);

Hacıyev Şahverdi Fəxrəddin oğlu (1926-2004)

- müxtəlif vəzifələrdə (20 il Korpükənd kəndində kolxoz çədri və s.) çalışmış bacarıqlı, işgüzar teşkilatçı, vətənpərvər ziyanlı;

Hacıyev Tofiq Mirabdulla oğlu (1962)

- Azərbaycan Dövlət Pedaqoji İnstitutunun təcrübəli, istedadlı fizika müəllimi;

Heydərli Əkbər Zakir oğlu (1908)

- biologiya elmləri namizədi, təcrübəli ziyanlı;

Heydərov Muradəli Şahbağat oğlu (1922)

- «Şöhrət» ordeni (hər 3 dərəcəsi) və II Dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilmiş mərd mübariz, Böyük Vətən müharibəsi qəhrəmanı, 416-ci diviziyanın tərkibində Berline qədər şərəflü döyüş yolu keçmiş döyüşçü, ölkə əhəmiyyətli pensiyaçı;

Həbib (1470-1520)

- Azərbaycanın məşhur şairi, dövrünün böyük nüfuz sahibi, Şah İsmayıllı tərəfindən «Məliküşşüara», «Gürzəddin» adlandırılan, şeirlərində insan ləyaqətini, gözəlliyi və məhəbbəti böyük ustalıqla tərənnüm edən həzircavab şair;

Həmidov Ələddin («Mama-oğlu», «Cəfəkeş», 1941)

- istedadlı vətənpərvər şair, yazıçı, ziyanlı, xeyriyyəçi;

Həmidov İsrafil Fəzail oğlu
(1948)

- «Dövlət Qulluğunda fərqlənməyə görə» medalı (2006) ilə təltif olunmuş ziyalı, Zərdab RİH başçısı aparatının ərazi-idarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdürü;

Həsənov Abdulla Həsən oğlu
(1962)

- müxtəlif vəzifalarda çalışmış ziyalı, Körpükənd bələdiyyesinin sədri;

Həsənov Araz Ələddin oğlu
(1966)

- təcrübəli polis işçisi, polkovnik-leytenant, Respublika Dövlət Kömrük Komitəsinin müstəntiqi;

Həsənov Aydəniz Əli oğlu
(1962-2003)

- Respublika Kənd Təsərrüfatı Nazirliyinin Respublika şəhər Yaşıllaşdırma Trestinin Respublika Dövlət Torpaq və Xəritəçəkma Komitəsinin mərkəzi aparatlarının məsul vəzifələrində çalışmış, Respublikanın tanınmış təcrübəli təsərrüfat işçisi olmuş ziyalı;

Həsənov Barat Talib oğlu
(1970)

- Rusiya Federasiyasının Volqaqrad vilayətinin Djerzinski rayonunda yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı, xeyriyyəçi, «Azerbaycan» diasporunun sədri;

Həsənov Dəmir Həsənqulu oğlu
(1941)

- 35 il dünya səyahətində olmuş dənizçi-diplomat, böyük nüfuz sahibi, tanınmış ziyalı;

Həsənov Eldəniz Əli oğlu
(1958)

- 7 kitab və 100-dən çox elmi-publisist məqalələrin müəllifi, kənd təsərrüfatı elmləri namizədi, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Respublika Torpaq və Xəritəçəkma Komitəsinin şöbə reisi vəzifəsində çalışmış ziyalı, Dokuçayev adına Rusiya Torpaqşunaslar Cəmiyyə-

yətiniñ üzvü, BMT-nin Səhralaşmaya qarşı Mübarizə Konvensiyasının eksperti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmetinin Bakı Şəhər Ərazi idarəsinin baş mühəndisi;

Həsənov Əhməd Səfər oğlu
(1938)

- nüfuzlu el ağsaqqalı;

Həsənov Ələddin Tapdıq oğlu
(1935)

- Partiya və Sovet orqanlarında müxtəlif məsul vəzifələrde (Masallı RPK-nin birinci katib və s.) çalışmış ziyalı;

Həsənov Əli Həsənqulu oğlu
(1930-1980)

- lələehməddi tayfasının nüfuzlu şəxsiyyəti, el-oba ağsaqqalı, təcrübəli müəllim;

Həsənov Faiq Həmzə oğlu
(1952)

- şəhid M.Ümudov adına Xasa doqquzilik məktəbinin direktoru, nüfuzlu ziyalı;

Həsənov Fikrat Dəmir oğlu
(1945)

- uzun illər Zərdab rayon Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsində çalışan ziyalı;

Həsənov Həsən

- Zərdab rayon qaz istismar idarəsinin rəisi;

Həsənov Həsənbala Qulu oğlu
(1935-1977)

- nüfuzlu ziyalı, təcrübəli müəllim;

Həsənov Hüseyn Dəmir oğlu
(1933)

- uzun müddət müxtəlif məsul vəzifələrdə (partiya orqanlarında) çalışmış, el ağsaqqalı, Dövlət Qulluğu veteranı, «Şərəf Nişanı» ordenli ziyalı, təqəüdə olan fəal ictimaliyətçi;

Həsənov İdayəddin Tapdıq oğlu (1948)

- Şamaxı ve Göyçay rayonlarının polis şöbəsinin rəisi vəzifəsində çalışmış ziyanlı, polkovnik-leytenant;

Həsənov Məmmədtagı Məhəmmədəli oğlu (1924-2008)

- kənd təsərrüfatı elmləri namizədi, uzun illər Zərdab rayon Bitki-Mühafizə idarəsinin rəisi vəzifəsində çalışmış ziyanlı;

Həsənov Saməddin Tapdıq oğlu (1946-2002)

- Respublika Maddi-Texniki Təchizat Komitesinin Zərdab rayon rayonlararası təchizat bazasının rəisi, xeyriyyəçi;

Həsənov Zabil Qabil oğlu (1964)

- Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «General Səlimov» adlı gəmisində baş mexanik vəzifəsində çalışan vətənpərvər ziyanlı;

Həsənova Raifa Ələddin qızı

- Kooperasiya Universitetinin müəllimi;

Həsənova Rəmziyə Ələddin qızı

- təcrübəli həkim-ginekoloq, Ginekoloji Mərkəzinin uşaq həkimi;

Hüseynov Elman Baloğlan oğlu (1962)

- Az.Döv. DYQSC-nin Yol təsərrüfatı istehsalat birliliyinin baş dispeçeri;

Hüseynov Hacı (1911-...)

- Respublikanın əməkdar müəllimi, «Qabaqcıl maarif xadimi», ziyanlı, təcrübəli fizika müəllimi;

Hüseynov Kamal Qədir oğlu (1918)

- uzun illər məktəb direktoru vəzifəsində çalışmış müəllim, el ağsaqqalı;

Hüseynov Nəsimi Hüseynəli oğlu (1949)

- Zərdab rayon Təhsil Şöbəsinin müdürü, Respublikanın əməkdar müəllimi, «Əmək igidiyiye görə» medalı ilə təltif olunan dəyerli ziyanlı;

Hüseynov Rasim Hacı oğlu (1956)

- M.A.Topçubaşov adına ETKTİ-nin endokrin cərrahlığı şöbəsinin həkimi, cərrah-endikrinoloq, tibb elmləri namizədi;

Hüseynov Sultan Məşədi Sultan oğlu (1922)

- Büyük Vətən müharibəsi illərində şərəflü döyüş yolu keçmiş və itgın düşmüş döyüşçü;

Xanməmmədov Məmməd Xanməmməd oğlu

- müxtəlif məsul vəzifələrdə çalışan vətənpərvər ziyanlı;

Xəlilov Abdurrahim

- Çernobil əllişlerinin Zərdab rayonu üzrə koordinatoru;

Xəlilov Aruz Rəhim oğlu

- Zərdab rayon İHB-nin Əlvənd kəndi üzrə nümayəndəsi;

Xəlilov Cavanşir Təhməz oğlu (1950)

- Zərdab rayon kənd təsərrüfatı işçiləri həmkarlar ittifaqının sədri vəzifəsində çalışan ziyanlı;

Xəlilov Əjdər Nəcəfqulu oğlu

- kimyaçı alim, tanınmış ziyanlı, Pedaqoji Universitetin ümumi kimya kafedrasının dosenti;

Xəlilov Ənvər Xəlil oğlu (1915-1986)

- biologiya elmləri doktoru, professor, AMEA-nın Botanika İnstitutunun baş elmi işçisi, görkəmlü ziyanlı;

Xəlilov Xəlil Əmirəslan oğlu

- Karkov Sənaye İnstitutunun məzunu, Ucar Biyan zavodunda çalışmış ziyanlı, Zərdabın ilk ziyanlılarından biri;

Xəlilov Xəlil Ömər oğlu (1919)

- müxtəlif orden və medallarla təltif edilmiş mühərribə veteranı, Rayon Sovetinin deputati, uzun illər məktəb direktoru vəzifəsində çalışmış ziyanlı;

Xəlilov Xəlil Saleh oğlu
(1916-2002)

- Zərdab rayon Şəftəhal kənd orta məktəbinin təcrübəli ibtidai sınıf müəllimi, qabaqcıl maarif xadımı (1972);

Xəlilov Molla Qəhrəman

- Şəftəhal kəndinin tanınmış el ağısaq qalı, şəhid atası;

Xəlilov Nadir Əhməd oğlu
(1938)

- təcrübəli kinomatoqraf, vətənpərvər ziyalı, Dövlət Kinomatoqrafiya Komitəsində baş inspektor, AzTV-də baş redaktor müavini, Tərcümə Mərkəzində sədr müavini vəzifələrində çalışmış ziyalı;

Xəlilov Nadir Xəlil oğlu

- geologiya-mineraloziya elmləri nami-zədi, Bakı şəhər Yaşılışdırma Tərsinin müdürü vəzifəsində çalışmış ziyalı;

Xəlilov Nahid Qabil oğlu
(1955)

- polkovnik, 2 Saylı Təcridxananın rəisi;
- hərbi hazırlıq üzrə müəllim, Qarabağ müharibəsində şərəfli döyüş yolu keçmiş ziyalı;

Xəlilov Ömər Xəlil oğlu
(1955)

- Zərdab rayon Qoruqbağı kənd poçt idarəsinin müdürü;

Xəlilov Teyyub Bağı oğlu
(1966)

- Zərdab rayon mədəniyyət evinin bədii rəhbəri, şair, el sənətkarı;

Xəlilov Zülfü

- müxtəlif məsul vəzifələrdə çalışmış ziyalı;

Xəlilova Afət Ənvər qızı
(1960)

- kənd təsərrüfatı elmləri namizədi, Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin dosenti;

Xəlilova Büyükxanım Xəlil qızı

- uzun müddət Yeyinti Sənaye nazirliyində laboratoriya müdürü vəzifəsində çalışan ziyalı;

Xəlilova Zəmilə Xəlil qızı
(1913-2007)

- uzun müddət müxtəlif rayonlarda və Bakı şəhərində çalışmış görkəmli əczaçı;

Xəlilova Güllü

- Respublika Qadınlar Cəmiyyəti Zərdab rayon şöbəsinin sədri;

İbişov İsmayıł (1926-2003)

- «Lenin» və «Qırmızı Əmək Bayrağı» ordenli görkəmli təsərrüfatçı, kolxoz sədri (1970-1995-ci illər) vəzifəsində çalışmış ziyalı;

İbişov Müğdat Məmməd oğlu
(1952)

- təcrübəli həkim, ziyalı;

İbrahimov Akif Qüdrət oğlu
(1950)

- tanınmış hüquqsunas, Abşeron və Qaradağ rayonlarında çalışmış prokuror, Azərbaycan Respublikası Prokurorluğununda DLO-nun idarə prokuroru;

İbrahimov Ədalət Qüdrət oğlu
(1952)

- uzun illər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində baş idarə reisi və 1995-2005-ci illərdə «Interpol»un Milli Mərkəzi Bürosunun rəisi vəzifələrində çalışmış ziyalı, təcrübəli orqan işçisi, ehtiyatda olan polkovnik;

İbrahimov Fuad Maarif oğlu
(1972)

- Azərbaycan Dövlət Neft şirkətində Neft kəmərləri idarəsinin şöbə müdürü, iqtisad elmləri namizədi;

İbrahimov Qubad

- bir sıra məsul vəzifələrdə çalışmış ziyalı;

İbrahimov Qüdrət Müstəcəb oğlu (1920-2005)	- müxtəlif məsul vəzifələrda (Şəhiyyə Nazirliyində Maddi-texniki təchizat baş idarəsinin rəisi və s.) çalışmış həkim, I, II, III dərəcəli «Vətən mühabibəsi» və «Qırmızı Ulduz» ordenlili ziyanlı, ABU-nun tibb fakultəsinin keçmiş dekanı, Nyu-York EA-nın müxbir üzvü;
İbrahimov Maarif Əlövsət oğlu (1945)	- tanınmış ziyanlı, pedaqoq, 22 sayılı Bakı şəhər TPM-nin dərs işləri üzrə direktor müavini, Azərbaycan jurnalistlər Birliyinin üzvü, «Qızıl qələm» mükafati laureati;
İbrahimov Şirxan Müzəffər oğlu (1959)	«Azersu Holding» şirkətinin mühəndisi;
İbrahimov Telo (1928-...)	- Respublika əhəmiyyətli fərdi pensiyaçı, əmək veteranı, Zərdab rayon qadınlar cəmiyyətinin sədri vəzifəsində çalışmış ziyanlı;
İbrahimov Vaqif Yaqub oğlu (1962)	- Körpükənd icra nümayəndəsinin müavini;
İbrahimov Yaqub Ağahüseyn oğlu (1939-2005)	- müxtəlif vəzifələrde (məktəb direktoru, kənd sovetinin sədri, kolxoz sədri) çalışmış ziyanlı;
İxtiyarov Xalid	- «Lenin» və «Şəref nişanı» ordenli əmək veteranı, təcrübəli təsərrüfatçı;
İmanov Aydın Sufan oğlu (1942)	- Zərdab rayon ictimai-işə birliliyinin direktoru, xeyirkəh ziyanlı;
İmanov Sufan (1902-1970)	- tanınmış ziyanlı, təcrübəli təsərrüfatçı, xeyirkəh ağsaqqal;
İmanov Tofiq Sufan oğlu (1945)	- Zərdab rayon İH başçısı vəzifəsində çalışmış ziyanlı;

İmanova Elza İman qızı (1948)	- Zərdab şəhər 1 sayılı orta məktəbinin «Əmək igitdiyinə görə» medali (1978) ilə təltif olunmuş rus dili müəllimi;
İsaqova Sara	- H.Zərdabi adına muzeyin əməkdaşı, Həsənbəy Zərdabinin qardaşı nəvəsi;
İsayev Əlisurət (1925-1992)	- cəsur polis əməkdaşı, BBPİ-də İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə idarəsinin rəis müavini vəzifəsində çalışmış orqan işçisi;
İsayev İsa Hüseyn oğlu (1950)	- tibb elmləri doktoru, həkim, onkoloq;
İsayev Məbusud Süleyman oğlu (1930-1997)	- tanınmış həkim, tibb elmləri namizədi, nüfuzlu onkoloq;
İsayev Məlikmahmud Süleyman oğlu (1928)	- Zərdab şəhər 1 sayılı orta məktəbinin direktor müavini, qabaqcıl maarif xadimi (1967);
İsayev Oqtay Əlisurət oğlu (1948)	- müxtəlif məsul vəzifələrde çalışmış bacarıqlı təşkilatçı – ziyanlı;
İsmayılov Aqşin İsrayı oğlu (1949-2007)	- vətənpərvər ziyanlı, tanınmış həkim, Zərdab rayon Şəhiyyə şöbəsinin müdürü vəzifəsində çalışmış ziyanlı;
İsmayılov Davud İbrahim oğlu (1932-2007)	- vətənpərvər ziyanlı, dəyərli alim;
İsmayılov İsrayıl	- maliyyə və mühasibat işinin dərin bilicilərindən hesab olunan ziyanlı;
İsmayılov Qaraş	- tarixçi, ziyanlı, publisist;
İsmayılov Mehdi İsmayılov oğlu (1955)	- müxtəlif vəzifələrde çalışmış ziyanlı, Zərdab rayon MİS-nin rəisi;

İsmayılov Oruc Nəbi oğlu
(1933-1976)

- rayonunun tanınmış istedadlı dil-ədəbiyyat müəllimi;

İsmayılov Sədrəddin Nəsrəddin oğlu
(1950)

- Ümumittifaq Dövlət Kinomatoqrafiya institutunun məzunu, uzun müddət C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının kinooperatoru vəzifəsində çalışmış dəyərli ziyanlı, hərbi jurnalist, Bakıda yaşayan vətənpərvər iş adamı;

İsmayılov Şahin Niyazi oğlu
(1953-...)

- tanınmış alim, vətənpərvər ziyanlı;

İsmayılov Tofiq Niyazi oğlu
(1956)

- iş adamı, vətənpərvər ziyanlı;

İsmayılov Vəli İsrail oğlu
(1951-....)

- dəyərli ziyanlı, fizika-riyaziyyat elmləri namizədi;

İsmayılova Cəvahir

- Respublikanın qabaqcıl təhsil işçisi, 3 sayılı Zərdab şəhər orta məktəbinin müəllimi;

İsmayılova Səliqə Oruc qızı
(1962)

- Zərdab rayon təhsil şöbəsi Həsən bəy Zərdabi adına 1 sayılı texniki və humanitar liseyin direktor müavini;

İsmayılova Sənubər Abdulla qızı
(1950)

- tanınmış ziyanlı, BDU-nun «Türk və Qafqaz xalqları tarixi» kafedrasının müəllimi, «Dünya Azərbaycan Qadınları Cəmiyyəti» idarə heyətinin üzvü, tarix elmləri namizədi;

İsmayılladə Məbəd İbrahim oğlu
(1927-2005)

- əməkdar incəsənet xadimi, Respublika Xalq Yaradıcılığı Evinin və N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru və Mədəniyy-

yət nazirliyində müxtəlif vəzifələrdə çalışmış ziyanlı;

İsmiyev Məhəmmədəsul Məhəmməd oğlu
(1936)

- I kateqoriyalı həkim-terapevt, Zərdab rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdürü, «Səhiyyə əlaçısı»;

İsmiyeva Rəhibə İsmi qızı
(1953)

- Bakı Sənaye Pedaqoji texnikumunun müəllimi, AMEA-nın Tarix İnstitutunun dissertanti;

Kərimov Abdulkərim Abdul oğlu
(1923-2003)

- Zərdab rayon Aşağı Seyidlər kənd məktəbinin direktoru, «Xalqlar Dostluğu» ordenli (1986) ziyanlı, tanınmış dil-ədəbiyyat müəllimi;

Kərimov Əlihəsan Məmmədhəsan oğlu
(1939)

- Zərdab rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi, qabaqcıl maarif xadimi (1977);

Kərimov Fərhad Abdulkərim oğlu

Kərimov Həsən İsaq oğlu
(1934)

- Şirvan şəhər Apellyasiya məhkəməsinin sədri, təcrübəli hüquqşunas; - təcrübəli ziyanlı müəllim;

Kərimov İsrail

- tanınmış, təcrübəli tarix müəllimi;

Kərimov Mahud Mahmud oğlu
(1938-2006)

- «Qabaqcıl rabitəçi», 43 il qüsursuz fealiyyət göstərən rabitə əlaçısı;

Kərimov Möhübbət Məhəmməd oğlu
(1952)

- müxtəlif illərdə kənd icra nümayəndəsi və bələdiyyə sədri vəzifəsində çalışmış nüfuzlu ziyanlı;

Kərimov Ramiz İsrail oğlu

- Bakı şəhər Yanğından Mühafire İdarəsinin tanınmış igid əməkdaşı;

Nazim Tapdıqoğlu

Kərimov Sarvan Ağası oğlu (1955)	- istedadlı publisist, jurnal təsisçisi və redaktoru;
Kərimov Tahir Abdulkərim oğlu	- Azərbaycan Prezidenti yanında Dövlət İdareçilik Akademiyasının təchizat şöbəsinin müdürü, tanınmış ziyalı;
Qaçaq Məcid	- dövrünün igid, nüfuzlu şəxsiyyəti, həyatda haqsızlığa qarşı barışmaz, fəal mübariz;
Qafarov Ənvər Gülməmməd oğlu (1942)	- Zərdab rayon bələdiyyəsinin sədri;
Qafarov Nazir Gülməmməd oğlu (1945)	- Mərziya Davudova adına Mingəçevir Dram Teatrının direktoru;
Qarayev Eldar Toyçu oğlu (1960)	- H.Əliyev adına Ali Hərbi Məktəbin kafedra rəisinin müavini, polkovnik-leytenant;
Qarayeva Surəyya	- qabaqcıl təhsil işçisi, təcrübəli ziyalı;
Qasımbaylı Hacı Əzizbəy (Qasımov Hacı Əziz) Hüseynbəy oğlu (1928-2004)	- «Şərəf nişanı» ordenli əməkdar iqtisadçı, Respublika Tikinti bankının sədri, tanınmış bank sistemi işçisi, ziyalı, vətənpərvər-xeyriyyəçi;
Qasımov Ağamalı Məhəmməd oğlu (1924-1998)	- uzun illər baş mühasib və kolxoz sədri vəzifələrində çalışmış ziyalı;
Qasımov Ağasəf Əlibala oğlu (1961)	- tikinti sahəsi üzrə təcrübəli mütəxəssis;
Qasımov Atabay Məhəmməd oğlu (1959)	- Rusiya Federasiyası Klin şəhəri Daxili İşlər idarəsinin rəisi, polkovnik;
Qasımov Büyükkisi Abıl oğlu (1948)	- tanınmış pedaqqoq, nüfuzlu el ağsaqqalı, ziyalı;

Qasımov Elman Şəmil oğlu (1962)

- «Zərdabi LTD» Nəşriyyat Poliqrafiya müəssisəsinin direktoru, «Məmməd Araz» mükafati laureati, «Güzgü» qazetinin şöbə müdürü, H.Zərdabi adına xeyriyyə cəmiyyətinin idarə Heyətinin üzvü, vətənpərvər ziyalı;

Qasımov Eynulla Abıl oğlu (1957)

- Bakı Şəhər Prokurorluğununda istintaqa nəzarət şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri;

Qasımov Əli Dünyamin oğlu (1922)

- vaxtilə Zərdab rayon maarif şöbəsinin müdürü vəzifəsində çalışmış ziyalı;

Qasımov Əlibala Əmir oğlu (1930-1997)

- uzun illər Zərdab rayon Xasa (Körpükənd) və Qorubağı kənd məktəblərinin direktoru vəzifəsində çalışmış vətənpərvər ziyalı, qabaqcıl maarif xadimi (1971);

Qasımov Ənvər Əlibala oğlu (1955)

- tikinti sahəsi üzrə təcrübəli mütəxəssis, ziyalı;

Qasımov Əziz Hüseyn oğlu (1928-2003)

- Mənzil-Tikinti bankının sədri və digər vəzifələrde çalışmış ziyalı;

Qasımov Lütvəli Bədəl oğlu (1943)

- müxtəlif vəzifələrde çalışmış şair təbiətli dəyərləri ziyalı;

Qasımov Məhəmməd Hacı oğlu (1936)

- tikinti üzrə mütəxəssis, Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü;

Qasımov Müşfiq Şəmil oğlu (1969)

- poliqrafiya sahəsi üzrə təcrübəli mütəxəssis, Qarabağ müharibəsi veterani;

Qasımov Rafiq Əlibala oğlu (1952)

- tanınmış ziyalı, uzun müddət Respublika Kənd Təsərrüfatı Nazirliyi Kənd Tikinti Trestində Tikinti idarəsinin rəisi vəzifəsində çalışmış inşaatçı;

Qasımov Siyaset Hacı oğlu
(1933-1996)

- Sumqayıt şəhərinin tikintisində və abadlaşdırılmasında müstəsnə xidməti olmuş təcrübəli mühəndis;

Qasımov Sultanəli Səfi oğlu
(1936-2001)

- tanınmış hüquqşunas, Bakı şəhər 14 sayılı notariat kontorunun baş notariusu vəzifəsində çalışmış ziyalı;

Qasımov Şəmil Əmir oğlu
(1932-2002)

- müxtəlif vəzifələrdə çalışmış təcrübəli kənd təsərrüfatı mütəxəssisi, dövrünün xeyirxah və nüfuzlu el ağsaqqalı;

Qasımov Telman Şəmil oğlu
(1965)

- 3 sayılı Tikinti-Quraşdırma idarəesinin mütəxəssisi, Qarabağ müharibəsində şərəflü döyüş yolu keçmiş müharibə veteranı;

Qasımov Vahid Abil oğlu
(1961)

- Körpükənd mədəniyyət evinin bədii rəhbəri, istedadlı müsiqiçi;

Qasımovə Rübabə Şəmil qızı
(1956)

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft-Qaz Tikinti Tresti»nin Dəmir Beton Məmulatları zavodunun kadrlar şöbəsinin rəisi, vətənpərvər ziyalı;

Qasımovə Sevil Səftər qızı
(1955)

- Bakı şəhər Nizami rayonu 3 sayılı orta məktəbində çalışılan istedadlı ədəbiyyat müəllimi, ziyalı;

Qasımovə Solmaz Şəmil qızı
(1969)

- 2 sayılı məktəbəqədər uşaq təbiyə müəssisəsinin təcrübəli təbiyəçi-müəllimi;

Qədimov Abdulqədim Qədim oğlu
(1936)

- Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti;

Qədimov Əlisahib Səlim oğlu
(1938-1993)

- tanınmış həkim, təcrübəli pediatr; müxtəlif məsul vəzifələrdə çalışmış ziyalı;

Qədimov Racəb Qədim oğlu

- tanınmış həkim-stomatoloq, tibb elmləri namizədi;

Qəhrəmanov Dostu

- 2 «Lenin» və «Oktjabr İnqilabı» ordenli tanınmış təsərrüfatçı, Sovet İKP XXV qurultayının nümayəndəsi;

Qəniyev Adil Suru oğlu
(1950)

- təcrübəli təyyarəçi, nüfuzlu pilot, «BOİNQ-727-200» təyyarəsində müxtəlif xarici ölkələrə uçuşlara rəhbərlik edən komandır;

Qocayev Maarif Qaçay oğlu
(1956)

- Zərdab rayonu Hüseynxanlı kənd bələdiyyəsinin sədrı;

Qocayev Salim Kərim oğlu
(1922-1978)

- Azərbaycan Respublikası DİN İstintaq idarəesinin mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışmış peşəkar polis zabiti, mayor;

Qocayev Tacı Kərim oğlu
(1938-1989)

- burun-qulaq-boğaz həkimi, Zərdab rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində çalışmış ziyalı, «Səhiyyə əlaçısı», tibb elmləri namizədi;

Quiyev Pərvin Böyükəğa oğlu
(1973)

- Azərbaycan Respublikası Baş Prokurorluğununda korrupsiya şöbəsinin rəisi, istedadlı hüquqşunas;

Quiyeva Raya Salim qızı
(1937)

- «Qabaqcıl maarif xadimi», «Maarif əlaçısı», tanınmış ziyalı;

Quliyeva Sara Məmməd qızı
(1938)

- uzun müddət müəllim kimi fəaliyyət göstərmiş «Şərəf Nişanı» ordenli ziyalı, qabaqcıl kooperasiya işçisi;

Qurbanlı Əli Məmməd oğlu
(1950)

- vətənpərvər ziyalı, «Bütövlük» qəzetiinin baş redaktoru, «Qızıl Qələm» mükafatı laureati;

Qurbanov Qulu Oruc oğlu
(1936-2007)

- uzun müddət rəhbər vəzifələrdə çalışmış partiya və təsərrüfat işçisi;

Qurbanov Məmməd Oruc oğlu
(1932)

- təqaüddə olan cəsur polis işçisi, polkovnik-leytenant, təcrübəli əməliyyat müvəkkili, «Milis əlaçısı», «Qırmızı Əmək Nişanı» və «İgidliyə görə» medalı ilə təltif edilmiş vətənpərvər ziyalı;

Qurbanov Rafiq Oruc oğlu
(1941)

- Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi, bir sıra dərslik və metodik vəsaitin ve 70-dən artıq elmi məqalənin müəllifi;

Qurbanov Rahim Oruc oğlu
(1952)

- tarix elmləri namizədi, Azərbaycan Müəllimlər İnstututunun dosenti;

Qurbanov Teyyub Qurban oğlu
(1957)

- təcrübəli inşaatçı, Rusiyada çalışan iş adamı;

Mahmudov Şərif Gülməmməd oğlu
(1943)

- müxtəlif vəzifələrdə çalışmış ziyalı, rayon sovetinin deputati;

Mahmudova Parvin Şərif qızı
(1965)

- Zərdab RİH başçısının Sosial-İqtisadi məsələlər üzrə müavini;

Mahmudova Sona Yediyar qızı
(1923-1992)

- keçmiş Azərbaycan SSR Ali Sovetinin deputati;

Mehrəliyev Xalid Şirin oğlu
(1950)

- Zərdab rayon Şahmat məktəbinin direktoru, I dərəcəli şahmatçı;

Mehrəliyev Seyfi Seyid oğlu
(1900-1977)

- Sosialist Əməyi Qəhrəmanı, tanınmış təsərrüfatçı;

Məhərrəmov Əziz Alıkişi oğlu
(1935)

- müxtəlif vəzifələrdə çalışmış nüfuzlu ağısaqqal ziyalı;

Məhərrəmov Məlik Məlik oğlu
(1920-2004)

- Sovet İttifaqı Qəhrəmanı, «Qırmızı Bayraq», «Qırmızı Ulduz», «III dərəcəli Kutuzov», «Şöhrət» ordenləri ilə təltif edilmiş hərbçi-polkovnik, ADU-nun hərbi kafedrasının rəisi vəzifəsində çalışmış ziyalı;

Məlikməmmədov Əli Ədil oğlu

- Büyək Vətən müharibə illerində 416-ci Azərbaycan-Taqanroq atıcı diviziyanının tərkibində şəreffi döyüş yolu keçmiş qəhrəman, mühərribə veteranı;

Məlikov Həsən bəy Zərdabi Salim bəy oğlu (1842-1907)

- görkəmli Azərbaycan maarifçisi, materialist təbiətşünas, darvinist alim, tanınmış publisist, pedaqoq, Azərbaycan demokratik mətbuatının banisi, «Əkinçi» qəzetinin naşırı, Bakı şəhər Dumasının üzvü olmuş ziyalı;

Məlikov Həsən bəy

- dövrünün böyük nüfuz sahibi, akademik Böyükkişi Ağayevin ata babası;

Məlikov Məhəmməd bəy Əlvəndli (1872-1918)

- görkəmli ziyalı, aktyor, rejissor;

Məlikov Midhəd bəy Həsən bəy Zərdabi oğlu (1879-1937)

- 1937-ci ilde repressiyaya məruz qalaraq güllələnmiş maarifçi alim, ilk azərbaycanlı fizika-riaziyyat elmləri

Nazim Tapdıqoglu

Məlikov Novruzəli bəy	- doktoru, Həsənbəy Zərdabinin böyük oğlu, Gəncə şəhər Kommunal Təsərrüfat İdaresinin Torpaq-Plan bölməsinin torpaq işçisi, vətənpərvər ziyan;
Məlikov Rauf Büyükkişi oğlu (1958)	- dövrünün görkəmli nüfuz sahibi, xeyriyyəçi, akademik Büyükkisi Ağayevin ana babası;
Məlikov Rəhim Nüsrət oğlu (1941)	- tanınmış vətənpərvər ziyan;
Məlikov Rahimbəy (1886-1936)	- tanınmış ziyanı, metodist-müəllim;
Məlikov Səffat bəy Həsən bəy Zərdabi oğlu (1886-1938)	- Azərbaycanın görkəmli elm xadimi, ilk azərbaycanlı professor-fizik, publisist, xeyriyyəçi;
Məlikov Şükür	- repressiyaya məruz qalmış işiqli ziyanı, Fransada və Türkiyədə mühabirət həyatı yaşıyan görkəmli maarifçi, Həsənbəy Zərdabinin kiçik oğlu;
Məlikova-Abayeva Hənife xanım (1856-1929)	- kənd təsərrüfatı elmləri namizədi;
Məlikova Qəribəsoltan Həsənbəy qızı (1886-1967)	- müxtəlif vəzifələrdə çalışmış dəyərli, xeyriyə ziyanı, H.B.Zərdabinin ömrü gün yoldaşı;
Məlikova Səkina Şirin qızı (1923-2007)	- tanınmış ziyanı, maarif sahəsində «Lenin» ordeni ilə təltif edilmiş əməkdar müəllim, Həsənbəy Zərdabinin qızı;
	- Zərdab rayon İsaqbağı kənd məktəbinin direktoru vəzifəsində çalışmış ziyanı, qabaqcıl maarif xadimi (1976)

Məmmədov Abdulla Məhəmməd oğlu (1912-1982)	- məsul vəzifələrdə (uzun illər Bakı Dövlət Universitetində həmkarlar komitəsinin sadri və s.) çalışmış ziyanı, tarixçi-alim;
Məmmədov Ağamusa Mustafa oğlu	- təcrübəli pedaqoq, coğrafiya müəllimi, tabliğatçı-maarifçi;
Məmmədov Aqil Rizvan oğlu (1975)	- Zərdab rayon Pərvanlı kənd orta məktəbinin «Tərəqqi» medali (2004) ilə təltif olunmuş istedadlı coğrafiya müəllimi;
Məmmədov Allahverdi Cəfər oğlu (1955)	- müxtəlif vəzifələrdə çalışmış ziyanı, tikinti sahəsi üzrə mütəxəssis;
Məmmədov Allahyar	- Gəlmə kəndinin nüfuzlu el ağısaqqalı;
Məmmədov Azər Xəlil oğlu (1974)	- istedadlı elektrik mühəndisi, «Universal-Servis-H» MMC-nin icraçı direktoru;
Məmmədov Bəkir Xanlar oğlu (1920)	- nüfuzlu ağısaqqal, mühərribə veterani;
Məmmədov Cəfər Şamil oğlu	- uzun illər ticarət sahəsində çalışmış təcrübəli iqtisadçı;
Məmmədov Elnur	- Sahibkarlar Teşkilatı Milli Konfederasiyası Zərdab rayon şöbəsinin rəhbəri;
Məmmədov Ədalət Mətin oğlu	- tanınmış istedadlı aktyor, Respublikanın əməkdar artisti;
Məmmədov Əlağa Məhəmmədəli oğlu (1929-1998)	- 46 il əmək fəaliyyəti ilə məşğul olmuş və müxtəlif vəzifələrdə (Partiya və Sovet orqanlarında) çalışmış ziyanı, müəllim;

Məmmədov Ələkbər Əli oğlu
(1932-2008)

- pedaqoji elmlər namizədi, dosent, Mədəniyyət və İncəsənat Universiteti kulturologiya fakultəsinin dekanı vəzifəsində çalışmış ziyalı;

Məmmədov Fazıl Şamil oğlu
(1935)

- təcrübəli meliorator, el ağsaqqalı;

Məmmədov Hümmət
Məmməd oğlu (1920-2002)

- Böyük Vətən müharibəsində şərəflü döyüş yolu keçmiş və müxtəlif orden medallarla təltif edilmiş ziyalı, yüksək təşkilatlılıq qabiliyyətinə malik bacarıqlı pedaqoq;

Məmmədov İbrahim
Məmməd oğlu (1964)

- «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti ictimai-siyasi proqramlar redaksiyasının baş redaktoru, respublikanın əməkdar jurnalisti, «Günün nəbzisi» və «Həftə» verilişlərinin aparıcısı və müəllifi;

Məmmədov İman Məlik oğlu

- tanınmış həkim, istedadlı şair, Ucar rayon uşaq xəstəxanasının baş həkimi;

Məmmədov İmrən Salim oğlu
(1936)

- Azərbaycan Dövlət Filarmoniyasında və «Azkonsert»də çalışmış müğənni. ziyalı;

Məmmədov İsmayıll
Məhəmməd oğlu (1950)

- tarix elmləri doktoru, Azərbaycan Beynəlxalq Universitetinin tarix fakultəsinin dekanı, BDU-nun «Türk və Qafqaz xalqları tarixi» kafedrasının professoru;

Məmmədov İsmət Kərim oğlu
(1935)

- Azərbaycan Memarlıq və İnşaat Universitetinin kimya kafedrasının dosenti, kimya elmləri namizədi;

Məmmədov Xanbaba
Məhəmmədəli oğlu (1945-
2005)

- uzun illər Bakı Dəniz Limanında müxtəlif vəzifələrdə çalışmış ziyalı;

Məmmədov Kamil Şamil oğlu
(1930)

- uzun illər Burunlu kənd orta məktəbin direktoru və s. vəzifələrdə çalışmış ziyalı;

Məmmədov Mehman Binnat
oğlu (1966)

- tanınmış iş adamı, vətənpərvər xeyriyyəçi;

Məmmədov Məhəmmədəli
Məhəmməd oğlu

- Körpükənd orta məktəbinin riyaziyyat müəllimi, nüfuzlu ziyalı;

Məmmədov Məhərrəm Əvəz
oğlu (1958)

- filolojiya elmləri doktoru, BDU-nun professoru;

Məmmədov Mənaf

- tanınmış ədəbiyyat müəllimi;

Məmmədov Mirzəğa Məhəmmədəli oğlu (1920-1995)

- tanınmış iqtisadçı, mühəsib, bir sıra rehbər vəzifələrdə çalışmış ziyalı;

Məmmədov Muradxan
Seyfəddin oğlu (1935)

- Azərbaycan Texniki Universitetinin «Elektrik aparatlarının konstruksiyası» kafedrasının müdürü müavini;

Məmmədov Ramiz Süleyman
oğlu

- müxtəlif məsul vəzifələrdə çalışmış xeyirxah ziyalı;

Məmmədov Sakif (1952)

- istedadlı müğənni, bir sıra mahnıların mahir ifaçısı;

Məmmədov Səlim İmran oğlu
(1982)

- «Hərbi xidmətə görə» medali (27.03.2002) ilə təltif edilmiş vətənpərvər polkovnik, MTN-nin məsul işçisi;

Nazim Tapdıqoglu

Məmmədov Soltan Bəhərçin oğlu (1934)

- Azərbaycan Neft Şirkətinin Elmi-Tadqiqat və Layihə İnstitutunun aparcı elmi işçisi, mühəndis-geoloq, tanınmış alim;

Məmmədov Soltan Məmməd oğlu (1935)

- M.Hüseynzadə adına orta məktəbin direktoru vəzifəsində çalışan ziyanlı;

Məmmədov Tofiq Abdulla oğlu (1938-2003)

- Ə.Cavad adına Bakı Mədəni-Maarif texnikumunun direktoru vəzifəsində çalışmış ziyanlı;

Məmmədova Çimnaz Məlik qızı (1954)

- Zərdab şəhər 2 sayılı orta məktəbinin təcrübəli biologiya müəllimi, Respublikanın Əməkdar müəllimi (2005), «illin ən yaxşı müəllimi» fəxri adına layiq görülmüş ziyanlı;

Məmmədova Gülnar İslmayıl qızı (1986)

- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı, istedadlı hüquqşunas;

Məmmədova Məryəm Fazıl qızı (1963)

- istedadlı müəllim, nəşriyyat sahibi üzrə təcrübəli mütəxəssis;

Məmmədətgizada Zemfira (1948)

- tanınmış ziyanlı, Beynəlxalq EkoEnergetika Akademiyasının professoru;

Məsud Mövlana Kəmaləddin Şirvani (... - 1499)

- dövrünün görkəmlı şəxsiyyəti, alim, filosof, şair, müəllim, Şah Fətulla Şirvanının şagirdi;

Mirzayev Azər Əlibaba oğlu (1952)

- tanınmış aktyor, Azərbaycan Respublikasının əməkdar artisti (1996-ci il), Prezident mükafatçısı, Azərbaycan Akademik Milli Dram Teatrının direktör müavini;

Mirzəyeva Bostan Müslət qızı (1920)

- qabaqcıl pambıq ustası, tanınmış təsərrüfatçı, agronom, fərdi təqaüdü;

Muradov Arif

- Azərbaycan Respublikası Təhsil nazirliyinin ümumtəhsil şöbəsinin müdürü;

Muradov Vəqif Məsəyib oğlu (1957)

- istedadlı şair;

Musayev Həmdulla

- Cilovxanlı kədinin nüfuzlu ağsaqqalı, şəhid atası;

Mustafayev Mustafa Qəhrəman oğlu (1941)

- sahibkarlıq fealiyyəti ilə məşğul olan vətənpərvər ziyanlı, xeyriyyəçi;

Mustafayev Zahid Seyfəddin oğlu (1954)

- Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin baş direktor müavini;

Mustafayeva Şahnaz Baxış qızı (1961)

- Zərdab rayon tarix-diyarşunaslıq muzeyinin direktoru;

Müslümov Hüsü Bünyad oğlu (1932-2003)

- təcrübəli həkim kimi tanınmış vətənpərvər ziyanlı;

Müslümov Kərəm (Kərəm Kürqərxılı) Qulu oğlu (1950)

- tanınmış şair, Azərbaycan Yaziçilar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, «İlti Qələm», «Vicdanlı Qələm», «Qızıl Qələm» mükafatları laureati, 4 kitab müəllifi;

Müzəffərov Nurəhməd Nurəmir oğlu

- keçmiş Azərbaycan SSR Ali Sovetinin deputati, müxtəlif məsul vəzifelərdə çalışmış ziyanlı, təsərrüfatçı;

Namazov Qabil Məhəmməd oğlu (1949)

- APU-nun dosenti, pedagoji fakultə üzrə TEYŞ-nin sədri;

Namiq Qaraçuxurlu

- tanınmış meyxana ustası;

Nazim Tapdıqoglu

Nəbiyev Nəbi Azay oğlu
(1922-2001)

- Zərdab rayon Aşağı Seyidlər kənd məktəbinin «Əmək iğidliyinə görə» medali (1981) ilə təltif olunmuş rus dili müəllimi;

Nəsirov Talıbxan Hətəmxan oğlu
(1934-1974)

- əmtəəşünas-alim, texnika elmləri namizədi, ADIU qeyri ərzaq malları əmtəəşünaslığı kafedrasının dosenti, fakültə dekanı vəzifələrində çalışmış ziyalı;

Niftaliyev Abduləziz

- uzun müddət Kəndəbil və Nəzəralı kəndlərində kolxoz sedri vəzifələrində çalışmış görkəmli təsərrüfatçı;

Novruzova Tamara Alməmməd qızı

- 3 sayılı vergi idarəsində koordinasiya şöbəsində məsul işçi

Nuraliyeva Sevda

- istedadlı müğənni, «Muğam-2008»-in laureati;

Nuriyev Eldar Sirac oğlu
(1936)

- Azərbaycan Respublikası Tikinti Materialları Sənayesi nazirinin müavini və digər məsul vəzifələrdə çalışmış ziyalı;

Nuriyev Rafiq Sirac oğlu
(1945-1993)

- həyaldan vaxtsız köçmüş vətənpərvər ziyalı;

Nuriyev Sirac Abdulla oğlu
(1909-1964)

- Respublikanın əməkdar müəllimi, müxtəlif məsul vəzifələrdə (*məktəb direktoru və s.*) çalışmış ziyalı;

Nuriyev Şirin Məhyəddin oğlu
(1884-1937)

- Qori Müəllimlər Seminariyasının məzunu, vətənpərvər ziyalı, məktəbdar müəllim;

Nuriyev Tərlan Cərulla oğlu
(1889-1969)

- uzun illər Zərdab rayon Polis şöbəsinin rəisi vəzifəsində çalışmış məmər;

Nuriyev Yusif Əhməd oğlu

- uzun müddət ticarət sahəsində rəhbər vəzifələrde çalışmış ziyalı;

Nuriyeva Zoya Nuru qızı

- BDU-nun dosenti, tarix elmləri namizədi;

Nurməmmədov Nurəddin Surəddin oğlu
(1953)

- Milli Aviasiya Akademiyasının baş müəllimi, ziyalı;

Orucov Abdul Teymur oğlu
(1961)

- Zərdab rayon torpaq şöbəsinin müdürü;

Orucov Bilal Güllü oğlu
(1949)

- Əlvənd kənd orta məktəbinin direktoru, tanınmış ziyalı;

Osmanov Xəlil Aslan oğlu
(1924-1986)

- Zərdab rayon mədəniyyət şöbəsinin müdürü, Mədəniyyət Nazirliyində müfettiş-inspektor, Respublika Xalq Yaradıcılıq evinin direktor müavini vəzifələrində çalışmış ziyalı;

Osmanov Rahib Xəlil oğlu
(1945)

- çörəkbışırma istehsalı üzrə mühəndis-texnoloq, «Respublikanın əməkdar səmərəlaşdırıcı» (1979), «SSRI Yeyinti Sənayesi əlaçısı», Respublika Çörəkbışırma Sənayesi İstehsalat Birliyinin rəisi, Azərritifaq Çörəkbışırma Sənayesi İstehsalat Müəssisələri Birliyinin baş direktoru və Taxil Məhsulları Nazirliyində nazir müavini vəzifələrində çalışmış «Şərəf Nişanı» ordenli ziyalı, 2 çağırış (1985-1995) Bakı şəhər xalq deputatı;

Osmanov Saqər

- qabaqcıl maarif xadimi, əməkdar müəllim;

Nazim Tapdıqoglu

**Osmanov Şahin Xəlil oğlu
(1954)**

- Yer kuruluşu sahəsi üzrə tanınmış mütəxəssis – alim, hidromeliorasiya elmləri namizədi, HETİ-nun baş elmi işçisi, vətənpərvər ziyan;

Paşa Yaqub Ali oğlu (1968)

- 5 kitabın müəllifi, dini araşdırımlarla məşğul olan ziyan;

Pir Hüseyin Şirvani (... -1074)

- xalifa əl-Qaim Biəmrullah zamanında vefat etmiş və Şirvanın Arran yerlərində dəfn olunmuş dövrünün nüfuzlu şəxsiyyəti, şair;

**Rəfibaylı Araz Akif oğlu
(1966)**

- həkim, hüquqşunas, beynəlxalq ticaret mərkəzinin sədri;

**Rəfibaylı Güllər Akif qızı
(1968)**

- tanınmış həkim-pediatri;

**Rəfiyeva (Abdullayeva)
Əsmayə Abdulla qızı (1937)**

- tanınmış ziyan, Azərbaycan Dillər Universitetinin təcrübəli fransız dil müəllimi;

**Rəhimli İzzət Rauf oğlu
(1995)**

- 2006-ci ilde şahmat üzrə keçirilən Azərbaycan çempionatında II yeri tutmuş şahmatçı, 2006-ci ilde Tbilisidə keçirilən Avropa çempionatının iştirakçısı;

**Rəhimov Adil Qara oğlu
(1936)**

- tanınmış həkim, cərrah, «Səhiyyə əlaçısı»;

Rəhimov Ataş

- Zərdab rayon maarif şöbəsinin müdürü vəzifəsində çalışmış ziyan;

**Rəhimov Firudin Saməddin
oğlu (1962)**

- Rusiyada yaşayan iş adamı;

Zərdab ensiklopediyası

**Rəhimov Mehman Əlihadi
oğlu (1955)**

- Bakıdakı tikinti təşkilatlarında müxtəlif vəzifələrdə çalışmış ziyan, sahibkar, xeyriyyəçi;

**Rəhimov Tapdıq Əmiraslan
oğlu (1912-1980)**

- müxtəlif vəzifələrdə çalışmış gözəl təşkilatçılıq bacarığına malik ziyan;

**Rəhimov Vahid Məhəmməd
oğlu (1963)**

- Rusiyada yaşayan iş adamı;

**Rəhimova Püsta Nüsrət qızı
(1926-1996)**

- Zərdab şəhər 1 sayılı orta məktəbin direktoru, Respublikanın Əməkdar müəllimi (1978);

**Rəsulov Cabbar Sadiq oğlu
(1923)**

- Büyük Vətən müharibəsində şəreffi döyüş yolu keçmiş, müxtəlif vəzifələrdə çalışmış el ağsaqqalı;

**Rəsulov Fəzail Cabbar oğlu
(1961)**

- tanınmış stomatoloq-həkim, vətənpərvər ziyan;

**Rəsulov Xanlar Cabbar oğlu
(1964)**

- Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı, BSU-nun müəllimi;

**Rəsulov Sadiq Cabbar oğlu
(1957)**

- vaxtılıq Rusiyada, hal-hazırda isə öz doğma kəndində fəaliyyət göstərən bacarıqlı həkim-pediatri;

**Rəsulov Tofiq Məhəmməd
oğlu (1925-2005)**

- tanınmış həkim, təcrübəli rentgenoloq, tibb elmləri namizədi, əməkdar həkim;

**Rəsulova Aytəkin Molla qızı
(1969)**

- Bakı şəhəri Əzizbəyov rayon 26 sayılı orta məktəbinin istedadlı fizika müəlliməsi;

**Rüstəmov Dülyar İxtiyar oğlu
(1939)**

- nüfuzlu ziyan, ədəbiyyat müəllimi;

Nazim Tapdıqoglu

Rüstəmova Elmira (1958)

- təcrübəli müəllim, tanınmış ziyyəti;

Sadıqov Soltan Cabbar oğlu (1952)

- Zərdab rayon Suvarma sistemləri idarəsinin rəisi, «Tərəqqi» medalı ilə təltif olunmuş vətənpərvər ziyyəti;

Sahil Zərdabi Səttar oğlu

- istedadlı publisist, «Güzgü» ictimai-siyasi, satirik qəzetinin redaktoru, H.B.Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin vitse-prezidenti;

Salmanov Camal İsam oğlu (1925-...)

- Böyük Vətən müharibəsi iştirakçısı, ADR və Polşada çalışmış ziyyəti, Azərbaycan Respublikasının Şəhiyyə nazirliyinin Baş Apteklər idarəsinin rəisi, tanınmış əczaçı;

Salmanov Sabir

- təcrübəli həkim, nüfuzlu ziyyəti;

Salmanov Vaqif İsam oğlu (1931-...)

- Respublikanın əməkdar müəllimi, qabaqcıl maarif xadimi, kimya elmləri namizədi, görkəmlı ziyyəti, ABŞ EA-nın müxbir üzvü, «Lütfizadə» mükafatı laureati;

Saniyeva Rahila Nüsrət qızı (1932)

- keçmiş SSRİ şəhiyyə əlaçısı, 2 sayılı Baza Tibb Texnikumunun müəllimi, təcrübəli terapevt həkim;

Sarıyev Həsən Əzim oğlu (1945)

- kimya elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin dosenti;

Seyid Arif

- nəsihətəmiz öyüdləri, ağsaqqallığı, səxavəti ilə sayılıb-seçilən nüfuzlu şəxsiyyət;

Seyid Ələsgər ağa

- hörmətli, səxavətli, müdrik, nüfuzlu şəxsiyyət, din xadimi;

Seyid Əsəd ağa Seyid Məhəmməd oğlu (1936)

- xeyirxah əməlli, yüksək davranışlı el ağsaqqalı, pak, nurlu, nüfuzlu şəxsiyyət, Bəyimli qəsəbə bələdiyyəsinin sədri;

Seyid Vidadi Seyid Əsəd oğlu

- müdrikliyi, səxavəti, xeyirxah əməlləri ilə sayılıb-seçilən böyük nüfuz sahibi;

Seyidov Əhməd Kəmaləddin oğlu

- tanınmış həkim, ziyyəti;

Seyidov Zakir ağa (1868-...)

- zəmanəsinin nüfuzlu şəxsiyyəti;

Seyidova Sadəgül (1931-...)

- 53 il qüsursuz pedaqoji fəaliyyətlə məşğul olmuş Əlibəyli kənd orta məktəbinin müəllimi;

Səfərov Allahverdi Əli oğlu (1954)

- Zərdab rayon İcra Hakimiyyəti başçısının birinci müavini, vətənpərvər ziyyəti;

Səlimov Abdulrahman Abduləziz oğlu (1914-1999)

- tanınmış təsərrüfatçı, iqtisadçı, müxtəlif vəzifələrdə çalışmış ziyyəti;

Səlimov Rasim Abdurrahman oğlu (1947)

- müxtəlif məsul vəzifələrdə çalışmış ziyyəti, təcrübəli çörəkçi, sahibkar, Azərbaycan-Türkiyə müstərək müəssisəsinin baş direktoru;

Səməd Safdil

- Bıçaqqı kəndinin tanınmış ziyyəsi, tədqiqatçı-ədəbiyyatşunas, şair;

Sənai Şirvani

- türk dillərində gözəl şeirlər yazmış Şirvan vilayətinin nüfuzlu şairi;

Səyavuş Salahlı

- Şamaxı rayon PŞ-nin rəis müavini, polkovnik-leytenant;

Soltanov Mehman Əlövsət oğlu (1954)

- tanınmış dəri-zöhrəvi həkimi;

Soltanov Yaqub Yusif oğlu (1957)

- Zərdab rayon 32 sayılı Yol Tikinti idarəsinin rəisi;

Soltanova Sara Paşa qızı (1951)

- Zərdab şəhər 1 sayılı orta məktəbinin təcrübəli ibtidai sinif müəllimi, Respublikanın Əməkdar müəllimi (2007);

Süleymanov Sabir Orucəli oğlu (1946)

- uzun müddət Kənd Təsərrüfatı nazirliyində müxtəlif məsul vəzifələrdə (şöbə müdürü, idarə rəisi) çalışmış ziyalı;

Süleymanov Sərdar Orucəli oğlu (1941)

- müxtəlif məsul vəzifələrdə çalışmış vətənpərvər ziyalı;

Süleymanov Süleyman Oruc oğlu (1934)

- təcrübəli müəllim, ziyalı;

Şahşirvan (XIX əsr)

- dövrünün nüfuzlu, görkəmlı şəxsiyyəti, şair;

Şamilova Sahibə Bayram qızı (1952)

- Zərdab RİH başçısı aparatında ümumi şöbənin müdürü;

Seyx Böyükkişi (Ali Baba) Baba (1897-1970)

- dövrünün görkəmlı xeyirxah, müqəddəs din xadimi, böyük nüfuz və hörmət sahibi;

Seyx Əbdürəhim Molla Tağı oğlu (1878-1932)

- dövrünün mütərəqqi fikirli ziyalısı, Bakıdakı «Təzəpir» məscidinin axundu;

Şəmsəddin Məhəmməd Şirvani (... - 1443)

- nəzəri elmlərlə məşğul olmuş dövrünün görkəmlili alimi, tədqiqatçı, şair;

Şərifov Başir

- tanınmış jurnalist, filoloq, Azərbaycan Müəllimləri İnstututunun nəşriyyat direktoru;

Şərifov Cəmil Şərif oğlu (1941)

- «Əməkdar yol mühəndisi», uzun müddət (1971-1996-cı illər) yol tikintisinin rəisi vəzifəsində çalışmış ve «Əməkda fərqlənməyə görə» medalı ilə təltif edilmiş ziyalı;

Şərifov Rahmən Kərim oğlu (1929-1991)

- uzun müddət Əlvənd kənd orta məktəbinin direktoru vəzifəsində çalışmış ziyalı;

Şərifov Raşid İsfəndiyar oğlu (1951)

- Əlvənd kənd icra nümayəndəsinin müavini, tanınmış vətənpərvər ziyalı;

Şərifov Şərif

- qabaqcıl maarif xadimi, riyaziyyatçı, əməkdar müəllim;

Şixiyev Soltan

- rayon üzrə ən çox (225 kq) barama yetişdirən Ağabəği kəndinin əməkçi sakini;

Şirinov Tapdıq

- uzun müddət kolxoz sədri vəzifəsində çalışan tanınmış təsərrüfatçı;

Tağıyev Cavanşir Həsən oğlu (1948)

- Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdürü;

Tağıyeva Esmira Böyükəğa qızı (1961)

- tanınmış həkim, təcrübəli oftalmoloq;

Tağıyeva Röya Seyfaddin qızı (1945)

- Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi sənəti Dövlət muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor, «Respublikanın əməkdar mədəniyyət işçisi», Rusiya Federasiyası tərəfindən «Dostluq» ordeni ilə təltif edilmiş ziyalı;

Tariverdiyev Ömər Səbbət oğlu (1953)

- Zərdab şəhər 1 sayılı orta məktəbinin təcrübəli tarix müəllimi, Respublikanın Əməkdar müəllimi (2004);

Teymurlu Məhəmməd Əbdül Əziz oğlu (1940)

- fəlsəfə elmləri doktoru, professor, tənmiş pedaqqoq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, «Şah İsmayıllı Xətai» mükafatı laureati, Azərbaycan Dillər Universitetinin siyasi elmlər kafedrasının müdürü;

Teymurzadə Aysel Məhəmməd qızı

- «Eurovision» beynəlxalq musiqi yarışmasında Azərbaycanı layiqincə təmsil etmiş və fəxri üçüncü yeri tutmuş gənc müğənni;

Topçubaşova (Məlikova) Pəri xanım Həsən bəy Zərdabi qızı (1873-1947)

- deyərli Azərbaycan ziyalısı, 1917-1920-ci illərdə Bakı Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin və Azərbaycanın ilk Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun (1865-1934) həyat yoldaşı;

Umarov Cəlil Umar oğlu (1950-1996)

- uzun müddət ticarət sahəsində çalışmış vətənpərvər ziyalı;

Ülkər (Cəbrayılova) Şirvanqızı (1974)

- tanınmış jurnalist, «Şəhidlik zirvəsi» qəzetinin redaktoru;

Vahidov Şəmxal

- baramaçılıq üzrə tanınmış qabaqcıl kəndli fermer;

Veysəl Qərani (VII əsr)

- vaxtilə Zərdabda şəhid olmuş və qəbir möqəddəs tapınaq yerinə, ziyrətgahga çevrilmiş dövrünün görkəmli şəxsiyyəti, peyğəmbər mürirdi, haqq-edalet vurğunu, Həzərat Əli məqamı yadigarı;

Vəliyev Münasib İbrahiməli oğlu (1955)

- Həkimləri Təkminləşdirmə İnstitutunun Cərrahiyyə Klinikasının Ultrasəsle müaiinə kabinetinin müdürü, vətənpərvər ziyalı;

Vəliyev Oqtay

- Mingəçevirdə yaşayan həzin və kövrək səsli müğənni;

Yasinov Yasin Mustafa oğlu (1936-1998)

- dövrünün nüfuzlu şəxsiyyəti, ziyalı;

Yeqini Şirvani

- dövrünün görkəmli nüfuz sahibi, şair;

Yusifov Abil Ali oğlu (1937)

- Azərbaycan Dəmiryol idarəsi sistemində rehbər vəzifələrde çalışan mühəndis-mexanik;

Yusifov Hamlet Yusif oğlu (1938)

- 5 sayılı Kimya-Biologiya təməyllü litseyin müəllimi, qabaqcıl maarif əlaçısı, vətənpərvər ziyalı;

Yusifov Qabil Ali oğlu (1936)

- təcrübəli mühəndis-texnoloq, texniki peşə məktəbinin direktoru və baş müfettişi vəzifəsində çalışmış ziyalı;

Zakirov Zakir Xanlar oğlu (1930)

- xarici dillər üzrə mütəxəssis, ərəb ölkələrində tərcüməçi kimi fəaliyyət göstermiş ziyalı, nüfuzlu ağısaqqal;

Zayidov Qələmşah İsrayıł oğlu (1935-2004)

- tanınmış mömin, el ağısaqqalı, böyük nüfuz sahibi olmuş ziyalı;

Zayidov Miraslan Qələmşah oğlu (1966)

- tanınmış iş adamı, xeyriyyəçi, vətən-parvər ziyanlı;

Zeynalov Fərid Fariz oğlu (1986)

- şahmat üzrə Azərbaycan çempionu (2005), Türkiyədə keçirilmiş dünya çempionatının iştirakçısı (2005);

Zərdabi Səttar (1937)

- şair, dramaturq, publisist, «Güzgү» iqtisadi-siyasi qəzetinin baş redaktoru, Azərbaycan Yaziçılar Birliyinin üzvü, H.B.Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti, Terrora qarşı Beynəlxalq İdeoloji Mübarizə Mərkəzinin sədrı;

Zülalı Şirvani

- türk dilində gözəl şeirlər yaratmış növrünün görkəmli şairi;

Zülfüqar Mövlana Seyid Qavamüddün Hüseyn Sədrəddin Əli oğlu Şirvani

- XIII əsrin tanınmış söz ustası, şair;

Qeyd: Bu siyahıdakılar əlbəttə ki, Zərdab rayonunun bütün görkəmli şəxsiyyətlərini və tanınmış ziyanlılarını təm əhatə edə bilməz; bunlar sadəcə mənim imkanımın, gücümün çatdığı qədər toplaya bildiyim zərdablıların adlarıdır..


Müəllif

ZƏRDAB RAYONU ÜZRƏ İNZİBATİ ƏRAZİ VAHİDLƏRİ

1. Alichanlı kənd inzibati ərazi vahidlüyü
2. Bəyimli qəsəbə «-----»
3. Biçaqqıçı kənd «-----»
4. Çallı kənd «-----»
5. Dəkkəoba kənd «-----»
6. Dəli Quşçu kənd «-----»
7. Əlibəyli kənd «-----»
8. Əlvənd kənd «-----»
9. Gəlmə kənd «-----»
10. Gödəkqobu kənd «-----»
11. Hüseynxanlı kənd «-----»
12. İsaqbağı kənd «-----»
13. Körpükənd kənd «-----»
14. Qaravallı kənd «-----»
15. Qoruqbağı kənd «-----»
16. Qoşaoba kənd «-----»
17. Məlikli kənd «-----»
18. Məlikumudlu kənd «-----»
19. Məmmədqasimlı kənd «-----»
20. Otmanoba kənd «-----»
21. Pərvanlı kənd «-----»
22. Sarıqaya kənd «-----»
23. Şahhüseynli kənd «-----»
24. Şəftəhal kənd «-----»
25. Şixbağı kənd «-----»
26. Yarməmmədbağı kənd «-----»
27. Yuxarı Seyidlər kənd «-----»
28. Zərdab şəhər inzibati ərazi vahidlüyü

ZƏRDAB RAYONU ÜZRƏ BƏLƏDİYYƏLƏR

1. Ağabağı bələdiyyəsi
2. Allahqulubağı «---»
3. Aşağı Seyidlər «---»
4. Beyimli «---»
5. Biçaqqı «---»
6. Birinci Alicanlı «---»
7. Burunlu «---»
8. Cilovxanlı «---»
9. Çallı «---»
10. Dəkkəoba «---»
11. Dəli Quşçu «---»
12. Əlibaylı «---»
13. Əlvənd «---»
14. Gəlmə «---»
15. Gəndəbil «---»
16. Gödəkqobu «---»
17. Hüseynxanlı «---»
18. Xanməmmədli «---»
19. Ikinci Alicanlı «---»
20. İsaqbağı «---»
21. Körpükənd «---»
22. Qaravəlli «---»
23. Qoruqbağı «---»
24. Qoşaoba «---»
25. Lələəğaci «---»
26. Məlikli «---»
27. Məlikumudlu «---»
28. Məmmədqasimli «---»
29. Nəzəralılı «---»
30. Otmanoba «---»
31. Pərvanlı «---»
32. Salahlı «---»
33. Sarıqaya «---»
34. Siliyli «---»
35. Şahhüseynlı «---»
36. Şəftəhal «---»
37. Şixbağı «---»
38. Təzəkənd «---»
39. Yarməmmədbağı «---»
40. Yuxarı Seyidlər «---»
41. Zərdab şəhər bələdiyyəsi



**ZƏRDAB RAYONU ÜZRƏ BÖYÜK VƏTƏN MÜHARİBƏSİ
ZAMANI (1941-1945-ci illər) ŞƏRƏFLİ DÖYÜŞ YOLU
KEÇƏNLƏRİN ÜMUMİ SİAHISI**

ZƏRDAB ŞƏHƏRİ ÜZRƏ

1. Abdullayev Əlipaşa Paşa oğlu
2. Aslanov Şükür Məhərrəm oğlu
3. Babayev Hüseyn
4. Babayev Sərdar Mahmud oğlu
5. Bayramov Talib
6. Bəkirov Bəkir Hacıbabə oğlu
7. Bilalov Cəlal Süleyman oğlu
8. Cəfərov Məmməd Yusif oğlu
9. Davidov Tapdıq
10. Eyyazov Əmrəh Əmirqulu oğlu
11. Əhmədov Gülməmməd Qafar oğlu
12. Ələsgərov Əmirxan Əliheydər oğlu
13. Əliyev Gülməmməd Bayram oğlu
14. Əliyev Qarakışi İbrahim oğlu
15. Əliyev Mirhüseyn Həbib oğlu
16. Əliyev Tahir Həbib oğlu
17. Əmrəhov Nuru İmamqulu oğlu
18. Əsədov Səlim Abdulla oğlu
19. Fərzəliyev Zaman Gəray oğlu

Nazim Tapdıqoglu

20. Hacıyev Hüseyin Abdulla oğlu
21. Hacıyev Xanlır Musaxanoğlu
22. Hacıyev Xələf Musaxan oğlu
23. Həsənov Şükür Şüküralioğlu
24. İxtiyarov Xalid
25. İsmayılov İsmayıł Ali oğlu
26. Kərimov Hüseyin Əlakbər oğlu
27. Kirişanova Mariya İvanovna
28. Qasimova Hümbet Şirali oğlu
29. Qədirov Ayaz Nəcəf oğlu
30. Qəhrəmanov Qarakişı Əhməd oğlu
31. Qəhrəmanov Qoca Osman oğlu
32. Mehdiyev Yaqub Abbas oğlu
33. Məcnunov Əfi Molla oğlu
34. Məmmədov Abdulla Mahmud oğlu
35. Məmmədov Ağamusə Mustafa oğlu
36. Məmmədov Hümbət Qubad oğlu
37. Məmmədov Məmməd Həsənxan oğlu
38. Məmmədov Salam Fəxrət oğlu
39. Musayev Təvekkül Ətraf oğlu
40. Mürsaliyev Məmmədəli Məmmədəli oğlu
41. Nəmetov Ağarəhim Məhərrəm oğlu
42. Salmanov Camal İsam oğlu
43. Rəhimov Məhəmməd Seyid oğlu
44. Soltanov Xaniş Bəkir oğlu
45. Soltanov Paşa Mahmud oğlu
46. Süleymanov Mamed Rüstəm oğlu
47. Şirinov Mirzəağa Qulumirzə oğlu
48. Şirinov Şirin Süleyman oğlu
49. Yusifov Cəfər Cəfər oğlu
50. Zeynalov Zərqulu Məmməd oğlu

BIÇAQÇI KƏNDİ ÜZRƏ

1. Həsənov Hacıkərim Məmməd oğlu
2. Həsənov Məhəmməd Şixməmməd oğlu
3. Qurbanov Əhməd Məmməd oğlu
4. Qurbanov Hümbət Məhəmməd oğlu
5. Məmmədov Məmmədiyyə Hafiz oğlu
6. Məmmədov Məmmədşah Məmməd oğlu
7. Məhərrəmov Məlik Məlik oğlu
8. Nuriyev Sədrəddin İsbəndiyar oğlu
9. Səmədov Murad Mustafa oğlu
10. Şükürov Ateş Əliyar oğlu
11. Yusifov Seyidağa Seyid oğlu

YUXARI SEYİDLƏR KƏNDİ ÜZRƏ

1. Cəlilov Məhyəddin I. oğlu
2. Xəlilov Niyaz Məhəmməd oğlu
3. İbişov Əhməd İsrayıł oğlu
4. Kərimov Rəsul Kamal oğlu
5. Mustafayev Xasməmməd E. oğlu
6. Səmədov Səməd Məhəmməd oğlu

SİLEYLİ KƏNDİ ÜZRƏ

1. Baxşəliyev Məhəmmədəli Rəhim oğlu
2. Şirinov Rəsul Rəsul oğlu

KÖRPÜKƏND KƏNDİ ÜZRƏ

1. Ağayev Maqsud Məmməd oğlu
2. Eminov Məmməd Əhməd oğlu

3. Hacıyev Hacı Mürəddin oğlu
4. İsayev Abdulmanaf Manaf oğlu
5. Qafarov Tayru Əhməd oğlu
6. Qarayev Sərkər Abdulhəmid oğlu
7. Qasimov Abil Urşan oğlu
8. Qasimov Əmir Hacı oğlu
9. Qasimov Qasim Urşan oğlu (itgin)
10. Məmmədov Ağahüseyn Əmrəh oğlu
11. Məmmədov Hümbət Məmməd oğlu
12. Məmmədov Məmmədhəsən Hümbət oğlu
13. Yusifov Əfəndi Ali oğlu

MƏLİKLİ KƏNDİ ÜZRƏ

1. Xancanov Xalid Rüstəm oğlu
2. Karimov Şirali Məlik oğlu
3. Məmmədov Paşa Səməd oğlu
4. Məmmədov Seyfəddin Heydər oğlu
5. Mərdanov Şəfi Yediyar oğlu
6. Səfərov Əli Yunis oğlu

QARAVƏLLİ KƏNDİ ÜZRƏ

1. Kazimov Mirkazım Mirabdulla oğlu
2. İbişov Şaban
3. Mahmudov Ataş

QORUQBAĞI KƏNDİ ÜZRƏ

1. Abbasov Ümid Şixli oğlu
2. Xəlilov Ağaməğlan İsrafil oğlu
3. Xəlilov Xəlil Umar oğlu

4. Xəlilov Tapdıq Məmməd oğlu
5. İsmayılov Kazım Mehdi oğlu
6. Qarayev Qara Abdulla oğlu
7. Qarayev Qnyaz Nuh oğlu
8. Qarayev Qubad Qnyaz oğlu
9. Məmmədov Vahid Qədim oğlu

SARIQAYA KƏNDİ ÜZRƏ

1. Umudov Kamil Qasim oğlu
2. Yolçuyev Bədir İsrayıł oğlu

MƏMMƏDQASIMLI KƏNDİ ÜZRƏ

1. Cavadov Cəlal Əhməd oğlu
2. Heydərov Muradəli Şəfaqət oğlu
3. Qədirov Ağamalı Səməd oğlu
4. Mikayılov Musa İsrayıł oğlu
5. Musayev Maqsud Baba oğlu
6. Rəsulov Abdulməcid Həmzə oğlu

GÖDƏKQOBU KƏNDİ ÜZRƏ

1. Dadaşov Tapdıq Xası oğlu
2. Əliyev Əzməmməd Ağababa oğlu

PƏRVANLI KƏNDİ ÜZRƏ

1. Bağırov Səlim Soltan oğlu
2. Cavadov Cavad Molla oğlu
3. Əhədov Əhəd Abdulhəmid oğlu

4. Əhmədov Mamed Məhəmməd oğlu
5. Əsədov Əsəd Rəsul oğlu
6. Məmmədov Maqsud Rüstəm oğlu
7. Rəsulov Cabbar Sadiq oğlu

YARMƏMMƏDBAĞI KƏNDİ ÜZRƏ

1. Həsənov Həsən Həsən oğlu
2. Xəlilov Seyidali İsrafil oğlu
3. Məmmədov Əhməd Paşa oğlu

GƏLMƏ KƏNDİ ÜZRƏ

1. Allahverdiyev Əvdimal Nəriman oğlu
2. Əhmədov Tənzil Mirbağır oğlu
3. Ələkbərov Abutalib Cavad oğlu
4. Ələkbərov Qasim Eyvaz oğlu
5. Əliyev Əlihüseyn Abbas oğlu
6. Həsənov Məmmədtağı Məhəmmədəli oğlu
7. Isgəndərov Hüseyin Həsən oğlu
8. Isgəndərov Mirzəğa Həsən oğlu
9. Məhərrəmov Hacibaba Ali oğlu
10. Səfərəliyev Ağeli Ələsgər oğlu
11. Səfərəliyev Səfər Şirin oğlu

ƏLIBƏYLİ, ALLAHQULUBƏYLİ, XANMƏMMƏDLİ KƏNDLƏRİ ÜZRƏ

1. Abbasov Qüdrət Beylər oğlu
2. Əliyev Mejđun Qara oğlu
3. Həsənov Gülməhməd Maşı oğlu
4. Hüseynov Şıraslan Ətraf oğlu

HÜSEYNXANLI, SALAHLI KƏNDLƏRİ ÜZRƏ

1. Hüseynov Rəsul Aslan oğlu
2. Quliyev Solmaz Rza oğlu
3. Orucov Seyid Məmmədhüseyn oğlu
4. Şirəliyev Əlabbas Ali oğlu

ŞAHSÜNNÜ KƏNDİ ÜZRƏ

1. Ağalarov Əlhəddin Firudin oğlu
2. Həsənov Sərxan Məhəmməd oğlu
3. İbrahimov Məhəmməd Sədi oğlu
4. İsayev Məhəmməd Kərim oğlu
5. İsmayılov Səbli Səməd oğlu
6. Məmmədov Məhəmməd Umar olu
7. Osmanov Hüseynalı Əli oğlu
8. Osmanov Məhəmməd Ələsman oğlu
9. Osmanov Şahlar Şahmurad oğlu
10. Pənahov Hümbət Şirin oğlu
11. Rəşidov Xaspəlad Baxış oğlu
12. Şixiyev Hun Xanməmməd Sədi oğlu

ƏLVƏND KƏNDİ ÜZRƏ

1. Abdullayev Nüsret Səfəralı oğlu
2. Bayramov Namət Fəzli oğlu
3. Güləmirov Həmid Güləmir oğlu
4. Həsənov Mövsüm Hüseyin oğlu
5. Qurbanov Rəhim Məmməd oğlu
6. Osmanov Xəlil Aslan oğlu
7. Osmanov Osman Aslan oğlu
8. Orucov Güllalı Bilal oğlu
9. Şərifov İsbəndiyar Kərim oğlu

OTMANOBA KƏNDİ ÜZRƏ

1. Əliyev Böyükkişi İbrahim oğlu
2. Əliyev Teyyub İbrahim oğlu
3. Hüseynov Soltan Məşədi Soltan oğlu
4. İbrahimov Qubad Bala'bəy oğlu
5. İsmayılov Davud İsmayıł oğlu
6. Qasımov Salər Baloğlan oğlu

ŞİXBAGI KƏNDİ ÜZRƏ

Məlikməmmədov Əli Ədil oğlu

ÇALLI KƏNDİ ÜZRƏ

Bəlayev Bahadır Gülməmməd oğlu

NƏZƏRALILİ KƏNDİ ÜZRƏ

Abdullayev Məmməd Qasim oğlu

ZƏRDAB RAYON HƏRBİ KOMİSSARLIĞI ÜZRƏ
ƏFQANİSTAN MÜHARİBƏSİ İŞTİRAKÇILARININ SIYAHISI

Sira sayı	Soyadı, adı, atasının adı	Təvəllüdü	Əfqanistanda xidmət etdiyi	Ünvanı
1.	Ağayev Rasim Mustafa oğlu	1961	1979-1981	Zərdab r., Alicanlı k.
2.	Babayev Fazıl Ağaisa oğlu	1960	1980-1981	Bəyimli qəsəbəsi
3.	Bayramov Ələddin Əli oğlu	1961	1980-1981	Dəkkəoba k.
4.	Bayramov Xəlil Vətəndaş oğlu	1968	1988-1989	Dəli Quşçu k.
5.	Bakirov Ceyhun Məhəmmədəli oğlu	1968	1987-1989	Zərdab r.
6.	Binyətov Maarif Binyət oğlu	1960	1980-1981	Şəftəhal k.
7.	Güləmirli Fuad Əlişəid oğlu	1969	1987-1989	Əlvənd k.
8.	Hacıyev Buqac Əliakbar oğlu	1965	1983-1985	Körpükənd k.
9.	Hacıyev Hacıağa Şəmsəddin oğlu	1961	1980-1981	Körpükənd k.
10.	Hacıyev Qabil Əliş oğlu	1967	1985-1987	Körpükənd k.
11.	Əliyev Gəray Məhərrəm oğlu	1959	1979-1980	Körpükənd k.
12.	İsayev Sadıq Musa oğlu	1967	1986-1986	Yarməmmədbağ k.
13.	İsgəndərov Qinyaz Ağamirzə oğlu	1967	1986-1986	Oltmanoba k.
14.	İsmayılov Fealiyyət İsmayıł oğlu	1960	1980-1982	Oltmanoba k.

15.	Ismayılov Ramiz Baxşalı oğlu	1967	1986-1986	Məlikli k.
16.	Kərimov Rəmin Məmməd oğlu	1959	1985-1987	Şəfiyəhəl k.
17.	Qasımov Karim Səmizrə oğlu	1962	1980-1982	Aşağı Seyidlər k.
18.	Qədirov Astan Şakay oğlu	1967	1986-1986	Zərdab ş.
19.	Quiyev Azad Sultan oğlu	1969	1987-1989	Hüseynxanlı k.
20.	Qurbanov Məzahir Əliheybat oğlu	1968	1987-1989	Şahhüseyinli k.
21.	Manafov Bünyət Ağabala oğlu	1967	1986-1986	Malikumudlu k.
22.	Məlikov Söhrəb Məlikməmməd oğlu	1969	1988-1989	Şahhüseyinli k.
23.	Məmmədov Vəfa Saleh oğlu	1968	1987-1988	Əlvənd k.
24.	Mikayilov İlşad Fikrat oğlu	1961	1980-1981	Əlibaylı k.
25.	Mikayilov Şamil Voroşil oğlu	1969	1988-1989	Körpükənd k.
26.	Orucov Çingiz Gülməmməd oğlu	1967	1987-1988	Yuxarı Seyidlər k.
27.	Səlimov Seymur Salim oğlu	196	1988-1989	Xanməmmədli k.
28.	Şəmiyev Qorxmaz Məhamməd oğlu	1969	1988-1988	Şəfiyəhəl k.
29.	Umarov Zahim Umar oğlu	1968	1986-1988	Yarməmmədbağı k.
30.	Vəliyev Akif İbis oğlu	1967	1986-1988	Callı k.
31.	Yunusov Azər İsa oğlu	1969	1988-1988	Zərdab ş.
32.	Yusubov Atakisi Ərəstun oğlu	1962	1981-1982	Yuxarı Seyidlər k.

**ZƏRDAB RAYONU ÜZRƏ AZƏRBAYCANIN ƏRAZİ
BÜTÜNLÜYÜ UĞRUNDAN QARABAĞ MÜHARİBƏSİNDE
ŞƏHİD VƏ İTKİNLƏRİN ÜMUMİ SİYAHISI**

Sira sayı	Soyadı, adı, atasının adı	Doğulduğu vaxt	Şəhid olduğu və ya itkin düş- düy vaxt	Ünvanı
1.	Abbasov Abuzər Tənzil oğlu	08.10.1972	26.01.1994, itkin	Yuxarı Seyidlər k.
2.	Abbasov Zülfü Mırqani oğlu	03.09.1973	27.04.1994, itkin	Məlikli kəndi
3.	Abdulxaliqov Cabir Abdulhəmid oğlu	01.07.1974	12.01.1994	Zərdab şəhəri
4.	Abdullayev Samir Namizəd oğlu	05.09.1969	12.07.1991	Zərdab şəhəri
5.	Abdullayev Vüqar İsa oğlu	05.04.1971	14.10.1992	Qaravəli kəndi
6.	Əğalarov Ağşa Ağahüseyn oğlu	11.11.1971	26.01.1994, itkin	Məmmədqasımlı k.
7.	Ağayev Müsellim Musu oğlu	11.05.1974	18.03.1993	Aliçanlı kəndi
8.	Alixasov Vasif Tapdıq oğlu	14.03.1971	20.09.1992	Aşağı Seyidlər k.
9.	Allahverdiyev Bəşir Allahverdi oğlu	13.02.1967	16.06.1992	Yarməmmədbağı k.
10.	Aslanov Zeyqam Məmməd oğlu	04.07.1973	12.05.1994	Gödekbəyli kəndi
11.	Azayev Cabir Rza oğlu	02.03.1973	02.02.1994	Şahhüseyinli kəndi
12.	Azayev Fəaliyyət Təvəkkül oğlu	11.02.1974	02.08.1993, itkin	Qoşaoba kəndi
13.	Babaşov Mehman Mirləməd oğlu	27.10.1974	27.01.1994, itkin	Zərdab şəhəri
14.	Bayramov Şaiq Tofiq oğlu	22.07.1973	08.10.1992	Əlvənd kəndi
15.	Bəkiyev İldirim Mahmud oğlu	22.04.1974	20.04.1994	Yuxarı Seyidlər k.

16.	Bəkirov Zəhid Ağahüseyn oğlu	10.10.1963	16.06.1992	Zərdab şəhəri
17.	Bəkirov Ziya Xan oğlu	10.07.1973	19.09.1992	Pərvani kəndi
18.	Cavadov Aydın Vəli oğlu	10.01.1974	17.04.1994	Körpükənd kəndi
19.	Cəbişov Daşqın Qulju oğlu	23.09.1973	26.12.1993, itkin	Yarməmmədbağı k.
20.	Cəfərov Vahid Səfer oğlu	05.09.1972	26.01.1994	Zərdab şəhəri
21.	Dəmirov Fəmil Ağacan oğlu	16.01.1966	30.04.1994, itkin	Şahhüseynli kəndi
22.	Eminov Fərrux Əli oğlu	11.07.1973	27.09.1994	Zərdab şəhəri
23.	Eminov Zaur Surət oğlu	02.05.1975	27.01.1994, itkin	Çallı kəndi
24.	Eyyazov Rəfiq İsrail oğlu	12.09.1968	15.06.1992, itkin	Zərdab şəhəri
25.	Eyyazov Zəhrəb Nadir oğlu	16.03.1973	26.01.1994	Dəkkəoba kəndi
26.	Ədilov Əfşən Maqsud oğlu	14.07.1975	20.04.1994	Zərdab şəhəri
27.	Əhmədov Əlimardan Əli oğlu	06.02.1962	08.05.1994	Şıxbağı kəndi
28.	Əhmədov Nəsimi Əhməd oğlu	03.05.1970	28.01.1994	Yuxarı Seyidlər k.
29.	Əhmədov Vüdatlı Quidrat oğlu	29.01.1968	19.01.1994	Nəzərəlli kəndi
30.	Əliyev Əlişər Rəsul oğlu	02.04.1965	15.06.1992, itkin	Körpükənd kəndi
31.	Əliyev Məl MİKAYIL oğlu	21.07.1969	26.01.1994	Otmanoba kəndi
32.	Əliyev Nurəmir Nuraddin oğlu	05.01.1966	27.01.1994	Hüseyinxanlı kəndi
33.	Əliyev Umid Alımməməd oğlu	31.07.1970	16.06.1993	Körpükənd kəndi
34.	Əmirəliyev Elxan Tərlan oğlu	25.06.1973	10.12.1993, itkin	Xanməmməndlı kəndi
35.	Əsədov Sərdar Ataxan oğlu	20.08.1975	26.12.1993, itkin	Alicanlı kəndi
36.	Əzizov Elmən Ağə oğlu	09.07.1972	19.08.1995	Yuxarı Seyidlər k.
37.	Fərəcov Fərəc Baxşeyiş oğlu	29.01.1976	11.05.1994	İsadbağı kəndi

38.	Hacıyev Elçin Ramazan oğlu	27.01.1970	09.02.1993	Kəndəbil kəndi
39.	Hacıyev Müşfiq Zabit oğlu	20.03.1974	13.08.1992	Bıçaqçı kəndi
40.	Hacıyev Namət Mədət oğlu	15.09.1966	11.01.1994	Körpükənd kəndi
41.	Heydərov Sərvən Mütləkim oğlu	08.10.1975	10.01.1994, itkin	Şıxbağı kəndi
42.	Həsənov Elman Bahaləddin oğlu	08.07.1975	25.07.1995	Əlvənd kəndi
43.	Həsənov Etibar Xalid oğlu	22.11.1974	16.04.1994	Zərdab şəhəri
44.	Həsənov İlqar Hacıkərim oğlu	24.04.1970	09.03.1994	Bıçaqçı kəndi
45.	Həşimov Vüsal Cəmələddin oğlu	1987	13.07.2007	Məlikqəsimli kəndi
46.	Hüseynov Bəhruz Şirəslan oğlu	18.11.1957	25.01.1994	Əlibeyli kəndi
47.	Hüseynov Həzi Xalid oğlu	14.01.1975	30.12.1993	Pərvani kəndi
48.	Xanlıiyev Namiq Xanəli oğlu	27.02.1971	16.08.1994, itkin	Zərdab şəhəri
49.	Xəliliyev Malik İsa oğlu	15.11.1973	25.02.1993	Alicanlı kəndi
50.	Xəliliyev Mehman Ağabala oğlu	03.06.1973	04.04.1993	Şəftənah kəndi
51.	Xəliliyev Məmməd Qəhrəman oğlu	29.09.1965	13.07.1992	Şəftənah kəndi
52.	Ibadov Zəmin Vaqif oğlu	03.04.1976	18.05.1995	Pərvani kəndi
53.	Ibişov Nəsiməddin Tacəddin oğlu	15.05.1965	26.01.1994	Yuxarı Seyidlər k.
54.	Ibrahimov Seyran İbrahim oğlu	12.12.1965	12.02.1994	Bəyimli qəsəbəsi
55.	Imanov Yavər Həsən oğlu	03.01.1966	27.01.1994	Qorudbağı kəndi
56.	İsaqov Zəkir Nüsrət oğlu	19.11.1958	24.09.1992	Təzəkənd kəndi
57.	İsayev Sahib Ağahüseyn oğlu	07.03.1972	26.01.1994, itkin	Dəkkəoba kəndi
58.	İsgəndərov Xəqani Nizami oğlu	-	-	Galmı kəndi
59.	İsmayılov Babək Mehdi oğlu	20.09.1971	11.10.1992	Qorudbağı kəndi

60.	Ismayılov Davud İsmayılov oğlu	29.06.1974	16.09.1993	Otmanoba kəndi
61.	Ismayılov Dəyanət İsmayılov oğlu	06.06.1975	24.01.1994	Kəndəbil kəndi
62.	Ismayılov Mahir Şahabbas oğlu	09.02.1974	23.07.1993, itkin	Alicanlı kəndi
63.	İsrafilov Məhəmməd Şahvələd oğlu	10.03.1973	06.04.1993	Təzəkənd kəndi
64.	Karimov Elşən Karim oğlu	03.03.1970	16.06.1992	Gelmə kəndi
65.	Karimov Nafî Karim oğlu	01.10.1969	24.04.1994	Məmmədqasılmışlı k.
66.	Köçəriyev Rahib Kamal oğlu	02.08.1973	15.04.1994	Allahqulubağı kəndi
67.	Qarayev Mansur Şirvan oğlu	10.09.1975	02.02.1994	Sarıqaya kəndi
68.	Qasimov Çingiz Mehdi oğlu	20.06.1973	20.08.1992	Kəndəbil kəndi
69.	Qasimov Elşən Tacəddin oğlu	27.11.1975	26.01.1994, itkin	Aşağı Seyidər kəndi
70.	Qasimov Heydar Zeynal oğlu	05.02.1975	02.01.1994	Alicanlı kəndi
71.	Qasimov Namiq Qasim oğlu	19.02.1973	07.12.1993	Kəndəbil kəndi
72.	Qasimov Zaur Abanən oğlu	05.09.1973	07.02.1993	Yarməmmədəbağı k.
73.	Qədirov Mehdi Ədil oğlu	17.11.1961	26.01.1994	Otmanoba kəndi
74.	Qədirov Miraslan Aslan oğlu	13.02.1964	25.08.1993	Yuxarı Seyidlər k.
75.	Qocayev Arif Əlibala oğlu	05.09.1968	17.04.1993	Xanməmmədli kəndi
76.	Qocayev Elmən Yasin oğlu	20.11.1974	12.01.1994	Gelmə kəndi
77.	Mamayev Əhməd Abbas oğlu	13.02.1956	15.06.1992, itkin	Qoşaoba kəndi
78.	Mehdiyev Səyyad Abdülhəmid oğlu	03.04.1976	08.05.1995	Məmmədqasılmışlı k.
79.	Mehraliyev İdris Səfər oğlu	21.11.1973	01.08.1993	Dəli Quşçu kəndi
80.	Məmişov Münasib Təcəddin oğlu	20.06.1973	16.07.1993, itkin	Bıçaqcı kəndi
81.	Məmmədov Bədəl Ağacan oğlu	06.06.1973	08.10.1992	Şəftəhal kəndi

82.	Məmmədov Bəhlül İsam oğlu	11.08.1975	10.01.1994, itkin	Burunlu kəndi
83.	Məmmədov Gəray Mırəhməd oğlu	16.04.1970	26.01.1994	Yuxarı Seyidər k.
84.	Məmmədov Haqverdi Fəxrəddin oğlu	06.08.1970	07.01.1994	Yuxarı Seyidər k.
85.	Məmmədov Kamran Nuriəddin oğlu	04.09.1969	26.01.1994	Böyük Dəkkə kəndi
86.	Məmmədov Məhərrəm Feyruz oğlu	24.08.1955	24.08.1993	Zərdab şəhəri
87.	Məmmədov Məlikəbər Səfərəli oğlu	22.11.1972	04.01.1993	Allahqulubağı kəndi
88.	Məmmədov Namiq Aslan oğlu	09.09.1970	26.01.1994	Böyük Dəkkə kəndi
89.	Məmmədov Vahab Kamil oğlu	05.03.1961	28.01.1994	Köpükənd kəndi
90.	Miraliyev Nican İldirim oğlu	18.07.1986	22.10.2006	Zərdab şəhəri
91.	Musayev Habil Həmdulla oğlu	12.03.1969	27.01.1994, itkin	Alicanlı kəndi
92.	Musayev Vüsal Namişəd oğlu	11.07.1979	18.05.1998	Kəndəbil kəndi
93.	Nuhov Əziz Əsgər oğlu	08.06.1974	27.03.1993, itkin	Lələağacı kəndi
94.	Rəhimov Elçin Yasa oğlu	10.06.1972	20.09.1992	Burunlu kəndi
95.	Rəhimov Mehdi Näməddin oğlu	30.03.1967	03.03.1994	Körpükənd kəndi
96.	Rəhimov Vahid Rəsim oğlu	19.05.1973	17.11.1992	Zərdab şəhəri
97.	Rəsulov Rəfiq Nusrəddin oğlu	08.07.1972	16.08.1993, itkin	Çallı kəndi
98.	Rüstəmov Yaşar Rüstəm oğlu	16.06.1968	30.01.1994	Şəftəhal kəndi
99.	Sadiqov Əfrayıl Sıracəddin oğlu	28.10.1966	17.01.1993	Əlibeyli kəndi
100.	Sadiqov Münasib Mürsəsd oğlu	01.02.1971	16.01.1993	Əlibeyli kəndi
101.	Salikov Kamil Hacırahim oğlu	25.03.1967	26.01.1994	Bıçaqcı kəndi
102.	Şəfərov İsmayıllı Sarı oğlu	07.01.1972	02.02.1994, itkin	Məlikumlu kəndi
103.	Şəlimov Fuad Etibar oğlu	15.07.1975	30.03.1997	Dəli Quşçu kəndi

104.	Soltanov Müqtədər Sultan oğlu	20.11.1969	15.06.1992	İsaqbağı kəndi
105.	Soltanov Tehrən Səfişan oğlu	16.10.1967	15.06.1992,	İtkin Gödekgobu kəndi
106.	Şahmirov Elşad Abbasqulu oğlu	03.06.1974	26.01.1994	Şəfiəhal kəndi
107.	Şamilov Ceyhun Əlişan oğlu	20.04.1975	26.01.1994	Bıçaqçı kəndi
108.	Şixaliyev Elşad Əlişah oğlu	27.05.1974	27.03.1993	Dəkkəoba kəndi
109.	Şixaliyev Pərviz Nəşir oğlu	06.10.1973	02.02.1993,	Malikumudu kəndi
110.	Şirinov Sehran Şəhərinurad oğlu	01.02.1972	26.01.1994	Dəli Quşçu kəndi
111.	Umudov Miqdar Məhəmmədiyə oğlu	16.07.1964	07.01.1994	Körpükənd kəndi
112.	Vahidov Aqşın Sarıçur oğlu	07.08.1973	23.01.1993	Çallı kəndi
113.	Vahidov Səyavuş Davud oğlu	28.05.1974	02.04.1993	Çallı kəndi
114.	Yunusov Elsevar Babalı oğlu	17.03.1973	13.01.1994	Alicanlı kəndi
115.	Yusifov Fərhad Ərəstun oğlu	02.04.1973	12.08.1992	Yuxarı Seyidlər k.
116.	Zalov Məhəmməd Rəsul oğlu	23.09.1971	23.10.1992	Məliklik kəndi
117.	Zərbalıyev Zabit Kamil oğlu	02.04.1966	16.06.1992	Malikumudu kəndi

*Allah bütün şəhidlərimizə rəhmat elaşın!
Qəbirləri nurla dolsun!*

QARABAĞ MÜHƏRİBƏSİNDE İTKİN DÜŞMÜŞ ZƏRDABLILARIN SİYAHISI

Sira sayı	Soyadı, adı, atasının adı	Ünvani
1.	Abbasov Abuzər Tənzil oğlu (1972, Yuxarı Ağdamın kəndi)	- 1994-cü ilin yanvar ayında Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndində itkin düşüb...
2.	Abbasov Zülfi Mirqəni iöğlu (1973, Məliklik kəndi)	- 1994-cü ilin aprel ayında Ağdam rayonunun Güllüce kəndində itkin düşüb...
3.	Əğalarov Ağa Ağahüseyn oğlu (1975, Məmmədqasımlı kəndi)	- 1994-cü il yanvarın 26-də Xocavənd rayonu ərazisində itkin düşüb...
4.	Azayev Faaliyyət Təvəkkül oğlu (1974, Qoşaoba kəndi)	- 17 iyun 1993-cü il tarixdə Ağdamın Əliağallılar kəndi ərazisində itkin düşüb...
5.	Babaşov Mehman Mirsəməd oğlu (1974, Zərdab şəhəri)	- 26 yanvar 1994-cü il tarixdə Beyləqan rayonu ərazisindəki Hərami düzündə itkin düşüb...
6.	Cəbişov Daşqın Qılıq oğlu (1973, Yarməmmədabägi kəndi)	- 28 yanvar 1992-ci il tarixdə Ağdam rayonunun Qalayıqlar kəndi ərazisində itkin düşüb...
7.	Demirov Fəmil Ağacan oğlu (1966, Şahhüseynli kəndi)	- 1994-cü ilin aprelində Tərtər bölgəsində itkin düşüb...
8.	Eminov Zaur Surət oğlu (1975, Çallı kəndi)	- 27 yanvar 1994-cü il tarixdə Ağdamın Əliağallar kəndi ərazisində itkin düşüb...
9.	Eyyazov Rafiq İsrail oğlu (1968, Zərdab şəhəri)	- 15 iyun 1992-ci il tarixdə Sırıxavənd kəndi ərazisində itkin düşüb...

10.	Əliyev Əliasgər Rəsul oğlu (1965, Körpükənd kəndi)	- 15 iyun 1992-ci il tarixdə Sırxavənd kəndi ərazisində itkin düşüb...
11.	Əmiraliyev Elxan Tərlan oğlu (1973, Xanməmmədi kəndi)	- 11 dekabr 1993-cü il tarixdə Ağdərə bölgəsində itkin düşüb...
12.	Əsədov Sərdar Ataxan oğlu (1975, Aicanlı kəndi)	- 1994-cü ilin dekabrında Ağdam rayonunun Mərzili kəndi ərazisində itkin düşüb...
13.	Heydərov Sərvən Müttəlim oğlu (1975, Ağabağı kəndi)	- 10 yanvar 1994-cü il tarixdə Füzuli rayonunun Əbdürəhmanlı kəndi ərazisində itkin düşüb...
14.	Xanaliyev Narmiq Xanəli oğlu (1972, Aicanlı kəndi)	- 20 avqust 1992-ci il tarixdə Qubadlı ərazisində, Yazı düzündə itkin düşüb...
15.	İsayev Sahib Ağahüseyn oğlu (1972, Dəkkəoba kəndi)	- 22 fevral 1994-cü il tarixdə Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndi ərazisində itkin düşüb...
16.	Ismayılov Mahir Şahabbas oğlu (1973, Aicanlı kəndi)	- 22 iyun 1994-cü il tarixdə Ağdam rayonu ərazisində itkin düşüb...
17.	Qasimov Elşən Tacəddin oğlu (1975, Aşağı Seyidlər kəndi)	- 26 aprel 1994-cü il tarixdə Tərtər rayonunun Seysulan kəndi ərazisində itkin düşüb...
18.	Mamayev Əhməd Abbas oğlu (1950, Zərdab şəhəri)	- 1992-ci ilin iyununda Sırxavənd kəndi ərazisində itkin düşüb...
19.	Məmişov Münasib Tacəddin oğlu (1973, Bigəqqıçı kəndi)	- 16 iyun 1993-il tarixdə Ağdam rayonunun Qalayçılar kəndi ərazisində itkin düşüb...
20.	Məmmədov Bəhlül İsam oğlu (1975, Burunlu kəndi)	- 10 yanvar 1994-cü il tarixdə Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndi ərazisində itkin düşüb...
21.	Musayev Həbil Həmdulla oğlu (1969, Aicanlı kəndi)	- 26 yanvar 1994-cü il tarixdə Füzuli rayonu ərazisindəki Şışqaya uğrunda döyüşdə itkin düşüb...

22.	Nuhov Əziz Əsgər oğlu (1974)	- 27 mart 1993-cü il tarixdə Kəlbəcər rayonu ərazisində itkin düşüb...
23.	Rəsulov Rafiq Nurişəddin oğlu (1972, Çallı kəndi)	- 16 avqust 1993-cü il tarixdə Qubadlı rayonu ərazisində baş verən döyüşdə itkin düşüb...
24.	Səfərov İsmayıllı San oğlu (1983, Məlikumlu kəndi)	- 20 aprel 1994-cü il tarixdə Tərtər bölgəsində itkin düşüb...
25.	Soltanov Müqəddir Soltan oğlu (1969, İsaqbağı kəndi)	- 14 iyun 1992-ci il tarixdə Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb...
26.	Soltanov Tehran Sultan oğlu (1967, İsaqbağı kəndi)	- 14 iyun 1992-ci il tarixdə Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb...
27.	Şıxəliyev Pərviz Nəşir oğlu (1973, Məlikumlu kəndi)	- 8 fevral 1993-cü il tarixdə Mehmana kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb...

**Allah şəhid olmuş itkinlərimizə
rahmat eleysin!**

Qəbirləri nurla dolsun!

Sıra sayı	Soyadı, adı, atasının adı	Təvallüdü	Ünvanı
1.	Abdullayev Elçin Abdüləhəd oğlu	1971	Zərdab
2.	Cəfərov Alim Səfiər oğlu	1958	Əlibəyli k.
3.	Eyyubov Təlim Eyyub oğlu	1968	Şahhuseynli k.
4.	Hüseynov Rəşid Xanış oğlu	1967	Olmanoba k.
5.	Xalilov Abdurrahman Xəlil oğlu	1958	Zərdab
6.	İslamov Qardaşxan Ələddin oğlu	1959	Şıxbağı k.
7.	İsmayılov Ramiz Abil oğlu	1957	Dəli Qusçu k.
8.	Kərimov Aydin Qara oğlu	1959	Gödəkəbək k.
9.	Kərimov Baxşalı Isaq oğlu	1961	Zərdab
10.	Qasımov Namat Kazım oğlu	1966	Qoşaoba k.
11.	Qurbanov Eyyaz Tacı oğlu	1960	Şaftəhal k.
12.	Məmmədov Nadir Nuhuş oğlu	1955	Şahhuseynli k.
13.	Məmmədov Vəqif Qabil oğlu	1962	Zərdab
14.	Mikayıllov Hüseyin Mirküseyn oğlu	1962	Aşağı seyidlər k.
15.	Nurmammadov Behbud Gülməmməd oğlu	1955	Təzakənd k.
16.	Rahimov Abbas Şafı oğlu	1960	Zərdab
17.	Rahimov Zülfüqar Ələddin oğlu	1966	Kölpükənd k.
18.	Süleymanov Ağabala Arif oğlu	1960	Zərdab
19.	Valliyev Nariman Fırudin oğlu	1962	Aşağı Seyidlər k.
20.	Yusilov Elçin Abdüləhəd oğlu	1962	Zərdab

ZƏRDAB RAYONUNUN
ƏHALİSİNİN MİLLİ TƏRKİBİ


Rayon üzrə ümumi əhalinin sayı 49.300

Azərbaycanlılar	49.210
Ruslar	51
Ukraynalılar	11
Tatarlar	11
Türklər	8
Ləzgilər	5
Digər millətlər	4



ZƏRDAB RAYONU ÜZRƏ TƏDRİS MÜƏSSİSƏLƏRİNDE OXUYANLARIN ÜMUMI SAYI

Tədris müəssisələrində oxuyanların sayı.....	11.200
Ali təhsil müəssisələrində oxuyanlar.....	310
Orta ixtisas təhsil müəssisələrində oxuyanlar.....	140
Orta ümumtəhsil məktəblərində oxuyanlar.....	10.700
Digər tədris müəssisələrində oxuyanlar.....	50



ZƏRDAB RAYONUNUN ƏHALİSİNİN
TƏHSİL ÜZRƏ BÖLGÜSÜ

(6 yaş və yuxarı)

Cəmi.....	40.600
-----------	--------

o cümlədən:

Təhsili olanlar:

Ali təhsilli.....	2.020
Natamam ali təhsilli.....	50
Orta ixtisas təhsilli.....	3.900
Ümumi orta təhsilli.....	15.740
Natamam orta təhsilli.....	5.730
Peşa təhsilli.....	2.015
İbtidai təhsilli.....	5.305

Təhsili olmayanlar:

Oxuyub-yaza bilənlər.....	4.675
Savadı olmayanlar.....	1.165

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI

1. **Azərbaycanın toponimləri:** Ensiklopedik lüğət; Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya birlüyü, Bakı, 1999.
2. **Azərbaycan etnoqrafiyası:** 3 cilddə, I cild, Bakı, 1988.
3. **Azərbaycan tarixi üzrə qaynaqlar:** Azərbaycan Universiteti Nəşriyyatı, Bakı, 1989.
4. **Azərbaycan Klassik Ədəbiyyatı Kitabxanası:** 20 cilddə; I cild, Bakı, 1982.
5. **Azərbaycan Sovet Ensiklopediyası:** IV-VII cildlər, Bakı, 1980, 1982, 1983.
6. **Azərbaycan tarixi:** Bakı, Azərnəşr, 1994.
7. **Azərbaycan tarixi:** (7 cilddə), Bakı, 1998-2003.
8. **Azərbaycan dilinin izahlı lüğəti:** III cild, Bakı, 1983.
9. **Müasir Azərbacyan dili:** I cild, Bakı, «Elm», 1978.
10. **Qızılbaşlar tarixi:** «AND» kitabxanası seriyasından, Bakı, 1993.
11. **Izahlı coğrafi adlar lüğəti:** Bakı 1960.
12. **Musa Kalankatkuлу:** Albaniya tarixi; Bakı, Elm, 1993.
13. **Ərəb və fars sözləri lüğəti:** – Yaziçı, Bakı, 1985.
14. **Хамдуллах Казвини:** – Нуҳат ал клуб. Материалы по Азербайджану. Превод с английского З.М.Бунятова, перевод с персидского И.И.Петрушевского. – Баку, 1983.
15. **Minaccimbaşı:** Cami ad-düvəl, Tarix al-Bab və Şirvan fəsil. V.Minorskinin rusca nəşri, 1963.
16. **Y.V.Çəmənzəminli:** Tarixi, coğrafi və iqtisadi «Azərbaycan», BDU nəşriyyatı, 1993.
17. **M.H.Vəliyev:** Azərbaycan fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk, Bakı, 1993.
18. **Rəşid bəy İsmayılov:** Azərbaycan tarixi: Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1993.
19. **F.Rəşidəddin:** «Cəmi et-Təvarix», Bakı, 1956.
20. **Рашид-ад-Дин:** Сборник летописей. Том, Книга первая, М.,Л., 1952.
21. **Ə.Damırçızadə:** Azərbaycan ədəbi dilinin tarixi; I cild, Bakı, 1979.

22. R.Özbək: Türkün Qızıl kitabı, Bakı, Yaziçi, 1992.
23. C.M.Салахов: Влияние курортных факторов Туршсу на различные функциональные системы организма, Баку, 1979, Курорты, М.1983.
24. T.Bünyadov: Azərbaycanda maldarlığın inkişafı tarixindən, Bakı, 1969.
25. T.Bünyadov: Mərd qalalar, sərt qalalar, Azərbaycan Dövlət Naşriyyatı, Bakı, 1986.
26. A.Hacıyev: Azərbaycan dilinin onomastik sistemi, Bakı, 1990.
27. Г.Гейбуллаев: Топонимии Азербайджана, «Элм», Баку, 1986.
28. Г.Гейбуллаев: Кетногенезу Азербайджанцев, Баку, 1986.
29. Q.Qeybullayev: Qarabağ (Etnik və siyasi tarixinə dair), Bakı, 1990.
30. Q.Məşədiyev: Zaqafqaziyanın Azərbaycan toponimləri, Bakı, «Elm», 1990.
31. R.Yüzbaşov: Azərbaycan coğrafiya terminləri, Bakı, 1969.
32. R.Yüzbaşov, K.Əliyev, Ş.Sədiyev: Azərbacyanın coğrafi adları, Bakı, Maarif, 1972.
33. İbn-əl Nəsir: Əl Kamil fit-tarix, Bakı, 1959.
34. A.Abdullayev, M.Ibrahimov, Z.Cavadov: Zərdabı yurdunun övladları, Bakı, «Gənclik», 2002.
35. E.Murzaev: Очерки топонимики, М., 1974.
36. E.Murzaev: Словарь народных географических терминов, Москва, 1984.
37. Древнотюркский словарь: Ленинград, 1969.
38. N.G.Məmmədov: Azərbaycanın yer adları: Azərbaycan Dövlət Naşriyyatı, Bakı, 1993.
39. N.G.Məmmədov: Azərbaycan Respublikasının oronimləri, Bakı, 1999.
40. M.Ə.Məmmədli: Qızılbaşlar tarixi, Tərcümə və şəhərlər, Bakı, «Azərbaycan» nəşriyyatı, 1943.
41. M.X.Şərifli: IX əsrin II yarısı – XI əsrlərdə Azərbaycan feodal dövlətləri, Elm, Bakı, 1978.
42. T.Əhmədov: El-obamızın adları, Bakı, Gənclik, 1984.
43. T.Əhmədov: Azərbaycan paleotoponimiyası, Bakı, 1985.

44. Azərbaycan toponimiyasının əsasları: Bakı Universiteti Nəşriyyatı, 1991.
45. Ə.N.Əsədov: Toponimlər coğrafi xəritlərdə, Bakı, 1985.
46. B.F.Минорский: История Ширвана и Дербента, X-XI в.в. М., 1963.
47. M.Adilov, A.Paşayev: Azərbaycan onomastikası, Azərbaycan Universiteti Nəşriyyatı, 1987.
48. M.Seyidov: Azərbaycan xalqının soykökünü düşünərkən, Bakı, Yaziçi, 1989.
49. M.Vahidov: Azərbaycanda küp qəbirləri mədəniyyətinin bəzi məsələlərinə dair, Az.MM, VII cild, Bakı, 1965.
50. K.B.Trevor: Очерки по истории культуры Кафказской Албании, IV в.до н.э.-VII в.н.э.М. - Л., 1969.
51. B.A.Budagov: Об изучении топонимии Азербайджана и ее задачах. Материалы научной конференции, посвященно изучению топонимии Азербайджана, Баку, 1981.
52. B.Ə.Budaqov: Azərbaycan coğrafi terminlərinin bəzi məsələlərinə dair: Azerbacyan SSR EA-nın xəbərləri, Geologiya-coğrafiya elmləri seriyası, 1951, №1.
53. B.Ə.Buqadov: Türk uluslarının yer yaddası, Bakı, «Elm», 1994.
54. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev: Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti, «Oğuz eli» nəşriyyatı, Bakı, 1998.
55. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev: Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti, Bakı, «İsmayıł» NPM, 2002.
56. Yesayi Həsən Cəlal: Alban ölkəsinin qısa tarixi, (1902-1722), Bakı, 1932.
57. Y.Yusifov, S.Kərimov: Toponimikanın əsasları, Bakı, 1987.
58. Y.Yusifov: Toponimiya tarixi mənbə kimi. «Azərbaycan toponimiyasının öyrənilməsinə həsr edilmiş konfransın materialları», Bakı, 1973.
59. S.Əliyarov: Tarixi-coğrafi qeydlər, «Kitabi-Dədə Qorqud», Bakı, Yaziçi, 1988.
60. A.M.Qurbanov: Azərbaycan onomologiyası məsələləri, Bakı, 1986.
61. N.M.Xudiyev: Azərbaycan ədəbi dilinin tarixi, Bakı, 1997.
62. K.Əliyev: Qədim Azərbaycan toponimlərinə dair, Bakı, 1972.

63. *K.Əliyev*: Antik Qafqaz Albaniyası, Bakı, 1992.
64. *A.Axundov*: Torpağın köksündə tarixin izləri, Bakı, Gənclik, 1982.
65. *F.R.Xalıqov*: Mil-Qarabağ düzü rayonlarının toponimiyası, Bakı, 1984.
66. *F.L.Osmanov*: Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.e. IV-III asrlar), Bakı, 1982.
67. *T.Hacıyev, Z.Budaqova*: Azərbaycan dili, Bakı, 1992.
68. *T.Hacıyev, V.Vəliyev*: Azərbaycan dili tarixi, Bakı, 1973.
69. *S.M.Qaziyev, Q.M.Aslanov*: İki küp qəbri haqqında, Azərbaycanın maddi mədəniyyəti, II c., Bakı, 1951.
70. *Z.M.Bünyadov*: Azərbaycan Atabəylər dövləti (1136-1225), Bakı, 1983.
71. *C.Ibrahimov*: Qaraqoyunu dövləti, Bakı, 1948.
72. *Ə.Fərzəli*: Dədə Qorqud yurdu, Bakı, Azərnəşr, 1989.
73. *F.Əğasioğlu*: Azər xalqı, Bakı, «Ağrıdağ», nəşriyyatı, 2000.
74. *Б.А.Никонов*: Введение в топонимику. М., 1965.
75. *I.Musayev*: Dil, Yaddaş, Vətən, Vətəndaş, Assosiativ incələmələr, Azərbaycan Ensiklopediyası Nəşriyyat Poliqrafiya Birliyi, Bakı, 1965.
76. *Д.Д.Пагирев*: Алфавитный указатель к пятиверстной карте Кавказского края. Тифлис, 1913.
77. *Saleh bəy*: Dünyanın talyeyi, Bakı, 1965.
78. *H.Həvələv*: Azərbaycan etnoqrafiyası, Bakı, Elm, 1998.
79. *Ə.Şükürov, A.Məhərrəmov*: Qədim türk yazılı abidələrinin dili, Bakı, 1976.
80. *I.Şahbazov*: Coğrafi adların xəritəsi, Bakı, «Elm və həyat» jurnalı, 1979.
81. *X.Xalilov*: Qarabağın elat dünyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1992.
82. *Q.Voroşil*: Qafqaz Albaniyası, Bakı, «Öyrətmən» nəşriyyatı, 1993.
83. *Ə.Tanrıverdiyev*: Türk manşəli Azərbaycan antroponimləri, Bakı, 1996.
84. *M.A.Hüseynzadə*: Qaramanlı tayfasının Anadoluya gəldiyi yollar. Azərbaycan SSR EA Xəbərləri, 1968, №3.
85. *R.Göyüşov*: Azərbaycan arxeologiyası, Bakı, 1986.

86. *N.M.Vəlihanlı*: IX-XII əsr əreb coğrafiyasunas səyyahları Azərbaycan haqqında, Bakı, 1974.
87. *N.Kərəmov*: Qırx il səyahətdə, Bakı, 1974.
88. *E.Q.Mehrəliyev*: Xalq coğrafi terminlərinin izahlı lüğəti, Bakı, 1987.
89. *E.Q.Mehrəliyev*: Tərkibində «qara» və «ağ» terminləri olan coğrafi adların mahiyyəti və lokal dəyişməsi. Azərbaycan toponimiyasının öyrənilməsinə dair həsr edilmiş konfransın materialları, Bakı, 1973.
90. *Lev Qumilyov*: Qədim türklər, Bakı, Gənclik, 1993.
91. *Ə.Məmmədov*: Qarayazı düzündən Xəzər dənizinə qədər, «Maarif», Bakı, 1979.
92. *F.Sümər*: Oğuzlar, Bakı, Yaziçı, 1992.
93. *I.Sadiq*: Susmaq qızıl deyilmiş..., Bakı, 1992.
94. *Ə.Rəcəbov*: Dilçilik tarixi, Bakı, 1988.
95. *N.Rzayev*: Möcüzəli qərinələr, Bakı, 1984.
96. *F.Məmmədova*: Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1993.
97. *E.Həsənov*: Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir. Bakı. Azərbaycan Döflət Nəşriyyatı, 2006.
98. *E.Həsənov*: Lələ Əhməd və Lələəhmədlilər, Bakı, Azərbaycan Döflət Nəşriyyatı, 2008.
99. *R.Qurbanov*: Qafqaz tarixi, Bakı, 2001.
100. *Z.Cavadov, E.Həsənov*: Zərdab və zərdablılar, Bakı, «Şəms», 2005.
101. *S.M.Mollazadə*: Coğrafi adlar və Azərbaycan dilinin tarixi, Bakı, 1973.
102. *S.M.Mollazadə*: Azərbaycanın şimal rayonlarının toponimləri, Bakı, 1979.
103. *S.M.Mollazadə*: Azərbaycan toponimiyası, 1985.
104. *S.Mümtaz*: Azərbaycan ədəbiyyatının qaynaqları, Bakı, Yaziçı, 1986.
105. *Z.Gəndəbilli*: Beş qönçə, poema, Bakı, 2005.
106. *N.Nəbiyev*: Coğrafi adlar. Bakı, Azərnəşr, 1982.
107. *H.Həsənəov*: Söz və ad, Bakı, Maarif, 1984.

108. *M.Şirəliyev*: Azərbaycan dialektologiyasının əsasları, Bakı, 1968.
109. *N.Axundov*: Qarabağ salnamələri, Bakı, Yaziçi, 1989.
110. *I.Bayramov*: Qərbi Azərbaycanın türk mənşəli toponimləri, Bakı, Elm, 2002.
111. *C.Qurbanov, H.İsgəndər*: Körpü-sənət abidəsi, Bakı, «Nurlan», 2006.
112. *Osman Mirzə*: Adlarımız, Məlumat kitabı, Bakı, 1993.
113. *S.İbrahimova*: Qolunu boynuma dola... bacı; «Təbriz», 1996.
114. *Qarabağnamalar*: İkinci kitab, Bakı, Yaziçi, 1991.
115. *M.İsmayılov*: Azərbaycan tarixi: Bakı, 1992.
116. *I.Məmmədov*: Azərbaycan tarixi: Bakı, «Adiloğlu» nəşriyyatı, 2005.
117. *S.Fərzəliyev*: Azərbaycan XV-XVI əsrlərdə, Bakı, 1983.
118. *N.Tapdıqoğlu*: Müqəddəs Qarabağım, Bakı, 2000.
119. *N.Tapdıqoğlu*: Füzuli rayonunun toponimləri, Bakı, 2001.
120. *N.Tapdıqoğlu*: Qubadlı rayonunun toponimləri, Bakı, 2001.
121. *N.Tapdıqoğlu*: Kəlbəcərin toponimləri, Bakı, 2002.
122. *N.Tapdıqoğlu*: Zəngilan rayonunun toponimləri, Bakı, 2002.
123. *N.Tapdıqoğlu*: Laçın rayonunun toponimləri, Bakı, 2002.
124. *N.Tapdıqoğlu*: Xocalı toponimləri, Bakı, 2002.
125. *N.Tapdıqoğlu*: Qarabağın tacı Şuşam, Bakı, 2003.
126. *N.Tapdıqoğlu*: Saatlı rayonunun toponimləri, Bakı, 2003.
127. *N.Tapdıqoğlu*: Sabirabad rayonunun toponimləri, Bakı, 2003.
128. *N.Tapdıqoğlu*: Kürdəmir rayonunun toponimləri, Bakı, 2003.
129. *N.Tapdıqoğlu*: Cəbrayıl rayonu və onun toponimiyası, Bakı, 2004.
130. *N.Tapdıqoğlu*: Göyçay rayonu və onun toponimiyası, Bakı, 2004.
131. *N.Tapdıqoğlu*: İmisi rayonu və onun toponimiyası, Bakı, 2004.
132. *N.Tapdıqoğlu*: Ucar rayonu və onun toponimiyası, Bakı, «Ti-Media» şirkətinin matbaəsi, 2005.
133. *N.Tapdıqoğlu*: Şəmkir rayonu və onun toponimiyası, Bakı, «Adiloğlu» nəşriyyatı, 2005.
134. *N.Tapdıqoğlu*: Laçın rayonu və onun toponimiyası, Bakı, «Araz» nəşriyyatı, 2005.

135. *N.Tapdıqoğlu*: Neftçala rayonu və onun toponimiyası, Bakı, «Təhsil» NPM, 2006.
136. *N.Tapdıqoğlu*: Ağdam rayonu və onun toponimiyası, Bakı, «Təhsil» NPM, 2006.
137. *N.Tapdıqoğlu*: Füzuli rayonu və onun toponimiyası, Bakı, «Ünsiyyət», - 2007.
138. *N.Tapdıqoğlu*: Ağcabədi Ensiklopediyası, Bakı, «Təhsil» NPM, 2007.
139. *N.Tapdıqoğlu*: Azərbaycan faciələrinin təqvim tarixi, Bakı, «Min bir mahni» NPM, 2008.
140. *N.Tapdıqoğlu*: Füzuli rayonu, Bakı, 2009.

MÜNDƏRİCAT

Giriş	3
Müəllifdən	8
ZƏRDAB RAYONUNUN TOPONİMLƏRİ	17
Ada	18
Adsız təpə	18
Ağ arx	18
Ağabağı kəndi	18
Ağayar çalası, Ağayar düzü, Ağayar qobusu	19
Ağıldərə	20
Ağqaya	20
Ağtəpə	21
Axmaz	22
Axmaz gölü	22
Ali baba ocağı	22
Allahqulubağı kəndi	23
Aran	24
Aranbasar	26
Arxac dərəsi	27
Armidlu nohur	27
Atvurulan	27
Aşağı Əlvand bağı	28
Aşağı Seyidlər kəndi	28
Avruqluq	30
Avşar tağı	31
Badar	45
Baş Şirvan kollektoru	45
Başana	45
Başmaqlı çala	46
Bərdic şəhəri	46

Bərə	47
Bərə yeri	48
Bərəağzı	48
Beyimli qəsəbəsi	49
Biçaqqı kəndi	49
Biçaqqı meşəsi	50
Birinci Alichanlı kəndi	50
Biyanlı çala	51
Boz bazi	51
Bozqobu dərəsi	52
Böyük bazi	52
Böyük Dəkkə kəndi	53
Burunlu kəndi	54
Çala	55
Çalğalıq	55
Canavarboğan	55
Ceyranlı meşə	56
Cilğadərə	56
Cilovxanlı kəndi	57
Çala yeri	57
Çallı arxi	58
Çallı kəndi	58
Çallı piri	59
Çalligöl	59
Çaqqal dərəsi	59
Çayırılıq	60
Çayüstü bazi	60
Çölöylü	61
Dəkkə gölü	61
Dəkkəoba kəndi	61

Dəli Quşçu kəndi	62
Dərinaxmaz gölü	65
Dərviş yeri	65
Dəvə çökayı, Dəvə ölen	66
Dəyə yeri	66
Dördyol	67
Döylər meşəsi, Döylər yeri	67
Duz piri	68
Duzlu qobu	68
 Ellər meşəsi	68
Eyvazlılar meşəsi	69
 Əflanın ferması	69
Əlibaylı kəndi	69
Əlvand kəndi	71
Ərəş qəzası	73
Əraş sultanlığı	75
Əskikür	76
Əsrov	76
Əyriçala	76
 Fatixanlı düzü	77
 Galma kəndi	77
Gəndəbil kəndi	78
Gödək bazi	78
Gödəkqobu kəndi	79
Gölyeri	80
Göllü dərə	80
Göycay körpüsü	80
Göycay qazası	81

Gur-gur yurd yeri	83
Gülərli bağ	83
 Hacı Əhməd Əfəndi ocağı	83
Horrağan	84
Hüseynxanlı kəndi	84
 Xan kanalı	85
Xanlar baba piri	85
Xanməmmədli kəndi	85
Xasa arxu	86
Xasa kəndi	86
Xələc yeri	86
Xəlilin bağı	91
Xəsillik	91
 İbrahimxəlil xanın düşərgə yeri	91
İkinci Alicanlı kəndi	93
İlanlı qobu	93
Inqilab körpüsü	94
İsaqbağı gölü	98
İsaqbağı kəndi	98
İsaqbağı meşəsi	99
İtqıran, İtqıran gölmeçəsi	99
İzzət gölü	99
 Kaftarlı dərə	100
Kalafalıq	100
Kazımağa bağı	100
Keçalat	101
Keçəl təpə	101
Kənd bağı	101
Kəndəbil kəndi	102

Kiçik bazi	103
Kiçik Dəkkə kəndi	103
Kor qışlaq	103
Köhne bərə yeri	104
Köndələnarx	104
Körpükənd kəndi	105
Közənək	107
Küdri	107
Kültəpə	108
Kür çayı	108
Kür çökaklıyi	111
Küratan	112
Qacar dərəsi	112
Qamişlıq	118
Qanlı göl	118
Qano	119
Qaradolaq eli	119
Qaradolaq məzrəsi	119
Qarağaclı kəndi	122
Qaraqobu	123
Qarasu çayı	123
Qarasu gölmaçası	124
Qarasu üstü qobu	124
Qaratəpə	125
Qaravalli kəndi	126
Qaravalli qalası	128
Qarğalı çöl	128
Qarğılı qobu	128
Qarnım	129
Qasimbay çalası	129
Ojovaxan kür	130

Qırmanatlıq	130
Qızaxar qaya	130
Qızılıq dzü	130
Qobu çayı	131
Qobu dərəsi	131
Qonşuqızalanaxmaz gölü	132
Qoruqbağı axazı	132
Qoruqbağı kəndi	132
Qoşaoba kəndi	133
Qoşungizlənən göl	134
Qumlu	135
Qurdqobu	135
Quşoturan	135
Quytul saha	136
Lağar sahə	136
Lələağacı kəndi	136
Lələəhmədli kəndi	137
Lüyənlilik	138
Maral çıxan yer	138
Meçidli oba	139
Mehdilər kəndi	139
Mehman bağlı	139
Mehman göl	139
Meydan	140
Məlikli arxi	140
Məlikli bağlı	140
Məlikli akını	140
Məlikli kəndi	141
Melikli köbəri	142
Məlikumudlu kəndi	142

Məmmədqasimlı kəndi	142
Məsnə	143
Mirza bağı	143
Mühran sahə	144
Narlı dərə	144
Nacəfali kəndi	144
Nazəralıhan bağı	144
Nazəralılı kəndi	145
Nohurun yanı	145
Nurahməd gölü	146
Nuy yer	146
Otmanoba kəndi	146
Otmanoba meşası	147
Ova yeri	147
Örənsahə	148
Paraca meşası	148
Pərvənə kəndi	148
Pir	149
Pir qobusu	150
Rəma	150
Rəncərlər yeri	151
Rus qaçan	151
Salahlı kəndi	151
Sarı bazi	153
Sarıqaya kəndi	153
Selav	154

Seyid Ələsgər Ağa ocağı	155
Seyid Mahmud piri	155
Seyid Səmarux ocağı	155
Seyid Şahmərdan piri	156
Seyidlər bağı	156
Seyidlər kəndi	156
Selimbazı	157
Siləyli kəndi	157
Siyənek	158
Suat yeri	158
Şah yolu	158
Şah Hüseynli kəndi	158
Şahsünnü kəndi	159
Şeytan yeri	159
Şəftəhal bağı	160
Şəftəhal kəndi	160
Şəhər Cümə məscidi	161
Şix kolu	161
Şixbağı kəndi	162
Şirvan bəylərbəyiliyi	163
Şirvan düzü	163
Şirvanşah titulu	170
Şirvanşahlar dövləti	170
Şorbat gölü	171
Şorca	171
Şorçala gölü	172
Şorqobu	172
Şüsdük	173
Taqdəre	173
Təzəkənd kəndi	173

Türyançay	174
Ulum	175
Uzuntəpə	175
Üçtəpə	175
Ükürək yer	176
Veysəl Qara ziyarətgahı	176
Vəlağacı yeri	177
Yarlıçı çökəyi	177
Yarməmmədbağı kəndi	177
Yataq	178
Yuxarı bağ	179
Yuxarı Seyidlər kəndi	179
Yulunlu gölü	180
Yurd yeri	181
Zərdab rayonu, Zərdab şəhəri	181
Zərrab	185
Zoğal dərəsi	185
Zuma	186
Zərdab rayonunun oynonimləri	187
Zərdab rayonunun oronimləri	188
Zərdab rayonunun hidronimləri	190
Zərdab rayonunun bəzi görkəmli şəxsiyyətləri və tanınmış ziyalıları	191
Zərdab rayonu üzrə inzibati ərazi vahidləri	247
Zərdab rayonu üzrə bələdiyyələr	248
Zərdab rayonu üzrə Böyük Vətən müharibəsi zamani	

şərəflər döyüş yolu keçənlərin ümumi siyasi	249
Zərdab rayon hərbi komissarlığı üzrə Əfqanistan mühəribəsi iştirakçılarının siyahısı	257
Zərdab rayonu üzrə azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağ mühəribəsində şəhid və itkinlərin ümumi siyahısı	259
Qarabağ mühəribəsində itkin düşməş zərdablıların siyahısı	265
Zərdab rayon hərbi komissarlığı üzrə Çernobil AES qazasının zərərən qaldırılmasında iştirak edənlərin siyahısı	268
Zərdab rayonunun əhalisinin milli tərkibi	269
Zərdab rayonu üzrə tədris müəssisələrində oxuyanların ümumi sayı	270
Zərdab rayonunun əhalisinin təhsil üzrə bölgüsü	270
İstifadə olunmuş ədəbiyyat	271

NAZİM TAPDIQOĞLU (VƏLİŞOV)

ZƏRDAB ENSİKLOPEDİYASI

Redaktor:

Rəhim Qurbanov

Məsləhatçı:

Vaqif Alişov

Texniki redaktor:

Eldəniz Həsənov

Bədii redaktor:

Mehman Məmmədov

Nəşriyyatın direktoru:

Adil Abdullayev

Mətbəanın direktoru:

Elman Qasımov

Kompyuter dizayneri:

Mətanət Babayeva

Korrektor:

Məryəm Məmmədova

Buraxılışa məsul:

Firdovsi Cəfərov

Müəllif kitabın araya-ərsəyə gəlməsində, çap olunmasında müstəsna xidmətləri olan Zərdabin vətənpərvər oğlu, tanınmış ziyalı Elman Şəmil oğlu Qasımovaya xüsusi minnətdarlığını bildirir.

Yığılmağa verilmişdir: 20.04.2008.

Çapa imzalanmışdır: 26.12.2009

Formatı 64/90 1/16. Həcmi 18 ç.v.

Sifariş №77. Tiraj 500.

«Zərdabi LTD» MMC

Nəşriyyat Poligrafiya müəssisəsi

İş (012) 514 – 73 - 73

(050) 513- 68 - 88



Nazim T.
(*Nazim Tapdıqoglu*) 1963-cü ildə Qarabağın Füzuli şəhərində anadan olub. 1980-ci ildə Füzuli şəhər I sayılı orta məktəbini əla qiymətlərlə başa vurub. 1981-1983-cü illərdə Rusiya Federasiyasında əsgəri-hərbi xidmət keçib. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Institutunun (*indiki Mədəniyyət və İncəsənət Universiteti*) mədəni-maarif fakültəsini və 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix

Fakültəsini müvəffəqiyyətlə bitirib.

N. Velişov 1977-ci ildən dövrü mətbuatda vaxtaşırı şeirlər, elmi-tarixi məqalələr, ocerklər və publisistik yazıları ilə çıxış edir. O, 1980-ci illərdən Onomastikanın tərkib hissəsi olan Toponimika sahəsinin tədqiqi ilə məşğul olur. N. Tapdıqoglu "Bu dünyada insan yaşar" (1998), "Allah, menə aman ver" (2001), "Müqəddəs Qarabağım" (2000), "Yurdum, məskənim - Füzulim" (2000), "Zəngilan toponimləri" (2001), "Füzuli rayonunun toponimləri" (2001), "Qubadlı toponimləri" (2001), "Xocalı toponimləri: Xocalı faciəsi və onun qurbanları" (2002), "Laçın toponimləri" (2002), "Borçalının Süsəni" (2002), "Kəlbəcər toponimləri" (2002), "Kürdəmir rayonunun toponimləri" (2003), "Saatlı rayonunun toponimləri" (2003), "Qarabağın tacı - Şuşam" (2003), "Sabirabad rayonunun toponimləri" (2003), "Göyçay rayonu və onun toponimiyyası" (2004), "İmişli rayonu və onun toponimiyyası" (2004), "Cəbrayıllı rayonu və onun toponimiyyası" (2004), "Qaçaq Xanahı" romanı (2005), "Ucar rayonu və onun toponimiyyası" (2005), "Şəmkir rayonu və onun toponimiyyası" (2005), "Laçın rayonu və onun toponimiyyası" (2005), "Neftçala rayonu və onun toponimiyyası" (2006), "Ağdam rayonu və onun toponimiyyası" (2006), "Füzuli rayonu və onun toponimiyyası" (2006), "Ağcabədi ensiklopediyası" (2007), "Azərbaycan faciələrinin təqvim tarixi" (2008), "Füzuli rayonu və onun toponimiyyası" (2008), "Füzuli rayonu" (2009) adlı kitabların müəllifidir. "Qızıl Qələm" mükafatı sahibidir. BSU-nun Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinin elmi işçisidir. Ailəlidir. 3 övladı var.

"Zərdab ensiklopediyası" kitabı müəllisin işiq üzü görmüş sayca 32-ci kitabıdır.